

QARABAĞ

REAL TARİX · FAKTLAR · SƏNƏDLƏR

REAL HISTORY · FACTS · DOCUMENTS

GARABAGH

**Azərbaycan xalqının
ümummilli lideri
HEYDƏR ƏLİYEVİN
əziz xatirəsinə**

**In dear memory of the national
leader of Azerbaijani people
HEYDAR ALIYEV**

*Azərbaycan Milli Elmlər Akademiyası
Tarix İnstitutu Elmi Şurasının qərarına əsasən
nəşr olunmuşdur*

*Published by the decision
of the Academic Council of the Institute of History
of the Azerbaijan National Academy of Sciences*



**«TƏHSİL»
NƏŞRİYYATI**

YAQUB MAHMUDOV, KƏRİM ŞÜKÜROV

QARABAĞ

Real tarix, faktlar, sənədlər


«TƏHSİL» NƏŞRİYYATI
BAKİ – 2005


YAGUB MAHMUDOV, KARIM SHUKUROV

GARABAGH

Real history, facts, documents

«TAHSIL» PUBLISHING HOUSE
BAKU – 2005





84.2 Az

Q 21

Baş məsləhətçi: *Eldar Əhməd oğlu Mahmudov*

Məsləhətçilər: *Ataxan Əvəz oğlu Paşayev*

Fərhad Hüseyn oğlu Vahabov

Naşir: *Bəhruz Həsən oğlu Axundov*

İngilis dilinə
tərcümə edən: *Bəylər İslamxan oğlu Hacıyev*

Q 21 Yaqub Mikayıł oğlu Mahmudov, Kərim Kərəm oğlu Şükürov

Qarabağ: Real tarix, faktlar, sənədlər. Bakı, «Təhsil», 2005. 380 səhifə.

Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixi yığcam şəkildə şərh olunur. Müəlliflər ilk mənbələrə əsaslanaraq əsərdə ən qədim zamanlardan yaşadığımız günlərədək Qarabağın tarixini bütöv halda eks etdirmişlər. Həmin mövzu ilə bağlı tarixi həqiqətləri bilmək istəyənlər üçün dəyərli mənbə olan bu kitab geniş oxucu kütłəsi üçün nəzərdə tutulmuşdur.

**Müəllif hüquqları qorunur. Nəşriyyatın və müəlliflərin
icazəsi olmadan bu kitabı və ya onun hər hansı bir hissəsini
çap etdirmək, surətini çıxarmaq və yaymaq qadağandır!**

Senior Advisor: *Eldar Ahmad oğlu Mahmudov*

Advisors: *Atakhan Avaz oğlu Pashayev*

Farhad Hussein oğlu Vahabov

Publisher: *Bahruz Hasan oğlu Akhundov*

Translated into
English by: *Baylar Islamkhan oğlu Hajiyev*

G 21 Yagub Mikayil oghlu Mahmudov, Karim Karam oghlu Shukurov

Garabagh: Real history, facts, documents. Baku, «Tahsil», 2005. 380 page.

This book briefly describes the history of Garabagh – an integral part of Azerbaijan. It is based on the original sources and is intended for the general public. The book reflects the entire history of Garabagh from ancient times to present and can be a research directory for those who want to become acquainted with this issue based on historical truths, established facts and documents.

**All rights reserved. No part of this book may be
reproduced in any form or photocopied without
permission of the authors and the publisher.**

Q 4702060204 2005
053

ISBN 9952-423-00-4

84.2 Az

© «TƏHSİL», 2005

ÖN SÖZ

Yaşadığımız dövrdə insanlıq ənənəvi problemlərlə yanaşı, yeni – daha ağır bəla ilə üz-üzə qalmışdır. Bu bəlanın adı terrorizmdir. Terrorizm bu gün dünyamı narahat edən ən ağır problemə çevrilmişdir. Son illərin dəhşətli terror aktları göstərdi ki, bu bəla bütün ölkələr və xalqlar üçün, hətta ən böyük dövlətlərdən ötrü də eyni dərəcədə tehlükəlidir. Azərbaycanın bu bəlaya münasibəti birmənalı ve qətidir: biz hər cür zorakılıq aktının – terrorun, soyqırımlarının, separatçı ekstremizmin, etnik toqquşmaların, haqsız qan tökülməsinin oleyhinəyik. Azərbaycan antiterror alyansına ilk qoşulan ölkələrdən biridir.

Terrorun, soyqırımlarının, separatçı ekstremizmin doğurduğu dəhşətli faciələr bizim xalqımıza yaxşı tanışdır. Azərbaycan xalqı terror, soyqırımlarına, zorakı deportasiyalara ən çox məruz qalmış xalqlardan biridir. Artıq 200 ildir ki, xalqımız faciələrlə dolu bir tarix yaşayır. Bu qanlı tarix 19-cu əsrin əvvəllərində çar Rusiyasının erməniləri kütləvi surətdə İran və Türkiyədən bizim torpaqlarımıza köçürüdüyü vaxtdan başlanmıştır.

Ösrlər boyunca Şimalda Cənubun, Şərqlə Qərbi qovuşduğunda müxtəlif sivilizasiyaların, etnosların, dillərin, dirlərin, qarşılıqlı təsiri nəticəsində qədim və zəngin mədəniyyət yaratmış xalqımız özünəməxsus toleranstlıq, başqa xalqlara, mədəniyyətlərə dəzümlülük, humanizm, mərhəmət ənənələrinə sadıq qalaraq gəlmə ermənilərə də öz torpaqlarında yer verdi. Ölkəmizdə ermənilərin sosial-iqtisadi və mədəni tərəqqisi üçün hər cür şərait yaradıldı.

Lakin çox keçmədən, «Böyük Ermənistan» xülyası ilə zəhərləmiş erməni millətçi-terroru dairələri xarici havadarlarina arxalanaraq köçüb yaşadıqları Azərbaycan torpaqlarında özlərinə dövlət yaratmaq niyyətinə düşdülər. Köçürürlüb götərilmiş ermənilər üçün Azərbaycan torpaqlarında əvvəlcə «Erməni vilayəti» yaradıldı. Bunun ardınca xaricdən hər cür dəstək alan silahlı erməni terrorçu-qlurdur dəstələri Qərbi Azərbaycan torpaqlarını onun yerli sakinləri olan azərbaycanlılardan «temizləməyə» başladılar. 1905-ci ildə Azərbaycan xalqına qarşı dəhşətli soyqırıma həyata keçirildi. Birinci Dünya müharibəsi illərində (1914–1918) böyük dövlətlərdən yardım alan erməni-dاشnak silahlı dəstələri, qabaqcadan hazırlanmış plana uyğun olaraq, bütün Azərbaycan torpaqlarında yerli türk-müsəlman əhaliyə qarşı yenidən dəhşətli soyqırımları həyata keçirdilər. Yüz minlərlə azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar, qocalar məhv edildi. Saysız-hesabsız yaşayış məntəqələrimiz, tarixi abidələrimiz yerlə-yeksan olundu. Soyqırımlarından canını salamat qurtarmış soydaşlarımız bütün dünyaya səpələndilər.

Bütün bunlara baxmayaraq, mərhəməti xalqımız yenə güzəştə getdi. Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazda əmin-amanlığa nail olmaq, erməni-dashnak terror dəstələrinin törətdikləri qanlı qırğınlara son qoymaq məqsədi ilə, 1918-ci il mayın 29-da keçmiş Azərbaycan dövlətinin – İravan xanlığının

PREFACE

In the current period, humanity has faced a new, more painful evil along with the traditional problems. This evil is named terrorism. Today, terrorism has become the most difficult problem facing the entire world. The appalling acts of terror of recent years showed that this disaster is of the same degree of dangerousness for all the countries and peoples, even for the major powers. Azerbaijan has a straightforward and resolute attitude towards this evil: we are against any kind of violent acts – terror, genocide, separatist extremism, ethnic conflicts and unfair bloodshed. The Azerbaijan Republic is one of the first countries to join the anti-terrorist alliance.

Our people are well aware of the heart-breaking tragedies caused by terror, genocide and separatist extremism. The Azerbaijani people are one of the peoples having most suffered terror, genocide and forced deportations. Our people have been living a history full of tragedies for 200 years. This bloody history began at the beginning of the XIX century with the massive replacement by tsarist Russia of Armenians from Iran and Turkey to our lands.

Our people, who created an ancient and rich culture for centuries due to mutual impact of different civilizations, nations, languages and religions at the juncture of North and South, East and West, adhered to the traditions of its specific tolerance, forbearance, humanism and mercy in regard other peoples and cultures, and provided a place for the immigrant Armenians also. Every condition was created for the socioeconomic and cultural progress of the Armenians in our country.

However, soon the Armenian chauvinist-terrorist circles poisoned with the illusion of "Great Armenia" wanted to create their own state in the Azerbaijan lands, where they had moved and lived, relying on their foreign supporters. Firstly, the "Armenian district" was created for the removed Armenians in Azerbaijan territories. This was followed by "clearance" of the West Azerbaijan lands from the local residents of these lands, Azerbaijanis, by the armed Armenian terrorist-bandit groups provided with all kinds of support from abroad. In 1905, a horrible genocide was committed against Azerbaijani people. During the First World War (1914–1918), the Armenian-Dashnak armed groups receiving assistance from bigger states again implemented terrible genocide against the local Turkish-Moslem population throughout Azerbaijan in accordance with a plan prepared in advance. Hundreds of thousands of Azerbaijanis, including the children, women and the old were killed. Our numerous settlements and historical monuments were razed to the ground. Our compatriots having survived the genocides scattered about the entire world.

Despite of all these, our merciful people made a new compromise. In order to achieve peace in the Southern Caucasus and put an end to the bloody massacres committed by the Armenian-Dashnak terrorist groups, the Azerbaijan Peoples Republic in 29 May 1918 conceded the city of Iravan, which

paytaxtı olmuş İrəvan şəhərini ermənilərə güzəştə getdi. Beləliklə, 1918-ci ildə Azərbaycan torpaqlarında – keçmiş İrəvan xanlığının ərazisində Ermenistan Respublikası yaradıldı. Bu nunla, faktiki olaraq, Azərbaycan torpaqlarında İrəvan şəhərini və onun ətraflarını əhatə eden erməni dövləti yaradılmış oldu.

Lakin erməni millətçi-ekstremist dairələri bununla da kifayətlənmədilər. Onlar sovet-bolşevik rejiminin havadarlığından istifadə edərək, Qərbi Azərbaycanın azərbaycanlı əhalisinə qarşı yenidən və dəfələrlə dehşətli soyqırımları, deportasiyaları həyata keçirdilər. 1988-ci ildə Qərbi Azərbaycanda etnik təmizləmə başa çatdırıldı. Bu gün, bir zamanlar əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar olan və tarixən azərbaycanlılar məxsus olan Qərbi Azərbaycanda (indiki Ermənistən Respublikasında) artıq azərbaycanlılar yaşamır.

Dünyamızın qloballaşmasına və ineqrasiya şəraitində qarşılıqlı anlaşmaya, dostluğa, qlobal sabitliyə və əmin-amanlığa doğru irəlilədiyi müasir şəraitde Ermənistən və onun müdafiə etdiyi erməni separatçı-terrorcu dairələri Cənubi Qafqazda yeni gərginlik ocağı yaratırdılar. Sovet İttifaqının dağıldığı dövrədə yaranmış şəraitdən istifadə edən Ermənistən Azərbaycana qarşı elan olunmamış müharibəyə başladı. Erməni silahlı qüvvələri ölkəmizin içərilərinə soxularaq, Dağlıq Qarabağ və onun ətrafindəki rayonlar daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizindən çoxunu işğal etdilər. Bir milyondan çox azərbaycanlı öz vətənində doğma yurd-yuvalarından didərgin düşdü və məcburi qaçına, köçküna çevrildi. Ermənistən işğal etdiyi Azərbaycan torpaqlarında «Dağlıq Qarabağ respublikası» adlanan tanınmamış separatçı-terrorcu rejim yaradı. Azərbaycanın nəzarətindən kənardə qalmış bu terrorcu rejimin ərazisi hazırda narkotik bitkilərin becərildiyi, narkotik maddələrin Avropana ötürüldüyü, çirkli pulların yuyulduğu və digər qeyri-leqlə əməliyyatların həyata keçirildiyi beynəlxalq cinayət yuvasına çevrilmişdir.

Dünya birliyinə daxil olan ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı haqqında beynəlxalq qanunlara, Birləşmiş Millətlər Təşkilatının bu münaqişə barədə müvafiq qətnamələrinə, Avropa Şurası Parlament Assambleyasının, habelə digər beynəlxalq təşkilatların qərarlarına baxmayıraq, Ermənistən öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan torpaqlarından çıxarırmır. Əksinə, işğal etdiyi torpaqların guya tarixən onun özünə məxsus olması barədə saxta informasiyalar yayır. Hətta Azərbaycana qarşı yeni ərazi iddiaları irləri sürməkdən də çəkicimdir.

Düşünürem ki, oxuculara təqdim olunan bu kitab Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə tanış olmaq istəyən her kesdə hem bu problemin tarixi kökləri, hem də Qarabağın əsl tarixi barəda real təsəvvür yaradacaqdır. Ən qədim zamanlardan yaşadığımız günlərdək Qarabağın yüksək tarixini əhatə edən «Qarabağ» kitabı təkzib olunmaz arxiv sənədlərinə və digər ilk mənbələrə əsaslanan real tarixdir. Bu tarix uydurmaların deyil, həqiqətin tarixidir. Kitabə əlavə olunan arxiv sənədləri, xəritələr, fotomaterialları əsərin deyərini daha da artırır. «Qarabağ» kitabı yaşadığımız dünyada terrorun insanlıq üçün nə qədər böyük felakət olduğunu diqqəti cəlb edir və bütün insanları bu ümumi bələya qarşı birləşməyə, feal mübarizə aparmağa çağırır. İnanıram ki, xoş məramla yazılan bu əsər onu oxuyanlarda terror, soyqırımlarına, separatçı ekstremizmə, ümumiyətlə, her cür zoraklığa, vəhşilik aktlarına və onu törədənlərə nifçəti daha da artıracaq, humanizm, mərhəmət və dostluq ideallarının şor üzərində qələbə ümidiini gücləndirəcəkdir.

Xanım Mehriban ƏLİYEVƏ,
YUNESKO-nun xoşməramlı sefiri

had been the capital of a former Azerbaijan state – the Iravan khanate. Thus, in 1918, the Republic of Armenia was created in Azerbaijan lands – in the territory of the former Iravan khanate. This meant actually the creation of an Armenian state in the Azerbaijan lands, which contained the territory of Iravan city and its suburbs.


Yet, the Armenian chauvinist-extremist circles were not satisfied with this either. They made use of their supporters in the Soviet-Bolshevik regime and realized over again terrible genocide and deportations against the entire Azerbaijani population of the West Azerbaijan. In 1988, the ethnic clearance in West Azerbaijan was completed. Today, Azerbaijanis do not live in the West Azerbaijan (presently, the Republic of Armenia) that was once populated mostly by Azerbaijanis and belonged to Azerbaijanis historically.

In the modern circumstances, when our world moves toward mutual understanding, friendship, global stability and tranquility in relation to globalization and integration, Armenia and the Armenian separatist-terrorist circles supported by it have created a new center of tension in the South Caucasus. Armenia made use of the circumstances that emerged in the period when the Soviet Union collapsed and began an undeclared war against Azerbaijan. Armenian armed forces attacking our lands occupied more than 20 percent of the Azerbaijan territory, including Daghlig Garabagh and the adjacent regions. Over one million Azerbaijanis became displaced from their own places in their own motherland thus becoming internally displaced persons and refugees. Armenia created a separatist-terrorist regime in the occupied Azerbaijan lands named as "Daghlig Garabagh Republic", which is not recognized in the world. The territory of this uncontrolled terrorist regime has presently turned into an international den of criminality, where narcotics are cultivated and transited to Europe, money laundering and other illicit operations are realized.

Notwithstanding the international law on inviolability of territorial integrity of the world community countries, the relevant United Nations Organization's resolutions concerning this conflict, European Council Parliamentary Assembly's, as well as other international organizations' resolutions, Armenia does not withdraw its military forces from the occupied Azerbaijan territories. On the contrary, it spreads false information about the occupied territories saying ostensibly they are its historical lands. It does not even refrain from putting new territorial claims against Azerbaijan.

I think that this book introduced to the readers will create a real picture about both the historical roots of this problem and the real history of Garabagh in everybody who wants to become acquainted with the Armenia-Azerbaijan, Daghlig Garabagh conflict. The book, titled "Garabagh", which covers the brief history of Garabagh from ancient times up to the present, is a real history based on irrefutable archive documents and other original sources. This history is not the history of inventions, but of the truth. The archive documents, maps and photo-materials added to the book increase the book's value even more. Based on real facts, the book "Garabagh" draws attention to how big a tragedy terror is for humanity in the current world and calls all the people to unite and fight actively against this common evil. I believe that this book is written with good intentions and will increase the readers' hate to terror, genocide, separatist extremism, in general, acts of all kinds of violence and savagery, as well as to those who commit these evils. This book will strengthen in people the hope of victory of humanism, charity and friendship ideals over evil.

Mrs. Mehriban ALIYEVƏ,
UNESCO Goodwill Ambassador





1. QARABAĞ: ETİMOLOGİYASI, ƏRAZİSİ VƏ SƏRHƏDLƏRİ

Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki «qara» və «bağ» sözlərindən əmələ gəlmışdır. «Qara» və «bağ» sözlərinin birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu sözlərin birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi «Qarabağ» adı ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrə!) işlənmişdir.¹ Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisine aid edilmişdir. Yeri gəlmışkən, bu hal Azərbaycan üçün xarakterikdir: **Naxçıvan** şəhəri-Naxçıvan bölgəsi, **Şəki** şəhəri-Şəki bölgəsi, **Gəncə** şəhəri-Gəncə bölgəsi, **Lənkəran** şəhəri-Lənkəran bölgəsi və i.a.²

«Qarabağ»ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formallaşmasının tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünkü Azərbaycan dilində (həmçinin başqa türk dillərində) «qara»nın rəngdən başqa «six», «qalmın», «böyüklük», «tünd» və başqa mənələri da vardır.³ Bu baxımdan, «Qarabağ» terminini «qara bağ», yəni «böyük bağ», «six bağ», «qalmın bağ», «səfəli bağ» və s. mənası kəsb edir.⁴ Beləliklə, Qarabağın özü kimi «Qarabağ» sözü də Azərbaycan xalqına məxsusdur.

Qarabağdan bəhs edərkən qarşıya əvvəl belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı ərazilərini əhatə edir? Bu sualın cavabı bu gün daha aktualdır və erməni separatçıları tərəfindən tövadişli «Dağlıq Qarabağ problemi»nın dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək. Vaxtı ilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin – Qarabağ xanlığının vəziri olmuş **Mirzə Camal Cavanşir*** özünün «Qarabağ tarixi» (1847) əsərində bu məsselədən bəhs edərkən yazıdır: «**Qədim tarix kitablarının yazdırılmışına görə** (kursiv bizimdir-Y.M., K.S.) Qarabağ vilayətinin sərhədləri belədir: **cənub tərəfdən** Xudafərin körpüsündən Simiq körpüyü qədər-Araz çayıdır. İndi (Simiq körpü) Qazax, Şəmşəddil və Dəmirçi-Həsənli camaati arasındadır və Rusiya dövləti məmurları onu rus istilahı ilə Krasni most, yəni Qızıl köprü adlandırırlar. **Sərq tərəfdən** Kür çayıdır ki, Cavad kəndində Araz

1. GARABAGH: ETYMOLOGY, TERRITORY AND FRONTIERS

Garabagh is one of the ancient historic provinces of Azerbaijan. Being an integral part of Azerbaijan, the name Garabagh is derived from the combination of two words in the Azerbaijani language, "qara" (big) and "bağ" (garden). The combination of words "big" and "garden" has the deepest historical background as it goes with the Azerbaijani people itself. It is incontestable that such a combination of words is linked to the description of the country of Azerbaijan in every corner of the world. Having named "Garabagh" as a part of its native lands by the Azerbaijani people, this name has been used as a historical and geographical term beginning with initial sources 1300 years ago (from the VII century!). Previously Garabagh denominated a specific place, subsequently it encompassed a vast geographical territory in Azerbaijan. This case is specific to Azerbaijan: city of Nakhchivan – region of Nakhchivan, city of Shaki – region of Shaki, city of Ganja – region of Ganja, city of Lankaran – region of Lankaran etc.²

The historical formation of the word "Garabagh" as the name of a specific Azerbaijani province or region enables us to substantiate scientifically its etymology. There is a reason for such a deduction because the word "qara" (black) in the Azerbaijani language (as in other Turkic languages also) means not only a color, but also has other meanings such as "dense", "thick", "big", "dark" etc.³ In this regard, the name of "Garabagh" enjoys the following meanings: "black garden" i.e. "big garden", "dense garden", "giant garden" or "scenic garden" etc.⁴ So, the word "Garabagh" belongs to the Azerbaijani people as it goes with **Garabagh** itself.

As we are trying to describe Garabagh, such a question arises from the above: where is Garabagh located and which Azerbaijani territories does it cover? An answer to this question is very topical for the time being and has a central importance to understanding "the Daghlıq Garabagh* problem". First, we have to address the very first sources in order to get an answer. While describing this issue in his "History of Garabagh" (1847), **Mirza Jamal Javanshir****, vezir of the Garabagh khanate – a part of the Azerbaijani State, has written the following: "*As it is written in the ancient historical books*, (It is italicized by us – Y.M., K.Sh.) the frontiers of the Garabagh province are as follows: **the southern frontier** begins from Khudafarin bridge and goes till the Synyg bridge – the Araz (Araxes) River. Currently, (the Synyg Bridge) is located between the districts of Gazakh, Shamshaddil and Damirchi-Hassanly, and the officials of the Russian State call it in Russian the Krasny Most which means Red Bridge. **The eastern frontier** lies across the Kur River and merges with the Araz (Araxes) River near Javad village and then falls to

* Mirzə Camal Cavanşir (1775–1853) – oslon Qarabağdan olan möşhur Azərbaycan tarixçisi. «Qarabağnamə» müəlliflərindən biri

* Daghlıq Garabagh is an Azerbaijani word. In the international mass media it is used as: Nagorno-Karabakh. The word Nagorno in Russian means mountainous. Further we will use the term Daghlıq Garabagh ** Mirza Jamal Javanshir (1775–1853) – famous Azerbaijani historian. One of the authors of "the Garabaghnamə"



Azərbaycanın dünya əhəmiyyətli tarixi abidəsi olan Azix mağara-düşərgesindən (paleolit dövrü) tapılan Azixantropun (Azix adəmi) çəne sümüyü və əmək alətləri. Azix mağarası hazırda ermənilər tərəfindən işğal edilmiş Füzuli rayonu ərazisindədir.

The jaw bone of Azykhanthropus (Azykh man), as well as the labour instruments found in the historical monument of world importance, the Azykh cave-camp (Palaeolithic period) of Azerbaijan. It is presently in the territory of the Fizuli region in Azerbaijan occupied by Armenians.

çayına qovuşaraq gedib Xəzər dənizinə töküür. *Şimal tərəfdən* Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər-Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. *Qərb tərəfdən* Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır».⁵

Rusiya işğalı və müstəmləkəciliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah olunur ki, 1) bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazar, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusiyannın xidmətində olan dövlət adamının rəsmi sözüdür; 2) digər tərəfdən, bu fakt yalnız realliga, təcrübəye əsaslanmaqla qalmayıb, ilk mənbələrlə də sübut olunur. Mirza Camalın mövqeyinin doğruluğunu göstərmək üçün *qədim tarix kitablarına istinad etməsi* təsadüfi deyil. Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə «**Dağlıq Qarabağ**» deyil, bütün halda, yəni Qarabağın bütün ərazisini – dağlarını, düzənlərini əhatə edən ümumi bir «**Qarabağ**» anlayışı olmuşdur. Başqa sözlə, «**Dağlıq Qarabağ**» anlayışı çox sonraların «məhsuludur», separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır. Adıçə məntiq də bunu sübut edir: *əgər Dağlıq Qarabağ varsa, deməli, düzən və ya aran Qarabağ da var!* Reallıq da belədir: bu gün Azərbaycanda həm **Dağlıq Qarabağ** var, həm də **Aran Qarabağ** (yəni **düzən Qarabağ**)! Özü də həm **düzən (aran)**, həm də **dağlıq** Qarabağ həmişə, bütün tarixi dövrlərdə bir xalqın – Azərbaycan xalqının vətəni olmuşdur, dilində «**qara**» və «**bağ**» sözləri olan xalqın! Azərbaycan xalqının yüzlərlə ən qədim, ən nadir folklor nümunələri, musiqi inciləri məhz Qarabağda yaranmışdır, Qarabağa bağlıdır.

2. QARABAĞ ƏN QƏDİM ZAMANLARDAN XANLIQLAR DÖVRÜNƏDƏK

2.1. Ərəb xilafətinədək

Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyadan da ən qədim tarixə malik olan diyarlarındandır. Bu ərazidəki Azix mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. Azix mağarasının tədqiqatçısı, Azərbaycan alimi M.Hüseynov yazardı: «Azixda öyrənilmiş çay daşı aletləri mədəniyyətləri, Şərqi Afrikənin Olduvay mədəniyyəti* kompleksi ilə yaxınlıq teşkil edir. Eyni zamanda, aletlərin

* Olduvay (Oldoway) – Şimali Tanzaniyada dərə. Arxeoloqlar buradan 2 mln. il yaşı olan qədim insan qalığı tapmışlar.

the Caspian Sea. *On the northern frontier*, the boundary of Garabagh with Yelizavetpol (Ganja) is defined by the Goran River as it crosses with the Kur River and then, the Kur River bypasses many places and joins the Araz (Araxes) River. *The western frontier* is formed by the high Garabagh Mountains called Kushbak, Salvarty and Arikly.⁶


This was written during the first days after the Russian occupation and colonization, and such an exact description of the Garabagh territory and frontiers can be explained by the following reasons: 1) on the one hand, this fact is written by a statesman who was dealing directly with the governance of Garabagh; in other words, this fact is an official description based upon official documents; those are the words told by a statesman serving the interests of Russia; 2) on the other hand, this fact is not only based upon the reality and experience, but proved by the original sources. It is not by accident that Mirza Jamal refers to the ancient historical books in order to prove his just vision of the issue. As it is seen, there was in history the whole notion of the name "Garabagh", rather than "Daghlig (Mountainous) Garabagh", the geographical entity of all times covering the entire territory of Garabagh – its mountains and plains. In other words, the notion of "Daghlig Garabagh" is a kind of "byproduct" and a name applied to one part of Garabagh in accordance with separatist dreams. Simple logic proves it: if there is **Daghlig (mountainous) Garabagh**, so it derives to say that there is also the plain Garabagh! The incontestable reality is: today there is **Daghlig (mountainous) Garabagh** and also **Aran (plain) Garabagh** in Azerbaijan! Either **plain Garabagh**, or **mountainous Garabagh**, were in historical times the motherland and cradle of the Azerbaijani people, which definitely called this region "**qara**" (big) and "**bagħ**" (garden)! Hundreds of ancient and the most extraordinary folkloric arts and pearls of music of the Azerbaijani people were especially created in Garabagh, they are linked to Garabagh.

2. GARABAGH FROM THE ANCIENT TIMES TO THE KHANATES PERIOD


2.1. Up to the Arabian caliphate

Garabagh is not only a region of Azerbaijan, it is one of the regions of the world that has an ancient history. The ancient settlements of homo sapiens were revealed in the cave of Azykh, which is also located in these territories. This settlement of human beings proves that Garabagh is one of the cradles of civilization that emerged in the region from the Mediterranean basin and Eastern Africa. The Azerbaijani scientist M.Huseynov, who studied the Azykh cave, has written: "The stony implements studied in the Azykh cave and the cultural creations show its proximity with the cultural complex Oldoway* in Eastern Africa. At

* Oldoway – Canyon in Northern Tanzania. The archaeologists found here the remains of two million year old human being.



Xocalı-Gədəbəy mədəniyyəti abidələri. Son tunc - ilk dəmir dövrü (e.e. XIII - VII əsrlər).



Khojaly-Gadabay cultural monuments. The Last Bronze - Early Iron Ages (XIII-VII c. BC).

hazırlanmasında fərqli cəhətlər də vardır ki, bu da, Azixin alt təbəqələrindən aşkar olunmuş əmək alətlərini *Quruçay mədəniyyəti* (kursiv bizimdir – Y.M., K.Sh.) adlandırmak imkanı vermişdir... *Quruçay mədəniyyətinin yaşı isə 1 milyon 200 min ildən də qədimlərə aid edilə bilər*.⁶

1968-ci ildə Azix mağarasının **aşöl*** təbəqəsindən **Azix adamı** – *azixanthrop* adlandırılan insanın çənə sümüyü tapılmışdır. Azix adamının 350–400 min il əvvəl yaşadığı güman olunur. Qarabağda **Mustye** mədəniyyəti** daha çox Tağlar mağarası ilə təmsil olunmuşdur.⁷ Qarabağın arxeoloji cəhətdən öyrənilməsinin davam etdirilməsi burada daş dövrünün **mezolit** və **eneolit** dövrlərinin də geniş inkişaf etmiş olduğunu müəyyənləşdirə bilər. **Eneolit** (e.ə. VI–IV minilliyklər), **tunc** və **ilk dəmir** dövrlərində (e.ə. IV minilliyin sonu – I minilliyin əvveli) Qarabağın həyatında böyük dəyişikliklər baş vermişdi.⁸ Son tunc və ilk dəmir dövrü (e.ə. XIII–VII əsrlər) **Xocalı-Gədəbəy mədəniyyəti** adı almışdır. Bu dövrə aid Xocalı qəbiristanlığı arxeoloji abidəsindən üstündə Aşşur (Assuriya)^{***} hökməndlər Adadmirariyə aid mixi yazı olan **əqiq muncuq** tapılmışdır. Bu və digər tapıntılar bölgənin Yaxın Şərqlə iqtisadi və mədəni əlaqələrini təsdiq edir.⁹

Təsərrüfat və mədəni həyatın inkişafı ilə yanaşı, etno-siyasi proseslər də davam edir. Azərbaycanın cənubunda qüdrətli **Manna dövləti** (e.ə. IX–VI əsrlər) meydana gəlir. Manna Assuriya və Urartu**** ilə mübarizədə müstəqilliyini qorumağa nail olur. Şimali Azərbaycan torpaqları, o cümlədən Qarabağ ərazisi Urartunun işgallarından kanarda qalır. **Bu dövrə, ümumiyyətlə, Cənubi Qafqazda (Zaqafqaziyada) erməni etnosu yox idi.** Cox sanballı tədqiqatçılar, kollektiv monoqrafiyanın müəllifləri Zaqafqaziyanın siyasi tarixində bəhs edərkən vahid fikir söyləyirlər: **Urartunun əsas ərazisi SSRİ-nin sərhədlərindən kanarda yerləşirdi. Qədim dövrədə və orta əsrlərdə ermənilərin kompakt yaşadığı ərazi də indiki Ermenistan SSR-in hüdudlarından uzaqda idi.**¹⁰ Urartu dövlətinin varlığına son qoyan **Midiya dövləti** (e.ə. 672–550) zamanı vəziyyət dəyişdi. Midiya cənubşərqi Zaqafqaziyanı özünə tabe etdi. Bu vəziyyət **Əhəmənilər dövründə** də (e.ə. 550–330) davam etmişdi.

the same time, there are different methods in manufacturing these labor implements. This fact enables us to name those implements as the cultural samples of *the Guruchay culture* extracted from the inner layers of the Azykh cave (It is italicized by us – Y.M., K.Sh.) ... *And the age of the Guruchay culture can be very ancient, even dating back to one million two hundred thousand years!*⁶

The jaw-bone of a man named "the human being of Azykh – *Azykhanthropus*" was discovered in the Ashol* layer of the Azykh cave in 1968. The Azykh man is believed to have lived 350,000–400,000 years ago. **The Moustier Culture**** is represented mainly by the Taghlar cave.⁷ The archaeological studies carried out in Garabagh can determine an ample development which had taken place in the Mesolithic and Eneolithic stages of the Stone Age. Wide scale changes had taken place in Garabagh during the **eneolithic** (VI–IV millenniums B.C.), **bronze** and **early iron** stages (end of IV millennium – beginning of I millennium).⁸ The **Khojaly-Gadabay culture** was well developed in the late bronze and early iron ages (XIII–VII centuries B.C.). The **agate bead** of this epoch with the cuneiform engraving linked to Adadmirarius, ruler of Ashshur (Assyria)^{***}, was discovered at the archaeological monument located in a graveyard near Khojaly. Such discoveries of artifacts prove the existence of economic and cultural links of this region with the Near East.⁹

Parallel to the economic and social life and development, the ethnic and political processes were also under way. The powerful **State of Manna** (IX–VI centuries B.C.) had emerged in the South of Azerbaijan. The State of Manna had succeeded in maintaining its independence in its wars with Assyria and Urartu****. The land of Northern Azerbaijan, including the territory of Garabagh itself, did not fall under the control of Urartu. **In this historical period of time, the ethnus known as Armenians did not exist in the South Caucasus (Transcaucasia) at all.** Very renowned researchers, authors of joint monographic writings, are of the same opinion while describing the political history of Transcaucasia: the main part of the State of Urartu was located out of the Soviet frontiers. **During the Antiquity and the Medieval Age, the areas of dense population of Armenians were located far away from the modern Armenia SSR borders.**¹⁰ The situation changed with the emergence of the State of Midiya (672–550 B.C.), which ended the existence of the State of Urartu. Midiya had conquered southern-

*Fransada Amyen şəhərinin kənarı (Saint-Acheul). Avropa və Asiyada ilk paleolit dövrü abidəsi

** Fransada mağara adı (Le Moustier). Orta paleolit dövrü abidəsi

***Aşşur (Assuriya) Şimali Mesopotamiyada qədim dövlət. E.ə. VIII əsrin ikinci – VII əsrin birinci yarısında qüdrətli vaxtrına çatmışdı. E.ə. 605-ci ilde Midiya və Babil tərəfindən varlığına son qoyulmuşdur. I Adadmirari e.ə. 1307–1275-ci illerde hökmranlıq etmişdir.

****E.ə. IX–VI əsrlərə mövcud olmuş qədim dövlət. E.ə. VI əsrə midiyalılar onun varlığına son qoyular.

* Suburbs of Amyen city in France (Saint-Acheul). The first Paleolithic stage in Europe and Asia

** The name of the cave in France (Le Moustier). Middle Paleolithic stage

*** Assyria was an ancient state in Northern Mesopotamia. The second half on VIII, the first half on VII centuries B.C. became very powerful state. In 605 B.C. Midiya and Babil routed it. Adadmirarius I reigned in 1307–1275 years B.C.

**** The ancient state existed in IX–VI centuries B.C. Midiya conquered it in VI century B.C.



Azərbaycan Albaniya dövlətində zərb olunan pullar
(b.e.o. III - b.e. I əsrəri):

1,4,5,6 - Tetradrahmalar, gümüş; 2 - Drahmalar (ilkin zərb),
gümüş; 3 - Drahma (son zərb), gümüş; 7 - Aureus, qızıl.

**Coins minted in the Albanian state of Azerbaijan
(III-I c. BC):**

1,4,5,6 - Tetradrachmas, silver; 2 - Drachmas (first mint),
silver; 3 - Drachma (last mint), silver; 7 - Aureus, gold.

Makedoniyah İsgəndər (e.ə.336–323) Əhəməni dövlətini daşıtdıqdan sonra Azərbaycanın şimalında siyasi proseslər yeni mərhələyə qədəm qoydu. Bunun nəticəsi idi ki, Makedoniyalı İsgəndərin qısa müddəti hakimiyətindən sonra, onun ölümü ilə imperiyası parçalandıqda Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yarandı. (*Son dövr-larda Azərbaycan tarixçiləri Atropatenaşunuşluq və Albansunuşlığı yeni elmi əsərlərlə zənginləşdirmiş, uzun zaman erməni müəllifləri tərəfindən qəsdən saxtalasdırılmış olan bu dövrün elmi əsəslərlə araşdırılmasına böyük töhfələr vermişlər. Onları burada xüsusilə olaraq sadalamağa ehtiyac görmədik* – Y.M., K.Ş.). E.ə. IV əsrənə və sonralar Atropatena Azərbaycanın şimalında da ərazilərə malik idi və bu zaman Qarabağ ərazisinə daxil olan torpaqların bir hissəsi həmin Azərbaycan dövlətinə tabe idi (*Xəritə 1*). Atropatena ilə eyni zamanda yaranmış Albaniya dövləti təxminən e.ə. IV–e. VIII əsrlərində mövcud olaraq, 1200 ilə yaxın dövr ərzində Azərbaycan tarixində böyük rol oynadı. Albaniya sərhədlərini genişləndirərək bütün Qarabağ ərazisini əhatə etdi və bu dövlət Qarabağı öz tərkibində qoruyub saxlamaq üçün misilsiz mübarizə apardı və bəzi istisnalarla buna nail ola bildi. F.Məmmədovanın Albaniya dövlətinin, o cümlədən onun tərkib hissəsi olan əyaletlərin (Sakasena, Otena – Uti, Orxistena – Arsxax*, Araksena və s.) ərazisi və sərhədlərini tarixi dinamikada əks etdirdiyi **6 xəritəsi** də bu fikri təkzibolunmaz surətdə təsdiq edir (Həmin xəritələrdən biri burada verilir – *Xəritə 2*).

Qarabağ Azərbaycan Albaniya dövlətinə məxsus olduğu kimi, burada yaşayan etnoslar – uti,sovdey, qarqar və başqları da alban tayfları idilər.

Ermənilərin ilk dəfə Cənubi Qafqazda (Zaqafqaziyada) peydə olmaları təxminən e.ə. II əsrdən sonralara təsadüf edir. Onların regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri də başlanır. Bu dövrdə ermənilər Kiçik Asyanın şərqindəki erməni carlığını qondarma «Böyük Ermənistən» adlandırır və köçüb məskən saldıqları bütün əraziləri erməni torpaqları elan etməyə cəhd edirlər. Roma imperiyasının e.ə. 66-ci ildə II Tigrani darmadağın etməsi ilə uydurma «Böyük Ermənistən» əfsanəsi puça çıxır, onlar Romanın vassalına çevrilir. Bu vəziyyət IV əsrədək davam edir. Belə olduğu halda

eastern territory of Transcaucasia. This rule had persisted during the **period of the Achemenides** (550–330 B.C.)

After **Alexander the Great** (336–323 B.C.) had conquered the State of the Achemenides, the political processes in the Northern Azerbaijan had entered into a new phase. As a result of these processes and after the short rule of Alexander the Great and his death, his Empire collapsed into many parts. Subsequently, the State of **Atropatena** and the State of **Albania** were respectively formed in the South and North of Azerbaijan. (*Recently, historians of Azerbaijan have given a great tribute to the studies of this period by their own scientific research works which were ostensibly falsified by the Armenian authors. The scientists of Azerbaijan have enriched the studies on Atropatena and the State of the Albania by their new research works. We do not judge it necessary to name all their works in this book* – Y.M., K.Sh.). From the IV century B.C. and after, the State of Atropatena had the lands in the North of Azerbaijan too and in this period of time, a part of the territories of Garabagh was subordinated to the State of Azerbaijan. (*Map 1*). Having emerged parallel to the State of Atropatena, the State of **Albania**, which existed approximately from the IV century B.C. – till the VIII century AD played a great role in the history of Azerbaijan during this 1200 year period. Albania has enlarged its borders which covered the whole territory of Garabagh, and this State strived hard to preserve Garabagh within its own borders and succeeded in doing so, except in some cases. **Six maps** of F.Mamedova concerning the State of **Albania**, including its integral part as Garabagh, the territory of the historical provinces (Sakasena, Otena – Uti, Orkhistena – Arsakh*, Araxena etc.) and the historical dynamics of its borders are uncontestedly testifying to this idea. (One of those maps is given here – *Map 2*).

Garabagh belonged to the Azerbaijan State of **Albania**: the ethnoses that had lived in this area – uti, sovdəy, gargar and others were Alban tribes.

The first arrival of Armenians to the region of the South Caucasus (Transcaucasia) refers to circa after II millennium B.C. As they entered this region, their aggressive activities were initiated against the regional states and peoples. In this epoch the Armenians named the tiny Armenian Kingdom located at the eastern part of Small Asia "the Great Armenia" and attempted to call all lands that were settled by Armenian nomads as purely Armenian territories. As the Roman Empire had routed Tigran the Second in

* Arsxax, həmçinin Albaniya dövrüne aid digər toponimlər (Sakasena, Sakan, Saki // Şəki və s.) qədim türk tayflarından biri olan saklara bağlıdır. Arsxax, Arsxak, Ərsak «or» («igid», «kişis») və «sak» sözlərindən əmələ gəlməklə, qədim türk dillərində «or sak» – «igid sak» və ya «sak igidi», «kişi sak» və ya «sak kişişis» monasındadır. Bu barədə bax, həmçinin **Seyidov M.Ə.** – Qarabağ-Arsaq – Açıqar toponiminin etimologiyası haqqında qeydlər // Azərbaycan filologiyası məsələləri. Bakı, 1983, s. 150; **Cəfərov C.** – Arsaq sözünün etimologiyası // Qarabağ dünən, bu gün və sabah. Bakı, 2002, s. 41

*Arsakh, as other toponyms (Sakasena, Sakan, Saki//Shaki etc.) belonging to Albanian period are closely connected with one of the ancient Turkic tribes: saks. Arsxax, Arsxak are derived from the combination of two words, "ar" and "sak" which in old Turkic languages meant: "brave", "man", "a brave sak", or "sak man of courage" or "a sak man". See also Seyidov M.A. Notes on the etymology of the toponymy: Garabagh-Arsag-Artsag// The problems of Azerbaijani philology. Baku 1983, p.150; Jafarov J. The etymology of the word: Arsaq//Garabagh yesterday, today and tomorrow. Baku, 2002, p. 41



1,2,3,4 - Qarabağın en qədim şəhərlərindən biri, "Arranın anası" adlandırılan Bərdə şəhərinə dair arxeoloji materiallar;
5 - Qarabağın meşhur orta əsr şəhəri Beyləqanın görünüşü (rəsm).

1,2,3,4 - Archeological materials in one of the most ancient cities of Garabagh, the city of Barda called "The mother of Arran"; 5 - View of Beylagan, a famous Middle Ages city of Garabagh (picture).

ermənilərin Albaniyanın tarixi torpaqlarını Ermənistannın tərkib hissəsi kimi qələmə verməsi heç bir elmi-tarixi əsasa malik deyil. Halbuki ermənilərdən fərqli olaraq Azərbaycan-Albaniya dövləti müstəqil siyaset yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi. Tədqiqatçının yazdığını görə, «mənbələrin tədqiqi və I-IV əsrlərdəki gerçəkliliklərin öyrənilməsi bizi əmin edir ki, Albaniyanın cənub sərhədi Araz çayı boyunca keçmişdir».¹¹

Qarabağın Azərbaycana məxsus olduğunu və burada ən qədim zamanlardan başlayaraq müxtəlif türk etnoslarının yaşadığını Azərbaycan və ümumtürk şıfahi xalq ədəbiyyatının möhtəşəm abidesi olan «Kitabi-Dədə Qorqud» dastanları da sübut edir. Dədə Qorqud dastanları VI-VII əsrlərdə Qarabağ da daxil olmaqla bütün Azərbaycan torpaqlarında, o cümlədən Goyça gölü hövzəsində yayılmışdır. Bu qıymətli xalq-qəhrəmanlıq eposunun təsdiq etdiyi kimi, bəzi oğuz qəhrəmanları hətta Məhəmməd Peyğəmbərin (s.) hüzuruna gedərək onun özü ilə də görüşmüştülər. **Ağqoyunlu hökmərdarı Uzun Həsənin (1453-1478) göstərişi ilə yazılmış məşhur Oğuznamədə (Əbu Bəkr Tehraninin 1470-ci ildə yazdığı «Kitabi-Diyarbəkriyyə»sində)** Goyça dənizi yayaqlarının və Qarabağın qədim oğuz türklərinə məxsus olduğu, oğuz türklərinin soykökündə duran Oğuz Xaqqanın Goyça dənizi ətrafında dəfn olunduğu, Bayandur Xaqqanın isə Qarabağda, Goyça dənizi yayaqlarında yaşadığı və orada da dəfn olunduğu göstərilir.¹²

2.2. Qarabağ Ərəb xilafəti dövründə. Arsaxda qriqorianlaşdırma və erməniləşdirməyə dair

Qarabağın tarixində əsas dəyişikliklər Ərəb xilafətinin işgalları və bunun nəticəsində Albaniya dövlətinin aradan qaldırılması ilə baş verir. Ərəb işgallarınınadək Qarabağın tarixi əhalisi etnik baxımdan eyni kökdən, yəni Azərbaycan-Albaniya kökündən olduğu halda, bu dövrde Ərəb xilafətinin Azərbaycanla bağlı yeritdiyi faciəli siyaset nəticəsində vilayətin dağlıq hissəsində ermənilərin dini üstünlüğünün təmin edilməsi, zaman keçdikcə etnik sahədə də özünü göstərdi: Albaniyanın tarixi Arsax bölgəsi əhalisinin əvvəlcə qriqorianlaşdırılmasına, bunun ardınca da erməniləşdirilməsinə başlandı. **Azərbaycanın bu bölgəsində qriqorianlaşdırma və erməniləşdirmə proseslərinin səbəbləri, gedişi və erməni-xilafət əməkdaşlığının mahiyyəti və b. problemlər, onun tarixi ədəbiyyatda necə əks olunması məsələləri akad. Z.Bünyadov* tərəfindən xüsusi olaraq tədqiq edilmişdir.**¹³ Təbiiidir

*Ziya Bünyadov (1923-1997) – şərqşünas, Azərbaycan MEA-nın akademiki

66 B.C., this legend of "the Great Armenia" became fully concocted because they became as the vassals of Rome. This order lasted till the IV century A.D.. Armenians claim that the historical lands of the State of Albania are an integral part of Armenia. This has neither scientific nor historical grounds. In contradistinction to this the Azerbaijan-Albanian State had continued to have an independent policy, and the historical provinces of Garabagh were a part of that State. Researcher has written: "The study of sources and the realities of I-IV centuries ensure us to say that the Southern frontier of the State of Albania lay alongside the Araz (Araxes) River".¹¹

The inclusion of Garabagh to Azerbaijan and the existence of various Turkic ethnoses in this territory from very ancient times are also proved by the legendary epic of Azerbaijan and all Turkic peoples "Kitabi-Dada Gorgud", being an oral folkloric monument of literature. The epic of Dada Gorgud was widely disseminated during the VI-VII centuries in Garabagh, as well as in all Azerbaijan territories, including the lake of Goycha. As confirmed in this valuable heroic saga, some Oghuz heroes, have visited and met even with the prophet Mohammad himself. The famous Oghuznamer ("Kitabi-Diyarbekriyyə" written by Abu Bakr Tehrani in 1470) written by the order of Uzun Hassan (1453-1478), ruler of the Aghgoyunlu state mentions that summer pastures at the Goycha Sea and Garabagh belonged to the ancient Oghuz turks and Oghuz Khagan, the founder of Oghuz Turks, was buried near the Goycha Sea. Bayandur Khagan lived in Garabagh and had summer houses on the Goycha Sea and was buried there, too.¹²


2.2. Garabagh during the Arabian caliphate. On Grigorianization and Armenianization in Arsakh

The main changes in the history of Garabagh start with the invasions by the Arabian caliphate and in the result of this occupation the collapse of the State of Albania. Until the Arabian occupation, the territory of Garabagh was of one ethnic origin, that is the Azerbaijan-Alban origin. However, the tragic policy administered in Azerbaijan by the Arabian caliphate at that time, which led to the provision of religious dominance of Armenians in the mountainous part of the region, gradually showed up as well in the ethnic field: the process of Grigorianization, and later Armenianization of the population of Arsakh – the historical region of the State of Albania started. **The academician Ziya Bünyadov* has investigated particularly the reasons and the course of the process of Grigorianization and Armenianization of this region of Azerbaijan, the essence**

* Ziya Bünyadov (1923-1997) – Orientalist, academician of the Azerbaijan National Academy of Sciences



1



2

1 - Dünya əhəmiyyətli Azərbaycan Alban Gəncəsər monastırı. 1238-ci il. Ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun Vəngli kəndindədir; 2 - Dünya əhəmiyyətli Azərbaycan Alban Xudavəng monastırı. XIII-XVII əsrlər. Kəlbəcər rayonunda, Tərtər çayının sahilindədir.

1 - The world-famous Azerbaijan Alban Ganjasar Monastery. 1238. Located in the Vangli village of the Kalbajar region occupied by Armenians; 2 - The world-famous Azerbaijan Albanian Khudavang Monastery. XIII-XVII centuries. Located on the bank of the Tartar river, Kalbajar region.

ki, qriqorianlaşdırılmaya nisbətən erməniləşdirmə uzun proses olmalı idi və həqiqətən də, bu belə oldu. Ona görə də Z.Bünyadov akad. **S.T.Yeremyan*** «VII əsr-dən (qəti olaraq VIII əsrin əvvəllərindən) Alban kilsəsinə erməni kilsəsinin bir hissəsi kimi baxılırdı» və bu zaman Arran vilayətindən Sünik, Arsax, Uti və başqalarının erməniləşdirilməsini iddia edən fikrinə etiraz edərək yazar: «İki müxtəlif anlayış olan erməniləşdirmə və qriqorianlaşdırma anlayışlarının qarışdırılması diqqəti cəlb edir. Bu yerdə erməni kilsəsinin köməyi ilə Arran əhalisinin yalnız qriqorianlaşdırılmasından danışla bilər. S.T.Yeremyanın bu barədəki nöqtəyi-nözəri o qədər də doğru deyildir, çünki Arran vilayətində Sünik vilayəti və Arsaxın xeyli hissəsi XII əsrin əvvəllərinə yaxın erməniləşdirilmişdir».¹⁴

Bu fikir (həm də akad. S.T.Yeremyanın gəldiyi nəticə!) bir daha təsdiq edir ki, **Qarabağın bu hissəsində yaşayan əhali əvvəldən erməni olmamış, öksinə, yerli Azərbaycan-alban tayfaları olmuşlar və sonradan erməniləşdirilmişlər, daha doğrusu, əvvəlcə qriqorianlaşdırılmış, sonra isə erməniləşdirilmişlər.**

Populyasiyanın etnogenezi və onun qarşılıqlı əlaqəsi haqqında informasiya verən və müasir elmi nailiyətlərə əsaslanan odontoloji tədqiqatlar da bunu sübut edir.¹⁵ Həç də təsadüfi deyil ki, Ərəb xilafəti parçalandıqdan sonra Albaniyanın həmin ərazisində Sünik və Arsax-Xaçın knyazlıqları yarandı. «XII əsrin sonlarına yaxın Sünik padşahlığı dağıldı, buradakı hakim sülalə 1166-ci ildən knyaz Qriqorun və Smbatın ölümü ilə kəsilmiş oldu. XII əsrin sonu–XIII əsrin əvvəllərində Arsax ərazisində təşəkkül tapan Xaçın knyazlığı **I.A.Orbelinin**** sözləri ilə desək «**qədim Albaniyanın bir hissəsi**» idi»¹⁶. Beləliklə, tamamilə təbiidi ki, Ərəb xilafəti dağılırkən onun ərazisində dirçələn yerli dövlətlər içərisində heç bir erməni dövləti olmamışdır. Bu da, Azərbaycandan və Gürcüstandan fərqli olaraq, Cənubi Qafqazda ermənilərin, ümumiyətlə, dövlətçilik tarixinə malik olmadıqlarını sübut edir.

Bu proseslərin baş verdiyi IX–XIII əsrin əvvəlləri, xüsusilə Sacilər–Atabəylər–Şirvansahlar dövrü bütün Cənubi Qafqazda Azərbaycanın qüdrətinin daha da arttığı bir dövr idi. Sacilər və Atabəylər faktik olaraq Azərbaycanın tarixi torpaqlarını siyasi cəhətdən birləşdirmişdilər.¹⁷ Keçmiş Albaniya ərazisində yaranmış Xaçın knyazlığı Mehranilər nəslinə*** mənsub olan **Həsən Cəlalin** dövründə (1215–1261) yüksək inkişaf mərhələsinə çatmışdı. Təsadüfi deyil ki, dövrün

*of the Armenian-Caliphate cooperation and other issues, as well as their reflection in the historical literature.*¹³ Certainly, the process of Armenianization was to take more time than that of Grigorianization and in fact it did. Therefore, Z.Bunyadov protests against the following words of the academician **S.T.Yeremyan*** – "The Alban church was considered as a part of the Armenian church since the VII century (resolutely since the beginning of the VIII century) and at that time the districts of Sunik, Arsakh, Uti and others in the Arran region were Armenianized" – and writes: "It is noteworthy that two different notions – Armenianization and Grigorianization are mixed. Here one can speak only about Grigorianization of the Arran population through the help of the Armenian Church. S.T.Yeremyan's point of view regarding this is not right. Since the districts of Sunik and most of Arsakh in the Arran region were Armenianized only in the early XII century".¹⁴

This idea (as well as S.T.Yeremyan's conclusion!) confirms once again that **the people living in this part of Garabagh were not originally Armenians; on the contrary, they were local Azerbaijan-Alban tribes which were later Armenianized, or rather first Grigorianized and then Armenianized.**

Odontologic research, which provides information about the ethnogeny of the population, as well as its mutual relationships, and based on modern scientific achievements also proves this.¹⁵ Not accidentally, following the destruction of the Arabian caliphate, the principalities of Sunik and Arsakh-Khachin were established in part of Albania. "In the late XII century, the principality of Sunik fell and its reigning dynasty ended with the death of prince Grigor and Smbat in 1166. The Khachin principality created in the territory of Arsakh in the late XII, early XIII centuries was "**a part of ancient Albania**",¹⁶ citing **I.A.Orbeli****. Thus, not accidentally there was not a single Armenian state among the surviving local states in the territory of the Arabian caliphate, when the latter collapsed. This proves that unlike Azerbaijan and Georgia, Armenians do not have a history of statehood in the Southern Caucasus at all.

This period of time, i.e. **IX – the beginning of XIII** centuries, particularly the period of the reign of Sajis-Atabays-Shirvanshahs was a time when Azerbaijan was becoming very mighty in the Southern Caucasus. The states of Sajis and Atabays actually united the historical lands of Azerbaijan politically.¹⁷ The Khachin principality created in the territory of former Albania reached its highest rate of progress during the reign of Hasan Jalal (1215–1261), who belonged to the Mehrani*** dynasty.

*S.T.Yeremyan (1908) – tarixçi, Ermənistən EA-nın akademiki
**I.A.Orbeli (1887–1961) – şərqşünas, SSRİ EA-nın akademiki, Ermənistən EA-nın akademiki və onun ilk prezidenti, Ermitajın direktoru olmuşdur.
***Azərbaycan Albaniya dövlətində hökmədar sülaləsi (510–705-ci illər)

* Suren Tigranovich Yeremyan (1908) – Historian, academician of the Armenian AS

** Iosif Abgafovich Orbeli (1887–1961) – Orientalist, academician of the USSR AS, academician and the first president of the Armenian AS, once director of the Hermitage.

*** Ruler dynasty in Azerbaijan Albania (510–705)

narrativ və epigrafik abidələrində o, «Xaçın ölkələri knyazı», «Xaçın və Arsax ölkələrinin əzəmətli knyazı» titulları ilə yanaşı, «Albaniya hökmdarı» titulu ilə də anılır. Başqa sözlə, Həsən Cəlalın bütün titulları Azərbaycan – Albaniya tarixinə məxsusdur. Onun zamanında Alban memarlığının ən mühüm incilərindən biri olan *Gəncəsər monastırı* tikildi¹⁸.

2.3. Qarabağ Azərbaycan siyasi həyatının mərkəzlərindən biri kimi (XIII–XVIII əsrin 40-ci illəri)

Monqolların birinci yürüşü zamanı (1220–1222) zeifləmiş Atabaylər dövlətinə son qoyan *Xarazmşah Cəlaləddinin* Azərbaycanda hökmranlığı zamanı (1225–1231) Qarabağ da onun hakimiyəti altında idi.

Monqolların ikinci yürüşü və Azərbaycanın işğalının başa çatması ilə (1231–1239) Qarabağ digər Azərbaycan torpaqları kimi *Ali monqol xaqanlığının* (1239–1256), sonra isə *Hülakülər (Elxanilar) dövlətinin* (1256–1357) tərkibində idi. Qarabağın bu dövr tarixi haqqında məlumat nisbətən daha əhatəlidir və daha yaxşı öyrənilmişdir¹⁹. Həmin dövrdə «Qara» və «bağ» söz birləşməsi – «Qarabağ», artıq, konkret cənəfəni əraziyə şamil edilir. V.Piriyev yazır: «Arran Qarabağı» adı ilk dəfə *Rəşid əd-Dinin** «Came əttavarix» əsərində 1284-cü il hadisələrinin şərhini ilə əlaqədar xatırlanır». Bu dövrdə Qarabağ Arranın daxilində dağlıq və dağətəyi torpaqları birləşdirən vahid ərazidən ibarət idi.²⁰ XIII–XIV əsrlərdə Qarabağ Hülakülər dövlətinin siyasi tarixində mühüm rol oynayır. V.Piriyev qeyd edir ki, «Monqol hökmdarlarının daima Qarabağda qışlamaları bir sıra dövlət səviyyəli hadisələrin burada baş verməsinə səbəb olmuşdur. Təkcə onu göstərmək kifayətdir ki, monqol hökmdarlarından ikisi (Qazan xan** və Arpa xan***) səltənət taxtına Qarabağda çıxmış, ikisi isə (Arqun xan**** və Əbu Səid*****) Qarabağda vəfat etmişdir».²¹ XIII–XIV əsrlərdə də Qarabağ Azərbaycan torpağı idi və onun əhalisi də azərbaycanlılardan ibarət idi (*Xəritə 3*).

XV əsrдə Qarabağ Azərbaycan *Qaraqoyunlu* (1410–1467) və *Ağqoyunlu* (1468–1501) dövlətlərinin tərkibində idi. Lakin Qaraqoyunlular dövründə Qarabağın sonraki tarixində özünü göstərəcək bir hadisə baş verdi. XV əsrдə keçmiş alban hakimi Həsən Cəlalın nəslü (Cəlalilər) Qaraqoyunlu Cahan şahdan «məlik»* titulu aldı. Sonralar Cəlalilər nəslinin mülkü

Not accidentally the narrative and epigraphic monuments of the time mention the title "the ruler of Albania" side by side with the titles "the duke (prince) of Khachin countries", "the majestic duke (prince) of the Khachin and Artsakh countries", etc. In other words, all the titles of Hasan Jalal belong to the Azerbaijan-Alban history. One of the most important examples of Alban architecture, the Ganjasar monastery, was built during his period of reign¹⁸.

2.3. Garabagh as one of the centers of political life in Azerbaijan (13th -40's of 18th century)

After putting an end to the Atabay state that was weakened due to the first attack of Mongolians (1220–1222), *Kharazmshah Jalaladdin* reigned in Azerbaijan (1225–1231), that included Garabagh.

Garabagh, as well as other Azerbaijan territories, fell under the dominion of the *Supreme Mongolian Khanate* (1239–1256), and further the *Hulakus (Elxhanis) State* (1256–1357) after the second attack of Mongolians, which completed the occupation of Azerbaijan (1231–1239). There is much broader information and a better investigation about the history of Garabagh during this period.¹⁹ In that period the word-combination "gara" and "bagh" – *Garabagh* – was already used to describe a specific geographic territory. V.Piriyev writes: "The name *Arran Garabagh* was first mentioned in relation with an explanation of the events of 1284 AD in the book "Jameh at-tavarikh" by *Rashidaddin*". At that time, Garabagh was a single territory within Arran and consisted of mountainous, as well as foothill territories.²⁰ Garabagh plays an important role in the political history of the Hulakus state in the XIII–XIV centuries. V.Piriyev remarks, "The fact that the Mongolian rulers constantly spent the winter in Garabagh led to several governmental events which took place here. From this point of view, it is worth noting that two Mongolian rulers (Gazan khan** and Arpa khan***) came to the throne in Garabagh and another two rulers (Argun khan**** and Abu Said***** died in Garabagh".²¹ In the XIII–XIV centuries also, Garabagh was a territory of Azerbaijan with a population consisting of Azerbaijanis (*Map 3*).

In the XV century, Garabagh was a part of the Azerbaijan *Garagoyunlu* (1410–1467) and *Aghgoyunlu* (1468–1501) states. However, during the reign of the Garagoyunlu dynasty, an event happened that would be remarkable in the further history of Garabagh. In the XV century,

* Fəzlullah Rəşid əd-Din (1247–1318) – məşhur tarixçi, 1298–1317-ci illərdə Hülakülər dövlətinin voziri olmuşdur.

** Qazan xan (1295–1304)

*** Arpa xan (1335–1336)

**** Arqun xan (1284–1291)

***** Əbu Səid (1316–1335)

* Fazlullah Rashidaddin (1247–1318) – famous historian, vizier of the Hulakus state in 1298–1317

** Gazan khan (1295–1304)

*** Arpa khan (1335–1336)

**** Argun khan (1284–1291)

***** Abu Said (1316–1335)

beş alban feodal knyazlıqları – məlikliklərinə (**Gülüstan, Ceraberd, Xaçın, Vərəndə, Dizaq**) parçalandı...²²

Azərbaycan Səfəvi dövlətinin yaranması ilə (1501) bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinə başlandı. XVI əsrin ortalarında Azərbaycan torpaqlarının vahid dövlət halında mərkəzləşdirilməsi başa çatdı. Bununla, Azərbaycan Səfəvi dövləti regionun Osmanlı imperiyasından sonra ikinci ən qüdrətli dövlətinin əvvələndi. Belə olduğu halda o dövrde ermənilərin hər hansı etnik-siyasi üstünlüyü mümkün olan məsələ deyildi. Əksinə, həmin dövrde Azərbaycanın etnik və siyasi sərhədləri daha aydın şəkil alır. Səfəvilər Azərbaycanda 4 bəylərbəyilik yaradır ki, onlardan biri də **Qarabağ** və ya **Gəncə** bəylərbəyiliyi idir. Osmanlıların bu torpaqlarda tərtib etdikləri icmal və müfəssəl dəftərlər** həmin bəylərbəyiliyin inzibati-ərazi bölgüsü haqqında aydın təsvir yaradır. 1593-cü il məlumatına görə, Gəncə-Qarabağ əyaləti 7 sancaq, 36 nahiyyə böülündürdü.²³ Burada qeydə alınan 1,3 mindən çox toponimik vahidlərin hamısı, demək olar ki, azərbaycanlıllara məxsus idi.²⁴ Bunlardan heç biri ermənilərə məxsus olmamışdır.

Səfəvi dövlətinin zəifləməsindən sonra Azərbaycan torpaqları İran, Rusiya və Osmanlı dövlətləri arasında müharibələr meydana gəlmişdir.

Bu dövrə Gəncə-Qarabağ torpaqları əvvəlcə Osmanlı imperiyası tərkibində olmuşdur (*Xəritə 4*). Həmin dövrə tərtib olunan Osmanlı dəftərləri də azərbaycanlıların bölgənin əsas əhalisi olduğunu sübut edir. Hesablamlara görə, 1727-ci ildə Gəncə-Qarabağ əyalətinin əhalisi 122 min nəfər idi. Onun 80,3 min nəfərini (66%) Azərbaycan türkləri, 37,8 min nəfərini (31%) qırıqianlaşmış albanlar, 3,7 min nəfərini (3,1%) kürdlər təşkil etmişdir.²⁵ Bəhs olunan dövrə Rusiyanın fəal köməkli göstərdiyi qırıqianlaşmış albanlar siyasi cəhətdən fəallaşır²⁶ (*Sənəd 1*). Digər tərəfdən, sonuncu Səfəvi hökmərdarı III Abbası yixaraq hakimiyyətə gələn *Nadir şah Əfşar* (1736–1747) onu qanuni hökmədar kimi tanımaqdən imtina edən Gəncə-Qarabağ bəylərbəyiliyinin türk-müsəlman əhalisinin qarşı ağır cəza tədbirləri həyata keçirdi ki, bu amil də Qarabağın alban məliklərinin mövqeyini gücləndirdi və onların separatizminə təkan verdi. Nadirin ölümü ilə onun dövləti parçalandı, Azərbaycanda yerli dövlətlər – xanlıqlar yarandı. Başqa sözlə, Azərbaycan, xanlıqların timsalında özünün dövlət müstəqiliyini növbəti dəfə bərpa etdi. Keçmiş Gəncə-Qarabağ əyalətinin ərazisində iki Azərbaycan xanlığı – **Gəncə** və **Qarabağ xanlıqları** yarandı. Ermənilərin Azərbay-

the ruler of the Garagoyunlu state, Jahan shah, provided the generation of the former Alban ruler, Hasan Jalal (Jalalis), with the title of **malik***. Later on, Jalalis were divided into five Alban principalities-malikliks (**Gulus-tan, Jaraberd, Khachin, Varander and Dizag**)...²²

The creation of the *Azerbaijan Safavi State* (1501) was the basis of the centralization process of all Azerbaijan territories. In the mid 16th century, the centralization of Azerbaijan lands as a unified state was completed. Thus, the Azerbaijan Safavi state became a mighty state of the region, second only to the Ottoman Empire. In such a case, it was impossible for Armenians to have any ethnic-political advantages at that time. On the contrary, in that period the ethnic and political borders of Azerbaijan became clearer. Safavis established 4 baylarbayliks in Azerbaijan, one of which was the **Garabagh** or **Ganja Baylarbaylik**. Detailed notebooks** written by ottomans in these territories create a clear idea of the administrative-territorial division of that baylarbaylik. In accordance with information from 1593, the Ganja-Garabagh province consisted of 7 sanjags and 36 nahiyyas.²³ 1.3 thousand place-names in these territories registered in the detailed notebooks nearly all of them belonged to Azerbaijanis.²⁴ None of them ever belonged to Armenians.

Following the weakening of the Safavi state (1736), the territories of Azerbaijan became a field of wars between Iran, Russia and the Ottoman states.

In that period, the lands of Ganja-Garabagh were within the Ottoman Empire (*Map 4*). The Ottoman notebooks compiled at that time prove as well that Azerbaijanis were the main population of the region. In compliance with calculations, in 1727, the Ganja-Garabagh population totaled 122,000 people. Eighty thousand three hundred of them (66%) were Azerbaijani turks, thirty seven thousand eight hundred (31%) were – Grigoryanized Albans, three thousand seven hundred (3.1%) were – Kurds.²⁵ In this period, grigorianized Albans, assisted by Russia, became more active politically²⁶ (*Document 1*). On the other hand, *Nadir shah Afshar* (1736–1747), who overthrew the last Safavi ruler Abbas the Third, and came to power, took heavy measures of punishment against the Turkic-Moslem population of the Ganja-Garabagh baylarbaylik, which refused to recognize him as a legitimate ruler. This factor strengthened the position of the Alban maliks of Garabagh and stimulated their separatism. After Nadir's death, his state fell into parts and local states-khanates were created in Azerbaijan. In other words, Azerbaijan restored its independence once again in the form of its khanates. Two separate khanates, **Ganja** and

* «Məlik» – Azərbaycan dilində mülk sahibi

** Osmanlı dövlətində gəlir mənbələrini müəyyən etmek, vergiləri toplamaq üçün müfəssəl və dəqiq tərtib olunan qeydiyyat dəftəri

* Malik – in Azerbaijani it means owner of estate

** The registration notebook in Ottoman Empire where the income and taxes are recorded



1



3



4



2



5

1. Qarabağ xanlığının banisi Pənah xan.
2. Pənah xanın qəbir daşı.
Qarabağ xanlığının dövlətçilik rəmzlərindən:
3. Gümüş pul;
4. Pənah xana məxsus neşter;
5. Şuşa qalasının gümüş açarları.

1. The founder of Garabagh khanate Panah khan.
2. Panah khan's tombstone.
State symbols of Garabagh khanate:
3. Silver coin.
4. Panah Khan's scalper.
5. Silver keys of Shusha fortress.

cana karşı ərazi iddiaları başlıca olaraq Qarabağ xanlığı ilə bağlı olduğundan onun üzərində ayrıca dayanaq.²⁷

3. QARABAĞ XANLIĞI

3.1. Qarabağda Azərbaycan dövlətçilik ənənəsinin bərpası

Nadir şah Əfşar imperiyasının süqutundan sonra müstəqillik qazanmış Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan *Pənahəli bəy Cavanşir* idi. **O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdur.** Qarabağ xanlığının vəziri olmuş tarixçi *Mirzə Camal* yazır: «Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıdan sonra, ellər və kendilər arasında görüb tanıldığı hər bir şücaəti və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənəsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə səhərət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, mühərribə və davada tay-tuşuna üstün gələn və xüsusiylə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi mühərribələrdə (XVIII yüzilin 30-cu illərində Osmanlı imperiyasına qarşı mühərribələr nəzərdə tutulur – Y.M., K.Ş.) şücaət göstərmış Pənah xanı da öz yanına apardı». Lakin Muğan qurultayından* sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, bu diyarın türk-müsəlman əhalisini Əfqanistan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olumuşdu. Bunu görən Pənahəli bəy şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adımı ilə 1737–1738-ci illərdə Qarabağ vilayətinə qaçıdı. Şah onun qaçmasından xəbər tutan kimi onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi. Lakin onu [tutmaq] mümkün olmadı. Nadir Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərمانlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna gətirsinlər. Şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdirilsə də fayda vermədi.²⁸

Bələliklə, hələ Nadirin sağlığında Pənahəli bəy ona tabe olmaqdan boyun qaçırb vətəni olan Qarabağ müstəqil surətdə idarə etməyə cəhd göstərmişdi. Nəticədə Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil Azərbaycan dövləti – Qarabağ xanlığı yarandı (*Xəritə 5*).

Qarabağ xanlığı müstəqil dövlət elan edildikdən sonra başlıca vəzifə onun möhkəmlənməsinə nail

Garabagh, were established in the territory of the former Ganja-Garabagh district. Let us look individually at the Garabagh khanate, for the territorial claims of Armenians against Azerbaijan are linked mainly with it.²⁷

3. GARABAGH KHANATE

3.1. Restoration of the Azerbaijan statehood tradition in Garabagh

The founder of the Garabagh khanate, one of the newly-independent Azerbaijan states following the downfall of Nadir shah Afshar's empire, was *Pənahəli bay Javanshir*, one of the distinguished statesmen of Azerbaijan. **He was born in the village of Sarijali, Garabagh.** Vizier of the Garabagh khanate and historian *Mirzə Jamal* writes: "After gaining rule over Garabagh, Ganja, Tiflis and Shirvan districts, the deceased Nadir shah would call all the brave and laborious people he had met and knew in the districts and villages, employ them to high positions and provide them with salary, respect and career. Among them was Panah khan, who was known as Panahəli bay Sarijali Javanshir, who was distinguished in every field, for bravery in wars and fights, particularly in the wars of the deceased Nadir with the troops of Rome (means the wars against the Ottoman Empire in 1730's – Y.M., K.Sh.)". However, after the Mughan congress*, Nadir began to punish sternly the people of Garabagh who did not want to accept his power and to exile the Turkish-Moslem population of this district to Afghanistan and Khorasan. Panahəli bay's brother, Fazlalı khan was executed for rejecting this measure. Seeing this, Panahəli bay made use of the fact that the Shah was in Khorasan, and he ran to the Garabagh district with several of his relatives and kindred in 1737–1738. When the shah received the news about his escape, he sent heralds to catch him on the way. However, they failed. Nadir sent resolute decrees to the viceroy of Azerbaijan, rulers of Ganja, Tiflis and Shirvan demanding to catch and bring to him Panah khan wherever they might find him. Panah khan's family and other relatives were punished and given a fine by the shah's order, but it was in vain.²⁸

Thus, even when Nadir was alive, Panahəli bay refused to obey him and tried to rule his native land Garabagh independently. Consequently, following Nadir shah's death, an independent Azerbaijan state – Garabagh khanate, was created in the lands of Garabagh (*Map 5*).

*Muğan qurultayı 1736-ci ilin martında olmuşdu. Burada Nadir hakimiyyətini qanunlaşdırılmak üçün «şah seçkisi» keçirmiştir.

* Mughan congress took place in March, 1736. Here Nadir conducted "shah elections" in order to legalize his power.

olmaq idi. Pənah xanın bu sahədə ilk tədbirlərindən biri Qarabağın Nadir şah tərəfindən sürgün olunmuş türk-müsəlman əhalisini geri – doğma torpağa qaytarmaq oldu. Köçkünlərin geri qaytarılması və dədə-baba torpaqlarında yerləşdirilməsi Qarabağ xanlığını gücləndirdi. Sürgündən ilk qayıdanlar içərisində Qarabağın gələcək xanı, 15 yaşlı İbrahimxəlil də var idi.

Qarabağ xanlığı yarandığı zaman burada Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Bakı, Naxçıvan, Şəki, Dərbənd kimi şəhərlər yox idi. Halbuki belə siyasi-iqtisadi mərkəzlerin olması xanlıqların gələcək inkişafı üçün çox mühüm idi. Yeni müdafiə qurğuları və şəhərlərin salınması Pənah xanın hərbi-siyasi işlərlə yanaşı, dəyərli quruculuq uğuru sayılmalıdır.

Bu sahədə ilk addımlardan biri 1748-ci ildə qədim Azərbaycan – türk tayfası olan **bayatların** adı ilə bağlı **Bayat** qalasının tikiləmisi oldu. «Xan bütün ailəsini, qohumlarının və el böyüklerinin əhli-eyalini oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələrilə birlikdə gəlib Bayat qalasında yerləşdilər».²⁹

Pənah xanın müstəqil dövlət quruculuğu sahəsindəki fealiyyəti onun rəsmen tanınması ilə neticələndi. Mirzə Camal yazar: «Müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə (1748-ci il olmalıdır – Y.M., K.Ş.) Adil şahin (Pənah xana) «**xan**» adı verilməsi və Qarabağ hakimi vəzifəsinə təyin edilməsi haqqında imzaladığı fərman qiymətli xələt, qızıl yəhərli at və qaş-dاشla bəzənmiş qılıncla birlikdə Sərdar Əmir Aslanın yaxın adamı vasitəsilə, o zaman yaşadıqları Bayat qalasına gəlib çatdı».³⁰

Adil şahın fərmanı, əslində gecikmiş bir sənəd idi. Həqiqi «hakimlik» şah fərmanından əvvəl, ondan asılı olmadan qazanılmışdı.³¹

Pənah xanın «Qarabağ hakimi» kimi tanınmasında Şəki xanlığının Qarabağ üzərinə uğursuz yürüyü mü hüüm rol oynadı. Şəki xanı Hacı Çələbi özünün 1748-ci ildəki uğursuz Bayat yürüşündən sonra bildirmişdi: «Pənah xan bu vaxtacan sikkəsiz gümüş idi. Biz gəldik ona sikkə vurdug və qayıtdıq» (və ya «Pənahəli özünü xan elan etmişdi, mən isə öz məglubiyətimlə onun xanlığını təsdiq etdim»). Hacı Çələbi xanın xalq içərisində zərbi-məsələ çevrilmiş bu sözləri, əslində, Adil şahın fərmanından daha artıq gücə malik idi. **Əhməd bəy Cavanşir*** yazar: «...Bu qalibiyətdən (Bayat döyüşündən – Y.M., K.Ş.) sonra Pənah xanın igidliyi haqqında dillerə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharib-

Now, after the Garabagh khanate was announced as an independent state, the main task was to achieve its strengthening. One of the first steps taken by Panah khan in this field was to bring back the Turkish-Moslem population of Garabagh, whom Nadir had exiled. The return of the internally displaced persons and their settlement in their native lands strengthened the Garabagh khanate. The future khan of Garabagh, 15-year old Ibrahimxəlil, was also among those coming back first.

When the Garabagh khanate was created, the cities of Tabriz, Ardabil, Ganja, Shamakhi, Baku, Nakhchivan, Shaki and Darband were not yet established here, whereas the presence of such socioeconomic centers was of great importance for the further development of the khanates. New defensive installations, as well as the building of new cities, should be regarded as valuable military-political and construction achievements of Panah khan.

One of the first steps taken in this direction was the building of the **Bayat** castle in 1748, the name of which was linked with an ancient Azerbaijan-Turkish tribe – Bayats. "Khan gathered his entire family, relatives and all the family-members of the region's elders. The people living nearby, even many men and artisans of Tabriz and Ardabil districts hearing about Panah khan's progress, his behavior and love, moved here with their families and settled in the Bayat castle".²⁹

Panah khan's activity in the field of independent state building resulted in the state's official recognition. Mirza Jamal writes: "In the Moslem year of 1161, Christian year of 1745 (1748 in fact – Y.M., K.Sh.), the decree signed by Adil shah on providing Panah **khan** with the title of khan and his appointment to the position of the ruler of Garabagh, as well as precious gifts, a horse with golden saddle and a sword adorned with jewelry reached the Bayat castle, where they were living at that time, through a close relative of the Vicegerent Amir Aslan".³⁰

Adil shah's decree was in fact a tardy document. The true "power" had been gained before the shah's decree and was regardless of him.³¹

The unsuccessful attack of the Shaki khanate on Garabagh played an important role in Panah khan's recognition as the "Ruler of Garabagh". The khan of Shaki, Haji Chalabi stated after his unsuccessful Bayat incursion in 1748: "So far Panah khan was a silver without coin, we came, minted this coin with his name and came back" (in other words, "Panahali khan had declared himself khan, and I confirmed his position with my defeat"). These words of Haji Chalabi khan, which became a saying among people, had in fact a much stronger effect than Adil shah's decree. **Ahmad bəy Javanshir*** writes:

* Əhməd bəy Cavanşir (1828–1903) – əslən Qarabağdan olan Azərbaycan tarixçisi, «Qarabağname» müəlliflərinən biri

* Ahmad bay Javanshir (1828–1903) – historian, one of the authors of "Garabaghname"

bəsiz olaraq onun təbəəliyinə tabe etdirdi».³²

Bayat döyüşü, eyni zamanda, bu qalanın gələcək tarixi sınaqlara dözə bilməyəcəyini də üzə çıxardı. Ona görə də yeni qala salınması tələb olunurdu. *Mirzə Adığözel bay** yazırıdı: «Pənah xan **Şahbulagi** adı ilə məşhur olan Tərnəkütə bir qala bina etdi. Daş və əhəngdən məscidlər, evlər, çarsu (meydan, bazar meydanı – Y.M., K.Ş.) və hamamlar tikdirdi. Bu işləri 1165-ci ildə (1751-ci il – Y.M., K.Ş.) bitirərək oranı özünə məskən etdi».³³

3.2. Kürəkçay müqaviləsi

Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların – məliklərin pozuculuq fəaliyyətləri də artırıldı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü ittiarlı bilərdi. Bu tarixi həqiqəti ilk mənbələr də təsdiq edir.

*Mir Mehdi Xəzani*** çox haqlı olaraq yazırıdı: «Bu Qarabağda ki, beş mahal bundan əqqədən Xəmsə mahalı işlaq olurmuş və şimdə her birisi bir qeyri-ism ilə adlanırlar...».³⁴ Mirzə Adığözel bəy Qarabağdakı feodal mülkləri – məlikliklər haqqında yazırıdı: «Bu mahalaların biri **Dizaqdır**. Məlikləri Məlik Yeqan adlanır. O Loridən*** qaçıb gəlmış, Nadir şahın səltənəti dövründə və onun əmrilə məliklik taxtında oturub hörmət qazanmışdır.

İkinci – **Vərəndədir**. Məlikləri Məlik Şahnezərlilər olmuşdur. Onlar daha qədim bir nəslə mənsub və da-ha çox etibar sahibidirlər. Əsilləri də Götçə**** əsilzadələrindəndir. Sonra oradan qaçaraq gelib Qarabağda Vərəndə mahalının məliklik camından sərəxş olmuşlar.

Üçüncü – **Xaçındır**. Məlikləri Həsən Cəlalyan övladıdır. (Onlar) riyasət gəlininə gözəllik verib (hökmdən olmuşlar). Bu ailə məliklik mənsəbindən məhrum olduqdan sonra, bu mahalın müstəqil bir məlikli olmayışdır. Axırdı, mərhum Pənah xan Cavanşirin dövlət günüsi və şövkət bayraqı riyasət üfűqündən baş vurub, Qarabağ vilayətinin bütün sahəsini cəlal və dəbdəbə ilə işıqlandırdı. Bu zaman xinziristanlı (indiki adı – Xindiristan – Y.M., K.Ş.) Məlik Mirzə xan... bu əbədi dövlət

"...After this victory (Bayat fight – Y.M., K.Sh.), the legend about the bravery of Panah khan, which became wide-spread everywhere, subjected all the Moslem tribes living in Garabagh at that time to him without wars".³²

At the same time, the Bayat fight exposed that this castle was not going to stand future historical tests. Therefore, a new castle had to be built. *Mirza Adigirzal bay** writes: "Panah khan built a castle in Tarnakut, which was known as **Shahbulag**. He ordered to build mosques, houses, charsu (square, bazaar square – Y.M., K.Sh.) and bathhouses with stone and lime. He finished all of these in 1165 (1751 – Y.M., K.Sh.) and made that place his abode".³³

3.2. Kurakchay treaty

As Panah khan strengthened, the destructive activity of feudals-maliks, who supported a scattered type of state increased also. Preventing this became a vital job from the military-political point of view. Otherwise, the territorial-administrative unity of khanate could be lost. Original sources confirm as well this historical truth.

*Mir Mehdi Khazani*** was very correct in writing: "The five mahals (regions) in Garabagh were together called the Region of Khamsa before, but now they all have different names...".³⁴ Mirza Adigirzal bay wrote about the feudal malikliks: "One of these mahals is **Dizag**. Their malik is Malik Yegan. He ran away from Lori***, sat on the throne of malik during the reign of Nadir shah at his order and gained respect.

The second mahal is **Varander**. Their maliks were maliks of the Shahnazarlı dynasty. They belong to a more ancient generation and enjoy greater trust. The noblemen of Goycha**** were their ancestors. Later they escaped from Goycha, came to Garabagh and became drunk with power after drinking the bowl of the position of malik in Varander mahal.

The third mahal is **Khachin**. Their malik is Hasan Jalalyan's son. (They) made the bride of power beautiful and (became rulers). After this family was deprived of the rank of malik, this mahal had no independent malik. Finally, the deceased Panah khan Javanshir's "Sun of statehood" and "flag of majesty" raised on the horizon of

* Mirzə Adığözel bay (1780–1848) – tarixçi. Qarabağ xanının divanında, sonra rus ordusunda xidmet etmişdir. «Qarabağnamə» müəlliflərindən biri

** Mir Mehdi Xəzani (1819–1894) – tarixçi. «Qarabağnamə» müəlliflərindən biri

*** Lori (Loru) – Azərbaycanın yaşayış məskənlərindən biri. XIV əsrədən dəqiidlənmişdir. Taşrı da adlandırılır. 1921-ci ildə rəsmən Ermənistən SSR-ə qatılmışdır.

**** Götçə – Qəribi Azərbaycanda yer adı. İlk dəfə V əsr hadisələri ilə əlaqədar xaturlanan Götçə gölünün adından götiürildiyü bildirilir. Şah İsmayıldın 1510-cu ilə aid formanında Götçə mahalından bəhs edilir. İravan xanlığı yarandıqda onun mahallələrindən biri olmuşdur. Rusiya işğalindan sonra İravan quberniyasının Yeni Bayazid qəzasına daxil edilmişdi. Sovet hakimiyyəti illərində tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermenistan SSR-ə verilmişdir. Ermenilər 1930-cu ildə Azərbaycan sözü olan «Götçə» adını dəyişdirib, «Sevan» adlandırmışlar.

* Mirzə Adigirzal bay (1780–1848) – historian. He served first in the law-court of the khan of Garabagh, then in the Russian army. One of the authors of "Garabaghname"

** Mir Mehdi Khazani (1819–1894) historian. One of the authors of "Garabaghname"

*** Lori – one of the settlements in Azerbaijan. Destroyed in the XIV century. Called also Tashir. It was officially annexed to the Armenian SSR in 1921

**** Goycha – name of a place in Western Azerbaijan, believed to take its name from that of Goycha lake mentioned firstly in relation with events of the V century. Shah Ismayil's decree in 1510 mentions the Goycha mahal. It was one of the mahals of the Iravan khanate, when the latter was created. After the Russian invasion, it became a part of the Yeni Bayazid area. During the Soviet period it was given to Armenia which has been formed as a state in the historical Azerbaijani lands. In 1930, the name of Azerbaijani word "Goycha" was changed into "Sevan" by Armenians

məmurlarının əmri ilə məliklik sikkəsini... adına kəsdi. Ondan sonra da oğlu Allahverdi və nəvəsi Məlik Qəhrəman... məliklik bayraqını göylərə qaldırdılar.

Dördüncü – **Çiləbörd mahalıdır**. Məlikləri Məlik Allahquludur. Əsilləri Mağavizdən* gəlmədir. Bunlar gəlib Çiləbördə məlik olmuş, Tərtər çayının ortasında vaqe, ən möhkəm bir məmləkətdə yerləşmişlər. Çox çətin bir yolu olan Çermux qalasını (Çiləbördün müxtəsər adıdır – Y.M., K.S.) özlərinə məskən, siqnaq və mənzil etmişlər. Çiləbördə müstəqil olaraq yiyələnmiş və böyük bir səhrət qazanmışlar... Nadir şah... ona sultanlıq rütbəsi və xəleti verdi...

Beşinci – **Talış mahalıdır**. Məlikləri Məlik Usəndur. Əsilləri Şirvandır gəlmədir. Bir müddət Talış kəndində sakın olmuşlar. Onlardan bir çoxu dəfələrlə məliklik etmişdi. Sonralar məlik Usub Gülüstan qalasını zəbt edib orada sakın olmuşdur»³⁵ (**Cədvəl 3.1.**).

Beləliklə, Xaçın istisna olmaqla, Qarabağdakı digər məliklər və onların mənsub olduqları nəsillər əslən Qarabağdan deyildilər və bu diyara başqa **Cədvəl 3.1.**

Qarabağ məliklikləri

Məlikliyin adı	Qarabağa gəlmələri	
	Nə vaxt	Haradan
Vərənde	1603	Göyçə mahalından
Çiləbörd	1637	Zəngəzurdan (Sünikdən)
Xaçın	XVIII əsrə yaranmışdır	Yerli
Dizəq	XVIII əsrin əvvəlləri	Lori vilayətindən
Gülüstan (Talış)	XVIII əsrin əvvəlləri	Şirvandan (Qəbələ sultanlığının Niz kəndindən)

yerlərdən gəlmə idilər. Özü də erməni deyil, keçmiş alban nəsillərinin nümayəndələri idilər. Buna görə də erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarına «haqq» qazandırmaq üçün həmin məliklərə «erməni dövlətçiliyinin» davamı kimi baxmaları kökündən yanlışdır, daha doğrusu, elmi saxtakarlıqdır. Digər tərəfdən, gəlmə məliklər Qarabağda mahal başçılığını ələ keçirdikdən sonra kiçicik də olsa, heç

power and lighted all parts of the Garabagh district with splendor and luxury. At the order of officials of this eternal state Malik Mirza khan from Khinziristan (modern name – Khindiristan – Y.M., K.Sh.)... minted the coin of the rank of malik with his name. Further, his son Allahverdi and grandson Malik Gahraman... raised the flag of malikli to the skies.

The fourth mahal is **Chilerbird**. Their malik is Malik Allahgulu. They are originally from Maghaviz*. They came and became maliks in Chilerbird and settled in a really strong country in the middle of the Tartar River. They made the Chermukh castle (short name of Chilerbird – Y.M., K.Sh.), which had very difficult roads their abode, shelter and habitation. They appropriated Chilerbird independently and gained great fame...Nadir shah...gave him the rank and robe of sultan...

The fifth mahal is **Talish**. Their malik is Malik Usub. They sprang up from Shirvan. For some time they lived in the village of Talish. Many of them became maliks more than once. Further, Malik Usub occupied the Gulustan castle and settled there³⁵ (**Table 3.1.**).

Table 3.1

Garabagh malikliks

Name of the maliklik	Immigration to Garabagh	
	When	From where
Varander	1603	Goycha mahal
Chilerbird	1637	Zangazur (Sunik)
Khachin	Created in the XVIII century	Local
Dizag	Early XVIII century	Lori district
Gulustan (Talish)	Early XVIII century	Shirvan (Nij village, Gabala sultanate)

Thus, except for Khachin, other malikliks and the generations they belonged to were not originally from Garabagh and had come to this land from other places. They were not Armenians, but representatives of the former Albanian generations. Therefore, the fact that Armenian nationalists in order to justify the territorial claims against Azerbaijan consider those malikliks as a

* Mağaviz, Maqovuz – XVII əsrə Maku nahiyyəsindən gələnlər tərəfindən İravan əyalətində salınmış yaşayış məskəni. «Makuya «Uz» tayfa adının əlavə edilməsi ilə yaranmışdır. Çar Rusiyası dövründə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına daxil idi. Sovet dövründə Ermenistan SSR-in Qafan rayonunun tərkibində olmuşdu. Ermonilər bu tarixi adı da deyişdirmişlər. Ermenistan SSR Ali Soveti Rəyasət Heyətinin 1949-cu il 29 iyun tarixli formanı ilə adı deyişdirilmiş, «Kaxnut» adlanırlımdır.

* Maghaviz, Magovuz – settlement built by the people coming from the "Maku" district of Iravan province in the XVII century. Its name was created by adding the name of the "Uz" tribe to the word "Maku". During the power of czarist Russia, it was a part of the Zangazur uezd, Yelizavetpol (Ganja) gubernia. During the Soviet power, it was within the Gafan region of Armenian SSR. Armenians have also changed this historical name. Its name was changed into "Kakhnout" by the decree of the Armenian SSR Supreme Soviet Presidium in June 29, 1949

bir dövlət birləşməsi yarada bilməmişdilər. Onlar bir-birindən təcrid olunmuş, çox zaman isə bir-birilə çəkişən mahal başçıları səviyyəsindən yuxarı qalxa bilməmişdilər. Bundan başqa, yuxarıdakı cədvəldən göründüyü kimi, Xaçın istisna edilməklə XVII yüzildən əvvəlki dövrdə onların Qarabağda kökü yoxdur. «Məliklər Qarabağda feodal dağlıqlığının güclənməsini istəyən qüvvələri təmsil edirdilər».³⁶ Məliklərin separatçı-mərkəzdənqəçmə fəaliyyəti xanlıqda və bütün ölkədə geden mərkəzləşdirmə işinə mane olurdu. Onların yadəlli qüvvələrin Qarabağa hücumunun heyata keçirilməsində iştirak etmələri Qarabağ xanlığının müstəqilliyinə ağır zərbə vururdu. Buna görə də məlikliklərin separatlıq meyillerini aradan qaldırmaq üçün görülən tədbirlər etnik konflikt olmayıb, Qarabağ xanlığının müstəqilliyinə qarşı yönəlmış qəsdələr əleyhinə mübarizə idi.

Xəmsə məliklərindən Pənah xanın hakimiyyətini birinci olaraq tənqidi Məlik Şahnezər oldu. Bu, İbrahimxəlil ağının Məlik Şahnezərin qızı Hürzatla evlənməsi ilə nizama salındı.

Xaçın məliyi Ulubab Balliqayada möglüb edildikdən sonra Pənah xanın hakimiyyətini tanıdı. Dizaq, Çiləbörd, Talış məliklərinin düşməncilik siyaseti isə bir neçə il sürdü. **Əhməd bəy Cavanşir** yazır: «Qonşu vilayətlərdən toplamış xəzine pullarını saxlayan Tuğ və ya Dizaq məliyi Yegan öz oğulları və qohumları ilə birləkə kəskin müqavimət göstərdikdən sonra onların bir hissəsi qırılmış, **bir hissəsi isə islam dinini qəbul etmişdi...** Çiləbörd məliyi Allahqulu sultan əvvəlcə onun təbəəliyini qəbul etmiş, lakin sonralar xəyanətdə ittiham edilərək Pənah xanın emri ilə öldürülmüşdü. Onun qardaşı Məlik Hətəm Talışın beşinci məliyi Məlik Usubla ittifaq bağlayıb uzun müddət öz obalarını Pənah xan dəstələrinin hückümlərindən müdafiə etmiş, lakin Mardakerd kəndində möglüb olduqdan sonra Tərtər çayının yuxarılarında yerləşən alınmaz Cermux qalasına çəkilmişdi. Bir ilə qədər qalada qaldıqdan sonra, nəhayət, öz ailəsi ilə birləkə qurbət ellərdə nicat axtarmalı olmuşdu. Lakin onlar bununla öz siyasi fəaliyyətlərini bitirmədilər. Belə ki, sonralar onların həm özləri və həm də övladları (beşinci oğlu Məlik Məcnun) daim Qarabağa hückümlər edirdilər...».³⁷ Pənah xanın məlikləri tabe etmək yolunda qazandığı uğurları onun oğlu İbrahim xan davam etdirdi.

Qarabağ məliklərindən dizaqlı Yesay, çiləbördlü Məcnun və gülüstənlə Bəyləryan İbrahim xana tabe olmaqdan imtina etdilər. Vərəndəli Məlik Şahnezər və xəçnəli Mirzo xan isə İbrahim xanın hakimiyyətini qəbul edərək onun yaratdığı vətənsevər qüvvələr birliliyinə qoşuldular.

Müttefiqlər 1781-ci ildə Tuğ qalasını mühəsirəyə aldılar. Məlik Yesay təslim oldu, burada hakimiyyət Məlik Bahtama keçdi. Lakin tezliklə o da dönük

continuance of the "Armenian statehood" is radically wrong, or rather scientific falsification. On the other hand, the immigrant maliks failed to create even a small state union after gaining power over the mahals in Garabagh. They could not rise above the level of the heads of mahals, who lived in an isolated condition and often fought against each other. There is no root of theirs in Garabagh in the period before the XVII century. "Maliks represented the forces which wanted strengthening of the feudal disorderliness in Garabagh".³⁶ The separatist-centrifugal activity of maliks hindered the centralization work going on in the khanate and the entire country. Their participation in the alien forces' attacks on Garabagh struck a hard blow to the independence of the Garabagh khanate. Therefore, the measures taken in order to eliminate the separatist trends of malikliks were not ethnic conflict, but a fight against the attempts upon the independence of the Garabagh khanate.

The first among the Khamsa maliks to recognize the independence of Panah khan's power was Malik Shahnazir. This was achieved through marriage diplomacy. In other words Ibrahimkhalil khan married Malik Shahnazir's daughter Hurzat.

The malik of Khachin Ulubab recognized Panah khan's power after he was defeated in Balligaya. Nevertheless, the hostile policy of Dizag, Chilerbird and Talish maliks went on for several years. **Ahmad bəy Javanshir** writes: "After the fierce resistance of the malik of Tugh or Dizag, Malik Yegan, together with his sons and relatives, who kept the money of treasure, gathered from neighboring provinces, where some of them were killed, **and some adopted Islam...** Malik of Chilerbird, Allahgulu Sultan first accepted his power, but later he was killed on Panah khan's order after being accused of treason. His brother, Malik Hatam went into alliance with the fifth malik of Talish, Malik Usub and defended their settlements from attacks by Panah khan's forces for a long time, but retreated to the impregnable Jermukh castle after being defeated in the Mardakerd village. After staying in the castle for about a year, he had to look for a shelter in foreign countries. However, his political activity did not end with this. That is, later on, both he and his sons (son of the first – Malik Majnun) were constantly attacking Garabagh..."³⁷ The achievements of Panah khan in subordinating the maliks, was continued by his son Ibrahim khan.

The Maliks of Garabagh, Yesay from Dizag, Majnun from Chilerbird and Baylaryan from Gulustan refused to subordinate themselves to Ibrahim khan. However, Malik Shahnazir from Varander and Mirza khan from Khachin accepted his power and joined the patriotic alliance of forces he had created.

The allies encircled the Tugh castle in 1781. Malik Yesay surrendered and Malik Bahtam came to power

çıxdı.

İbrahim xanla separatçı məliklər arasındaki mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada – Azərbaycan ərazisində həmin məliklərin köməyi ilə «xristian dövləti», daha doğrusu, özünə dayaq yaratmağa çalışırıdı. Bu zaman İbrahim xan özünün yüksək diplomatik bacarığı sayəsində düşməncilik edən məlikləri Şuşaya toplaya bildi. *Sənədlər əsasında* (kursiv bizimdir – Y.M., K.Ş.) onların Qarabağ xanlığına xəyanət etdiyini sübuta yetirərk onları həbsə alındı.

Məlik Məcnun və Abov Şuşa həbsxanasına salındı, Məlik Bahtam isə günahlarına görə Ərdəbil xanına verildi. Məliklərin müttəfiqi Gəncəsər monastırının katolikosu İohannes qardaşı ilə birləkde tutulub cəzalandırıldı.

Lakin Şuşa həbsxanasındaki məliklər qaça bildilər. Onlar Tiflisə gələrək burada Qarabağ xanlığına qarşı hazırlanmış qəsdi gürçü çarı *II Iraklı* (1744–1798) və rus polkovnikı **Burnaşovun** köməyi ilə yerinə yetirməyə girişdilər. Qarabağ xanlığına qarşı «xaç yürüşü»-nə başlayan düşmənərlər Gəncəyə yaxınlaşdırıldı. Lakin 1787–1791-ci illər Rusiya–Türkiyə müharibəsinin başlanması nəticəsində bu «xaç yürüşü» baş tutmadı. İbrahim xan müstəqil Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bildi.

1795-ci ilin yayında İranda hakimiyyəti ələ alan **Ağa Məhəmməd Qacar** (1742–1797) Qarabağ xanlığına hücum etdi. Şuşanın 33 günlük mühasirəsi uğursuz oldu. Şuşadan sonra o, Tiflis üzərinə yeridi. **V. Zubov**un komandanlıq etdiyi rus qoşunlarının hücumu ilə³⁸ Ağa Məhəmməd Qacar geri çekildi. Rus çarıçası *II Yekaterinanın* (1764–1796) ölümü ilə V. Zubov da Azərbaycandan geri çağırıldı. 1797-ci ildə Ağa Məhəmməd Qacar yenidən Qarabağ hücum etdi, Şuşanı tutdu, lakin burada öldürdü.

XVIII yüzilin sonları – XIX yüzilin başlangıcında Rusyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işgalçılıq fəaliyyəti gücləndi, 1801-ci ildə Gürcüstən imperiyaya birləşdirildi, Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal olundu.

İbrahim xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı **P.D.Sisiyanova** (1802–1806) Kürəkçayda müqavilə bağladı³⁹. Kürəkçay müqaviləsinə (*Sənəd 2*) əsasən, Qarabağ xanlığı məhz müsləman – Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.

here. However, soon he also appeared to be treacherous.

From 1783 Russia began to intervene as well in the struggle between separatist maliks and Ibrahim khan. Intending to occupy the South Caucasus, Russia tried to create a "Christian state" in the Azerbaijan territory, or rather its supporter here with the help of those maliks. Ibrahim khan managed to gather the hostile maliks in Shusha with the help of his high diplomatic skill. **Based on documents**, he proved that (Italicized by us – Y.M., K.Sh.) they betrayed the Garabagh khanate and arrested them.

Malik Majnun and Abov were put into the Shusha jail; Malik Bahtam was given to the khan of Ardabil for his faults. The ally of the maliks, Catholicos of Ganjasar Monastery Johannes and his brother were arrested and put in jail as well.

However, the maliks managed to escape from the Shusha jail. They came to Tiflis and began to prepare the coup-d'état against the Garabagh khanate with the help of the Georgian tsar *Iraklı the Second* (1744–1798) and the Russian colonel **Burnashov**. The enemies, beginning a "crusade" against the Garabagh khanate, approached Ganja. However, this "crusade" failed due to the start of the Russian–Turkish war in 1787–1791. Ibrahim khan managed to preserve the integrity of the independent Garabagh khanate.

Agha Mahammad Gajar (1742–1797), who came to power in Iran in the summer of 1795, attacked Garabagh. The 33-day siege of Shusha was unsuccessful. After Shusha, he attacked Tiflis. Agha Mahammad Gajar had to retreat after the attack of Russian troops commanded by **V.Zubov**.³⁸ When the Russian tsarina *Catherine the Second* (1764–1796) died, V.Zubov was called back from Azerbaijan. In 1797, Agha Mahammad Gajar attacked Garabagh once again and captured Shusha, but then he was killed there.

In late 18th and early 19th centuries, the invasive activity of Russia in South Caucasus, including Azerbaijan increased. In 1801, Georgia was annexed to the Russian Empire. The Jar-Balakan area (1803) and Ganja khanate (1804) of Azerbaijan were occupied.

Under such circumstances, Ibrahim khan concluded an agreement with the commander of Russian troops **P.D.Sisiyanov** in Kurakchay.³⁹ Pursuant to the Kurakchay treaty (*Document 2*), the Garabagh khanate was annexed to Russia specially as a Moslem-Azerbaijan territory. The Kurakchay treaty, which reflects a historical reality, is at the same time a reliable document proving that Garabagh, as well as its mountainous part, belongs to the Azerbaijani people.

4. QARABAĞ RUSİYA İMPERİYASI TƏRKİBİNĐƏ

4.1. Çarizmin Qarabağda idarəcilik rejimi. Ermənilorin kütləvi şəkildə Qarabağa köçürülməsi

1805-ci il Kürkçay müqaviləsi ilə Qarabağ xanlığı faktiki olaraq Rusiyaya ilhaq edildi (*Xəritə 6*). Xan hakimiyətinin hələ 17 il də saxlanması müəyyən strateji məqsəd daşıyırırdı. 1806-ci ildə İbrahim xanın qətli Rusiyanın heç bir hüquqa məhəl qoymadığını nümayiş etdirirdi.⁴⁰ Belə bir şəraitdə İbrahim xanın xanlığa keçən oğlu **Mehdiqulu xanın** hakimiyəti (1806–1822) möhkəm deyildi. Çar hökuməti işgal rejimini gücləndirir, xanlığın ərazisində möhkəmlənmək məqsədi ilə yerli müsəlman hakim təbəqənin iqtisadi mövqelərini zəiflətməyə, əksinə, özünə arxa sandığı qriqorianlaşmış və erməniləşmiş albanları üstün mövqeyə çıxarmağa çalışırırdı. Xanlıq ləğv edildikdən sonra Şimali Azərbaycanın digər yerlərində olduğu kimi, burada da komendant idarə üsulu yaradılmış, o, **Hərbi-müsəlman dairəsinin*** (mərkəz Şuşa) tərkibinə daxil edilmişdi (*Xəritə 7*). Bu dövrдə Rusiya qoşunlarının işgalçılıq əməliyyatlarında iştirak edən və eslen erməni olan general-leytenant **V.Q.Mədətov** (1782–1829) Qarabağda sözün əsl mənasında erməni–Rusiya müstəmləkə rejimi yaratmışdı. Çar hökuməti 1830-cu il üsyənlərinin** təsiri nəticəsində Cənubi Qafqazda 1840-ci il 10 aprel inzibati-hərbi islahati keçirdi. Bu islahata görə Qarabağ əyaləti Şuşa qəzasına çevrilmiş və Kaspi vilayətinə (mərkəz Şamaxı) tabe edilmişdi (*Xəritə 8*). **Bununla da Qarabağ anlayışı siyasi mənasını itirmiş oldu və yalnız coğrafi anlayış kimi qaldı.**

1846-ci il inzibati-ərazi bölgüsü zamani Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-cu ildən Bakı) tabe edildi (*Xəritə 9*). 1867-ci ildə Yelizavetpol quberniyası yaradıldıqda Şuşa qəzası onun tərkibinə verilir və ərazisi bölünərək burada daha üç qəza – Zəngəzur, Cavanşir və Cəbrayıllı qəzaları da təşkil olunur (*Xəritə 10*). Bununla, Şuşa qəzası da vahid inzibati-siyasi idarəesini itirir. Belə bir inzibati-ərazi bölgüsü xüsusi məqsədlə həyata keçirilmişdi. Bu islahatlar ermənilərin idarə sistemində daha geniş tomsil edilməsinə hərtərəfli imkanlar açıdı.⁴¹

Çarizm Şimali Azərbaycan torpaqlarını işgal etdiyəcə, bu torpaqlarda möhkəmlənmək üçün həm də əhalili-

4. GARABAGH UNDER THE RUSSIAN EMPIRE

4.1. The czarist regime in Garabagh. Massive resettlement of Armenians to Garabagh

By the Kurakchay treaty of 1805 the Garabagh khanate in fact was annexed to Russia (*Map 6*). Keeping the Khan Dominion another 17 years conveyed a strategic purpose. Ibrahim khan's execution in 1806 demonstrated Russia's rejection of every law.⁴⁰ Under this condition of dominion of Mehdigulu khan (1806–1822), the son of Ibrahim khan was not stable. Under this condition the czar strengthened the occupying regime and in order to firmly establish the khanate territory tried to weaken the economic condition of the ruling Moslem strata, and vice versa to raise Grigorianized and Armenianized Albans whom he considered supportive to his superior position. After the abolition of the khanate, curfew administrative rule (as in the other territories of North Azerbaijan) was established here as well and it included the Military-Moslem district* (Center Shusha) (*Map 7*). At that time lieutenant-general V.G.Madatov (1782–1829), who had taken part in annexation operations of the Russian army and who was Armenian by origin, established an Armenian-Russian annexation regime in the true sense of the word. As a result of the influence of the 1830 uprisings**, the czar carried out administrative-military reform on April 10, 1840. In accordance with this reform the Garabagh region had been changed to the Shusha uezd and put under the Caspian province's supervision (Center Shamakhi) (*Map 8*). **With that the Garabagh notion had lost its political meaning and stayed only as a geographical notion.**

During the administrative territorial division of 1846, the Shusha uezd had been put under the newly established Shamakhi province's (since 1859 Baku) supervision (*Map 9*). In 1867 when the Yelizavetpol gubernia had been established, the Shusha uezd was put under its supervision. The territory of Shusha uezd was divided and three additional uezds: Zangazur, Javanshir and Jabrail were created here (*Map 10*). By that the Shusha uezd also lost its administrative-political ruling. Such administrative territorial division had been carried out for that specific purpose. These reforms gave a widespread opportunity to Armenians to be represented in the ruling system.⁴¹

* Yeni yaradılan dairənin də məhz «**Hərbi-müsəlman dairəsi**» adlandırılmasının Qarabağın Azərbaycan xalqına məxsus olduğunu sübut edən dəha bir tezkiblələnməz faktdır.

** Türkmançay müqaviləsindən (1828) sonra çar hökuməti Şimali Azərbaycanda dözlülməz herbi-müstəmləkə rejimi qurmuşdu. Ona görə də 1830-cu ildə Car-Balakonda, 1831-ci ildə Lənkəranda, 1837-ci ildə Quba-da, 1838-ci ildə Şəki'də müstəmləkəçilərə qarşı xalq üsyənləri baş vermişdi.

* A new district which has been named "Military–Moslem district" once again confirms that Garabagh belongs to Azerbaijani people.

** After Turkmanchay treaty (1828) the czarist Russia an unbearable military-colonial regime established in Azerbaijan. That's why the anticolonial uprising took place in 1830 in Jar-Balakan, in 1831 in Lankaran, in 1837 in Guba, in 1838 in Shaki.

nin erməniləşdirilməsi siyasetini də həyata keçirirdi. 1828-ci il Türkmençay müqaviləsindən (*Sənəd 3*) sonra bu hal daha müntəzəm və məqsədyönlü xarakter alır. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi həmin müqavilənin **XV maddəsi** ilə təsdiq olundurdu. Həmin maddəyə görə şah öhdəsinə götürürdü ki, o, ölkədə yaşayan **məmur və sakinlərə bu gündən başlayaraq, öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların səthlə malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan əmlakını aparmaq və satmaq üçün bir il vaxt verir. Daşınmaz əmlaka gəldikdə isə, onun satılması və ya onun haqqında özxosuna sərəncam üçün beş illik müddət müəyyən edilir.**⁴² Bu maddə Türkmençay müqaviləsinə xüsusi məqsədlə, yəni ermənilərin İrandan kütłəvi suretdə Şimali Azərbaycana, o cümlədən Qarabağa köçürülməsinə təmin etmək üçün daxil edilmişdi. Ermənilərin köçürülməsinin «hüquqi-siyasi» təminatı ilə birgə təşkilati tədbirləri də həyata keçirilmişdi (köçürmə komitəsi yaradılmışdı və i.a.).

1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlayır.⁴³ Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ ərazisi idi (*Sənəd 4*).

Qarabağ xanlığının ləğv edilməsi zamanı onun əha-

«Əlahəzrət, olmaya mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verəsiniz. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır.»

A.S.Qribəyedov

Rusiya imperatoruna məktubundan

Czarism occupying North Azerbaijan territories at the same time carried out the Armenianization policy of the territories. Since the Turkmanchay treaty of 1828 (**Document 3**) this event had become more regular and purposeful. The resettlement of the Armenians from Iran to North Azerbaijan was confirmed by the XV article of this treaty. Due to this article the shah gives officials and inhabitants a year to move from Iran province to Russia with their families freely from that day, to carry possessions and sell immovable property without fixing customs and tax prices to their properties and goods for sale without laying obstacles of governmental and local authorities. As far as the immovable property concerned 5 year period is determined for its selling or for decision to be taken on it.⁴²

This article has been purposefully included in the Turkmanchay treaty ensuring that Armenians could massively and freely move from Iran to North Azerbaijan including Garabagh. "Legal-political" guarantee and organizational measures have been taken related to the resettlement of Armenians.

By the Adırna treaty of 1829, resettlement of Armenians from the Ottoman Empire to the recently occupied North Azerbaijan territories began to be carried out⁴³. One of the principal directions in the resettlement of Armenians was Garabagh lands (**Document 4**).

«Your majesty, do not allow Armenians to settle in the central lands of Russia by any means. They are such a race, which having lived there for several decades, would start declaring all over the world, that these places were their primordial lands.»

A.S.Qribəyedov

Abstract from the letter to Russian emperor

lisinin etnik tərkibi Qafqazdakı rus qoşunlarının baş komandanı **A.P.Yermolovun** (1816–1827) göstərişi ilə tərtib olunan⁴⁴ «Təsvir»də əksini tapmışdır. Hələ bu sənədin tərtibinə qəder (1805–1822) Qarabağda aparılmış erməniləşdirmə siyasetinə baxmayaraq, statistikani (1593-cü ildən başlayaraq) müqayisə etsək görərik ki, burada əhalinin əksəriyyətini yenə də azərbaycanlılar təşkil edirdi. «Təsvir»ə görə, Qarabağ əyalətində olan **20.095** ailədən **15.729**-u azərbaycanlı (1.111-i şəhərdə, 14.618-i kənddə), – **4366**-si erməni, o cümlədən albani

During the abolition of the Garabagh khanate the ethnic composition of its population was reflected in a "Description" which was compiled by instruction of the commander-in-chief of the Russian army in Caucasus **A.P.Yermolov** (1816–1827).⁴⁴ If we compare statistics (since 1593) we can see that despite the Armenianization policy carried out in Garabagh the Azerbaijani formed a majority of the population again. According to the "Description" from **20,095** families in Garabagh province **15,729** were Azerbaijanis (1.111 in the city, 14.618 in the village), – **4366** were Armenians (421 in the city, 3.945 in

idi (421-i şəhərdə, 3.945-i kənddə).⁴⁵ Yeri gəlmışkən, bu ermənilərin böyük əksəriyyəti qriqorianlaşdırılmış və erməniləşdirilmiş keçmiş albanlar idilər. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri (Maragħalı, Canyataq və s.) meydana gəlməyə başlamışdı.⁴⁶ (Ermənilər sonralar köçürülmə «şərəfinə» Qarabağda abidələr ucaltmış, lakin XX yüzilliyin 80-ci illərində Azərbaycana qarşı ərazi iddiaları qaldırıqları zaman onları saxtalasdırmışlar. – Y.M., K.Ş.) Rəsmi məlumatlara əsasən, 1828–1830-cu illər arasında, yəni cəmi 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürüldü.⁴⁷ Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.

4.2. Dağlıq Qarabağın Azərbaycan-alban əhalisinin qriqorianlaşdırılması və erməniləşdirilməsinin başa çatması

Dağlıq Qarabağın alban əhalisinin qriqorianlaşdırılması və erməniləşdirilməsi, yuxarıda qeyd olunduğu kimi, uzunsüren bir tarixi proses olmuşdur:

1. Qarabağın aborigen (yerli) əhalisi digər Şimali Azərbaycan torpaqlarının (Albaniyanın) əhalisi kimi alban tayfaları olmuşlar;

2. IV əsrin əvvəllərində Albaniyanın bəzi yerlərində, o cümlədən burada xristianlıq yayılmışdı;

3. Ərəb xilafətinin Şimali Azərbaycanı işğalı və hökmranlığı dövründə – VII–IX əsrlərdə ölkədə İslam dini yayılmış, lakin Qarabağın dağlıq hissəsində yaşayan albanlar xristianlıqla qalmışlar;

4. Cənubi Qafqaza miqrasiya edən erməni-qriqorian missionerləri Ərəb xilafətinin işgalları nəticəsində yaranmış əlverişli şəraitdə istifadə edərək Qarabağın dağlıq hissəsinin xristian-alban əhalisini qriqorianlaşdırımağa, bunun ardınca da erməniləşdirməyə başladılar. Qriqorianlaşdırımıya nisbətən erməniləşdirmə daha uzun süren tarixi proses oldu;

5. Qarabağın dağlıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktubunda da özlərini alban adlandırmışdır. Bu sübut edir ki, onlar hələ XVIII əsrin əvvəllərində də özlərini erməni hesab etmirdilər.

Lakin XVIII əsrin əvvəllerindən Qarabağın alban-qriqorian əhalisinin erməniləşdirilməsi prosesində əsaslı dönüş baş verdi.

Rusiyadan regiona müdaxiləsi ermənilərin digər ölkələrdən Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürüüb gətirilməsi burada erməni amilinin gücləndirilməsinə kömək etdi. Bu siyasət Qarabağın dağlıq hissəsinin qriqorianlaşdırılmış albanlarının tarixi tale-

the village)⁴⁵. It should be noted that a majority of these Armenians were Grigorianized and Armenianized former Albans. As a result of mass resettlement of Armenians to Garabagh there appeared new Armenian villages (Maragħaly, Janyatag, etc.).⁴⁶ (Some time later Armenians erected monuments in Garabagh "in honour" of their resettlement, but in 80s of XX century during territorial claims they falsified them. – Y.M., K.Ş.) During only two (1828–30) years 40000 Armenians from Iran, 90000 Armenians from the Ottoman Empire were resettled to North Azerbaijan as well as in Garabagh.⁴⁷ Official information put their number at over 200000 together with unofficial Armenian immigrants. After resettlement the Armenians' number in the ethnic composition of Garabagh started growing.

4.2. Completion of Grigorianization and Armenianization of Azerbaijan-Alban population of Garabagh

As was mentioned above the grigorianization and armenianization of Alban population of Daghlig Garabagh was a long process:

1. The aborigines of Garabagh as the population of other North Azerbaijan lands (Albania) have been Alban tribes;

2. At the beginning of the 4th century in some places of Albania, including here, Christianity was spread;

3. During the Arabian caliphate's occupation and rule in VII–IX centuries the Islamic religion was spread in the country, but Albans living in the mountainous part of Garabagh remained Christians;

4. Armenian–Grigorian missionaries immigrated to the South Caucasus and used favorable conditions established as a result of the Arabian caliphate's occupation and began to grigorianize and then armenianize Christian–Alban population of the mountainous part of Garabagh. The historical process of armenianization lasted longer than grigorianization;


5. The Christian population in the mountainous part of Garabagh called themselves Albans in the letter to Peter the first. This proves that, they didn't yet consider themselves Armenians at the beginning of XVIII century.

From the beginning of XVIII century during the armenianization process of Albans a fundamental change took place.

Intervention by Russia in the region, resettlement of Armenians from other countries to South Caucasus, including Azerbaijan strengthened here the Armenian factor. This policy was the turning point in the history of grigorianized Albans living in the mountainous part of



1



2



3

- Ermənilərin İrandan Şimali Azərbaycan torpaqlarına (Naxçıvan, İravan, Qarabağ) köçürülməsi (Rus rəssamı V. Maşkovun çəkdiyi şəkil). 1828-ci il.
- Ermənilərin İrandan Şimali Azərbaycana köçürülmələrinin 150 illiyi münasibəti ilə qoyduqları abidə. Ağdərə (Mardakert), 1978-ci il.
- Həmin abidənin ermənilərin köçürülməsi tarixini göstərən ("150 il") hissəsinin separatçılar tərefindən söküldükdən sonrakı görünüşü. Ağdərə (Mardakert), 1988-ci il.

- Replacement of Armenians from Iran to the North Azerbaijan territories (Nakhchivan, Iravan, Garabagh) (picture by the Russian painter V. Mashkov). 1828.
- The monument laid by Armenians on the occasion of the 150th anniversary of their replacement from Iran to North Azerbaijan. Aghdere (Mardakert), 1978.
- View of that monument after the part of it showing the date of replacement ("150 years") was pulled down by the Armenian separatists. Aghdere (Mardakert), 1988.

yində dönüş yaratdı. Onların erməniləşdirilməsi prosesi son mərhələyə qədəm qoydu.

Rus-İran müharibələri (1804–1813, 1826–1828) və Rus-Türk müharibələri (1806–1812, 1828–1829) dövründə, xüsusilə 1828-ci il Türkmançay və 1829-cu il Ədirnə müqavilələrindən sonra İran və Osmanlı dövlətlərindən Şimali Azərbaycanın digər bölgələri ilə yanaşı, Qarabağ ermənilərin kütłəvi surətdə köçürülməsi qriqorianlaşdırılmış yerli alban əhalisinin erməniləşdirilməsini başa çatdırıldı. 1836-cı ildə Alban katolikosluğu ləğv edildi.* Yalnız bundan sonra Qarabağın dağlıq hissəsinin alban əhalisi ilə bağlı «erməni» sözünü işlətmək olar, özü də şərti olaraq!

Bütün bunlara baxmayaraq, Dağlıq Qarabağ erməniləri tarix boyu ümumi erməni əhalisi içərisində alban kökü ilə bağlı spesifik xüsusiyyətlərini saxlamışlar.

4.3. Ermənilərin Azərbaycanda, o cümlədən Qarabağda azərbaycanlılara qarşı soyqırımlarına başlaması

XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütłəvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağ köçürülməsi davam etdirilirdi. Rus qafqazşunası N.Şavrov məhz buna görə yazırıdı (1911) ki, **Zaqafqaziyadakı 1,3 mln. erməninin 1 mln.-dan çoxu gölmədir.**⁴⁸ Bütün bunlara baxmayaraq, 1916-ci ildən Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin yenə də təxminən 51 %-i azərbaycanlı, 46%-i isə erməni (yerli alban mənşəli ermənilərlə birlikdə – Y.M., K.Ş.) idi.⁴⁹ Köçürülüb gətirilən

«Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin 1 milyonu yerli deyildir. Və onlar vilayətə bizim tərəfi-mizdən köçürülüb.»

N.N.Şavrov

«Новая угроза русскому делу в Закавказье:
предстоящая распродажа Мугани иностранцам.
С.Петербург. 1911, с. 64

ermənilərin Qarabağın dağlıq hissəsində – onlarla eyni dindən olan yerli əhalinin (qriqorianlaşmış və erməniləşmiş albanların) yaşadığı ərazidə məskunlaşdırılması daha geniş hal almışdı. Bu, gölmə ermənilərin kompakt surətdə bir yerde yaşamasını təmin etmək məqsədi ilə edildi və strateji niyyət güdürdü.

* Alban kilsəsi və Qriqorian kilsəsi haqqında əlavə məlumat üçün bax: s. 111 (159-160-ci qeydlər).

Garabagh. Their armenianization process entered the last stage.

During the Russia-Turkey wars (1804–1813, 1826–1828) and Russian-Iran wars (1806–1812, 1828–1829), especially after 1828 Turkmanchay and 1829 Adırna treaties massive resettlement of Armenians from Iran and Ottoman States to other regions of Azerbaijan including Garabagh ended the armenianization process of the grigorianized aborigines – Albans. In 1836 Alban catholicism was annulled.* Only after this it is possible to use the word "armenian" in connection with the Alban population, and it can be used tentatively!

Despite all this, Daghlig Garabagh Armenians compared to other Armenians have always historically kept their specific features connected with their Alban roots.

4.3. Beginning of Armenian genocide against Azerbaijani in Azerbaijan including Garabagh

After the 1830's the Armenians' mass resettlement to North Azerbaijan lands, as well as to Garabagh continued. Russian scholar in Caucasian Studies N.Shavrov wrote that (1911) **more than 1 million Armenians out of 1,3 mln. in Caucasus were immigrants.**⁴⁸ Despite this since 1916, 51% of the population again was Azerbaijani and 46% was Armenian (together with local Alban origin Armenians – Y.M., K.Sh.) in Garabagh (within the khanate borders).⁴⁹ Settlement of Armenians in the mountainous part of Garabagh

«1 million out of 1.3 million Armenians, living in Transcaucasia, are immigrants. We have moved them to this area.»


N.N.Shavrov

"New threat to Russian business in Transcaucasia:
forthcoming sale of Mugan to foreigners".
St. Petersburg. 1911, page 64

near the aborigines (grigorianized and armenianized Albans) who practiced the same religion became widespread. This was done in order to provide compact living of immigrant Armenians and carried a strategic aim.

The strengthening of the administrative-management system of Armenians, and the mechanical increasing of

* For additional information about Alban and Grigorian churches see page 111 (159-160 notes).



Gövhər ağa məscidi. 1883-1884-cü illər. Memar Kərbələyi
Səfīxan Qarabağlı (1817-1910). Şuşa şəhəri.

Girvar Agha Mosque. 1883-1884. Architect Karbalayi
Safikhan Garabaghi (1817-1910). Shusha city.



1



2



3



4



5



6



7




8



9



10



11



12

Qarabağın görkəmlı şair, yazıçı və ədəbiyyatşunaslarından:

1. Molla Panah Vaqif (1717-1797); 2. Xurşidbanu Natəvan (1832-1897); 3. Mir Möhsün Nəvvab (1833-1918); 4. Qasim bay Zakir (1784-1857); 5. Əbdürəhim bay Haqverdiyev (1870-1933); 6. Firdun bay Köçərli (1863-1920); 7. Həmیدə xanım Cavanşir (1873-1955); 8. Nəcəf bay Vəzirov (1854-1926); 9. Yusif Vəzir Çəmənzəminli (1887-1943); 10. Süleyman Rəhimov (1900-1983); 11. Əli Vəliyev (1901-1983); 12. İlyas Əfəndiyev (1914-1996).

Distinguished poets, writers and literary critics from Garabagh:

1. Mullah Panah Vagif (1717-1797); 2. Khurshudbanu Natavan (1832-1897); 3. Mir Mirhsun Navvub (1833-1918); 4. Gassim bay Zakir (1784-1857); 5. Abdurrahim bay Hagverdiyev (1870-1933); 6. Firdun bay Kocharli (1863-1920); 7. Hamida khanum Javanshir (1873-1955); 8. Najaf bay Vazirov (1854-1926); 9. Yusif Vazir Chamanzaminli (1887-1943); 10. Suleyman Rahimov (1900-1983); 11. Ali Valiyev (1901-1983); 12 Ilyas Afandihev (1914-1996)



1



2



3



4



5



6



7



8



9



10



11



12

Qarabağ dünya şöhrətli bəstəkar və müğənnilərinən:

1. Üzeyir bəy Hacıbəyli (1885-1948); 2. Zülfüqar bəy Hacıbəyli (1884-1950); 3. Fikrət Əmirov (1922-1984); 4. Sultan Hacıbəyli (1919-1974); 5. Niyazi (1912-1984); 6. Süleyman Ələsgərov (1924-2000); 7. Bülbül (1897-1961); 8. Rəşid Behbudov (1915-1989); 9. Sadigjan (1846-1902); 10. Xan Şuşinski (1901-1979); 11. Seyid Şuşinski (1889-1965); 12. Arif Babayev (1938).

The world-famous composers and singers from Karabakh:

1. Uzeyir bay Hajibayli (1885-1948); 2. Zulfugar bay Hajibayli (1884-1950); 3. Fikrat Amirov (1922-1984); 4. Soltan Hajibayli (1919-1974); 5. Niyazi (1912-1984); 6. Suleyman Alasgarov (1924-2000); 7. Bulbul (1897-1961); 8. Rashid Behbudov (1915-1989); 9. Sadigjan (1846-1902); 10. Khan Shushinski (1901-1979); 11. Seyid Shushinski (1889-1965); 12. Arif Babayev (1938).

Ermənilərin inzibati-idarə sistemində möhkəmləndirilməsi, köçürülmə yolu ilə sayılarının mexaniki surətdə artırılması və onların iqtisadi potensialının möhkəmləndirilməsi paralel surətdə həyata keçirilirdi.⁵⁰ Beləliklə, ermənilər çarizmin hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait nəticəsində Qarabağın iqtisadi həyatında da möhkəmlənə bildilər.

Rusiya imperiyasının ayri-seçkilik siyaseti, çarizmin dəstəyi və məqsədönlü siyaseti nəticəsində ermənilərin Şimalı Azərbaycanda nail olduqları iqtisadi potensial 1872-ci ildə Bakıda neftli torpaqlar üzərində iltizam sisteminin ləğvi zamanı daha aydın nəzerə çarpmağa başladı; nəticədə neftli torpaq sahələrinin hərəci prosesində azərbaycanlılar cəmi 5%, ermənilər isə 50% -dən çox torpaq sahəsi almışdır. Bakıda fealiyyət göstərən 167 neft şirkətindən 55 iki və orta şirkət ermənilərə məxsus idi və s. Ermənilərin mədəni-təhsil səviyyəsinin yüksəldilməsi üçün də hərtərəfli şərait yaradılmışdı.⁵¹ Bütün bunlara baxmayaraq, Qarabağ, onun mərkəzi olan Şuşa şəhəri Azərbaycan xalqının ictimai-siyasi və mədəni mərkəzlərindən biri olaraq qalırı. Çar hökumətinə və onun müstəmləkəçilik siyasətinə xidmət edən ermənilərin bütün maneə və müqavimətinə baxmayaraq, Qarabağ Azərbaycan – müsəlman diyarı kimi inkişaf edirdi.

Beləliklə, çar Rusiyasının bütövlükdə Şimalı Azərbaycanda, o cümlədən Qarabağda inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişaf üçün geniş imkanlar yaratıldığı ermənilər kütłəvi surətdə bu torpaqlara köçüb gəldilər və çox keçmədən Azərbaycan torpaqlarında «Böyük Ermənistən» ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Həmin ideyanın əsas tərkib hissələrindən biri də Qarabağ, İravan, Naxçıvan və digər Azərbaycan torpaqlarının yerli – azərbaycanlı əhalisini möhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməkdən ibarət idi. Ermənilərin 1890-ci illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiymalar uğursuzluğa düşər olduqdan sonra bu mübarizənin mərkəzi Şimalı Azərbaycana keçdi.⁵²


Ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütłəvi soyqırımları töredilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyaseti Qarabağda daha faciəli şəkil aldı.⁵³ Lakin 1905–1906-ci illərdə töredikləri qırğınlardan erməniləri sakitləşdirmədi. Onlar Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifade edərək yenidən mifik «Böyük Ermənistən» dövləti yaratmağa cəhd göstərdilər. 1915-ci ildə Osmanlı dövlətinə qarşı qaldırdıqları yeni qiymallarda uğursuzluğa düşər olan ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirərək və çarizmin himayəsinə siğınaraq, azərbaycanlılara qarşı soyqırımlarını davam etdirməyə başladılar. Əvvəlcə çar hökumətinin devrilmesi (1917, fevral), sonra isə Rusiyada bolşeviklərin hakimiyəti ələ alması ilə (1917, oktyabr)

their number by way of resettlement was followed by the strengthening of their economic potential as well as.⁵⁰ As a result of comprehensive supporting and favorable conditions established by czarism Armenians became stronger in the economic life of Garabagh.

As a result of a supportive and purposeful policy of the Russian empire enhanced economic potential had been achieved by Armenians. In North Azerbaijan, the discriminatory policy of czarism during the abolishment of the commitment system upon oil-bearing lands in 1872, began to draw great attention in Baku. As a result Azerbaijanis received only 5%, but Armenians received more than 50% of land areas. 55 big and middle companies out of 167 operating in Baku belonged to Armenians, etc. A comprehensive program for increasing the cultural-educational level of Armenians was also established at this time.⁵¹ Despite this Garabagh and its center, Shusha city, still remained one of the administrative-political and cultural centers of the Azerbaijani people. Despite all these obstacles and counteraction of czarist ruling and its colonial policy servants, Garabagh, was being developed as an Azerbaijan land.

So, for a short time Armenians massively settled in North Azerbaijan as well as in the Caucasus while obtaining widespread opportunities provided by czarist Russia for administrative- political, socio-administrative and cultural development. Thus they began clearly fighting for the realization of a "Great Armenia" idea in Azerbaijan lands. One of the main parts of this idea was to annihilate the local Azerbaijani population of Garabagh, Iravan, Nakhchivan and other Azerbaijan lands and capture the lands where the Azerbaijanis were living. As Armenians' revolts rose against the Ottoman state starting in 1890 had not been successful the center of this fight became North Azerbaijan.⁵²

Beginning in 1905 Armenians committed mass genocide against the Azerbaijani people. The genocide policy of Armenians against Azerbaijanis in Garabagh was more tragic.⁵³ Even the 1905–1906 annihilation carried out by Armenians didn't satisfy them. They tried their best to use the historic condition caused by the First World War to establish mythic a "Great Armenia" state. Failing in new revolts against the Ottoman state in 1915 Armenians gathered their forces in the South Caucasus and began to continue their genocide against Azerbaijanis. Because of anarchy in the Caucasus with the overthrowing of czarist government (1917, February), then the seizing of power by Bolsheviks in Russia (1917, October) – during this long-term historic period Armenian armed groups serving in the Russian army joined with Bolsheviks and began a new period of more terrible annihilation against Azerbaijanis. New mass genocides, beginning with the March



1



2

Sənətkarlıq xüsusiyyətləri və gözəlliyi ilə dünyada
şöhrət qazanmış Qarabağ xalçaları və xalça məmələti:

1. Qarabağ xalçası (fragment). XVI əsr.
2. Qarabağ xalçası. XVII əsr.

Garabagh carpets and rugs famous in the world for their
artistic features and beauty:

1. Garabagh carpet (fragment). XVI c.
2. Garabagh carpet. XVII c.



3



4

3. Qarabağ xalçası. XVII əsr.
4. Qarabağ xalçası (fragmənt). XVIII əsr.

3. Garabagh carpet. XVII c.
4. Garabagh carpet (fragment). XVIII c.



5



6

5. Qarabağ "Çeləbi" xalçası. XIX əsr (1897-ci il).
6. Qarabağ "Qasımuşağı" xalçası. XX əsr (1912-ci il).

5. Garabagh "Chalaby" carpet. XIX c. (1897).
6. Garabagh "Gasimushaghi" carpet. XX c. (1912).



3. Qarabağ xalçası. XVII əsr.
4. Qarabağ xalçası (fragmənt). XVIII əsr.

3. Garabagh carpet. XVII c.
4. Garabagh carpet (fragment). XVIII c.



5



6

5. Qarabağ "Çeləbi" xalçası. XIX əsr (1897-ci il).
6. Qarabağ "Qasımuşağı" xalçası. XX əsr (1912-ci il).

5. Garabagh "Chalaby" carpet. XIX c. (1897).
6. Garabagh "Gasimushaghi" carpet. XX c. (1912).

Zaqafqaziyada yaranan anarxiya şəraitində – uzun tarihi dövr ərzində Rusiya ordusunda xidmət edən erməni silahlı dəstələri daşnak-bolşevik gürühu ilə birləşərək azərbaycanlılara qarşı soyqırımının yeni, daha dəhşətli dövrünü başladılar. 1918-ci ilin martında Bakıda başlanan və bütün Azərbaycanı əhatə edən yeni kütləvi soyqırımları Azərbaycan xalqına çox ağır zərbə vurdu.⁵⁴ Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycan tarixində yeni dövr başlandı. Azərbaycan Xalq Cümhuriyyəti Şimali Azərbaycanda silahlı erməni quldur dəstələrinin və daşnak-bolşevik rejiminin Azərbaycan xalqını tamamilə məhv etmək planlarının qarşısını almaq üçün tədbirlər gördü.

5. QARABAĞ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ (1918–1920-ci İLLƏR)


1918-ci il mayın 28-də təxminən 120 ilədək davam edən Rusiya əsaretiindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal bəyannaməsində vaxtı ilə Gülistan (1813) və Türkmençay (1828) müqavilələrinin əsasən Rusiya imperiyasına qatılmış Şimali Azərbaycan torpaqlarının qanuni varisi olduğunu bəyan etdi. İstiqlal bəyannaməsinin birinci maddəsində deyildirdi: «Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir».⁵⁵ Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisinin hüquqi-siyasi cəhətdən əsaslandırılmış xəritəsini nəşr etdirmişdi (*Xəritə II*). Təbiidir ki, başqa Şimali Azərbaycan torpaqları kimi, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ da Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində daxil idi. Lakin bu zaman yenice elan olunmuş Ermənistən (Ararat) Respublikası Qarabağa heç bir əsası olmayan iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu iddiamı rədd etdi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Ə.M.Topçubaşov (1862–1934) Osmanlı dövlətinin xarici işler naziri ilə 1918-ci il noyabrın 18-də İstanbulda apardığı danışqlar zamanı bildirmişdi: «*Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi 5, ya 10 kənd məsələsi deyil, mübahisə bütöv 4 sancaq – Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir. Bu elə bir xanlığın ərazisidir, burada erməni və müsəlmanların sayı bərabər olmasa da, hər halda ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur, özü də onlar buranın yerli əhalisi deyildirlər. Rusiya ilə müharibədən sonra Türkiyədən buraya köçənlərdir... Nəhayət, Qarabağın özündə ermənilər yiğcam halda yaşamır-*

genocide of 1918 in Baku dealt a heavy blow to the Azerbaijani people.⁵⁴ By establishing the Azerbaijan Peoples Republic a new period began in Azerbaijan history. The Azerbaijan Peoples Republic averted complete annihilation of the Azerbaijan people by armed Armenian band of robbers and dashnak-bolshevik regime in North Azerbaijan.

5. GARABAGH IN THE PERIOD OF THE AZERBAIJAN PEOPLES REPUBLIC (1918–1920)

On May 28, 1918, after Russian bondage continuing approximately 120 years, Azerbaijan established a new independent state in North Azerbaijan. In its Independence declaration the Azerbaijan Peoples Republic (APR) declared its legal inheritance of North Azerbaijan lands occupied by Russia according to the Gulustan (1813) and Turkmenchay (1828) Treaties. The first article of Independence declaration said: "Since today peoples of Azerbaijan have sovereign rights, Azerbaijan consisting of East and South Transcaucasus is a full-rights independent state".⁵⁵ The Azerbaijan Peoples Republic also published a map of its territory and well-founded from a legal-political aspect (*Map II*). It goes without saying Garabagh as an integral part of Azerbaijan together with other North Azerbaijan lands belonged to the territory of Azerbaijan Peoples Republic. But at that time the recently declared Armenian (Ararat) republic was also laying a groundless claim to Garabagh. The Azerbaijan Peoples Republic rejected this claim. Chairman of Parliament of the Azerbaijan Peoples Republic A.M.Topchubashov (1862–1934) announced at the negotiations held on November 18, 1918 with the Minister of Foreign Affairs of the Ottoman State: "*The Garabagh issue is thrown into the middle is not an issue of 5 or 10 villages, the dispute is on the whole 4 sanjags – Shusha, Javanshir, Jabrayil and Zangazur. It is a territory of such khanate where the number of Armenians and Azerbaijanis isn't equal, and there isn't any basis to speak about the absolute majority of Armenians and also they are not local inhabitants of this territory. They are resettled here after war with Russia from Turkey... Finally, Armenians in Garabagh do not live densely but alongside Moslems. Despite this we are supporters of a peaceful solution of this issue*".⁵⁶

Armenians continued annihilations that had taken place before also during the Azerbaijan Peoples Republic period. Taking into consideration the situation in January, 1919 the Azerbaijan government established *Garabagh general – governorship* which



1



2



3



4




5

Qarabağ geyimləri:

1. Qadın geyimi. XIX əsr; 2. Kişi geyimi. XIX əsr; 3. Çəpkən. XIX əsr; 4-5. Arxalıq. Qadın üst geyimi. XIX əsr.

Garabagh dresses:

1. Women's dress. XIX c.; 2. Men's dress. XIX c.; 3. Chapkan. XIX c.; 4-5. Arkhalig. Women's outdoor-clothes. XIX c.



1



2



3



4

1. Baharı (fragment). XIX əsr; 2. Rübənd. XIX əsr; 3. Corab. XIX əsr; 4. Başmaq. XIX əsr.

1. Baharı (fragment). XIX c.; 2. Veil. XIX c.; 3. Socks. XIX c.;
4. Shoe. XIX c.

lar, müsəlmanlarla qarışq məskundurlar. Bununla belə, biz məsələnin sülh yolunu ilə həlli tərəfdarıyuq».⁵⁶

Ermənilər Qarabağı ələ keçirmək üçün əvvəllər başlıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər. Azərbaycan hökuməti yaranmış vəziyyəti nəzərə alaraq, 1919-cu ilin yanvarında **Şuşa**, **Cavanşir**, **Cəbrayıł** və **Zəngəzur** qəzalarını əhatə edən **Qarabağ general-qubernatorluğu** yaratdı. **X. Sultanov** Qarabağ general-qubernatoru təyin edildi. Ermənistən (Ararat) Respublikasının xarici işlər naziri **S.Tigranyan** Qarabağ general-qubernatorluğunu yaradılmasına etirazını bildirmiş, lakin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin cavabında bu etiraz əsassız hesab olunmuş və **həmin ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması göstərilmişdi**.⁵⁷

Qarabağ general-qubernatoru ermənilərin erazi iddiaları ilə yanaşı, əvvəlcə ingilislər, sonra isə amerikanlarla gərgin münasibətlər şəraitində fəaliyyət göstərməli oldu. Lakin ermənilər Qarabağ general-qubernatorluğu ərazisində sülh yaranmasına imkan vermədilər.

1919-cu ilin sonları–1920-ci ilin yazında **Zəngəzurda** erməni-dəşnak silahlı quldur döşələri dinc azərbaycanlı əhaliyə qarşı basqınlar və kütləvi qırqınlar törətdilər.⁵⁸

Ermənilər **Cavanşir qəzasında** da sakitləşmirdilər. Onların qəzanın dağətəyi kəndlərinə hücumları adı hal almışdı. Erməni quldur döşələri 1918-ci ilin yaz-ayağında qəzanın düzənlilik hissəsinin müsəlman əhalisinə qarşı da çoxsaylı zorakılıq aktları etdilər. «Ermənilər Tərtər çayının qabağını kesərək başqa istiqamətə yönəldir və qəzanın aran kəndlərinin əkinlərini susuz qoyaraq, onlara böyük zərər vururdular. Hətta iş o yerə çatmışdı ki, aran kəndlərində içməli su belə çatışmirdi».⁵⁹

Qarabağın digər qəzası—**Cəbrayılda** da erməni silahlıları dinc əhaliyə hücum edirdilər. 1918-ci ilin dekabrında Cəbrayıł qəzasının azərbaycanlı kəndlərinə ermənilərin hücumları genişlənmiş, 1919-cu ilin əvvəllərində daha dağdıcı xarakter almışdı.

Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan **Şuşa şəhərində** ermənilərin vəhşilikləri daha amansız şəkil almışdı. Vaxtı ilə Zaqafqaziya Ölke Komitəsinin Dağlıq Qarabağda məsul nümayəndəsi olmuş **S.Şaduns** 20 dekabr 1922-ci ildə bəzi həqiqətləri təhrif etməklə bərabər, bütün Qarabağın Azərbaycan Xalq Cümhuriyyətinə daxil olduğunu etiraf edərək yazdı: «... Еще до создания в Карабахе мусаватской власти (т.е. Азербайджанской Демократической Республики — Я.М., К.Ш.) тут был назначен со стороны турецких властей (т.е. Азербайджанской Демократической Республикой — Я.М., К.Ш.) генерал-губернатор Карабаха, и вот в это время появляется новый термин — **Нагорный Карабах, созданный дашнаками**. Недовольствуясь безграничными боянями, вызванными в Турецкой Армении, партия «Дашнакцутюн», после сдачи гор. Шуши туркам, подымается на горы, населенные исключительно армянами, и постановляет сражаться «до последней капли крови», но не сдаваться туркам. Вот здесь в это время впервые вместе с социал-демократами, име-

contained the Shusha, Javanshir, Jabrayil and Zangazur uezds. **Kh.Sultanov** was appointed to this post. Minister of Foreign Affairs of Armenia (Ararat Republic) **S.Tigranyan** protested against establishing **Garabagh governor-general** administration but in response the Azerbaijan Peoples Republic government called it groundless and *these territories were stated as an integral part of Azerbaijan*.⁵⁷ Territorial claims of Armenians from one side, worsening the relations first with English, then with Americans on the other side, made the Garabagh governor-general work in a tense situation.

At the end of 1919 – in spring of 1920 Armenian dashnak armed band of robbers committed an attack and massive massacre against the peaceful Azerbaijani population *in Zangazur*.⁵⁸

Armenians didn't act peacefully in **Javanshir uezd (district)** as well. Their attacks on the foothill villages of the uezd (district) became an ordinary event. Armenian bands of robbers committed violent acts against the Azerbaijani population in the flat part of this district in the spring-summer months of 1918. "Armenians, blocking the Tartar River's way, turned a jet of water in another direction and thus the low-lying lands of the uezd (district) were waterless and they did great damage to them. There was even a shortage of drinkable water in low-lying lands".⁵⁹

Armenian bands of robbers also attacked the peaceful population in other uezds (districts) of Garabagh, *in Jabrayil*. In December, 1918 Armenians' attacks on Azerbaijani villages of Jabrayil uezd (district) became wider and at the beginning of 1919 they had a more ruinous character.

Armenians' savagery were more extreme *in the Shusha uezd (district)* and in the political center of Garabagh *in Shusha city*. On December 20, 1922 S.Shaduns, the former responsible representative of the Transcaucasian Country Committee (CCC) in Daghlig-Garabagh despite forging some truths confessed that the entire Garabagh was included in Azerbaijan Peoples Republic's territory. He wrote: «... Еще до создания в Карабахе мусаватской власти (т.е. Азербайджанской Демократической Республики — Я.М., К.Ш.) тут был назначен со стороны турецких властей (т.е. Азербайджанской Демократической Республикой — Я.М., К.Ш.) генерал-губернатор Карабаха, и вот в это время появляется новый термин — **Нагорный Карабах, созданный дашнаками**. Недовольствуясь безграничными боянями, вызванными в Турецкой Армении, партия «Дашнакцутюн», после сдачи гор. Шуши туркам, подымается на горы, населенные исключительно армянами, и постановляет сражаться «до последней капли крови», но не сдаваться туркам. Вот здесь в это время впервые вместе с социал-демократами, име-



Qarabağın bəzək və bədii sənətkarlıq məmulatı:

1. Aynalı kemer. Gümüş. XIX əsrin sonu; 2. Aynalı kemer. Gümüş. XX əsrin əvvəli; 3-4. Kemər. Gümüş. XX əsrin əvvəli; 5. Qolbağ. Gümüş. XX əsrin əvvəli.

Jewelry and artistic craftsmanship item:

1. Aynalı (Mirror) belt. Silver. Late XIX c.; 2. Aynalı belt. Silver. Early XX c.; 3-4. Belt. Silver. Early XX c.; 5. Bracelet. Silver. Early XX c.



1



2



3



4



5

1. Quran qabi. Qızıl. XX əsrin əvvəli; 2. Toqqa. Qızıl. XX əsrin əvvəli; 3. Toqqa. Gümüş. XX əsrin əvvəli;
4-5. Xəncərlər. Gümüş. XX əsrin əvvəli.

1. Koran container. Gold. Early XX c.; 2. Thong. Gold. Early XX c.; 3. Thong. Silver. Early XX c.; 4-5. Swords. Silver. Early XX c.

гор. Шуши туркам, подымается на горы, населенные исключительно армянами, и постановляет сражаться «до последней капли крови», но не сдаваться туркам. Вот здесь в это время впервые вместе с социал-демократами, именующими себя интернационалистами, организуется правительство Нагорного Карабаха.

Если партии «Дашнакцутюн» удалось избежать войны с турками, то вскоре, по настоянию крестьян этого же самого Нагорного Карабаха, пришлое соединить эту часть с низменной частью и весь Карабах подчинить власти мусаватского правительства...*»,⁶⁰

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlanan bolşeviklərin sıfarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbçi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda öz suveren hüquqlarını bərpə etdi. Lakin ərazisində yaşadıqları dövlətə – Azərbaycana xəyanet edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğali ərefəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərər vurdub və müstəqil Azərbaycan dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin varlığını təhlükə altında qoydu.

6. QARABAĞ 1920–1980-ci İLLƏRDƏ

6.1. Sovet hökumətinin Qarabağın orazisini bölüşdürməsi

Rusiyada Sovet hakimiyyəti möhkəmləndikcə, çar Rusiyası sərhədlerinin bərpa edilməsinə başlandı. Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərində möhkəmlənən XI Qırmızı Ordu hissələrinə respublikanın işğalı planını reallaşdırmaq üçün müvafiq əmr və sərəncamlar verildi. Azərbaycan Parlamenti daxilində sovet dövlətini müdafiə edən qüvvələr və Qarabağda erməni-dəsnək separatçılarının qaldırıldığı mart qiyamı Azərbaycan Xalq Cümhuriyyəti

* Tərcüməsi: «...hələ Qarabağda Müsavat hakimiyəti (Azərbaycan Xalq Cümhuriyyəti olmalıdır – Y.M., K.Ş.) qurulanadək oraya türk hakimiyət orqanları (Azərbaycan Xalq Cümhuriyyəti olmalıdır – Y.M., K.Ş.) tərəfindən Qarabağ general-qubernatoru təyin edilmişdi və elə bu zaman **daşnaklar tərəfindən** yaradılmış yeni termin – «Dağılıq Qarabağ» termini **veydən goldı...** «Daşnakcılık» partiyası Türkiye Ermenistanda tövədiyi saysız-hesabsız qırğınlarda kifayətlenmeyərək, Şuşanı türklərə toslım etdikdən sonra yalnız ermənilərin moskunlaşdırıcı dağlara qalxır və «son damla qanına qədər» vuruşmaq, lakin türklər toslım olmamış barədə qərar qəbul edir və bu zaman mehz burada hemin dövrə özlərini beynəlmiləçə adlandıran sosial-demokratlarla birlikdə Dağılıq Qarabağ hökuməti təşkil edilir.

«Daşnakcılık» partiyası türklərlə müharibədən yayına bilsə də, çox keçmədən elə hemin Dağılıq Qarabağ kondilərinin tokidi ilə bu hissə (yəni Qarabağın dağlıq hissəsi – Y.M., K.Ş.) düzən hissə ilə birləşdirildi və bütün Qarabağ Müsavat hökumətinə (Azərbaycan Xalq Cümhuriyyətinə – Y.M., K.Ş.) tabe edildi...».

нующими себя интернационалистами, организуется правительство Нагорного Карабаха.

Если партии «Дашнакцутюн» удалось избежать войны с турками, то вскоре, по настоянию крестьян этого же самого Нагорного Карабаха, пришлое соединить эту часть с низменной частью и весь Карабах подчинить власти мусаватского правительства...»⁶⁰

During Azerbaijan Peoples Republic times one of the most traitorous armed revolts of the Armenians happened in Shusha on March 22, 1920 on Novruz Holiday. This separate revolt rose by the order of bolsheviks who were planning to occupy Azerbaijan. At that time despite repulsing a revolt of Armenian separatists in most places armenians were able to seize the Asgaran fortress. Military-political measures taken by the Azerbaijan Peoples Republic completely restored Azerbaijan's sovereign rights in Garabagh. Separatist revolts and atrocities committed by Armenians against Azerbaijani in Garabagh was high treason against Azerbaijan. It was a stab in the back and weakened the Northern borders of our country on the eve of the April 1920 occupation of Bolsheviks and put the existence of independent Azerbaijan State – Azerbaijan Peoples Republic under danger.

6. GARABAGH IN 1920–1980

6.1. The distribution of the Garabagh territory by the Soviet government

The borders of czarist Russia began to be restored as Soviet power strengthened in Russia. Units of the Eleventh Red Army strengthening on the northern borders of the Azerbaijan Peoples Republic were given the appropriate orders and commands to complete the plan of occupying Azerbaijan. The forces within the Azerbaijan Parliament defending the soviet state, as well as the March Rebellion of Armenian-Dashnak separatists in Garabagh sped up the collapse of the Azerbaijan Peoples Republic. The Azerbaijan Peoples Republic

* Traslation: ... still before establishing Musavat Power (it has to be Azerbaijan Peoples Republic – Y.M., K.Sh.) a Garabagh governor-general was appointed by the Turkish government (it has to be Azerbaijan Peoples Republic – Y.M., K.Sh.) and at that time **dashnaks created a new term – Daghhig-Garabagh**. ... "Dashnakcılık" party not being satisfied with the terrible slaughters in Turkish Armenia, handed over Shusha to the Turks and went to the mountains where only Armenians were settled. And that very time here socio-democrats who called themselves during that period internationalists organized the Daghhig-Garabagh government.

"Dashnakcılık" party was able to evade fighting with the Turks then very soon at the insistence of these same villagers of Daghhig Garabagh, this part, (i.e. mountainous part of Garabagh – Y.M., K.Sh.) was united with the plain part and **all Garabagh came under the Musavat government**. (It is italicized by us – Y.M., K.Sh.).

nin süqutunu sürətləndirdi. 23 ay yaşamış olan Azərbaycan Xalq Cümhuriyyəti XI Qırmızı Ordunun süngürləri ilə devrildi, Şimali Azərbaycanda sovet hakimiyyəti quruldu. Bununla, Qarabağ ətrafındaki hadisələrin yeni mərhələsi başlandı.

6.1.1. Dağlıq Qarabağa muxtarıyyət verilməsi: 1920–1923-cü illər

Dağlıq Qarabağ: coğrafiyası və «Dağlıq Qarabağ» anlayışı. Bu problemin şerhi üçün əvvəlcə Dağlıq Qarabağın coğrafiyası və «Dağlıq Qarabağ» anlayışı üzərində dayanaq.

Relyefinə görə Qarabağ aran (düzən) və dağlıq hissələrə bölündür. Bu reallıq elmdə də öz təsdiqini tapmışdır. Məsələn, tanınmış qafqazşunas **M.A.Skibitskinin** oğlu **A.M.Skibitski** «Qafqaz böhranı» adlı məqaləsində yazırırdı: «Qarabağ xanlığının bütün dağlıq hissəsi o vaxt Dağlıq Qarabağ adlanırdı. Şərqdə Qarabağ dağ silsiləsi, Qərbdə isə Zəngəzur dağları arasındaki torpaqlar, habelə Yuxarı Qarabağla, aran yeri olan Aşağı Qarabağı bir-birindən ayıran Qarabağ yayları həmin əraziyə daxil idi».⁶¹ Aydın olduğu kimi, çar Rusiyası tərkibində olduğu zaman Qarabağın ərazisi, daha doğrusu, keçmiş Qarabağ xanlığının torpaqları müxtəlif inzibati bölgülərə meruz qaldığından, «Qarabağ» anlayışı əvvəlki inzibati-siyasi mənasını itirmişdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) «Qarabağ» anlayışı öz əvvəlki mənasını yenidən özünə qaytardı. **S.Şadunsun** yuxarıda göstərilən fikrində aydın olduğu kimi, elə Dağlıq Qarabağ termini də bu zaman daşnaklar tərəfindən meydana getirildi.⁶²

Bu zamandan «Dağlıq Qarabağ» anlayışı yalnız coğrafi deyil, siyasi maraq da kəsb etməyə başladı. Bolşeviklər Şimali Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra bu anlayış inzibati-siyasi məna kəsb etməyə başlayır, Azərbaycan–Ermənistan münasibətlərində və ona müdaxilə edən Rusiyanın siyasi leksikonunda əsas anlayışlardan birinə çevirilir. Elə bu zaman Dağlıq Qarabağın coğrafi baxımdan əhatə dairəsində də dəyişiklik baş verir. Yenə A.M.Skibitskinin yazdığı kimi, «...Qarabağ yayları 1923-cü ildə muxtarıyyət almış və Muxtar Dağlıq Qarabağ Vilayəti və ya Azərbaycanın yeni sərhədləri daxilində qısaca olaraq Dağlıq Qarabağ adlanmışdır».⁶³

Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV): yaradılması tarixi, əsas hadisələrinin sinxronlaşdırılması və buradan irəli gələn nəticələr. Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının prinsipial məsələlərini müəyyən etmək, daha doğrusu, bu prosesi tam aydınlığı ilə təsəvvür etmək üçün əsas hadisələrə mənsubiyəti üzrə sinxron şəkildə diqqət yetirək (**Sinxron cədvəl baxın: Cədvəl 6.1**).

that existed for 23 months was overthrown by the bayonets of the Eleventh Red Army, and soviet power was established in North Azerbaijan. Thus, a new stage of the events relating to Garabagh began.

6.1.1. Granting autonomy to Daghhig Garabagh: 1920–1923

Daghhig Garabagh: geography and the notion of "Daghhig Garabagh". Before explaining this problem, let us first look at the geography of Daghhig Garabagh and the notion of "Daghhig Garabagh".

According to its relief, Garabagh is divided into two parts: lowlands (plain) and mountainous. This reality is also confirmed in science. For example, **A.M.Skibitski**, son of the famous researcher in Caucasian Studies **M.A.Skibitski** writes in his article titled "Caucasian crisis": "The entire mountainous part of the Garabagh khanate was called Daghhig Garabagh at that time. The range of Garabagh Mountains in the east and the lands between the Zangazur Mountains in the west, as well as the Garabagh plateau separating the Upper Garabagh and the lowland Lower Garabagh, belonged to that territory".⁶¹ As it is known, the notion of "Garabagh" had lost its previous administrative-political meaning since the territory of Garabagh, or rather the lands of the former Garabagh khanate suffered different administrative divisions during the reign of czarist Russia. However, in the period of Azerbaijan Peoples Republic (1918–1920), the notion of "Garabagh" was again restored to its previous meaning. As is seen from the above-mentioned words of **S.Şaduns**, the term Daghhig Garabagh had been created by Dashnaks at that very time.⁶²

From then on, the notion of "Daghhig Garabagh" began to have not only geographic, but also political importance. Following the Bolsheviks' coming to power in Azerbaijan, this notion began to have an administrative-political meaning and turned into one of the main notions in relations between Azerbaijan and Armenia, as well as in the political vocabulary of Russia which intervened into these relations. Meanwhile, the geographic range of Daghhig Garabagh changed as well. Again, as A.M.Skibitski wrote "... The Garabagh plateau was granted autonomy in 1923 and was named Autonomous Daghhig Garabagh Oblast (Province) or simply Daghhig Garabagh, within the new borders of Azerbaijan".⁶³

Daghhig Garabagh Autonomous Oblast (DGAO): history of creation, chronology of its main events and conclusions deriving from this. In order to define the principal issues regarding the creation of the Daghhig Garabagh Autonomous Oblast, or rather to imagine this process distinctly, let us look through the main events chronologically in accordance with their geographic location (See chronological table: Table 6.1)

Cədvəl 6.1

**DAĞLIQ QARABAĞA MUXTARIYYƏT VERİLMƏSİNİN ƏSAS HADİSƏLƏRİNƏ DAIR SİNXRON CƏDVƏL
(1920-1924-cü illər)**

AZƏRBAYCAN		ERMƏNİSTAN	Rusiya Kommunist (bolşeviklər) Partiyası		
BAKİ	QARABAĞ		MƏRKƏZ (Moskva)	Qafqaz Bürosu; Zaqafqaziya Ölkə Komitəsi	
1920-ci il 28 aprel – Sovet hakimiyətinin qurulması 30 aprel – Qarabağ və Zəngəzürün erməni ordusundan tömizlənməsi barədə Ermenistana hökumət notası 30 noyabr – Azərbaycanın İnqilab Komitəsinin Ermenistan telegramı 1 dekabr – İnqilab Komitəsinin bayannaməsi	1920-ci il 28 aprel – A.N. Karazovun Dağılıq Qarabağ üzrə komissar təyin edilmişsi Mayın 1 yarısı – Şuşa, Cəbrayı, Cəvansır qızılalarda sovet hakimiyətinin elan edilmişsi 26 may – ermənilərin qurultayı. Sovet hakimiyətinin elan edilmişsi 5 iyun – Qarabağda antisovet işyanı 15 iyun – Sovet qoşunlarının Şuşanı tutması. – Tevanin daşnak mauzerçilərinin Şuşa qəzasını işğalının boşça çıxmazı	1920-ci il 29 noyabr – Sovet hakimiyətinin qurulması 28 dekabr – İngiləb Komitəsinin bayannaməsi. Naxçıvana iddiadan ol çökilməsinin bildirilmesi	1920-ci il 29 noyabr – Markəzi Komitə siyasi bürosunun Qafqaz Cəbhəsi İngiləbi Hərbi şurasına təlimat. Serhədlərin müəyyənləşdirilməsi prinsipləri	1920-ci il 3 iyun – Qafqaz Bürosunun qərarı ilə Dağılıq Qarabağın guya Ermənistana mənsub olmasının təsdiq edilmesi 4 iyun – Qafqaz Bürosunun plenarının aşxam iclasının Dağılıq Qarabağın Ermənistana verilməsi haqqında qərar 5 iyun – Qafqaz Bürosunun plenarının Dağılıq Qarabağın Azərbaycanın tərkibində saxlanması və ona muxtarlıyyət verilməsi haqqında qərar 4 noyabr – Qafqaz Bürosunun Dağılıq Qarabağ müxtəriyyət verilməsini həyata keçirməye çağrımı 1922-ci il 20 mart – Zaqqafqaziya Ölkə Komitəsinin yeni çağırışı 30 sentyabr – Zaqqafqaziya Ölkə Komitəsinin müxtəriyyət viliyatın icraiyə komitəsi sadrılıyına Karakozov tövsiyə etməsi. S. Şadunsun Dağılıq Qarabağda məsol iş üçün Azərbaycana göndərilmesi 14 dekabr – Zaqqafqaziya Ölkə Komitəsinin plenarının Dağılıq Qarabağ müxtəriyyətini həyata keçirmək üçün xüsusi qərar qəbul etməsi	
1921-ci il 27 iyun – Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Markəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun iclası. Azərbaycan– Ermenistan sorhədləri haqqda Tiflis Komissiyası işinin müzakirəsi 19 iyun – Azərbaycan Markəzi İcraiyyə Komitəsi Rayasət Heyətinin iclası. Nörimanovun Tiflis şəhəri haqqnda məlumatı. Dağılıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasına təsdiqi 20 iyun – Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Markəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun iclası. Dağılıq Qarabağın Konstitusiyasının hazırlanması üçün komissiya yaradılması	1921-ci il 1 avqust – Vərəndə vilayətinin sovetlər qurultayıdır. (Kəntxurd) Qafqaz Bürosunun qərarının bayonitləşdirilməsi	1921-ci il 12 iyun – Xalq Komissarları Sovetinin Dağılıq Qarabağın Ermənistən tərkib hissəsi olmasının haqqında bəyannamesi 16 iyun – Ermenistan Kommunist Partiyası Markəzi Komitəsinin Qafqaz Bürosunun 1921-ci il 5 iyun tarixli qərarı ilə razi olmaması barədə iclası	1923-cü il 1 iyun – Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Markəzi Komitəsi Rayasət Heyətinin iclası. Markəzi İcraiyyə Komitəsinə Dağılıq Qarabağ Muxtar Vilayəti yaradılmasını dekrətləşdirməyin təklifi olunması 4 iyun – Markəzi İcraiyyə Komitəsinin Rayasət Heyətinin iclası. Qarabağın daşlıq hissəsinin markəzi Xankəndi və bəzədə İcraiyyə Komitəsi olmaqla muxtar vilayət yaradılmasına qərar alınması 7 iyun – Markəzi İcraiyyə Komitəsinin Dağılıq Qarabağ Muxtar Vilayəti yaradılması haqqında dekreti – Dağılıq Qarabağ Muxtar Vilayəti və Kürdüstan sorhədlərinin müüyən edən komissiyaların yaradılması. Qarabağın qalan hissəsində Vilayət idarəsinin (markəzi Ağdam) yaradılması 16 iyun – Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Markəzi Komitəsi Rayasət Heyətinin iclası. Dağılıq Qarabağ Muxtar Vilayəti haqqında əsasnamə hazırlamaq üçün komissiya daxil edilmişsi 21 iyun – Markəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin Rayasət Heyətinin iclası. Dağılıq Qarabağ Muxtar Vilayəti haqqında əsasnamə hazırlamaq üçün komissiya yaradılmışdır iyul – Serhad komissiyasının iclası. Dağılıq Qarabağ Muxtar Vilayətinin sorhədlərinin müüyənəşdirilməsi	1923-cü il 23-24 aprel – Dağılıq Qarabağın bölgənin Azərbaycanın tərkibində saxlanmasının haqqında referendum 18 sentyabr – Vilayət Partiya komitəsinin qərarı ilə Xankəndiñin adının Stepanakertə əvəz edilmişsi noyabr – Dağılıq Qarabağ Muxtar Vilayətinin sovetlərinin I qurultayı. Vilayət İcraiyyə Komitəsi və Rayasət Heyətinin seçilimişsi	1923-cü il 10 mart – Zaqqafqaziya Ölkə Komitəsinin Dağılıq Qarabağ müxtəriyyət verilməsinin həyata keçirilməsini tələb etməsi 27-28 iyun – Zaqqafqaziya Ölkə Komitəsinin plenarının iclası Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Markəzi Komitəsinə bir ay müddətində Dağılıq Qarabağ müxtar vilayət kimi ayrılmamasını tapşırması
1924-cü il 26 noyabr – Dağılıq Qarabağ Muxtar Vilayəti haqqında əsasnamə verilməsi					

**THE SYNCHRONIC TABLE OF THE MAIN EVENTS IN THE PROCESS OF GRANTING THE STATUS
OF AUTONOMY TO DAGHLIG GARABAGH (1920–1924)**

AZERBAIJAN		ARMENIA	Russian Communist (Bolshevik) Party	
BAKU	GARABAGH		CENTER (Moscow)	Transcaucasian Bureau; Caucasian State Committee
1920, April 28 – Establishment of Soviet power April 30 – Governmental note to Armenia on the withdrawal of Armenian troops from Garabagh and Zangazur November 30 – Telegram of Azerbaijan Revolution Committee to Armenia December 1 – Statement of the Revolutionary Committee	1920, April 28 – Appointment of A.N. Karakozov as Commissar to Daghlig Garabagh Ist half of May – Proclaiming the establishment of the Soviet power in Shusha, Jabrayil and Javanshir Districts May 26 – Congress of Armenians. Proclaiming of the establishment of the Soviet power June 5 – Anti-soviet revolt in Garabagh June 15 – Occupation of Shusha by Soviet troops – Failure of Dashnak Tevan Mauser units, to occupy the Shusha district	1920, November 29 – Establishment of Soviet power December 28 – Declaration of Revolution Committee. Expressing protest against Armenians' claim for Nakchivan	1920, July 7 – Instruction of the Central Committee Political Bureau to the Caucasian Front Revolutionary Military Council. Principles of delimitation of borders	1920, June 3 – Confirmation of ostensible belonging of Daghlig Garabagh to Armenia by the decision of the Caucasian Bureau July 4 – decision of the evening meeting of the Caucasian Bureau plenum on granting Daghlig Garabagh to Armenia July 5 – decision of the Caucasian Bureau plenum on maintaining Daghlig Garabagh within Azerbaijan and granting autonomy to it November 4 – Caucasian Bureau Appeal to realize the status of autonomy granted to Daghlig Garabagh
1921, June 27 – Meeting of the Azerbaijan Communist (Bolshevik) Party Central Committee Political Bureau and Organization Bureau. Discussion of the work of Tiflis Committee on the Azerbaijani-Armenian borders July 19 – Meeting of the Azerbaijan Central Executive Committee Presidium. Narimanov's report regarding his visit to Tiflis. Confirming that Daghlig Garabagh is an integral part of Azerbaijan July 20 – Meeting of the Azerbaijan Communist (Bolshevik) Party Central Committee Political Bureau and Organization Bureau. Setting-up of committee for preparing Constitution of Daghlig Garabagh	1921, August 1 – Approval of the Caucasian Bureau Resolution in the Varander district congress of soviets (Kantkhut)	1921, June 12 – Statement of Sovnarkom on declaring Daghlig Garabagh as a part of Armenia July 16 – Meeting of the Armenian Communist Party Central Committee on non-agreement with the Resolution of the Caucasian Bureau dated on July 5, 1921		1922, March 20 – Caucasian State Committee's new-appeal September 30 – The Appeal repeated October 17 – Transeaucasian State Committee's recommendation on appointment of Karakozov to the post of chairman of autonomous district's executive committee. Dispatch of S.Shadum to Azerbaijan for responsible work in Daghlig Garabagh
1922, December 15 – Meeting of the Azerbaijan Communist (Bolshevik) Party Presidium assumes the decision of the Russian Communist Party Transcaucasia State Committee as a basis 1923, July 1 – Meeting of the Azerbaijan Communist (Bolshevik) Party Presidium. Suggestion of decreeing the creation of the Daghlig Garabagh Autonomous District to the Central Executive Committee. July 4 – Meeting of the Central Executive Committee presidium. Decision on the creation of autonomous district in mountainous part of Garabagh with Khanqandy as a center headed by the Executive Committee July 7 – Decree of the Central Executive Committee on the creation of Daghlig Garabagh Autonomous District. Creation of the committees to define the borders between the Daghlig Garabagh Autonomous District and Kurdistan. Creation of District Office (with Aghdam its center) in the remaining part of Garabagh July 16 – Meeting of the Azerbaijan Communist (Bolshevik) Party Central Committee Presidium. Annexation of Shusha to the Daghlig Garabagh Autonomous District July 21 – Meeting of the Presidium of the Central Executive Committee and Sovnarkom. Creation of committee to prepare regulations on the Daghlig Garabagh Autonomous District July – Meeting of the Border Committee. Delimitation of the Daghlig Garabagh Autonomous District	1922, November – Conference of the chairmen of district soviets and secretaries. Approval of maintenance of Daghlig Garabagh within Azerbaijan 1923, August – Referendum of Daghlig Garabagh on maintenance of this district within Azerbaijan September 18 – Replacement of the name of Khankendi to Stepanakert by decision of the District Party Committee November – First Congress of the Daghlig Garabagh Autonomous District's soviets. Election of the District Executive Committee and Presidium	1923, April 23–24 – XII Congress of the Russian Communist (Bolshevik) Party. Karl Radek's statement concerning the pressure of the Armenian minority over Azerbaijanis		1923, March 10 – Demand of the Transcaucasian State Committee regarding the realization of autonomy granted to Daghlig Garabagh June 27–28 – Meeting of the Transcaucasian State Committee Plenum. Giving a Commission to the Azerbaijan Communist (Bolshevik) Party Central Committee to separate Daghlig Garabagh as an autonomous district within a month
1924, November 26 – Regulations on the Daghlig Garabagh Autonomous District				

Table 6.1

Cədvəl ilə tamışlıq göstərir ki, hadisələrin gedişində iki mərhələ ayrılır: 1) Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun* 5 iyul 1921-ci il tarixli qərarınadək və 2) qərardan Dağılıq Qarabağa muxtariyyət verilməsinədək davam edən mərhələ. Dağılıq Qarabağa muxtariyyət verilməsi ətrafında baş verən hadisələr, əsasən, Azərbaycan (1-ci və 2-ci sütunlar) və Qafqaz Bürosu, sonra isə Zaqqafqaziya Öləkə Komitəsi** (5-ci sütun) arasında cərəyan edir, Ermənistən isə, faktiki olaraq, bu hadisələrdən kənarda qalır. Bu faktlar Dağılıq Qarabağ və ona muxtariyyət verilməsi ətrafindakı hadisələri yenidən nəzərdən keçirməyi, Dağılıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının obyektiv tarixini bərpa etməyi tələb edir.

«Nərimanov Bəyannaməsi»: 1920, 1 dekabr – 1921, 5 iyul. Azerbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarlar Soveti yaradıldıqdə yerlərə fövqəladə komissarlar da təyin olundu. **A.N.Karakozov** da (1890–1938) Dağılıq Qarabağ üzrə fövqəladə komissar təyin olundu.⁶⁴ Azərbaycan Sovet hökuməti 1920-ci il 30 aprelədə Ermənistən Respublikasına nota verdi və tələb etdi ki, Zəngəzurdan və Qarabağdan öz qoşunlarını çıxarsın.⁶⁵ May ayında Qarabağda Sovet hakimiyyətinin qurulması elan olundu.

Bu dövrə Sovet Rusiyası Qafqazın sovetləşdiriləməsi planını həyata keçirməkdə davam edir, yeni sovet dövlətlərinin sərhədlərinin müəyyənləşdirilməsi principlərini irəli sürməklə mövcud və geləcək dövlətlərin fəaliyyətini nəzarət altına almağa cəhd göstərirdi. Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosu Qafqaz Cəbhəsi Hərbi-inqilablı şurasına 7 iyul tarixli təlimatında bu məsələyə toxunmuşdu.⁶⁶ Ermənistanda Sovet hakimiyyətinin qurulması ilə (1920, 29 noyabr) xarici sərhədlərlə yanaşı, sərhədlər daxilində də bölgülərin aparılması kəskinləşdi. **Azərbaycan İnqilab Komitəsinin** Ermənistən Sovet Respublikasına 30 noyabr teleqramı və 1 dekabr Bəyannaməsində də Qarabağ və onun dağılıq hissəsindən bəhs olunurdu. Bu sənədlərin erməni tarixşünaslığında təhrif edilməsi əsaslı şəkildə sübut edilmişdir.⁶⁷ Bəyannamədə Dağılıq Qarabağın əməkçi kəndlilərinə tam öz müqəddərətini təyinmə hüququ verildiyi elan edildi.

Ermənistən İnqilab Komitəsi isə 28 dekabr Bəyannaməsində Naxçıvana iddiadan əl çəkdiyini bildirirdi.⁶⁸ Lakin Ermənistən Qarabağı «əldən vermək» istəmirdi. Azərbaycan və Ermənistən arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsində Dağılıq Qarabağ

A careful look at the table shows that the course of events was divided into two stages: 1) until the Resolution of the Russian Communist (Bolsheviks) Party Central Committee Caucasian Bureau* dated July 5, 1921; 2) After the Resolution till granting autonomy to Daghlig Garabagh. The events related to granting autonomy to Daghlig Garabagh took place mainly between Azerbaijan (1st and 2nd columns) and Caucasian Bureau and then the Transcaucasian State Committee** (5th column), while Armenia actually stood aside from these processes. These facts require re-examination of the events concerning Daghlig Garabagh and granting autonomy to it, as well as restoration of the objective history of the creation of the Daghlig Garabagh Autonomous Oblast.

"Narimanov Declaration": December 1, 1920 – July 5, 1921. Following the establishment of Soviet power in Azerbaijan, Sovnarkom was created, and extraordinary commissars were appointed to the regions. And **A.N.Karakozov** (1890–1938) was appointed the extraordinary commissar of Daghlig Garabagh.⁶⁴ The Azerbaijan Soviet government delivered an ultimatum to the Armenian Republic on April 30, 1920 demanding the withdrawal of Armenian forces from Zangazur and Garabagh.⁶⁵ In May, the establishment of Soviet power in Garabagh was declared.

At that time, Soviet Russia was continuing a plan of sovietization of the Caucasus region and trying to control the activity of the existing and future states by putting forward the principles of delineation of new soviet states. The instruction of the Political Bureau of the Russian Communist (Bolsheviks) Party Central Committee Caucasian Bureau to the Caucasian Front Military-Revolutionary Council dated July 7 touched upon this issue.⁶⁶ Following the establishment of Soviet power in Armenia (November 29, 1920), not only the delimitation of external borders, but also divisions within its borders deteriorated. The telegram of **Azrevkom (Azerbaijan Revolutionary Committee)** dated November 30 to the Armenian Soviet Republic, as well as its Declaration dated on December 1, dealt with Garabagh and its mountainous part. The distortion of these documents in the Armenian historical science is proven by facts.⁶⁷ The Declaration in fact declared that laborious villagers of Daghlig Garabagh were granted the right of complete self-determination.

In a Statement dated December 28, 1920 the Armenian Revolutionary Committee stated that Armenia should take its hands off Nakhchivan.⁶⁸ But, Armenia did not want to "let Garabagh slip through their fingers". Daghlig Garabagh was again made an

*Qafqaz Bürosu – 1920-ci ilin aprelindən – 1922-ci ilin fevralınadək mövcud olmuşdur.

**Zaqqafqaziya Öləkə Komitəsi 1922-ci ilin fevralında təşkil edilmişdir.

* Caucasian Bureau – existed from April 1920 till February 1922.

** Transcaucasian State Committee – established in February 1922.

yeni dən gündəmə gəldi. Qafqaz Bürosu Azərbaycanın razılığı və iştirakı olmadan, özbaşına 3 iyun 1921-ci il-də Dağlıq Qarabağın Ermənistana məxsus olmasına Ermənistən hökumət bəyannaməsində göstəriləsi barədə qərar qəbul etdi. Ermənistən Xalq Komissarları Soveti isə 12 iyunda bunu dekretləşdirdi.⁶⁹ İşlərin belə gedisi Azərbaycanı təmin edə bilməzdi. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi **Q.Kaminskinin** (1895–1938) sədrliyi ilə keçirilən 27 iyun iclasında Tiflisde komissiyanın işi ilə əlaqədar Azərbaycanın Ermənistənla sərhədi haqqında məsələ müzakirə edildi. Bu iclasda 5 maddədən ibarət qərar qəbul olundu. İlk dəfə burada Dağlıq Qarabağın bəyan edilən öz müqəddəratını təyin etməyə Azərbaycanın baxışı ifadə olundu: «**3. Məsələnin** (Dağlıq Qarabağ haqqında – Y.M., K.S.) yegana həlli erməni və müsəlman kütləsinin Sovet quruculuğu işinə geniş cəlb edilməsi (yol. Nərimanovun Bəyannaməsindən aydın olduğu kimi) ola bilər». Problemin həlli haqqında Siyasi Büro və Təşkilat Bürosunun fikrinin Tiflisə çatdırılması Nərimanova həvələ edildi. Nərimanovun Tiflisə olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri **M.H.Hacıyev** və xarici işlər naziri **M.D.Hüseynovla** elə həmin gün birbaşa xətə danişığı oldu. **Nərimanov**: «Deyin ki, bu, Siyasi və Təşkilat Bürosunun fikridir. Əgər onlar mənəm bəyannaməmə istinad edirlərsə, bəyannamədə hərfən belə deyilmişdir: Dağlıq Qarabağa tam azad öz müqəddəratını təyinətmə hüququ verilir».

Hüseynov: «Yaxşı. Hər şeyi çatdıraram. Hər halda deyim ki, bizim qəramız, şübhəsiz, çox soyuq qarşılanaqdır». Yenə həmin gün Hüseynov bu barədə Qafqaz Bürosuna məlumat verdi. Bu məsələ üzrə Qafqaz Bürosunun fövqəladə plenumunu çağırmaq, Nərimanov və Myasnikovu Tiflisə dəvət etmək qərara alındı.⁷⁰

Azərbaycanın ayrılmaz hissəsinə necə "muxtariyyət" verildi: Qafqaz Bürosu plenumunun 1921-ci il 4 və 5 iyul tarixli qərarları. Belə bir zəmində Tiflisdə Qafqaz Bürosu plenumunun iclası keçirildi. Xüsusi əhəmiyyətini nəzərə alaraq, Qafqaz Bürosunun 4 iyul axşam və 5 iyul iclas protokolundan çıxarışları olduğu kimi (tərcümədə) veririk:⁷¹

agenda issue regarding the delimitation between Azerbaijan and Armenia. The Caucasian Bureau adopted a resolution wilfully and without the concurrence of Azerbaijan on the inclusion of the article on belonging Daghhig Garabagh to Armenia in the Armenian Governmental Statement on June 3, 1921. The Armenian Sovnarkom (Council of Peoples Commissars) decreed this on June 12.⁶⁹ Such course of events did not satisfy Azerbaijan. The meeting of the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee Political Bureau and Organization Bureau, with the chairmanship of **G.Kaminski** (1895–1938), secretary of the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee, dated June 27 in Tiflis, discussed border issue between Azerbaijan and Armenia as a part of the committee's work. The meeting adopted a decision consisting of 5 articles. Azerbaijan's position on self-determination granted to Daghhig Garabagh was expressed here for the first time: "**3. The only settlement of the issue (Daghhig Garabagh issue – Y.M., K.Sh.) can be through involvement of the Armenian and Moslem community to the Soviet building work (as stated in comrade Narimanov's Statement)**". It was entrusted to Narimanov to deliver the opinion of the Political Bureau and Organization Bureau to Tiflis. Narimanov spoke to the chairman of the Azerbaijan Executive Committee **M.H.Hacıyev** and Minister of Foreign Affairs M.D.Husseinov by direct line on that very day. "**Narimanov**: Say that this is the conclusion of the Political and Organization Bureau. If they refer to my statement, the statement says literally the following: "Daghhig Garabagh is given the full right for self-determination."

Husseinov: "All right, I will deliver everything. Anyway, I should say that our decision will definitely be received coldly". Again that day, Husseinov informed the Caucasian Bureau of this. It was decided to call the extraordinary plenum of the Caucasian Bureau on this issue and invite Narimanov and Myasnikov to Tiflis.⁷⁰

How an integral part of Azerbaijan was granted "autonomy": Resolutions of the Caucasian Bureau dated on July 4 and 5, 1921. The meeting of the Caucasian Bureau took place in Tiflis regarding this issue. Because of its special importance, we submit the translation of extracts from the minutes of the meeting of the Caucasian Bureau dated on July 4 evening and July 5.⁷¹

«RK(b)P MK QAFQAZ BÜROSU PLENUMUNUN AXŞAM İCLASININ PROTOKOLUNDAN
4 iyul 1921-ci il

İştirak edirlər:* RKP MK üzvü Stalin, Qafbüronun üzvləri: Orconikidze, Maxaradze, Kirov, Myasnikov, Nazaretyan, Oraxelaşvili və Fiqatner. Komsomolun Qafbürosunun katibi Breytman, Gürcüstan MK üzvləri: Sinsadze, Mdivani və Svanidze

Dinlənildi:

5. Qarabağ məsələsi. Bu məsələnin müzakirəsində iki fikir aşkar oldu və aşağıdakı məsələlər səs qoyuldu:

a) Qarabağı Azərbaycanın hüdudlarında saxlamaq;

Lehino səs verdilər: Nərimanov, Maxaradze, Nazaretyan
 Əleyhino: Orconikidze, Myasnikov, Kirov, Fiqatner

b) Bütün Qarabağda, bütün erməni və müsəlman əhalisinin iştirakı ilə ümumxalq rey sorğusunu keçirmək;

Lehino səs verdilər: Nərimanov, Maxaradze

v) Qarabağın dağlıq hissəsini Ermənistanın tərkibinə daxil etmək;

Lehino səs verdilər: Orconikidze, Myasnikov, Fiqatner, Kirov

q) Rəy sorğusunu yalnız Dağlıq Qarabağda, başqa sözlə, ermənilər arasında keçirmək.

Lehino səs verdilər: Orconikidze, Myasnikov, Fiqatner, Kirov, Nazaretyan

Qərar verildi:

Lehino səs verdilər: Nərimanov, Maxaradze, Nazaretyan
 Əleyhino: Orconikidze, Myasnikov, Kirov, Fiqatner

Qərara alındı:

Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə daxil edilsin, yalnız Dağlıq Qarabağda rəy sorğusunu keçirilsin.

6. Qarabağ məsələsinin Azərbaycan üçün xüsusi əhəmiyyətini nəzərə çarpdıraraq, yol. Nərimanov qəti həll edilməsi üçün məsələnin RKP MK-ya keçirilməsini zəruri hesab etdiyini bildirdi.

Qarabağ məsələsinin ciddi fikir ayrılığına səbəb olmasına nəzərə alaraq, RKP MK Qafbürosu onun qəti olaraq həll edilməsi üçün RKP MK-ya keçirilməsini zəruri hesab edir.

Qarabağ məsələsi haqda səsvermədə yol. Oraxelaşvili iştirak etmədi.

RKP MK Qafbürosunun katibi Fiqatner»

«RK(b)P MK QAFQAZ BÜROSU PLENUMUNUN İCLAS PROTOKOLUNDAN

5 iyul 1921-ci il

İştirak edirlər: RKP MK üzvü Stalin, Qafbüronun üzvləri: yol. Orconikidze, Kirov, Nazaretyan, Oraxelaşvili, Fiqatner, Nərimanov, Myasnikov, ASSR Xalq Xarici İşlər komissarı Hüseynov.

Dinlənildi:

1. yol. Orconikidze və Nazaretyan əvvəlki plenumun Qarabağ haqqında qərarına yenidən baxılması məsələsini qaldırdılar.

a) Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyini və yuxarı və aşağı Qarabağın Azərbaycanla kifayət qədər iqtisadi əlaqələrini nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın, ona inzibati mərkəzi muxtar vilayətin tərkibindəki Şuşa ş. olmaqla geniş vilayət muxtarlığı verilsin. Səs verirler – 4 lehino, 3 biterəf.

b) Azərbaycan MK-ya tapşırılsın ki, sonradan RKP MK Qafbürosunun təsdiqinə vermeklə, muxtar vilayətin sərhədlərini müəyyən etsin.

v) RKP MK Qafbürosunun Rəyasət Heyətinə Dağlıq Qarabağın Fövqəladə Komitəsinə namizəd haqqında Azərbaycan və Ermenistan MK ilə danışın aparması tapşırılsın.

q) Azərbaycan MK tərəfindən Dağlıq Qarabağın muxtarlığı həcmi müəyyən edilsin və təsdiq üçün MK-nın Qafbürosuna təqdim edilsin.

RKP MK Qafbürosunun katibi: Fiqatner.»

Qaynaq: Sov. İKP MK yanında MLİ PAAF (indi ARDSPİHA), f. 64, siyahı 2, iş 1, v. 118; 122–122^ə; К истории образования Нагорно-Карачаевской автономной области Азербайджанской ССР, с. 90—91; 92

* **Stalin (Cuqaşvili) İosif Vissarionoviç** (1879–1953) – həmin dövrdə millətlərin işləri üzrə xalq komissarı (1917–1922) idi; **Orconikidze Qriqori Konstantinoviç (Serqo)** (1886–1937); **Maxaradze Filipp İsəyeviç** (1868–1941) – Gürcüstan İK-nin sadri; **Nərimanov Nəriman Kərbəlayı Nəcəf oğlu** (1870–1925) – Azərbaycan XKS-nin sadri (1920–1922); **Kirov (Kostrikov) Sergey Mironoviç** (1886–1934); **Myasnikov (Myasnikyan) Aleksandr Fyodoroviç** (1886–1925) – Ermenistan İK-nin sadri; **Nazaretyan Amayak Markarovic** (1889–1937) – 1920–1922-ci illerde QB-nin katibi, Gürcüstan İK-nin və GK(b)P MK-nin üzvü; **Oraxelişvili İvan (Mamiya) Dmitriyeviç** (1881–1937) – 1921-ci ilin martından Gürcüstan İK-nin üzvü, GK(b)P MK-nin katibi və XKS-nin sadri; **Fiqatner Yuri Petroviç (Yakov Isaakoviç)** (1889–1937) – 1921-ci ilin martından QB-nin katibi. *Bax: Гражданская война и военная интервенция в СССР. Энциклопедия*, М., 1983

"FROM THE PROTOCOL OF THE RUSSIAN COMMUNIST (BOLSHEVIKS) PARTY CENTRAL COMMITTEE CAUCASIAN BUREAU EVENING PLENUM

July 4, 1921

Participants:* Member of the Russian Communist Party Central Committee Stalin, members of the Caucasian Bureau: Orjanikidze, Makharadze, Kirov, Myasnikov, Nazaretyan, Orakhelashvili and Figatner. Secretary of the Caucasian Bureau of Komsomol Breytman, members of the Georgian Central Committee: Sinsadze, Mdivani and Svanidze.

Heard:

5. Garabagh issue. The discussion of the issue discovered two views and the following issues put to a vote:

- a) To keep Garabagh within the borders of Azerbaijan
- b) To hold a public referendum on the entire Garabagh region with the participation of the entire Armenian and Moslem population
- c) To annex mountainous part of Garabagh to Armenia
- d) To hold a referendum in Daghlig Garabagh, in other words among Armenians

Decided:

Voted in favour: Narimanov, Makharidze, Nazaretyan
Against: Orjanikidze, Myasnikov, Kirov, Figatner

Voted in favour: Narimanov, Makharidze

Voted in favour: Orjanikidze, Myasnikov, Figatner, Kirov

Voted in favour: Orjanikidze, Myasnikov, Figatner, Kirov, Nazaretyan

It was decided:

To annex Daghlig Garabagh to Armenia SSR, to hold a referendum only in Daghlig Garabagh.

Since the Garabagh issue causes serious contradictions, the Caucasian Bureau of the Russian Communist Party Central Committee regards it necessary to deliver the issue to the Russian Communist Party Central Committee for its final settlement.

Comrade Orakhelashvili did not take part in voting on the Garabagh issue.

Secretary of the Caucasian Bureau of the Russian Communist Party Central Committee Figatner"

"FROM THE PROTOCOL OF THE PLENUM OF THE CAUCASIAN BUREAU OF RUSSIAN COMMUNIST (BOLSHEVIKS) PARTY CENTRAL COMMITTEE MEETING

July 5, 1921

Participants: Member of the Russian Communist Party Central Committee Stalin, members of the Caucasian Bureau: Comrade Orjanikidze, Kirov, Nazaretyan, Orakhelashvili, Figatner, Narimanov, Myasnikov, Commissar for Peoples Foreign Affairs of ASSR Husseinov.

Heard:

1. Comrades Orjanikidze and Nazaretyan raised the issue of reconsideration of the decision of the previous plenum on Garabagh

It was decided:

a) Taking into account the urgency of national peace between Moslems and Armenians and the rather extensive economic relations of Upper and Lower Garabagh with Azerbaijan, to maintain Daghlig Garabagh within the Azerbaijan Soviet Socialist Republic, and to grant it with extensive district autonomy Shusha city as an administrative center within the autonomous oblast. Voting – in favour 4, abstained 3. b) To charge the Azerbaijan Central Committee with the task of defining the autonomous oblast's borders with the condition of submitting it further to confirmation of the Russian Communist Party's Central Committee Caucasian Bureau. c) To require the presidium of the Russian Communist Party Central Committee Caucasian Bureau to conduct negotiations with the Azerbaijan and Armenian Central Committees regarding the nominee to the Daghlig Garabagh Extraordinary Committee. d) Azerbaijan Central Committee to define the scale of autonomy of Daghlig Garabagh and submit it for confirmation by the Russian Communist Party Central Committee Caucasian Bureau.

Secretary of the Caucasian Bureau of the Russian Communist Party Central Committee: Figatner."

Source: Institute of Marxism and Leninism at Communist Party Central Committee of the Soviet Union (now ARD SPIHA), f.64, list 2, file 1, v. 118; 122–122. On history of the creation of Daghlig Garabagh Autonomous District of Azerbaijan SSR, p. 90–91; 92.

* Stalin (Jugashvili) Iosif Vissarionovich (1879–1953) – at that time, he was the peoples commissar for nationalities (1917–1922); Orjanikidze Grigori Konstantinovich (Sergo) (1886–1937); Makharadze Philip Isseyevich (1868–1941) – chairman of the Georgian Executive Committee; Narimanov Nariman Karbalayi Najaf oglu (1870–1925) – chairman of Az.Sovnarkom (1920–1922); Kirov (Kostrikov) Sergey Mironovich (1886–1934); Myasnikov (Myasnikyan) Alexander Fyodorovich (1886–1925) – chairman of the Armenian Executive Committee; Nazaretyan Amayak Markarovitch (1889–1937) – secretary of the Caucasian Bureau in 1920–1922, member of the Georgian Executive Committee and Communist (Bolsheviks) Party Central Committee; Orakhelashvili Ivan (Mamiya) Dmitriyevich (1881–1937) – member of the Georgian Executive Committee, secretary of the Communist Party Central Committee and chairman of the Peoples Communist Party of Georgia since March 1921; Figatner Yuri Petrovich (Yakov Isaakovich) (1889–1937) – secretary of the Caucasian Bureau since March 1921. See: Civil war and military intervention to USSR. Encyclopedia, M., 1983

Ermənilər Qafqaz Bürosunun 5 iyul tarixli qərarının qəbul edilməsində Stalinin əsas rol oynadığını sübut etməyə çalışırlar. Əslində, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 4 və 5 iyul iclaslarında Stalinin təzyiqinin nədən ibarət olması faktlarla təsdiq olunmur. Bir sözle, SSRİ-nin yaradılması (1922, 30 dekabr) ərəfəsindəki mübarizədə özünün «muxtariyyətləşdirmə» planı ilə çıxış edən Stalinin guya sosialist dövlətinin federativ quruluşunun Lenin ideyasını həyata keçirməsi ağlabat görünmür. Ona görə də məsələ daha dərin və ətraflı şəkildə nəzərdən keçirilməlidir:

1) Mərkəz Qafqaz Bürosunun timsalında hələ SSRİ-nin yaradılmasından, Azərbaycan və Ermənistən SSR-in İttifaq dövlətində birləşdirilməsindən əvvəl praktik olaraq sərhəd məsələsinə müdaxilə etməklə səlahiyyətli tərəf kimi çıxış etdi. Dağlıq Qarabağ məsələsi üçterəfli müzakirə məsələsinə çevrildi;

2) Qafqaz Bürosu bu «hüququndan» istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ barəsində elan etdiyi **öz müqəddərətinə təyinətmə müddəasının təbii-tarixi şəkildə yerinə yetirilməsinə imkan vermədi**, onu «**geniş vilayət muxtariyyəti**» kimi ifadə etdi;

3) Qafqaz Bürosu 4 iyul qərarı ilə Azərbaycana (yəni, Dağlıq Qarabağ Ermənistəna verilə bilər!), səhəri gün isə bu məsəleyə qayıtmadıqla Ermənistana təsir göstərmək (yəni, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması təsdiq edilə bilər!) və Mərkəz üçün əlverişli mövqeyi təmin etmək isteyirdi, buna da (yeni Dağlıq Qarabağa muxtariyyət verilməsinə) nail oldu. Beləliklə, Qafqaz Bürosu plenumunun 5 iyul qərarından sonra Dağlıq Qarabağ ərafında hadisələr yeni istiqamət aldı: Qafqaz Bürosu Mərkəz üçün əlverişli qərarı təmin edib, onun reallaşdırılması uğrunda təzyiqlərə başladı. Bunuyla, Azərbaycan SSR özünü ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa məcburi şəkildə muxtariyyət verilməsi nəticəsində yeni şəraitlə qarşılaşıdı. Ermənistən isə Dağlıq Qarabağ məsələsi ilə bağlı olaraq, Qafqaz Bürosu ilə Azərbaycan arasında münasibətləri kəskinləşdirməyə, Dağlıq Qarabağa muxtariyyət verilməsi ilə onun işlərinə qarışmaq imkanlarından istifadə edərək, Dağlıq Qarabağa olan iddialarını həyata keçirməyə çalışdı. Bu məsələlər kompleks şəkildə nəzərdən keçirilməlidir.

S.M. Kirovun mövqeyində dəyişiklik. 5 iyul qərarı qəbul edildikdən sonra Azərbaycan rəhbərliyi tərefindən onun həyata keçirilməsinə başlanmalı idi. Bununla əlaqədar olaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin həmin ilin 19 iyul tarixli iclasında Nərimanovun Tiflis səfərinin yekunları bəyonılmış, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Büro-

But in fact the meetings of the Russian Communist (Bolsheviks) Party Central Committee Caucasian Bureau on July 4 and 5 do not confirm the existence of facts regarding the pressure by Stalin on the decision adopted. As if the realization of Lenin's idea of a socialist state of the federative system by Stalin, who acted with his plan of "autonomization" in the struggle on the eve of the establishment of the USSR (December 30, 1922) seems absurd. Therefore, the issue must be considered in a deeper and more global way:

1) The Center in the name of Caucasian Bureau, acted as the plenipotentiary side in settlement of border issue even before the creation of the USSR and before Armenia and Azerbaijan became the members of the USSR. The issue of Daghlig Garabagh became an issue that needed to be discussed trilaterally.

2) The Caucasian Bureau used this "right" and **did not give a chance to the natural and historical realization of the article on self-determination** declared by Azerbaijan on Daghlig Garabagh and expressed it as "**extensive district autonomy**";

3) The Caucasian Bureau wanted to put pressure upon Azerbaijan (that is, Daghlig Garabagh can be given to Armenia!); the next day, by coming back to this issue with the aim of pressing Armenia (that is, maintenance of Daghlig Garabagh within Azerbaijan can be confirmed!) and to provide a favorable position for the Center, (that is, granting autonomy to Daghlig Garabagh) and achieved it. Thus, following the resolution of the Caucasian Bureau Plenum dated on July 5, the events related to Daghlig Garabagh turned in a new direction: the Caucasian Bureau provided a favorable decision for the Center and began to apply pressure for its realization. Thus, Azerbaijan SSR confronted a new condition due to the forced granting of autonomy to its integral part (Daghlig Garabagh). Armenia tried to deteriorate the relations between the Caucasian Bureau and Azerbaijan in connection with the Daghlig Garabagh issue and to realize its claims for Daghlig Garabagh through its opportunities to intervene in the affairs of Daghlig Garabagh as a result of granting autonomy to it.

These issues should be considered in a detailed form.

Change in S.M.Kirov's position. Following the adoption of the resolution dated on July 5, Azerbaijan leadership had to start its implementation. In regard to this, the meeting of the Azerbaijan Central Executive Committee Presidium dated on July 19 approved the results of Nərimanov's Tiflis visit and the meeting of the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee Political Bureau and Organization Bureau dated on July 20 and a committee was set up to prepare a constitution for the autonomous oblast.⁷² **Here there is**



1



2



3



4



5



6



7



8



9

Qarabağın görkəmli dövlət, hərbi və ictimai-siyasi xadimlərindən :

- 1.General-leytenant Fərəc bəy Aghayev (1811-1891); 2. Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri Səməd bəy Mehmandarov (1856-1931); 3. Azərbaycan milli mübarizəsinin ideoloqlarından biri Əhməd bəy Aghayev (1869-1939); 4. Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov (1879-1941); 5. General-major Yaqub Quliyev (1900-1942); 6. Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirov (1910-1988); 7. Sovet İttifaqı Qəhrəmanı Xəlil Məmmədov (1916-1989); 8. Məşhur neftçi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Vəzirov (1910-1973);
9. General-major Murtuz Quliyev (1920-1979);

State, military and social-political figures from Garabagh:

1. Lieutenant-general - Faraj bay Aghayev (1811-1891); 2. Defense Minister of the Azerbaijan People's Republic Samad bay Mehmandarov (1856-1931); 3. One of the Azerbaijan national struggle ideologists Ahmad bay Aghayev (1869-1939); 4. Garabagh general-governor Khosrov bay Sultanov (1879-941); 5. Major-general Yagoub Guliyev (1900-1942); 6. Major of the Soviet Union Aslan Vazirov (1910-1988); 7. Hero of the Soviet Union Khalil Məmmədov (1916-1989); 8. Famous oilman, Hero of the Socialist Labor Suleiman Vazirov (1910-1973); 9. Major-general Murtuz Guliyev (1920-1979).

sunun 20 iyul tarixli iclasında isə muxtar vilayətin konstitusiyasının hazırlanması üçün komissiya yaradılmışdı.⁷² *Burada bir məsələnin aydınlaşdırılmasına ehtiyac yaranır. Artıq məlum olduğu kimi, 5 iyul qərarı ilə Dağlıq Qarabağa muxtariyyət verilməsində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə həllədici rol ayrılmışdır.* Görünür, 1921-ci ilin iyulunda Kirovun Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi rəhbərliyinə gətirilməsində elə bu amil də mühüm rol oynamışdı. Məhz Kirov faktik olaraq Azərbaycanda rəhbərliyə keçidkən sonra Dağlıq Qarabağa muxtariyyət verilməsinə rəsmi münasibat dayısı və bu proses iki ilədək longidi. Ona görə də bu məsələ ətrafında Kirovun mövqeyi və ona təsir edən amillər xüsusi olaraq araşdırılmalıdır. Əgər 4 iyul iclasının protokolundan çıxarışa nəzər salsaq görərik ki, o zaman Kirov Qarabağın dağlıq hissəsinin Azərbaycannın hüdudlarında saxlanması əleyhinə çıxmış (5,a), onun Ermənistannın tərkibinə daxil edilməsinin isə lehinenə (5,b) səs vermişdir. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 19 iyul, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 20 iyul iclaslarında və qeyd olunan qərarların qəbulunda Kirov da iştirak etmişdi. *Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 26 sentyabrda bilavasitə Kirovun sədrliyi ilə keçirilən iclasında onun mövqeyinin əksinə dayışdırılmasını görürük.* İclasda iştirak edən 9 nəfərdən (Kirov, Nərimanov, Axundov, Qarayev, Əsfəndiyev, Stukalov, Mirzoyan, Bünyadzadə, Hüseynov) 7-si Qafqaz Bürosundan Dağlıq Qarabağın ayrılması haqqında qərarın yenidən nəzərdən keçirilməsini xahiş etməyi qərara alır, yalnız 2 nəfər – Nərimanov və Bünyadzadə Qafqaz Bürosunun qərarının qısa müddətdə yerinə yetirilməsinə tərəfdar çıxır. Bu məsələ üzrə materialları toplamaq üçün komissiya yaradılır.⁷³ Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Təşkilat Bürosu üzvlərinin iştirakı ilə Qarabağın məsul işçilərinin 21 oktyabr konfransına rəhbərlik edən Bünyadzadə də Kirovun mövqeyinə keçir. Belə ki, **həmin iclasda Dağlıq Qarabağın muxtar vilayət kimi ayrılması xüsusi qeyddə məqsədə uyğun hesab olunmurdur.**⁷⁴

Bələliklə, məhz Kirovun rəhbərliyi ilə Dağlıq Qarabağın muxtariyyəti məsəlesinə yeni münasibətin yarandığı ortaya çıxır. Bu təsadüfi deyildi. *Kirov nəinki öz şəxsi mövqeyinin, hətta Qafqaz Bürosunun Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasına təsdiq etmək əvəzinə, ona məcburi muxtariyyət verilməsi haqqındaki qərarının və onun qısa müddətdə həyata keçirilməsi zərurətinin yanlış olduğunu yəqin etmişdi.*

a need to clarify one issue. As is already known, the resolution dated July 5 gave a decisive role to the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee in granting autonomy to Daghlig Garabagh. Evidently, this factor played an important role also in that S.M.Kirov was brought to the leadership of the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee in July 1921. Directly after Kirov's coming to power in Azerbaijan, the official attitude towards granting autonomy to Daghlig Garabagh changed and this process was delayed for about two years. Therefore, Kirov's position around this issue and the factors affecting it must be analyzed specifically. If we look at the extract from the minutes of the meeting on July 4, we will see that at that time, Kirov was against the maintenance of the mountainous part of Garabagh within Azerbaijan (5,a) and voted for its annexation to Armenia (5,b). Kirov also took part in the meetings of the Azerbaijan Central Executive Committee Presidium on July 19 and the meeting of the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee Political Bureau and Organization Bureau on July 20, as well as in the adoption of the mentioned decisions. *At the meeting of the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee Political Bureau and Organization Bureau taking place with the direct chairmanship of Kirov, we see that his position had changed completely.* Seven out of the 9 persons (Kirov, Nərimanov, Akhundov, Garayev, Afəndiyev, Stukalov, Mirzoyan, Bünyadzadeh and Hüseynov) taking part in the meeting decided to ask the Caucasian Bureau to reconsider the decision on the separation of Daghlig Garabagh, only 2 of them – Nərimanov and Bünyadzadeh supported the realization of the decision of the Caucasian Bureau in the shortest time. A committee was established to gather materials on this issue.⁷³ Bünyadzadeh who was heading the conference of responsible workers of Garabagh taking place in October 21 and attended by members of the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee Organization Bureau, also supported Kirov's position. That is, *separation of Daghlig Garabagh as an autonomous oblast was not considered appropriate as shown in a special note at that meeting.*⁷⁴

Thus, it appears that a new attitude towards the autonomy of Daghlig Garabagh emerged through Kirov's leadership. This was not accidental. *Kirov had become sure that not only his position, but also the decision of the Caucasian Bureau on granting forced autonomy to Daghlig Garabagh instead of confirming it as an integral part of Azerbaijan, as well as the necessity of the realization of this decision quickly was wrong.*

Even 4 months after the decree granting autonomy to Daghlig Garabagh, the meeting of the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee Presidium which took place in October 8, 1923 with Kirov's chairmanship, admitted that the propaganda of

Dağlıq Qarabağa muxtariyyət verilməsi dekretləşdiriləndən 4 ay keçidkən sonra belə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 8 oktyabr 1923-cü ildə Kirovun sədrliyi ilə keçirilən iclasında Dağlıq Qarabağa muxtariyyət verilməsi haqqında qərarın əhali, xüsusi türklər (azərbaycanlılar – Y.M., K.S.) arasında təbliğ olunmasının başa çatdırılmadığı etiraf olunurdu.⁷⁵

Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycana necə qəbul etdirildi? Hadisələrin belə gedisi Qafqaz Bürosunun narahatlığına səbəb oldu və 5 iyul qərarının Azərbaycana qəbul etdirilməsi üçün tezyiqlərə başlandı. Bu iki yolla həyata keçirildi. Bir tərəfdən Azərbaycan rəhbərliyi qarşısında tələb qoyulur, digər tərəfdən Dağlıq Qarabağın idarəciliyi bura xüsusi olaraq göndərilən erməni kadrları ilə «möhkömləndirilərək» həmin bölgədə Azərbaycanın təsirinin zəiflədilməsinə cəhd edildi.

Dağlıq Qarabağa muxtariyyət verilməsi Zaqafqaziya federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə parallel gedirdi. Buna baxmayaraq, onun həyata keçirilməsindəki problemlərə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının irəli sürdüyü şəkildə yenidən baxılmadı. Əksinə, 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının I qurultayında Orconkidzənin sədr seçildiyi Rusiya Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Ölkə Komitəsi, 5 iyul qərarının qəbul edilməsində olduğu kimi, onun reallaşdırılmasında da inzibati-amirlik üsullarına el atdı. Zaqafqaziya Ölkə Komitəsinin 27 oktyabr 1922-ci il tarixli iclasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 5 iyul qərarının həyata keçirilməsi təklif edildi, Karakozovun İcraiyyə Komitəsinin sədri təyin edilməsi, Şadunsun məsul işə göndərilməsi üçün Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə ezam edilməsi qərara alındı.⁷⁶ Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin 15 dekabr iclası Zaqafqaziya Ölkə Komitəsinin qərarını icra üçün qəbul etdi, Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dağlıq Qarabağ işləri üzrə Mərkəzi Komissiya (Kirov, Mirzəbekyan, Karakozov) və 7 nəfərdən ibarət Komitə (1922, 15 dekabr–1923, 24 iyul) təşkil edildi. Bütün bunlara baxmayaraq, Azərbaycana təzyiq yənə davam etdirildi.⁷⁷ Dekabrin 22-də Zaqfederasiyanın İttifaq Soveti Dağlıq Qarabağa muxtariyyət verilməsinin sürləndirilməsi haqqında xüsusi qərar qəbul etdi.⁷⁸

SSRİ-nin yaradılmasından sonra Zaqafqaziya Ölkə Komitəsinin tələbləri daha sərt şəkil aldı. 1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi.⁷⁹ İyunun 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti muxtariyy-

the decision on granting autonomy to Daghhig Garabagh among the population, particularly among Turks (Azerbaijanis – Y.M., K.Sh.) was not finished.⁷⁵

How was Azerbaijan made to accept the decision of granting autonomy to Daghhig Garabagh? This course of events caused anxiety within the Caucasian Bureau and there began pressures to make Azerbaijan accept the decision, dated on July 5. This was carried out in two ways. On the one hand, a requirement was put before the Azerbaijan leadership; on the other hand, the leadership of Daghhig Garabagh was "strengthened" with Armenian cadres sent here especially, and efforts were made to weaken Azerbaijan's influence in that region.

The autonomization of Daghhig Garabagh was taking place in parallel with the processes of the creation of the Transcaucasian federation and the USSR. Despite this, the problems concerning its realization were not reconsidered in the way suggested by the Azerbaijan Communist (Bolsheviks) Party. On the contrary, in February 1922, at the 1st congress of the Transcaucasian communist organizations, the Russian Communist (Bolsheviks) Party Transcaucasian State Committee with Orjanikidze elected as the chairman, used the administrative-power methods in implementation of the decision dated on July 5, as it had done in its adoption. The meeting of the Transcaucasian State Committee dated on October 27, 1922 suggested to the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee to implement the decision dated on July 5, and it decided to appoint Karakozov as chairman of the Executive Committee and to send Shaduns for an official visit to the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee for the purpose of appointing him to a responsible position.⁷⁶ The meeting of the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee on December 15 adopted the decision of the Transcaucasian State Committee for execution and the Central Committee (Kirov, Mirzabekyan and Karakozov) for Daghhig Garabagh affairs, as well as setting up a Committee (December 15, 1922 – July 24, 1923) consisting of 7 persons at the Azerbaijan SSR Sovnarkom. Despite all these actions, the pressure on Azerbaijan went on.⁷⁷ On December 22, the Union Soviet of the Transcaucasian Federation adopted a special decision on rapidly granting autonomy to Daghhig Garabagh.⁷⁸

Following the creation of the USSR, the requirements of the Transcaucasian State Committee became even stricter. In May 1923, the report of the Garabagh Committee was included in the agenda of the plenum of the Transcaucasian State Committee.⁷⁹ On June 1, the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee Presidium made a decision on decreeing of autonomy to Garabagh and the submission of its draft to the Central Committee within three days.⁸⁰ This

yətin dekretləşdirilməsi və onun layihəsinin üç gün ərzində Mərkəzi Komitəyə təqdim olunması barədə qərar qəbul etdi.⁸⁰ Bu qərar Zaqafqaziya Ölkə Komitəsinə təmin etdi. Zaqafqaziya Ölkə Komitəsinin plenumu iyunun 27-də Şaduns və Karakozovun məruzəsi əsasında Dağlıq Qarabağa bir ay müddətində muxtar vilayət statusu verilməsinin təmin olunmasını Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə həvələ etdi.⁸¹ İyulun 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin iclası Kirovun sədrliyi ilə Qarabağ haqqında məsələni dinləyərək 6 bənddən (a-e) ibarət qərar qəbul etdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə Dağlıq Qarabağ muxtarlığı vermək, mərkəz Xankəndi olmaqla «**Muxtar Qarabağ vilayəti**» yaratmaq təklif olundu. Sərhədlərlə bağlı məsələləri müəyyən etmək üçün komissiya (Qarayev-sədr, üzvlər: Karakozov, Sviridov, İldırım və Bünyadzadə) yaradıldı və s.⁸² 1923-cü il iyulun 4-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi də eyni məzmunlu qərar qəbul etdi.

Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi iyulun 7-də **M.B.Qasimov** (1879–1949) və **Ə.M.Xanbudaqovun** (1893–1937) imzası ilə «Dağlıq Qarabağ muxtar vilayəti yaradılması haqqında» dekret verdi.⁸³ Dekret preambula, dörd bənd və müşterək komissiya yaradılması haqqında yekundan ibarətdir. Göründüyü kimi, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qərari ilə dekretin adı arasında fərq vardır, çünkü Qarabağın aran və dağlıq hissəsinə bir yerdə ayırmak əvəzində, yalnız Dağlıq Qarabağı ayırmak qərara alınmışdır. Dekretin **Muxtar Dağlıq Qarabağ Vilayəti** adlandırılmasının diqqəti cəlb edir. Lakin sonralar o, Dağlıq Qarabağ Muxtar Vilayəti adlandırılır (işdə dəlaşıqlıq yaratmamaq üçün biz də bu ənənəni davam etdirmək məcburiyyətindəyik, amma onu ilk rəsmi sənədlərdə qeydə alınmış mənada qəbul edirik – Y.M., K.Ş.). Dekret ciddi hüquqi sənəd təsiri bağışlamır, primitiv məzmunu ilə fərqlənir. Preambulada tarixi xronologiya pozulur, faktlar təhrif olunur, Dağlıq Qarabağ muxtarlığı verilməsi zərurəti kifayət qədər əsaslandırılmışdır. Dekretin birinci bəndində (**(1) Образовать из армянской части (?) Нагорного Карабаха автономную область, как составную часть (?) АССР, с центром в местечке Ханкенды**)* hüqu-

decision satisfied the Caucasian State Committee. On June 27, based on Shadun's and Karakozov's report, the plenum of the Caucasian State Committee advised to the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee to provide the grant of autonomy to Daghlig Garabagh within a month.⁸¹ On July 1, a meeting of the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee Presidium headed by Kirov listened to the issue on Garabagh and adopted a decision consisting of 6 provisions (a-f). It was suggested (by the Presidium) to the Azerbaijan Central Executive Committee to grant autonomy to Daghlig Garabagh and create the "**Autonomous Garabagh Oblast**" with Khankandy as a center. A committee (Garayev – chairman, members: Karakozov, Sviridov, Ildirim and Bunyadzadeh) was set up to determine issues connected with borders.⁸² On July 4, the Azerbaijan Central Executive Committee of the Soviets also adopted a decision of the same content.

The Azerbaijan Central Executive Committee of the Soviets issued a decree "On the creation of the Daghlig Garabagh Autonomous Oblast" with signature of **M.B.Gassimov** (1879–1949) and **A.M.Khanbudagov** (1893–1937) on July 7.⁸³ The decree consists of a preamble, four provisions and a conclusion on the establishment of a joint committee. As can be seen, there is a difference between the decision of the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee and the name of the decree, because instead of separating the lowland and mountainous parts of Garabagh it was decided to separate only Daghlig Garabag. The fact that the decree was named **Autonomous Daghlig Garabagh Oblast** attracts attention. However, afterwards, it was named Daghlig Garabagh Autuonomous Oblast (we have to follow this tradition as well in order not to cause confusion, but we accept it in the meaning marked in the first official documents – Y.M., K.Sh.). The decree differs rather for its primitive content instead of a serious legal document. Historical chronology is broken in the preamble, facts are distorted and the necessity of granting autonomy to Daghlig Garabagh is not sufficiently grounded. There is a legal-political error in the first provision of the decree ("1) To create an autonomous oblast from the Armenian part (?) of Daghlig Garabagh as a constituent part (?) of Azerbaijan Soviet Socialist Republic with Khankandy area as the center").* Instead of confirming that Daghlig Garabagh

* Tərcüməsi belədir: «*Dağlıq Qarabağın erməni hissəsindən (ermənilər yaşayın – Y.M., K.Ş.) Azərbaycan SSR-in tərkib hissəsi kimi, Xankəndi adlanan yer mərkəz olmaqla, muxtar vilayət yaradılsın.*» Bu sonodin özündən do aydın olur ki, ermənilər bütün Dağlıq Qarabağda deyil, Dağlıq Qarabağın da yalnız bir hissəsində yaşayırlar. Digər torafdən,yeni yaradılan muxtar vilayət üçün mərkəz olaraq seçilən yerin adı da azərbaycanlılara məxsus Xankəndi idi. Lakin bir qədər sonra Xankəndinin adı deyişdirilib, 1918-ci ilin mart qırğınlarının təşkilatçısı, Azərbaycan xalqının qoddar düşməni Stepan Shaumyanın adı ilə Stepanakert adlandırıldı. Sonralar ədalət bərpə olundu, şəhərin tarixi adı qaytarıldı.

* Translation is as follows: "*To create an autonomous oblast out of the Armenian part (where Armenians live – Y.M., K.Ş.) Daghlig Garabagh as an constituent part of Azerbaijan SSR with the place named Khankandy as the center*". It is evident from the document too that Armenians lived not in the entire Daghlig Garabagh, but only in one part of it. On the other hand, the name of the place chosen as the center of the newly-created autonomous oblast was Khankandy, which belonged to Azerbaijanis. But some time later the name of Khankandy was changed to Stepanakert after the name of Stepan Shaumyan one of the organizers of the 1918 March massacres, bitter enemy of Azerbaijani people. Later justice was restored and the historic name of the city returned to being called.

qi-siyasi təhrifə yol verilir. Azərbaycan torpaqlarından Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması (*Xəritə 12*) və onun Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasının təsdiqi əvəzinə, müxtəlif cür təfsir olunan ifadələr işlədilirdi. Üçüncü bənddə isə Sovetlər qurultayı çağırılanadək Müvəqqəti İnqilab Komitəsi yaradılır. Bu da, heç şübhəsiz, vilayətin erməni rəhbərliyinə daha geniş hüquqlar verirdi. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyaset Heyətinin 16 iyul (dekretdən 10 gün sonra) tarixli iclasının qərarı ilə Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil edildi.⁸⁴ Dağlıq Qarabağ Muxtar Vilayəti üçün quberniya icraiyyə komitələri haqqında 1923-cü il Əsasnaməsi qəbul və tətbiq edildi.⁸⁵ Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə isə 26 noyabr 1924-cü ildə çap olundu.⁸⁶

Bəsləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ sənii şəkildə **aran və dağlıq** hissələrinə parçalanmış və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtarlıyyət statusu verməyə məcbur edilmişdi. **Özü də bu addım həmin hissədə – Dağlıq Qarabağda yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan, onların hüquqları kobudcasına tapdalanaraq atılmışdı.**

Ermənistən Dağlıq Qarabağ «formulu». Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması və ona muxtarlıyyət verilməsi məsələsində Ermənistən mövqeyi də maraq doğurur. Ermənistən ilk dövrə məsələnin bu şəkildə həlli ilə razılaşmaq istəməmiş, 1921-ci il iyulun 16-da Ermənistən Kommunist Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 5 iyul tarixli qərarının onu təmin etmədiyini bildirmiş⁸⁷ və Dağlıq Qarabağa iddiasını davam etdirməyə başlamışdı. Lakin sonra mövqeyini dəyişərək, Qafqaz Bürosunun ona hədiyyə etdiyi Dağlıq Qarabağa muxtarlıyyət verilməsini öz məqsədine uyğunlaşdırmağa başlamış və Dağlıq Qarabağ uğrunda mübarizə belə bir formul almışdı: **Dağlıq Qarabağa muxtarlıyyət verilməsindən onun Azərbaycanın idarəsi altında çıxarılmasına – Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə doğru!** Bu formulanın əsasında Dağlıq Qarabağda və onun ətrafında erməni şövinizminin gücləndirilməsi dururdu. İş o yerə çatmışdı ki, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi XII qurultayında (1923, 17–25 aprel) K.Radek Azərbaycanda erməni şövinizmindən (aprelin 23-də) bəhs etmişdi. İ.Stalin isə ona qarşı çıxmışdı.⁸⁸ **Adətən Qafqaz Bürosunun 5 iyul qərarından bəhs etdikdə Stalinlə barışa bilməyən erməni müəllifi burada onun sözlərindən gen-bol iqtibas gətirir. Bu həmin partiya qurultayı-**

Autonomous Oblast (*Map 12*) was created out of Azerbaijan lands and is an integral part of Azerbaijan, they used expressions that could be interpreted differently. The third provision states the creation of a Temporary Revolutionary Committee before the summoning of the Soviets congress. This, undoubtedly, provided the Armenian leadership of the oblast with wider rights etc. Shusha city was included to the Daghlig Garabagh Autonomous Oblast by the decision of the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee Presidium dated on July 16 (10 days after the decree!).⁸⁴ The "Regulations of 1923" on the gubernia executive committees for Daghlig Garabagh Autonomous Oblast was adopted and applied.⁸⁵ "The Regulations on Daghlig Garabagh Autonomous Oblast" was published on November 26, 1924.⁸⁶

Thus, an integral part of Azerbaijan, Garabagh was artificially divided into plain and mountainous parts, and the Azerbaijan leadership was forced to provide the status of autonomy to the Armenians that settled later in the mountainous part of Garabagh. **In addition, this step was made without taking into account the opinion of Azerbaijanis living in that territory – (in Daghlig Garabagh) and thus evidently violated their rights.**

Daghlig Garabagh "formula" of Armenia. Armenia's position in the maintenance of Daghlig Garabagh within Azerbaijan and its autonimization also causes interest. First, Armenia did not want to agree to such a settlement of the issue; on July 16, 1921, the Armenian Communist Party Central Committee stated that the decision of the Caucasian Bureau dated on July 5 did not meet its demands⁸⁷ and began to continue the claims for Daghlig Garabagh. However, later, it began to coordinate its position with the granting of autonomy to Daghlig Garabagh presented as a gift by the Caucasian Bureau, and the struggle for Daghlig Garabagh was given such a formula: **First towards withdrawing Daghlig Garabagh from under the leadership of Azerbaijan following the grant of autonomy to it, then towards annexation of Daghlig Garabagh to Armenia!** The basis of this formula involved strengthening the Armenian chauvinism in Daghlig Garabagh and its surroundings. The process reached such a point that **K.Radek** spoke about **Armenian chauvinism** (on April 23) in Azerbaijan at the XII congress (April 17–25, 1923) of the Russian Communist (Bolsheviks) Party Central Committee. I.Stalin protested against his words.⁸⁸ **The Armenian author, who usually fails to reconcile with Stalin while speaking about the decision of the Caucasian Bureau dated on July 5, cites his words here extensively. This is the same party congress where Lenin's "Letter to the Congress"⁸⁹ was read and it contained Stalin's objective charac-**

dir ki, orada Leninin «Qurultaya məktub»u oxunmuş və orada Stalinin obyektiv xarakteristikası verilmişdi.⁸⁹ XII qurultayda seçilmiş Mərkəzi Komitə üzvlərinin repressiyası da məlum faktdır. Ona görə də K.Radekin çıxışı ilə əlaqədar məsələlər də yenidən tədqiq olunmalıdır.

Stalinin timsalında güclü müdafiəyə malik olan ermənilər çox çəkmədən əsl niyyətlərini açıqladılar. Şaduns 13 iyunda Zaqqafqaziya Ölkə Komitəsinə yazdı ki, bu muxtar vilayət (Dağlıq Qarabağ - Y.M., K.Sh.) bilavasitə Zaqqafqaziya Ölkə Komitəsilə bağlı olmalıdır;⁹⁰ «Zaqfederasiyanın rəhbərləri problemin bələ alternativ, daha ağıllı həllinə getmədilər»⁹¹. Bununla o, Ermənistən Dağlıq Qarabağla bağlı sonrakı fəaliyyətinin əsas formulu haqqında yuxarıda söylənənləri çox aydın təsdiq etdi.

* * *

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın dağlıq hissəsinə muxtarıyyət verilməsi və onun ətrafında yaranan məsələlərə münasibət Kirovun AK(b) P-nin VI qurultayında (1924, 5 may) yekunlaşdırılır. Onun Dağlıq Qarabağa muxtarıyyət verilməsinə olan şübhə və inamsızlığı, az qala hər cümlədə hiss olunur. O, həmin qurultayda demişdir: **bu məsələni biz, nəhayət (!), həll etdik və şübhəsiz (!), tamamilə düzgün iş gördük. Bu məsələni, əsasən, yenidən həll etməyə qayıtmayacağımıza heç bir şübhə (?) yoxdur.**⁹² Əslində isə, yuxarıda göstərildiyi kimi, Kirovun bu məsələnin düzgün həll olunduğuuna şübhəsi vardı və bu tamamilə əsaslı şübhə idi.

6.1.2. Azərbaycanın Zəngəzur bölgəsinin Ermənistən tərəfindən ələ keçirilməsi, Naxçıvanın digər Azərbaycan torpaqlarından ayrı salınması

Yuxarıda göstərilənlərdən aydın olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın tarixi-coğrafi ərazi bölgüsü ənənələrinə sadıq qalaraq Şuşa, Cavanşir, Cəbrayıllı və Zəngəzur qəzalarını Qarabağ general-qubernatorluğunda birləşdirmişdi və bu regiona vahid inzibati ərazi kimi baxırı. Azərbaycan SSR hökuməti də, artıq yuxarıda qeyd edildiyi kimi, 1920-ci il 30 aprel tarixli notasında Ermənistəndən Zəngəzur və Qarabağ öz qoşunlarından temizləməsini tələb etmişdi. Lakin sonralar, sovet dövründə, müəyyən məqsədlər əsas götürülərək, Zəngəzurun Qarabağdan ayrı olması təsəvvürünün yaradılmasına başlandı. Bu həmin torpaqların taleyinin həllində

*Lenin yazmışdı: «Сталин слишком груб, и этот недостаток, вполне терпимый в среде и в общении между нами, коммунистами, становится нетерпимым в должностях генсека... Я предлагаю товарищам обсудить способ перемещения Сталина с этого места...» // Ленин В.И. Полн. собр. соч., т. 45, с. 346

teristics.* The repression of the members of the Central Committee elected at the XII Congress is also a known fact. Therefore, the issues linked with K.Radek's speech must be reanalyzed.

Armenians having strong support in the person of Stalin disclosed their real intentions. On June 13, Shaduns wrote to the Caucasian State Committee that this autonomous oblast (Daghlig Garabagh – Y.M., K.Sh.) must be related directly to the Transcaucasian State Committee.⁹⁰ Saying, "Heads of the Transcaucasian Federation did not accept such an alternative and a wiser settlement of the problem"⁹¹, he confirmed very clearly the above-mentioned words about the main formula of Armenia's further activity regarding Daghlig Garabagh.

* * *

The granting of autonomy to the integral part of Azerbaijan, the mountainous part of Garabagh, and the attitude towards the issues arising around it was concluded at the VI congress of Azerbaijan Communist (Bolsheviks) Party by Kirov (May 5, 1924). His doubt and uncertainty about granting autonomy to Daghlig Garabagh is felt in every single sentence. He said at that congress: **We solved this issue finally (!) and certainly (!), we did a very right thing. There is basically no doubt that we will not come back to solve this issue again (?).**⁹² In fact, as mentioned above, Kirov had doubt concerning the correct settlement of the issue and this was a completely grounded doubt.

6.1.2. Acquisition of the Zangazur region of Azerbaijan by Armenia, separation of Nakhchivan from other territories in Azerbaijan

As is clear from the above-mentioned, the government of Azerbaijan Peoples Republic adhered to the traditions of a historical-geographic territorial division of Azerbaijan has united Shusha, Javanshir, Jabrayil and Zangazur uezds to the Garabagh governor-general administration and regarded this region as an indivisible administrative territory. The government of Azerbaijan SSR also demanded that Armenia remove its troops from Zangazur and Garabagh with the governmental ultimatum dated April 30, 1920. However, later, in the soviet time, some purposes were taken as the basis and they began to create the idea of a separation of Zangazur from Garabagh. This was aimed at increasing pressure on Azerbaijan in the settlement of those lands'

* Lenin wrote: "Stalin is very rude, and this shortcoming is fully bearable among us, among communists but becomes unbearable for the post of gensek (general secretary)... I propose to comrades to find the way to remove Stalin from this post ..." Lenin V.I. Complete collections of works, volume 45, p. 346

Azərbaycana təzyiqi gücləndirmək məqsədi güdürdü. Hadisələrin sonrakı gedişində, yəni 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyətinin qurulması ilə Zəngəzura münasibətdəki mövqə dəyişdi. Azərbaycan İnqilab Komitəsinin Ermənistana Sovet Respublikasına 30 noyabr tarixli teleqramı və 1 dekabr bəyannaməsində («Nərimanov Bəyannaməsi»), artıq Zəngəzurun guya Ermənistana «verilməsindən» bəhs olunur. Lakin bəzi səbəblər üzündən Zəngəzur qəzasının 3.637 kv. verstlik hissəsi Ermənistana verilmişdi.*

Əslində bunun özü də Azərbaycana vurulan ən ağır zərbə, həyata keçirilən ən böyük düşməncilik aktı idi. Cənki Zəngəzurun elə bir hissəsi Ermənistana verilmişdi ki, Naxçıvanla Azərbaycanın digər torpaqları arasında əlaqələr kəsilsin, Naxçıvan Azərbaycandan ayrı salınsın. Digər tərəfdən, bu ermənilərin Naxçıvanla bağlı gələcək məkrli niyyətlərinin həyata keçirilməsi üçün bir hazırlıq xarakteri daşıyırı.

6.1.3. Qarabağın digər torpaqlarının inzibati bölgüsündə dəyişikliklər

1920–1923-cü illərdə məqsədyönlü surətdə həyata keçirilən proseslər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibinə daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi-coğrafi vahidliyini və ya bütövlüyünü itirdi. Azərbaycanın 1917 və 1921-ci il kənd təsərrüfat siyahıyaalmalarının materialları əsasında nəşr edilmiş yaşayış məskənləri siyahısında ölkə ərazisi 15 qəzaya ayrılır. Qarabağ ərazisində Cəbrayıllı (Qaryagin), Cavanşir, Qubadlı, Şuşa qəzalarının olduğu göstərilir.⁹⁶ Göründüyü kimi, bu mərhələdə qəzaların əraziləri hələlik əvvəlki sərhədləri daxilində qalır. Dağlıq Qarabağ Muxtar Vilayeti yaradılarken Cavanşir, Şuşa və Qubadlı qəzalarının bəzi yaşayış məskənləri ənənəvi inzibati bölgüsündən qoparılaraq onun tərkibinə verildi. Nəticədə yeni inzibati bölgü aparmaq tələbi meydana gəldi. Bu məsələ Dağlıq Qarabağ Muxtar Vilayəti Əsasnaməsini hazırlanı komissiyanın iclasında müzakirə edildi. Aran (düzən) Qarabağ idarə forması və inzibati bölgüsünə dair 3-cü məsələ üzrə belə bir qərar çıxarıldı: **Tərkibinə Cavanşir qəzasının aran hissəsi, Şuşa, Qubadlı və Qaryagin (Cəbrayıllı) qəzalarının daxil olduğu Aşağı Qarabağ Vilayət İcraiyyə Komitəsi yaratmaq, ona RSFSR-in quberniya icrakomları haqqında 1923-cü il əsasnaməsini tətbiq etmək, Aran Qarabağ vilayətinin rayonlaşdırılmasını Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında xüsusi komissiyyaya həvala etmək.**⁹⁷

destiny. A further course of events show that the position regarding Zangazur changed when soviet power was established in Armenia in November 29, 1920. The telegram of Azerbaijan Revolutionary Committee to the Armenian Soviet Republic dated on November 30 and the Statement dated on December 1 ("Narimanov Statement") dealt as if with the annexation of Zangazur to Armenia. But for some reasons, 3.637 sq verst territory of Zangazur uezd (district) had been given to Armenia.*

In fact this itself was the heaviest blow, act of great hostility to the Republic of Azerbaijan, because that part of land has been annexed to the Republic of Armenia which broke-off communications between Nakhchivan and other territories of Azerbaijan SSR, Nakhchivan separated from Azerbaijan. On the other hand, this foretold much regarding the Armenians' further insidious intentions toward Nakhchivan.

6.1.3. Changes in administrative division of other territories of Garabagh

Due to the purposeful processes attained in 1920–1923, Azerbaijan territories included within the former Garabagh khanate lost their traditional historical-geographic unity or integrity. The country's territory was divided into 15 **uezds (districts)** in the list of settlements published (based on the materials of Azerbaijan agricultural censuses in 1917 and 1921). They indicate that Jabrayıl (Garyagin), Javanshir, Gubadly and Shusha uezds (districts) were included in the Garabagh territory.⁹⁶ As can be noted, the territories of other uezds remained within their former borders for the time being. As a result of the creation of the Daghlig Garabagh Autonomous Oblast, some settlements of Javanshir, Shusha and Gubadly uezds (districts) were separated from their traditional administrative division and annexed to it. This caused the requirement of introducing a new administrative division. This issue was discussed at the meeting of the committee preparing the Regulations of the Daghlig Garabagh Autonomous Oblast. The following decision was made on the 3rd issue concerning the form of governance over Lowland (plain) Garabagh and its administrative division: **To create Lowland Garabagh Oblast Executive Committee consisting of the lowland part of the Javanshir uezd, Shusha, Gubadly and Garyagin (Jabrayıl) uezds; to apply the Regulations of Russian Soviet Federative Socialist Republic of 1923 on gubernia executive committees; to charge the Special Committee at the Azerbaijan Central Executive Committee with dividing of the Lowland Garabagh district into regions.**⁹⁷ As can be

* Bu barədə A.M.Skibitski,⁹³ N.Heydərov⁹⁴ və İ.Musayevin⁹⁵ əsərlərində məlumat verilir.

* See the works of A.M.Skibitski,⁹³ N.Heydarov⁹⁴ and I.Musayev⁹⁵.

Buradan aydın olduğu kimi, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldığı dövrdə Aran Qarabağın da xüsusi bir inzibati-ərazi vahidində birləşdirilməsi fikri olmuşdu. Lakin az bir vaxt keçdikdən sonra bu fikir dəyişmişdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi sədri **M.B.Qasımov**, Xalq Komissarları Soveti sədrinin müavini **M.Quliyev** və daxili işlər naziri **İ.Sviridovun** imzaladığı Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 6 avqust tarixli əmrinə əsasən, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra Qarabağın qalan hissəsində Ağdam, Cəbrayıl və Kürdüstan qəzaları yaradılmışdı (*Xəritə 13*). Həmin sənədə görə Ağdam, Cəbrayıl və Kürdüstan qəzalarının ərazilərinin tərkibi, mərkəzləri, qəza icrakom sədləri və b. məsələlər müəyyənləşdirilmişdi, Qubadlı qəzası isə leğv edilmişdi.⁹⁸

Azərbaycan Mərkəzi Statistika İdarəesi Azərbaycan SSR-de həyata keçirilən bu və digər inzibati-ərazi bölgülərini nəzərə alaraq, 1921-ci il kənd təsərrüfat siyahıyalmasının materialları əsasında onların ərazisinin sahəsi, əhalisinin milli tərkibi və b. məsələlər üzrə hesablamalar aparmışdı. Həmin hesablamalara görə Qarabağın tarixi torpaqlarından (xanlığın sərhədləri üzrə) Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (4.160,5 kv.km.*) də daxil olmaqla, cəmi 15.996,9 kv.km.-lik ərazi qalmışdı⁹⁹. Qarabağın tarixi ərazilərinin bir hissəsi isə Azərbaycandan qoparılaraq Ermənistana verilmişdir. Sonrakı inzibati-ərazi bölgüleri prosesində Zəngəzur qəzasının Azərbaycan SSR tərkibində qalan hissəsində Zəngilan (0,7 min kv.km.), Qubadlı (0,8 min kv.km.), Laçın (1,8 min. kv.km.) rayonları yaradıldı. Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam (1, 1 min. kv.km.), Bərdə (1,0 min.kv.km.), Ağcabədi (1,8 min. kv.km.), Tərtər (0,4 min.kv.km.), Cəbrayıl (1,0 min. kv.km.) rayonları yaradıldı¹⁰⁰. Beləliklə, Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Qarabağ xanlığının ərazisi parçalanaraq bir hissəsi Ermənistana verildi, Azərbaycanda qalan hissəsinin dağlıq regionunda isə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.

6.2. Dağlıq Qarabağ 1923–1980-ci illərdə

İndiyədək Dağlıq Qarabağa muxtarlığı verilməsi məsələsindən bəhs edilərkən, demək olar ki, onun ərazisinin inzibati bölgüsü tarixinin ən mühüm hadisələrinə lazımi diqqət yetirilməmişdir. Təhlil göstərir ki, **Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi real tarixi əks etdirən elmi-coğrafi prinsiplər əsasında**

seen from here, in the period when the Daghhig Garabagh Autonomous Oblast was created, there was an idea of uniting Lowland Garabagh as well in a special administrative-territorial unit. However, after some time, this idea changed. In accordance with the order of the Azerbaijan Central Executive Committee dated on August 6, 1923 and signed by chairman of the Azerbaijan Central Executive Committee **M.B.Gassimov**, deputy chairman of Sovnarkom **M.Guliyev** and Minister of Internal Affairs **I.Sviridov**, following the creation of the Daghhig Garabagh Autonomous Oblast, the Aghdam, Jabrayil and Kurdistan uezds were created from the remaining part of Garabagh (*Map 13*). Pursuant to that document, even the structure, centers, chairmen of uezd executive committees of Aghdam, Jabrayil and Kurdistan uezd and other issues were determined and the Gubadly uezd was annulled.⁹⁸

Taking into account this and other administrative-territorial divisions carried out in the Azerbaijan SSR, the Azerbaijan Central Statistical Office conducted calculations on the area, and national composition of the population etc. of their territories based on the materials of the 1921 agricultural census. In accordance with those calculations, from the historical territory of Garabagh (in accordance with khanate borders) within the Azerbaijan SSR remained totally 15.996,9 sq.km. territory, including the territory⁹⁹ of Daghhig Garabagh Autonomous Republic (4.160,5 sq.km.*). Some parts of the historical territories of Garabagh were taken out of Azerbaijan and given to Armenia. In the course of further administrative-territorial divisions, Zangilan (0.7 thousand sq km), Gubadly (0.8 thousand sq km) and Lachin (1.8 thousand sq km) were created in the territory of the Zangazur uezd remaining within Azerbaijan SSR. Aghdam (1.1 thousand sq km), Barda (1.0 thousand sq km), Aghjabady (1.8 thousand sq km), Tartar (0.4 thousand sq km) and Jabrayil (1.0 thousand sq km) regions were created in the territory of Aghdam and Jabrayil uezds¹⁰⁰. Thus, a part of the territory of the Garabagh khanate, having a specific place in the history of Azerbaijan statehood, was given to Armenia in the soviet period, and the Daghhig Garabagh Autonomous Oblast was created within a mountainous part remaining within Azerbaijan.

6.2. Daghhig Garabagh in 1923–1980

So far, due attention has not been paid to the most important events of the history of administrative-territorial division of the Daghhig Garabagh territory while speaking about its autonomization. Analyses show that the territory of Daghhig Garabagh Autonomous Oblast is formed not on the basis of scientific-geographic principles reflecting real history, but on the basis of a voluntary approach aimed at specific purposes; that is, it was

* Tədricən qonşu rayonların hesabına Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi 4,4 mln. kv. km.-ə çatdırılmışdır.

* Step by step the territory of Daghhig Garabagh Autonomous Oblast reached 4.4 thousand sq. kms. by annexing the neighboring regions

deyil, xüsusi məqsəd güdən volyuntarist yanaşma əsasında formalşdırılıb, yəni o, erməni yaşayış məskənlərinin üstün olduğu lokal əraziləri **muxtar qurum adı altında birləşdirmək yolu ilə təşkil olunub** (Yeri gəlmışkən qeyd edək ki, bu «prinsip» əsasında ermənilər kompakt yaşadıqları başqa ölkələrin ərazisində də özlərinə «müxtariyyət» tələb edə bilərlər!). İş o yerə çatmışdı ki, Kəlbəcərə məxsus Ağdaban, Füzuliya məxsus Yuxarı Veysəlli kəndləri Dağılıq Qarabağ Muxtar Vilayətinin sərhədləri daxilində qalmış, inzibati tabeçilik dəyişdirilmişdi. Dağılıq Qarabağ müxtariyyətinin Əsasnaməsini hazırlayan komissiyanın qərarına əsasən onun tərkibinə 170-dən çox yaşayış məskəni verilmişdi.¹⁰¹ Azərbaycan Mərkəzi Statistika İdarəsinin 1924-cü ilə aid məlumatında isə artıq həmin məskənlərin sayının 200-dən çox olduğu göstərilir.¹⁰² **Q.Koçaryan** familyalı erməni isə 1925-ci ildə nəşr edilmiş kitabçada bu məskənlərin sayının 215 olduğunu bildirir.¹⁰³ Bu faktlar Dağılıq Qarabağ Muxtar Vilayətinin ərazisinin rəsmi sənədlərin əksinə olaraq genişləndirildiyini və yeni yaşayış məskənləri hesabına əhalisinin sayı və etnik tərkibinin ermənilərin xeyrinə dəyişdirildiyini sübut edir.

Dağılıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra onun tərkibinə verilmiş yaşayış məskənləri rayon-volost-kənd pillələri əsasında inzibati baxımdan aşağıdakı kimi böülünmüşdü: 1. **Dizəq rayonu.** Bu rayonun tərkibində 5 volost (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi; 2. **Vərəndə rayonu.** Bu rayonun tərkibində 4 volost (Tağavert, Sus, Çartaz, Noraşen) və 46 kənd var idi. 3. **Şuşa rayonu.** Şuşa şəhəri və Malibəyli volostundan (12 kənd) ibarət idi; 4. **Xaçın rayonu.** Bu rayonun tərkibində 4 volost (Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və 53 kənd var idi. 5. **Ceraberd rayonu.** Bu rayonun tərkibində 4 volost (Marquşevan, Orataq, Dovşanlı, Aterk) və 53 kənd var idi.¹⁰⁴ Yeni inzibati-ərazi bölgüsü həyata keçirilərkən Dağılıq Qarabağ Muxtar Vilayətində dəyişiklik baş verir. 1930-cu ilin avqustunda Dağılıq Qarabağ Muxtar Vilayəti ərazisi yenə də 5 rayona bölünür: 1. **Ceraberd**, 2. **Martuni**, 3. **Stepanakert**, 4. **Dizəq**, 5. **Şuşa**. Göründüyü kimi, **Vərəndə Martuni** adlandırılır, **Xaçının** ərazisi isə **Stepanakertə** aid edilir. 1939-cu il avqustun 17-də **Ceraberd Mardakert**, **Dizəq** isə **Hadrut** adlandırılır. Lakin bu da Dağılıq Qarabağ Muxtar Vilayətinin inzibati-ərazi bölgüsündə edilən son dəyişiklik olmur. 1960-ci illərin əvvəllərində rayonların iriləşdirilməsi siyaseti həyata keçirilərkən əsas zərbə əhalisinin böyük əksəriyyəti azərbaycanlılar olan Şuşaya dəyir. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilir, onun ərazisi Stepanakert rayonuna verilir. Lakin N.S.Xruşşo-

organized through uniting the local territories, where Armenian settlements were prevailing, under the name of autonomous units. (It is clear that based on this "principle" Armenians can demand "autonomy" in the territories of other countries where they have large dense population). The events reached such a point that the Aghdaban village of Kalbajar and Yukhari Veysally village of Fuzuli remained within the borders of the Daghlıq Garabagh Autonomous Oblast, but the administrative control was changed. In accordance with the decision of the committee preparing the Regulations of Daghlıq Garabagh autonomy, more than 170 settlements were included within the oblast.¹⁰¹ Information of the Azerbaijan Central Statistical Office in 1924 indicates that the number of such settlements were more than two hundred.¹⁰² An Armenian named **G.Kocharyan** states that the number of these settlements was 215 in his booklet published in 1925.¹⁰³ These facts prove that the territory of Daghlıq Garabagh Autonomous Oblast was extended contradicting official documents and the number of its population, as well as its ethnic composition, was changed to the benefit of Armenians due to new settlements.

Following the creation of the Daghlıq Garabagh Autonomous Oblast, the settlements included in it were divided administratively based on the region-volost-village steps as follows: 1. **Dizag region.** This region included 5 volosts (Hadрут, Тugh, Khozabyurd, Arakul and Edilli) and 48 villages; 2. **Varander region.** This region consisted of 4 volosts (Taghavert, Sus, Chartaz, Norashen) and 46 villages. 3. **Shusha region.** This region consisted of Shusha city and Malibeyli volost (12 villages); 4. **Khachin region.** This region was comprised of 4 volosts (Dashbulag, Asgaran, Krasnoselsk and Gala Darası) and 53 villages; 5. **Jeraberd Region.** It consisted of 4 volosts (Margushavan, Orataq, Dovshanly and Aterk) and 53 villages.¹⁰⁴ A change took place in Daghlıq Garabagh Autonomous Oblast during the implementation of the new administrative-territorial division. In August 1930 the territory of Daghlıq Garabagh Autonomous Oblast was divided again into 5 regions: 1. **Jeraberd**, 2. **Martuni**, 3. **Stepanakert**, 4. **Dizag** and 5. **Shusha**. As can be seen, **Varander** is named **Martuni**, the territory of Khachin is included in **Stepanakert**. In August 17, 1939 **Jeraberd** was named **Mardakert** and **Dizag – Hadrut**. But this was not the last change made in the administrative-territorial division of Daghlıq Garabagh Autonomous Oblast as well. In the early 1960s, during the implementation of the policy of expanding regions, the main blow struck Shusha, where overwhelming majority of population were Azerbaijanis. On January 4, 1963 the region of Shusha was annulled and

vun¹⁰⁵ hakimiyyətdən uzaqlaşdırılmasından sonra inzibati ərazi bölgüsündə yeni dəyişiklik baş verir. 1965-ci il yanvarın 6-da Şuşa rayonu yenidən təşkil olunur.¹⁰⁶ 1978-ci ildə Heydər Əliyevin qətiyyəti sayəsində Stepanakert rayonu əsasında Əsgəran rayonu təşkil edilir. SSRİ-nin dağılmasına dək Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi bölgüsü belə idi.

Beləliklə, yuxarıdakı faktlardan Azərbaycanın Qarabağ torpağına köçürülüb götərilmiş ermənilərin özgə torpaqlarında özlərinə dövlət yaratmaq hiyələsinin anatomiyası çox aydın görünür. Ermənilər vaxtı ilə köcüb göldikləri Qərbi Azərbaycanda – İrəvan xanlığının ərazisində də belə etmişdilər, indi Qarabağda da bu hiyələni işlətmək niyyətindəirlər.

its territory was given to that of the Stepanakert region. However, following N.S.Khrushov's¹⁰⁵ removal from power, a new change took place in the administrative division. On January 6, 1965 the Shusha region was reorganized.¹⁰⁶ In 1978, the Asgaran region was organized on the basis of the Stepanakert region by the determination of H.Aliyev. The administrative-territorial division of the Daghlig Garabagh Autonomous Oblast was like this until the collapse of the USSR.

Thus, the above-mentioned facts clearly indicate the trick of anatomy of the scheme: Armenians having been moved and settled in the Garabagh land of Azerbaijan and created a state for themselves in a strange country. Once Armenians had done the same in Western Azerbaijan, in the territory of Iravan khanate where they moved and settled, now they intended to use the same trick in Garabagh.

*1883-cü ildə İrəvan şəhərinin
18.766 nəfər əhalisinin 15.992
nəfəri, 1886-ci ildə isə 27.246 nəfər
rindən 23.626 nəfəri, yəni 85,2 faizi
azərbaycanlı olmuşdur.*

Zaven Korkodyan,
erməni alimi, "Sovet Ermenistanının
əhalisi 1831–1931" adlı
kitabından. 1932.

*15.992 out of 18.766 population
in 1883, 23.626 out of 27.246 popu-
lation in 1886 in Iravan city were
Azerbaijanis, i.e. 85,2%.*

Zaven Korkodyan,
Armenian scholar, Extract from the book
"The population of Soviet Armenia
in 1831–1931". 1932.

* * *

Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixində ermənilər tərəfindən ən çox saxtalaşdırılan məsələlərdən biri onun əhalisinin say dinamikası və etnik tərkibi ilə bağlı olan məsələdir. Bu barədə erməni müəlliflərinin mövqeyini əyani göstərmək üçün prof. Y.Barsegovun təqdim etdiyi bir cədvələ nəzər yetirək (*Cədvəl 6.2*).

* * *

One of the most falsified issues in the history of Daghlig Garabagh Autonomous Oblast by Armenians regards its population rate dynamics, as well as ethnic composition. Let us have a look at the table presented by prof. Y.Barsegov in order to show vividly the position of Armenian authors (*Table 6.2*).

Cədvəl 6.2

Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin faktik (əhali siyahıyaalmaları üzrə) sayı və prof. Y.Barsegovun guya əhalinin təbii hərəkəti əsasında müəyyən edilmiş «hesablama» sayının müqayisəsi (əvvəlki dövrə nisbətən artma dair hesablama faizi bizimdir – Y.M., K.S.)

İllər	Ermənilər		Azərbaycanlılar	
	faktik say	hesablama sayı	faktik say	hesablama sayı
1921	128 060	128 060	7 594	7 594
1939	132 800 (3,7%)*	208 317 (62,7%)	14 100 (77,2%)	9 875 (24,1%)
1959	110 100 (-17,1%)	375 677 (80,3%)	18 000 (27,6%)	15 803 (60%)
1970	121 100 (10%)	517 223 (37,7%)	27 200 (51,1%)	22 312 (41,2%)
1979	123 100 (1,6%)	620 238 (19,9%)	37 200 (36,7%)	27 176 (21,8%)
1989		731 959 (18%)		32 548 (19,7%)

Qaynaq: Барсегов Ю.Г. Право на самоопределение-основа демократического решения межнациональных проблем. К проблеме Нагорного Карабаха. Ереван, 1989, с.101

*Əvvəlki dövrə nisbətən artım.

Y.Barsegov oxucunu çəşdirməq üçün yalnız mütləq rəqəmləri verir, şərhiñ daha aydın olması üçün isə nisbi rəqəmlərə ehtiyac vardır. Cədvələ belə hesablamaları əlavə etdikdə onun nə dərəcədə absurd olduğu aşkarla çıxır. Bu hansı məntiqə uyğundur ki, 1921–1939-cu illər arasında ermənilərin faktik artımı 3,7% olduğu halda, hesablamalarla 62,7%-ə qaldırılsın, azərbaycanlılarda isə faktik artım 77,2% olduğu halda, hesablamalarla 24,1%-ə endirilsin. Belə yanışma həqiqətin qəsdən təhrifinə yönəlib və elə kobud şəkildə həyata keçirilir ki, bu oxucunu ələ salmaqdan başqa bir şey deyil! Biz isə problemi elmi məcraaya yönəltmək üçün belə bir hesablamaya müraciət edək (Cədvəl 6.3).

The actual number of population of Daghlig Garabagh Autonomous Oblast (due to population census) and Y.Barsegov's comparison based on ostensibly the natural growth of population "calculations" (the calculations percent on the growth comparatively with the period before done by us – Y.M., K.Sh.)

Years	Armenians		Azerbaijanis	
	actual number	estimated number	actual number	estimated number
1921	128 060	128 060	7 594	7 594
1939	132 800 (3,7%)*	208 317 (62,7%)	14 100 (77,2%)	9 875 (24,1%)
1959	110 100 (-17,1%)	375 677 (80,3%)	18 000 (27,6%)	15 803 (60%)
1970	121 100 (10%)	517 223 (37,7%)	27 200 (51,1%)	22 312 (41,2%)
1979	123 100 (1,6%)	620 238 (19,9%)	37 200 (36,7%)	27 176 (21,8%)
1989		731 959 (18%)		32 548 (19,7%)

Source: Y.G.Barsegov. The right to self-determination is the basis of democratic settlement of national problems. On the Daghlig Garabagh problem. Yerevan, 1989, p.101.

*Growth comparatively with the period before.

Y.Barsegov submits absolute figures only in order to confuse the reader, while there is need for relative figures to make interpretation clearer. The addition of such calculations to the table reveals its absolute absurdness. What logic does it contain that while the actual growth of Armenians is 3.7% between 1921–1939, it is raised up to 62.7% with estimations, and actual growth of Azerbaijanis – 77.2% is lowered down to 24.1%? Such an approach is directed to a purposeful distortion of the truth and was realized so rudely that it is nothing but an insult to the reader! We turn to the following estimation in order to direct the problem into a scientific solution (Table 6.3).

Cədvəl 6.3

**Ermənilərin Ermənistanda və Dağlıq Qarabağ
Muxtar Vilayətində Y.Barsegovun hesablamasına
görə müəyyən edilmiş sayı üzrə orta sıxlığı
və onların müqayisəsi
(hər kv.km.-ə)**

İllər	Ermənilərin orta sıxlığı		
	Ermənistanda (faktiki)	Dağlıq Qarabağ Muxtar Vilayətində (Y.Barsegovun hesablamasına görə)	
		cəmi	Ermənistana müqayisədə fərq
1921	—	29,1	—
1926	25	—	—
1937	33,8	—	—
1939	35,6	47,3	+11,7
1959	52,1	85,4	+33,3
1970	74,1	117,5	+43,4
1979	91,4	141	+49,6
1989	103,4	166,4	+63

Qaynaq: Всесоюзная перепись населения 1926г. Закавказская СФСР.т.XIV. М., 1929, с.11—13; Вестник статистики, 1990, №7, с.77; «Правда» от 2 июня 1939 г.; Итоги Всесоюзной переписи населения 1959 г. Армянская ССР. М., 1963, с.11, 102—103; Численность и состав населения СССР. По данным Всесоюзной переписи населения 1979 г. М., 1984; Ходжабекян В.Е. Армянская Советская Социалистическая Республика. Население союзных республик. М., 1977, с.278

Y.Barsegovun hesablamalarının qeyri-elmiliyi elə bir dərəcəyə çatır ki, o, adından da məlum olduğu kimi, **4,4 min kv. km-lıq dağlıq ərazidə**, yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində ermənilərin orta sıxlığı üçün astronomik rəqəmlər irəli sürür! **Beləliklə, erməni müəllifləri (daha doğrusu, millətçilərlə!) tarixi o dərəcədə təhrif edirlər ki, həqiqəti aşkar etmək müşkül bir işə çevrilir.** Həqiqətdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin say dinamikasının real vəziyyəti aşağıdakı kimi olmuşdur (*Cədvəl 6.4*).

**Average density of Armenians in Armenia and
in Daghhig Garabagh Autonomous Oblast (according
to Y.Barsegov's calculations determined rate)
average density and their comparision
(for every square kms.)**

Years	Average density of Armenians		
	In Armenia (actual)	In Daghhig Garabagh Autonomous District (according to Y.Barsegov's calculation)	
		Total	Difference compared to Armenia
1921	—	29,1	—
1926	25	—	—
1937	33,8	—	—
1939	35,6	47,3	+11,7
1959	52,1	85,4	+33,3
1970	74,1	117,5	+43,4
1979	91,4	141	+49,6
1989	103,4	166,4	+63

Source: All-Union population census in 1926. Caucasian Union of Federative Soviet Socialist Republics v. XIV. M., 1929, p. 11–13; Statistical news, 1900, № 7, p. 77; "Pravda" dated on June 2, 1939; Results of the All-Union population census in 1959. Armenian SSR M., 1963, p. 11, 102–103; USSR population rate and composition. In accordance with the data of All-Union population census in 1979, M., 1984; V.E.Khojabekyan Armenian Soviet Socialist Republic. Population of union republics. M., 1977, p. 278.

The insincerity of Y.Barsegov's calculations reaches such a point that astronomic figures are put forward for the average density of Armenians in a territory of **4.4 thousand sq km** mountainous territory! Thus, Armenian authors (more exactly, nationalists!) distort history to such an extent that finding out the truth becomes a complicated task. In fact, the real state of Daghhig Garabagh Autonomous Oblast population's rate dynamics is as follows (*Table 6.4*).

Cədvəl 6.4

1926–1988-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin say dinamikası

İllər	Əhalinin sayı, min nəf.	Əvvəlki dövrlər görə artım		Dövr ərzində orta illik artım, faizlə
		min nəf.	faizlə	
1926	125,3	—	—	—
1939	150,8	25,5	20,4	1,45
1959	130,4	-20,4	-13,5	-0,7
1970	150,3	19,9	15,3	1,3
1979	162,2	11,9	8,1	0,85
1988	182,4	20,2	12,5	1,3

Qaynaq: Самедзаде З. Нагорный Карабах: неизвестная правда (О некоторых аспектах социально-экономического и демографического развития региона). Баку, 1995, с. 31

Rəsmi sovet əhali siyahıyaalmalarının (1989-cu il istisna olmaqla) nəticələrinə əsaslanan yuxarıdakı cədvəl real vəziyyəti daha doğru əks etdirir və erməni müəlliflərinin xüsusi məqsədlə şışirdikləri (daha doğrusu, uydurduqları!) qondarma rəqəmlər onları təkzib edə bilməz.

İndi de Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin etnik tərkibinə keçək (Cədvəl 6.5).

Cədvəl 6.5

Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin etnik tərkibi (əhali siyahıyaalmaları üzrə; min nəfərlə)

Etnik tərkib	1939		1959		1970		1979	
	müt-ləq	%	müt-ləq	%	müt-ləq	%	müt-ləq	%
Bütün əhali	150,8	100	130,4	100	150,3	100	162,2	100
ermənilər	132,8	88,1	110,1	84,4	121,1	80,5	123,1	75,9
azərbaycanlılar	14,1	9,4	18,0	13,8	27,2	18,1	37,3	23,0
ruslar	3,2	2,1	1,8	1,4	1,3	0,9	1,3	0,8

Qaynaq: Достижения Карабаха в девятой пятилетке. Стат. сб. Степанакерт, 1976, с. 8, Самедзаде З. Указ. соч., с.31

Table 6.4

Daghlig Garabagh Autonomous District population's rate dynamics in 1926–1988

Years	Population number, thousand persons	Growth comparatively with the period before		Average annual growth during the period, in percentage
		thousand persons	in percentage	
1926	125,3	—	—	—
1939	150,8	25,5	20,4	1,45
1959	130,4	-20,4	-13,5	-0,7
1970	150,3	19,9	15,3	1,3
1979	162,2	11,9	8,1	0,85
1988	182,4	20,2	12,5	1,3

Source: Z.Samedzadeh. Daghlig Garabagh: unknown truth (On some aspects of the region's socioeconomic and demographic development). Baku, 1995, p.31

The above table is based on the results of the official soviet population censuses (with exception of 1989) and reflects the real situation much more truly, and the fictitious figures exaggerated (rather invented) by Armenian authors for special purposes cannot deny them.

Now, about the ethnic composition of the Daghlig Garabagh Autonomous Oblast population (**Table 6.5**).

Table 6.5

The ethnic composition of Daghlig Garabagh Autonomous Oblast (due to population census; thousand persons)

Ethnic composition	1939		1959		1970		1979	
	absolute	%	absolute	%	absolute	%	absolute	%
Entire population	150,8	100	130,4	100	150,3	100	162,2	100
Armenians	132,8	88,1	110,1	84,4	121,1	80,5	123,1	75,9
Azerbaijanis	14,1	9,4	18,0	13,8	27,2	18,1	37,3	23,0
Russians	3,2	2,1	1,8	1,4	1,3	0,9	1,3	0,8

Source: Achievements of Daghlig Garabagh in the ninth five-year plan. Article about Stepanakert, 1976, p.8, Z.Samedzadeh. Above-mentioned book, p. 31

SSRİ-nin dağılması ərefəsində keçirilən 1989-cu il əhali siyahıyalması dövrün təsirinə məruz qalsa¹⁰⁷ da, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi həmin siyahıyalmanın materialları əsasında Dağlıq Qarabağ Muxtar Vilayətinin etnik xəritəsini çap etdirmişdir. (*Xəritə 14*). Həmin xəritədən aydın olduğu kimi, 1989-cu il sovet əhali siyahıyalmasının yekunlarına görə, Dağlıq Qarabağ Muxtar Vilayətinin 187,8 min nəfərlik əhalisinin 145,4 min (77%) erməni, 40,3 min (21,5%) azərbaycanlı olmuşdur.

Göründüyü kimi, 1939–1979-cu il əhali siyahıyalmasına görə, Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisi içərisində azərbaycanlıların sayı müəyyən dərəcədə artmışdır. Bu, erməni separatçılarının teqiblərinə baxmayaraq, azərbaycanlıların öz doğma torpaqlarına bağlılığı ve onların içərisində təbii artımın üstün olması ilə əlaqədar olmuşdur¹⁰⁸. Ermənilərin isə, əksinə, miqrasiyaya meyilli olmaqları ilə berabər, təbii artımları da aşağı olmuşdur. 1989-cu il əhali siyahıyalması ərefəsində Mərkəzdən bütün vasitələrlə himayə olunan erməni separatçılarının vilayətin etnik tərkibində azərbaycanlıların sayının sünü şəkildə azaltmaq cəhdleri isə azərbaycanlıların nisbi sayının 23%-dən 21,5%-ə endirilməsinə səbəb olmuşdur.

* * *

Dağlıq Qarabağın bir tərəfdən, Azərbaycanın tarixi torpaqları kimi onun tərkibində saxlanması və bununla da digər Azərbaycan torpaqları ilə tarixi bağlılıq ənənələrini davam etdirməsi, digər tərəfdən, Dağlıq Qarabağ Muxtar Vilayətinə Azərbaycanın göstərdiyi xüsusi qayğı bu diyarmış sovet hakimiyəti illərində sosial-siyasi və iqtisadi inkişaf üçün müstəsna şərait yaratdı. Lakin 1980-ci illərin sonlarında Dağlıq Qarabağı Azərbaycandan ayırmagi qarşılara məqsəd qoymuş erməni «ideooloqları» və onların himayəçiləri bunu açıq-əşkar inkar etməyə başladılar. Lakin faktlar faktlığında qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində nə qədər yüksək inkişafa nail olması Vilayət Statistika İdarəsinin Stepanakertdə nəşr etdirdiyi statistik məcmuələrdə əksini tapmışdır¹⁰⁹ (*Sənəd 5.1–5.3*). Sonralar məhz həmin Stepanakert bu nəşrlərə göz yummağa çalışmışdır. Halbuki onlara göz yummaq deyil, daha diqqətlə yanaşmağa böyük ehtiyac vardır. Statistik məcmuələrdən biri muxtar vilayətin yaranmasından keçən 40 il ərzində (1923–1963) mədəniyyət, iqtisadiyyat, sehiyyə və s. sahələrdəki vəziyyət barədə yazmışdır: *İnqilabə qədər* (yəni 1917-ci il Oktyabr çevrilişinədək—Y.M., K.S.) Dağlıq Qarabağda orta ixtisas təhsilli müəssisələr, kütləvi kitabxanalar, teatrlar yox idi. Şuşa şəhərində yalnız üç xüsusi mədəni-maarif müəssisəsi və bir xüsusi kinoteatr var idi. Hazırda Dağlıq

Though the population census conducted in 1989, on the eve of the collapse of USSR, suffered time's influence,¹⁰⁷ the Azerbaijan Republic Foreign Ministry published an ethnic map of the Daghlig Garabagh Autonomous Oblast based on the materials of that census (**Map 14**). As seen in the map, according to the soviet population census of 1989, 145.4 thousand (77%) out of the 187.8 thousand population of the Daghlig Garabagh Autonomous Oblast were Armenians and 40.3 thousand (21.5%) – Azerbaijanis.

It should be noted that, the number of Azerbaijanis in the population of Daghlig Garabagh Autonomous Oblast increased to a certain degree in accordance with the 1939–1979 population censuses. This was linked to the devotion of Azerbaijanis to their native lands and the prevalence of natural growth among them despite the pursuits of Armenian separatists.¹⁰⁸ Armenians, on the contrary, inclined to migration and their natural growth was low. On the eve of the 1989 population census, due to the efforts of Armenian separatists, supported by Moscow, to reduce it artificially, the oblast's ethnic composition led to lowering of the relative rate of Azerbaijanis from 23% to 21.5%.

* * *

The maintenance of Daghlig Garabagh within Azerbaijan as its historical land and thus the continuance of its traditional attachment links with other Azerbaijan territories on the one hand, and the special care shown by Azerbaijan to the Daghlig Garabagh Autonomous Oblast on the other hand, created an exceptional condition for sociopolitical as well as economic development of this region in the years of soviet power. However, in late 1980s, Armenian "ideologists" and their supporters aiming at separating Daghlig Garabagh from Azerbaijan began to deny this. Nevertheless, facts are facts. The achievements of the Daghlig Garabagh Autonomous Oblast within Azerbaijan were reflected in the statistical journals published by the Oblast Statistical Office in Stepanakert¹⁰⁹ (**Document 5.1–5.3**). Further, the very Stepanakert tried to close its eyes to these editions, while there is a great need for not closing one's eyes to them, but approaching them more attentively. One of the statistical journals wrote about the situation in the cultural, economic, public health and other fields during the 40 years after the creation of the autonomous oblast (1923–1963): *Before the Revolution* (i.e. the October Revolution of 1917 –Y.M., K.Sh.), there were no secondary industrial educational institutions, public libraries and theatres in Daghlig Garabagh. There were only three special cultural and educational institutions and one special cinema in the city of Shusha. Presently, there are five special secondary educational institutions in the Daghlig

Qarabağ Muxtar Vilayətində min nəfər şagirdin təhsil aldığı beş xüsusi orta təhsil müəssisəsi vardır. 930 min nüsxədən çox kitab fondu olan 164 kitabxana fəaliyyət göstərir. Kütłəvi kitabxanalardan 150-si kənd yerlərindədir, onların kitab fondu 630 min nüsxəyə çatır. Stepanakert şəhərində M.Qorki adına Erməni Dövlət dram teatrı, Dövlət mahnı və rəqs ansamblı vardır. Vilayətdə 176 klub müəssisəsi vardır... Dağlıq Qarabağ elmi müəssisələrə də malikdir... Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranmasının ilk gündündən ana dilində (erməni dilində – Y.M., K.Ş.) «Sovetakan Karabax» qəzeti çap olunur.¹¹⁰ Kənd təsərrüfatından bəhs olunarkən Dağlıq Qarabağın xış diyarından traktor və kombayn diyarına çevrildiyi təsdiq olunur. 1963-cü ilin əvvəllərində Dağlıq Qarabağın kənd təsərrüfatunda 1,4 min ədəd traktor, 224 kombayn, 670 yük avtomobili və minlərlə digər müasir kənd təsərrüfat maşını olduğu göstərilir.¹¹¹ 40 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətinin sənaye potensialının realaşdırılmasında da xeyli iş görülmüşdü. 1940-ci ilə nisbətən 1962-ci ildə bütün sənayenin ümumi məhsulu 341%, elektrik enerjisi 945% və sairə artmışdı.¹¹² 1960-ci illərin ortalarından sonra da vilayətin sosial-iqtisadi həyatı dinamik inkişaf etmişdi.

1965–1987-ci illerde bütövlükdə Azərbaycan SSR, o cümlədən onun Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə iqtisadi və sosial inkişafə dair göstəricilərinin müqayisəsi həmin dövrdə muxtar vilayətin nə qədər yüksək temple tərəqqi etdiyini çox aydın gösterir.¹¹³ Buradan aydın olur ki, **1987-ci ildə hər 10 min nəfərdən** sənayedə çalışanların sayı *respublika üzrə* **686**, *Naxçıvan MSSR üzrə* **387** olduğu halda, *Dağlıq Qarabağ Muxtar Vilayətində* **657** olmuşdu. Adambaşına düşən ümumi kənd təsərrüfatı məhsulları müvafiq olaraq **588, 501** və **692** (!) idi və i.a. Sosial inkişafə dair göstəricilərə göldikdə isə bu rəqəmlər nəinki Azərbaycan SSR, hətta Ermənistən SSR və bütövlükdə SSRİ üzrə rəqəmlərdən də xeyli yüksək idi. Hər 10 min nəfərə xəstəxana çarpayısı ilə təminat *Ermənistən SSR-də* **86,2**, *Azərbaycan SSR-də* **97,7** olduğu halda, *Dağlıq Qarabağ Muxtar Vilayətində* **101,7** idi və s.¹¹⁴ Hətta erməni separatçlarının Mərkəzdəki himayaçılərinin xüsusi cidd-cəhdləri nəticəsində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafına dair qəbul etdiyi 1988-ci il 24 mart tarixli qərarının preamblesında da vilayətdə sosial və iqtisadi inkişaf sahəsində əldə edilmiş nailiyyyətlər xüsusi qeyd edildirdi.¹¹⁵

Separaçların uydurduqları saxta məlumatların baş alıb getdiyi dövrdə də **Azərbaycan onun tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-**

Garabagh Autonomous Oblast with one thousand pupils. One hundred sixty four libraries, having the book stock of more than 930,000 copies, operate here. 150 of the public libraries are in villages; their book fund reaches 630,000 copies. There is the Armenian State Dramatic Theatre named after M.Gorki, State Song and Dance Ensemble in the Stepanakert city. There are 176 club establishments in the oblast... Daghlıq Garabagh also has research institutions... The newspaper "Sovetakan Garabagh" has been published in native language (Armenian - Y.M., K.Sh.) since the first day of the establishment of the Daghlıq Garabagh Autonomous Oblast.¹¹⁰ While speaking about agriculture, the fact that Daghlıq Garabagh has changed from the land of wooden ploughs into that of tractor and combine is confirmed. It is pointed out that at the beginning of 1963, there were 1.4 thousand tractors, 224 combines, 670 lorries and thousands of other modern agricultural machines in the Daghlıq Garabagh agriculture.¹¹¹ Much was done for the realization of the industrial potential of the Daghlıq Garabagh Autonomous Oblast during the 40 years. Gross product of the entire industry in 1962 grew by 341%, electric power by 945% and so on compared to 1940.¹¹² The oblast's socioeconomic life developed dynamically as well after the mid 1960s.

Comparison of the economic and social development rates generally of the Azerbaijan SSR, including Nakhchivan Soviet Socialist Republic and Daghlıq Garabagh Autonomous Oblast of it in 1965–1987 shows very clearly the autonomous oblast's high progress rate at that time.¹¹³ In 1987, the number of industrial workers in every 10,000 persons was **686** in the republic and **387** – in the *Nakhchivan Soviet Socialist Republic*, while this figure equaled **657** in the *Daghlıq Garabagh Autonomous Oblast*. Gross agricultural products per capita equalled accordingly **588, 501** and **692** (!) etc. As to the social progress rates, these figures were much higher than the figures not only in Azerbaijan SSR, but even the Armenian SSR and in general, in the USSR. While the hospital bed supply of every 10,000 persons was **86.2** in the *Armenian SSR*, **97.7** in the *Azerbaijan SSR*, this figure was **101.7** in the *Daghlıq Garabagh Autonomous Oblast* etc.¹¹⁴ Even the preamble of the resolution of the Soviet Union Communist Party Central Committee and USSR Council of Ministers dated on March 24, 1988 on socioeconomic development of the Daghlıq Garabagh Autonomous Oblast, which was adopted due to the special efforts of Armenian separatists' Moscow supporters pointed out particularly the achievements gained in the oblast's social and economic development fields.¹¹⁵

Even in the period when false information invented by the separatists knew no limitations, **Azerbaijan did not fear to put the facts of the socioeconomic state of the Daghlıq Garabagh Autonomous Oblast, which is an integral part of it, to extensive public discussion; on the con-**

iqtisadi vəziyyətinə dair faktları olduğu kimi geniş ictimaiyyətin müzakirəsinə çıxarmaqdan çəkinmiş, əksinə, mövcud vəziyyətin daha da aydınlaşdırılmasında maraqlı olmuşdu. Buna görə də 1988-ci ilin gərgin mart günlərində Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstutunda **Dağlıq Qarabağ Muxtar Vilayətinin iqtisadiyyatı: problemlər və perspektivlər** mövzusunda «dəyirmi stol» təşkil edilmiş, onun materialları çap olunub geniş ictimaiyyətə çatdırılmışdı.¹¹⁶ Buna görə də həmin faktları burada sadalamağa ehtiyac görmürük. Yalnız həmin «dəyirmi stol»da SSRİ Elmlər Akademiyasının akademiki, «Əsas fondlar, kapital qoyuluşu və yeni texnikanın iqtisadi səmərəliliyi» problemi üzrə elmi şurannın milliyyətcə erməni olan sədri **T.S.Xaçaturovun** müzakirələrin sonundakı çıxışına diqqəti yönəltmek istəyirik. O, real vəziyyəti təsdiq edərək demişdir: **Dağlıq Qarabağın məhsuldar qüvvələrinin daha da inkişafına dair məsələlər üzrə həmkarlarımla fikir mübadiləsi etmək mənim üçün çox xoş oldu. Etiraf edim ki, mən bu məsələ üzrə kifayət qədər tam informasiyaya malik deyildim və bizim səhbətimiz bu boşluğunu müəyyən qədər doldurmağa imkan verdi** (kursiv bizimdir—Y.M., K.Ş.).¹¹⁷ Göründüyü kimi, iqtisadçı(!) akademik T.S.Xaçaturov beş mühüm məsələdə kifayət qədər informasiyası «kolmadığını» etiraf edir. Belə olduğu halda, digərlərindən bəhs etməyə dəyərmə?! Əslində isə Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda mübarizədə erməni separatçılara real vəziyyəti əks etdirən informasiya deyil, əksinə, informasiyasızlıq lazım idi.

* * *

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ muxtarlığı verildikdən sonra da ister Dağlıq Qarabağ, ister Ermənistən, isterse də bu hüdudlardan kənardakı ermənilər separatçılıq fəaliyyətini dayandırmadılar. Erməni «siyasetçilərinin» susduqları dövrədə yazıçılar, şairlər və başqa zümrədən olanlar separatçılığın daşıyıcılarına çevrildilər, daha doğrusu, «siyasetçilər» onları qabağa verdilər (bu erməni separatçılığının «tarixi» ənənəsidir!). Tanınmış erməni yazıçısı **M.Şaginyan** (1888–1982) Dağlıq Qarabağ muxtarlığı verilməsindən az sonra «Dağlıq Qarabağ» adlı kitabça (1927) çap etdi.¹¹⁸ Bu «kitabçada» tarixi həqiqəti açıq-aşkar təhrif etdi; Ümumittifaq oxucusuna saxta və tendensialı məlumat verdi: «Нагорный Карабах страна армянская...» (c.3); «Нагорный Карабах-феодальная область, дворянский кусочек(?) Армении» (s.5) və i.a.

1920–30-cu illərdə istediklərinə nail ola bilməyən ermənilər 1941–1945-ci illər müharibəsindən sonra yenidən feallaşdırılar. 1945-ci ilin noyabrında Ermənis-

trary, it was interested in even more elucidation of the current situation. Therefore, in the strained March days of 1988, a "round table" on the theme of "**Daghlig Garabagh Autonomous Oblast: problems and visions**" was organized at the Institute of Economic Management at the Azerbaijan SSR Council of Ministers and its materials were published and delivered to the public.¹¹⁶ Therefore, we do not think there is a need to cite those facts here. We just want to draw attention to the speech of the chairman of the academic council on the problem of "Main assets, capital investment and economic efficiency of new technique", academician of the USSR Academy of Sciences, Armenian by nationality **T.Sh.Khachaturov** at the end of the discussions during that "round table". He confirmed the real situation and said: **It was very pleasant for me to conduct an exchange of opinions with my colleagues on the issues concerning even more development of the productive forces of Daghlig Garabagh. I should confess that I did not have sufficiently full information on this issue and our conversation gave me a chance to fill this gap to some extent** (It is italicized by us – Y.M., K.Sh.).¹¹⁷ As it is seen, this economist, (!) academician T.Sh.Khachaturov confesses that he "**does not have**" enough information about such an important issue. In this case, is there a need to speak about the others?! In fact, **Armenian separatists needed not the information reflecting the real situation**; on the contrary, **a lack of information** was needed in the fight for breaking Daghlig Garabagh off from Azerbaijan.

* * *

Following the granting of autonomy to the integral part of Azerbaijan, Daghlig Garabagh, Armenians in Daghlig Garabagh, Armenia and abroad did not stop their separatist activity. In the period of silence of Armenian "politicians", Armenian writers, poets, as well as men representing other classes became carriers of the strategic goal, or rather, the "politicians" pushed them ahead (this is the "historical" tradition of Armenian separatists!). Famous Armenian writer **M.Shaginyan** (1888–1982) published a booklet titled "Daghlig Garabagh" (1927) shortly after the granting of autonomy to Daghlig Garabagh.¹¹⁸ This "booklet" distorted the historical truth openly; it gave false information to the All-Union reader ("Daghlig Garabagh is an Armenian country..." (p.3); "Daghlig Garabagh is a feudal district, noble piece (?) of Armenia" (p.5) etc.).

Failing to achieve what they wanted in the 1920-30s Armenians reactivated again following the war of 1941-1945. In November 1945, the secretary of the Armenian Communist (Bolsheviks) Party Central Committee **Gr.Arutinov** turned to I.Stalin and raised the issue about

tan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi **Qr.Arutinov** İ.Stalinə müraciət edərək Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin **Qarabağ vilayəti** adı altında Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında məsələ qaldırdı.¹¹⁹ Həmin müraciətin mətnini Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi **G.M.Malenkov** 1945-ci il 28 noyabrda Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi **M.C.Bağirova** göndərdi. Malenkov Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qaldırıldığı məsələyə öz rəyini bildirməsini ona təklif etdi.¹²⁰ Bağırov bununla əlaqədar 1945-ci il dekabrın 10-da cavabını Moskvaya bildirdi. Bağırov cavabında yazdı: «*Tam məxfidir. Malenkov yoldaşa.*

Ermənistan Kommunist (bolşeviklər) Partiyası MK-nin katibi Arutinov yoldaşın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədar Sizin teleq-rəməniza cavab olaraq məlumat verirəm:

Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-ci ildə qarabağlı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olmuşdur.

1826-ci ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagın və Qubadlı qəzalarının tərkibində olmuşdur.

1918–1920-ci illərdə müsavatçıların Azərbaycanda və daşnakların Ermanistanda aqallığı dövründə müsavat hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general-qubernatorluq təşkil edilmişdir.

Müsavatçılar və daşnaklar tərəfindən təşkil olunmuş millətlərarası qırğının nəticəsində Azərbaycanın və Ermənistənin bir çox şəhərləri kimi, Şuşa da dağdırılmış və xarabalığa çevrilmişdir.

1920-ci ildə Azərbaycanda Sovet hakimiyəti qurulduğdan sonra ilk dövrlərdə bütün Qarabağın təsərrüfat-siyasi həyatına rəhbərlik vahid Vilayət İnkılab Komitəsi tərəfindən həyata keçirilirdi.

1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşduğu dağlıq hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistandan yalnız azərbaycanlıların yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfər rayonları ilə ayrılması səbəbindən, partiya orqanlarının göstərişi əsasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.

Bələliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistən SSR-ə bitişik olma-mışdır və hazırda da bitişik deyildir.

annexing the Daghlig Garabagh Autonomous Oblast of Azerbaijan SSR to the Armenian SSR under the name of **Garabagh oblast**.¹¹⁹ The secretary of the All-Union Communist (Bolsheviks) Party Central Committee **G.M.Malenkov** sent the text of that appeal to the first secretary of Azerbaijan Communist (Bolsheviks) Party Central Committee **M.J.Bağirov** on November 28, 1945. Malenkov suggested that M.Bağirov express his opinion concerning the issue raised by the Armenian Communist (Bolsheviks) Party Central Committee.¹²⁰ In regard to this, Baghirov sent his reply to Moscow on December 10, 1945. Baghirov was writing in reply:

"Top secret. To comrade Malenkov. In reply to Your telegram concerning the suggestion of annexing the Daghlig Garabagh Autonomous Oblast to Armenian SSR made by the secretary of the Armenian Communist (Bolsheviks) Party Central Committee comrade Arutinov, I inform:

Territory of the Daghlig Garabagh Autonomous Oblast had been within the Garabagh khanate since ancient times, the center of which was the Panahabad city built in 1747 by the khan of Garabagh Panah khan.

In 1826, Garabagh was annexed to the czarist Russia. Later, the territory of the current Daghlig Garabagh Autonomous Oblast was within Shusha, Javanshir, Garyagin and Gubadly uezds of Yelizavetpol gubernia.

In 1918–1920, in the period when musavatists were reigning in Azerbaijan and dashnaks in Armenia, the musavat government set up a governor-general administration with Shusha (former Panahabad) its center.

Due to the national bloodshed organized by the musavatists and dashnaks, Shusha was also destroyed and razed to the ground as were many other cities of Azerbaijan and Armenia.

In 1920, in the initial period after the Soviet power was established in Azerbaijan, the common Oblast Revolutionary Committee was heading the agricultural-political life of entire Garabagh.

In 1923, the issue of annexing the mountainous part of Garabagh settled mainly by Armenians to the Armenian SSR, was raised. However, since this territory did not share borders with the Armenian SSR and was separated from Armenia with Gubadly, Lachin, Kalbajar and Dastafur regions populated by Azerbaijanis only, the Daghlig Garabagh Autonomous Oblast was created with Khankandy, currently Stepanakert as its center by the decree of the Azerbaijan Central Executive Committee dated on July 7, 1923 based on instruction of the party authorities. Thus, the Daghlig Garabagh Autonomous Oblast has never been connected with Armenian SSR territorially and is not as well presently.

Much has been done in the fields of agricultural-political and cultural development of Daghlig Garabagh during the years of Soviet power in Azerbaijan. One of the bright-

Azərbaycanda Sovet hakimiyyəti illərində Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və mədəni inkişafı şəhəsində böyük işlər görülmüşdür. Bu inkişafın ən parlaq nümunələrindən biri – DQMV-nin hazırkı mərkəzi Stepanakert şəhərinin başlı-başına buraxılmış və dağıdılmış bir kənddən Azərbaycanın ən gözəl, abad və mədəni şəhərlərindən birinə çevrilməsidir.

Azərbaycan SSR-in bütün ali təhsil məktəbləri və texnikumları tələbələrinin 20,5%-ni, əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətindən olan ermənilər təşkil edir.

Respublikanın partiya, sovet, təsərrüfat rəhbərələri – Azərbaycan K(b)P MK-nin katibləri, müavini ləri, xalq komissarları, xalq komissarları müavini ləri və s. arasında Dağlıq Qarabağdan olan yoldaşlar da az deyildir.

Bununla belə, biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə qatılmasına etiraz etmirik, lakin Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistan SSR-ə verilməsinə razı deyilik.

Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynamışdır.

Ən qanıçən fatehlərdən biri, Zaqqafqaziya xalqlarının cəllədi Ağa Məhəmməd şah Qacar məhəz Şuşada öldürülmüşdür.

Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalılmışdır. İbrahim xan, Vagif, Natəvan və digər bu kimi görkəmlü siyaset və mədəniyyət xadimlərinin adları onunla bağlıdır.

Eyni zamanda, ÜİK(b)P MK-nin nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbaycan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.

Bu rayonların mədəni və iqtisadi cəhətdən son dərəcədə geridə qalmamasını nəzərə almaqla, bunların Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitini və ona mədəni-siyasi xidmət işini yaxşılaşdırmağa imkan yaradarı.

ÜİK(b)P MK-dan yuxarıda göstərilənlərdən əlavə aşağıdakı məsələlərə baxılmasını xahiş edirik:

Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-in Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-in tərkibinə daxil edilməsi məsələsini qoyurlar.

Göstərilən rayonlarda əhalinin ümumi sayı 79.000 nəfər olduğu halda, cəmi 9.000 gürcü-ingiloyn yaşamاسına baxmayaraq, biz bu məsələyə baxılmasına etiraz etmirik, lakin bu məsələ ilə bir zaman da, Gürcüstan SSR-in, demək olar, yalnız azərbay-

est samples of this development is that the current center of Dagħlīq Garabagh Autonomous Oblast, Stepanakert city has been transformed from a desolate and destroyed village into one of the most beautiful, prosperous and cultural cities of Azerbaijan.

Armenians, mainly from Dagħlīq Garabagh Autonomous Oblast make up 20.5% of the students of all higher education institutions and technical schools of Azerbaijan SSR.

There are many comrades from Dagħlīq Garabagh among the republic's party, soviet and agricultural leaders - secretaries of Azerbaijan Communist (Bolsheviks) Party Central Committee, their deputies, peoples commissars, deputy peoples commissars etc.

Nevertheless, we do not object to the annexation of the Dagħlīq Garabagh Autonomous Oblast to the Armenian SSR, but we do not agree that Shusha region populated mainly by Azerbaijani as well presently, though it is a part of the Dagħlīq Garabagh Autonomous Oblast, be given to the Armenian SSR.

Since the day Shusha city was built, it has not only been the administrative-political and cultural center of Garabagh, but also played an exceptional role in the struggle of Azerbaijani people against Iranian invaders for its independence.

One of the most bloodthirsty conquerors, butcher of the Caucasian peoples Agha Muhammad shah Gajar was killed in Shusha.

The rich music culture of the Azerbaijani people has been formed in this city. The names of Ibrahim khan, Vagif, Natavan and other distinguished political and cultural figures are linked with this city.

At the same time, we regard it urgent to take into the consideration of All-Union Communist (Bolsheviks) Party Central Committee that during the consideration of the issue of annexing the Dagħlīq Garabagh Autonomous Oblast to the Armenian SSR, the issue of annexing Azizbayov, Vedi and Garabaghlar regions of Armenian SSR adjoining the Azerbaijan republic and populated mainly by Azerbaijani into the Azerbaijan SSR.

Taking into account the very big cultural and economic lack of development of these regions, their annexation to Azerbaijan would create an opportunity to improve the financial welfare standards of the population and cultural-political service to it.

We ask the All-Union Communist (Bolsheviks) Party Central Committee to consider as well the following issues in addition to the above-mentioned:

Georgian comrades raise the issue of giving Balakan, Zagatala and Gakh regions of Azerbaijan SSR to Georgian SSR.

Despite the fact that the total number of population in the mentioned regions is 79,000 while Georgian-Ingilos make up only 9,000 of it, we do not protest against consid-



Azərbaycanın dünyada məşhur olan Qarabağ atları.

World-famous Azerbaijan Garabagh horses.

canlıların yaşadığı və bilavasitə Azərbaycan SSR-ə bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.

Və nəhayət, biz, Dağıstan SSR-in keçmişdə Azərbaycanın bir hissəsi kimi Bakı quberniyası tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-ə bitişik olan Dərbənd və Qasimkənd rayonları ərazilrinin Azərbaycan SSR tərkibinə qatılması məsələsini nəzərdən keçirmənizi xahiş edirik. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarısından çoxu ilin 9 ayını Azərbaycan ərazisində keçirir.

Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə marağlı olan hər bir respublikadan nümayəndələr daxil edilməklə ÜİK(b)P MK komissiyasının yaradılmasını məqsədə uyğun hesab edirik.

Azərbaycan K(b)P MK katibi M.C.Bağirov

*10 dekabr 1945-ci il
№ 330, Bakı şəhəri ».¹²¹*

Bu cavab bir sırada tədqiqatçıların diqqətini cəlb etmiş və onun barəsində müəyyən müləhizələr söylənmişdir.¹²² Lakin buna yenidən qayıtmaga ehtiyac vardır. Bu sənəddə diqqəti çəkən məsələlər hansılardır?! Hər şeydən əvvəl: 1) O zamanki partiya bürokratiyası şəraitində Malenkovun təklifi kimi mürəkkəb məsəleyə qısa müddətdə cavab verilməsi diqqəti cəlb edir. Bu göstərir ki, belə bir təklif Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi üçün gözlənilməz olmamışdır. 2) Mətnin siyasi, elmi-tarixi və tekstoloji təhlili də zəruridir. Bunların üzərində ləngimədən bir vacib məqama diqqət yetirək. Buradan aydın olur ki, bəzən iddia olunduğunun əksinə olaraq, Azərbaycan rəhbərliyi belə bir problemdən heç zaman qaçmamış, əksinə, ən yüksək səviyyədə onun müzakirəsinə və konkret təkliflərlə çıxış etməyə hazır olmuşdur və s. **Məhz belə bir əsaslandırılmış mövqə o zaman Moskvani Azərbaycana təzyiqdən çəkindirmişdi.** Bununla belə, Ermənistən rəhbərliyi məqsədin dən əl çəkməmiş, 1948–1953-cü illərdə azərbaycanlıların Ermənistən SSR-dən – öz ata-baba torpaqlarından kütləvi surətdə deportasiyasına nail ola bilmişdi.¹²³

Lakin ermənilər bununla da Dağlıq Qarabağ ilə bağlı separatlılıq fealiyyətindən əl çəkmədilər. 1960-ci illərdə SSRİ-də antitürkiye kampaniyasının gücləndiyi şəraitdə yenidən bu problemi ortaya atıldılar. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min nəfərin «imzaladığı» petisiya Moskvaya təqdim edilmiş, bunun əsasında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyi Ermənistən və Azərbaycana bu barədə məsələ hazırlamağı tapşırılmışdı. Erməni separatçıları belə hesab edirlər ki, buna

eration of this issue, but the issue of annexation of Borchali region of Georgian SSR adjoining directly to Azerbaijan SSR and populated exclusively by Azerbaijanis only to the Azerbaijan SSR must be considered simultaneously with this issue.

Finally, we ask you to consider the issue of annexing Darband and Gasimkand regions of Daghestan SSR, which were a part of the Baku gubernia within Azerbaijan in the past and presently adjoin to the Azerbaijan SSR. These regions are populated mainly by Azerbaijanis, in addition, more than half of the population engaged in cattle-breeding spend 9 months of the year in the territory of Azerbaijan.


We regard it expedient to establish a committee of the All-Union Communist (Bolsheviks) Party Central Committee to include interested representatives from all the republics.

Secretary of the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee M.J.Baghirov

*December 10, 1945
№ 330, Bakı city"¹²⁴*

This reply drew the attention of many researchers and certain views were expressed concerning it.¹²² However, there is a need to come back to it once again. What are the issues drawing attention in this document?! First of all: 1) Such prompt answer to a very complex issue as Malenkov's suggestion in the condition of the then party bureaucracy attracts attention. It shows that such a suggestion was not unexpected for the Azerbaijan Communist (Bolsheviks) Party Central Committee. 2) Political, scientific-historical, as well as contextual analyses of the text are also a necessity. Let us not stay too much on these and pay attention to one important moment. It appears from here that despite being sometimes claimed, Azerbaijan leadership never evaded such a problem; on the contrary, it was ready to discuss it and put forward definite suggestions at the highest level. **Such a substantiated position made Moscow avoid pressing Azerbaijan.** Nevertheless, Armenian leadership did not step back from its intention and managed massive deportation of Azerbaijanis from the Armenian SSR – their ancestral lands from 1948 to 1953.¹²³

Further, Armenians did not stop their separatist activity linked with Dagħlıq Garabagh even after that. They raised this problem again in the condition of an aggravated anti-Turkey campaign in the USSR in the 1960s. In 1965, the petition on the annexation of Dagħlıq Garabagh to Armenia signed by 45,000 persons was submitted to Moscow and based on this, the secretariat of the Soviet Union Communist Party Central Committee charged Armenia and Azerbaijan with preparing an issue regarding this. Armenian separatists



Ermənilər Azərbaycan xalqının tarix və mədəniyyətinə dair fakt və həqiqətləri saxtalaşdırmaqla bərabər, abidələrin görünüş və yazılarını da "erməniləşdirmişlər":

1. Əxi Təvəkkül zaviyəsi. XII-XIII əsrlər. Ermənilər bu abidəyə sünü şəkildə xaç əlavə etmişlər; 2. Daş heykəl. Ağdamın Boyəhmədli kəndi. Heykəlin "erməniləşdirilmiş" variantı;
3. Daş heykəl. Bərdə. Ermənilər bu heykeli də saxtalaşdırmışlar.

Falsifying the facts and the truths concerning the history and culture of Azerbaijani people, Armenians have "armenianized" the appearance and scripts of the monuments as well :

1. Akhy Tavakkul zaviya. XII-XIII c. Armenians have falsely engraved the cross to this monument; 2. Stone monument. Boyahmadly village, Aghdam. The "armenianized" option of the monument; 3. Stone monument. Barda. Armenians have falsified this monument as well.

Sovet İttifaqi Kommunist Partiyası Mərkəzi Komitəsi katibi M.Suslov mane olmuşdur.¹²⁴ 1969-cu ildə Heydar Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə onun cəsarətlə və qətiyyətli mövqeyi sayəsində ermənilərin separatçılıq təşəbbüsleri və bu niyyətlə Mərkəzdə göstərdikləri «fəaliyyət» uzun müddət heç bir nəticə vermədi. SSRİ-nin 1977-ci il Konstitusiyasının qəbulu zamanı da ermənilər eyni inadla bu problemi ortaya atmağa çalışıdilar.¹²⁵ Lakin bu dəfə də heç nəyə nail ola bilmədilər. H.Əliyevin qətiyyəti sayəsində onun Azərbaycana rəhbərliyi (1969–1982) və SSRİ rəhbərlərindən biri olduğu dövrə (1982–1987) erməni separatçılarının niyyətlərinin canlanmasına yol verilmədi.

1984-cü ildə İrəvanda Z.Balayanın «Ocaq» kitabıının çap edilməsi, onun Qarabağın tarixine və müasir dövrünə dair məqsədyönlü təhrifləri, millətçi-separatçı çağırışları ehtirasları yenidən qızışdırıldı.¹²⁶ Bu əhvali-ruhıyyə erməni millətçiləri tərəfindən əhatə olunmuş M.S.Qorbaçovun elan etdiyi «aşkarlıq və yenidənqurma» şəraitində sovet rəhbərliyində (M.S.Qorbaçovun timsalında!) böyük dəstək qazandı və yeni mərhələyə qədəm qoydu. Moskvadan hərtərəfli dəstək alan erməni separatçıları və terrorçuları tərəfindən idarə olunan Dağlıq Qarabağ, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, yenə də Azərbaycan xalqına qarşı xəyanət yolunu tutdu.

6.3. Dağlıq Qarabağ Muxtar Vilayəti və Qarabağın aran (düzən) hissəsinin inkişafına ümumi bir baxış

Qarabağ (onun həm aran, həm də dağlıq hissələri) özünün bütün əvvəlki tarixi dövrlərində Azərbaycanın vahid təbii-coğrafi regionu kimi iqtisadi və siyasi inkişafına, oxşar adət-ənənələrinə, həyat tərzinə və məişətinə görə bir-birini tamamlayan tarixi vilayət olmuşdur. Lakin Qarabağın dağlıq hissəsinə – Dağlıq Qarabağa muxtarlıyyət verilməsi ilə vəziyyətdə köklü dəyişiklik əmələ gəldi.

Dağlıq Qarabağ Muxtar Vilayəti onun üçün yaradılmış müstəsna şərait nəticəsində inkişaf etmiş aqrar-sənaye bölgəsinə, Qarabağın azərbaycanlılar yaşayan aran rayonları və digər rayonlar isə onun xammal bazasına çevrilməyə başladı. Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındaki azərbaycanlılar yaşayan rayonlar, əsasən pambıq istehsalı ilə məşğul olmağa istiqamətləndirildi, emaledici sənaye sahələrinin inkişafı geri qalmağa başladı. Bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətində həyat səviyyəsinin Qarabağın digər rayonlarına nisbətən sürətlə yüksəlməsinə səbəb oldu. Kurort-istirahət mərkəzlərinin Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşməsi də aran rayonlarının əhalisinin yay dövründə

think that **M.Suslov**, secretary of the Soviet Union Communist Party Central Committee prevented this.¹²⁴ With Heydar Aliyev's coming to Azerbaijan leadership in 1969, and due to his courageous and determined position separatist initiatives of Armenians and the "activity" they ran in Moscow with this purpose did not yield any result for a long time. During the adoption of the USSR Constitution in 1977, Armenians again tried to raise this problem with the same persistency.¹²⁵ However, this time they also failed to achieve anything. During the period H.Aliyev headed Azerbaijan (1969–1982) and was one of the USSR leaders (1982–1987), his determination and strong will did not allow Armenian separatists to achieve their intentions.

The publishing of Z.Balayan's "Ojag" book in Iravan in 1984, with his purposeful distortions concerning history and modern time of Garabagh, nationalist-separatist appeals incited passions again.¹²⁶ This mood gained great support in the soviet leadership (in the person of M.S.Gorbachov) by way of "glasnost and perestroika" as declared by **M.S.Gorbachov**, surrounded by Armenian nationalists, and it entered a new stage. Daghlig Garabagh governed by the Armenian separatists and terrorists supported by Moscow took the path of betrayal against Azerbaijan, as done before during Azerbaijan Peoples Republic in 1920.

6.3. General review of development of Daghlig Garabagh Autonomous Oblast and lowland (plain) part of Garabagh

In all the previous historical periods, Garabagh (its plain and mountainous parts) was an indivisible natural-geographic region of Azerbaijan, and it supplemented Azerbaijan as a historical district with its economic and political development, similar traditions, life style and social conditions. However, autonomization of Daghlig Garabagh caused radical changes in the situation.

The Daghlig Garabagh Autonomous Oblast began to turn into an agrarian-industrial region in the exceptional conditions created for it, with the plain, as well as other regions of Garabagh populated by Azerbaijanis, becoming its raw material base. The regions around the Daghlig Garabagh Autonomous Oblast were mainly directed to engage in cotton growing, and a processing industry began to decline. All of these led to a quick improvement in the living conditions in the Daghlig Garabagh Autonomous Oblast compared with other regions of Garabagh. The location of health resort centers in the Daghlig Garabagh Autonomous Oblast also caused a flow of lowland population here in the summer, which developed the




1



2

1. Xankəndinin Şuşa şəhərindən görünüşü.
2. Xankəndi Şəhər İcra Hakimiyyətinin binası.

1. View of Khankandy from Shusha city.
2. Khankandy City Executive Power building.



1992-ci il fevralın sonunda bütün Azərbaycanda olduğu kimi, Qarabağda da milli Novruz bayramına hazırlıq görülürdü. Erməni xəyanətkarları isə Xocalıda soyqırımına hazırlaşdırlar.



In late February 1992 while, Garabagh as well as entire Azerbaijan was preparing for the national holiday Novruz, the Armenian betrayers were planning the Khojaly genocide.

buraya yönəlməsinə səbəb oldu və Dağlıq Qarabağın iqtisadiyyatını daha da inkişaf etdirdi. Bu da külli miqdarda vəsaitin Dağlıq Qarabağ Muxtar Vilayəti büdcəsinə daxil olmasına gətirib çıxarırdı. Bütün regionda yeganə ali məktəb – Pedaqoji institut da Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndində (Stepanakertdə) idi.

Tarixi Qarabağın başqa rayonlarından fərqli olaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin əldə etdiyi iqtisadi üstünlük muxtar vilayət statusunun siyasi üstünlüğünün artması ilə də müsayi olunurdu. Azərbaycanlı – müsəlman əhalinin yaşadığı aran rayonları, əsasən xristian–ermənilərin yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən sovet rejiminin təzyiqlərinə, ayrı-seçkiliyə daha çox məruz qalırdı.

Bütün bunlar Moskvadan və Ermənistən SSR-dən kömək alan Dağlıq Qarabağ ermənilərinin etnik ekoizmini artırır, azərbaycanlılara qarşı açıq həqarət mühiti yaradırırdı. Beləliklə, 1905–1906 və 1918–1920-ci illərdə olduğu kimi, xüsusi mərkəzlərdən idarə edilən ermənilər daha yaxşı təşkil olunurdu. Əlaltdan ermənilərin sürətlə silahlandırılması da həyata keçirilirdi. Bu amillər başqa şərtlərlə birlikdə, sonralar Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındaki digər rayonların Ermənistənin hərbi qüvvələri və Dağlıq Qarabağın erməni separatçı-terrorçuları tərefindən işğalında həllədici faktorlardan oldu.

7. ERMƏNİSTANIN VƏ DAĞLIQ QARABAĞ ERMƏNİ SEPARATÇILARININ DAĞLIQ QARABAĞI AZƏRBAYCANDAN QOPARMAQ ÜÇÜN İŞGALÇILIQ MÜHARİBƏSİ

7.1. Başlangıç: 1985–1991-ci illər

Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların «Böyük Ermənistən» yaratmağa yönəlmış strateji planlarının tərkib hissəsidir. Ona görə də ermənilər, «ənənələrinə» sadıq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. SSRİ-də 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun hakimiyətə gəlməsi ilə¹²⁷ erməni separatçıları növbəti dəfə yenidən feallaşdırılar.

Bu dəfə sovet rəhbərliyinin silahlı erməni separatçılarını–terrorçularını himaye və müdafiə etdikləri dəha tez aşkara çıxdı. **Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı məxfi planı hayatı keçirmək üçün M.S.Qorbaçov, ilk addım olaraq, onun qarşısında ən qüdrətli maneə olan Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırıldı.** Bundan az sonra, 1987-ci ilin noyabrında Qorbaçovun komandasına daxil olan erməni

economy of Daghhig Garabagh even more. This led to the entry of huge amounts of income to the Daghhig Garabagh Autonomous Oblast budget. The only higher educational institution of the entire region, Teacher Training Institute, was also situated in Khankandy (Stepanakert), the center of the Daghhig Garabagh Autonomous Oblast.

The economic advantage gained by the Daghhig Garabagh Autonomous Oblast unlike the other historical Garabagh regions was accompanied as well by an increase of political advantage of the autonomous oblast status. Lowland regions inhabited by Moslem–Azerbaijanis suffered the pressure of the soviet regime and discrimination more than the Daghhig Garabagh Autonomous Oblast inhabited mainly by Christian–Armenians.

All of these increased the ethnic selfishness of Daghhig Garabagh Armenians supported by Moscow and Armenian SSR and created an openly humiliating atmosphere against Azerbaijanis. Thus, like in 1905–1906 and 1918–1920, Armenians governed from special centers were organized in a much better way. Armenians were secretly and quickly armed. These factors, as well as other conditions, later became the decisive factors in the occupation of other regions around the Daghhig Garabagh Autonomous Oblast by the Armenian military forces, and Daghhig Garabagh by the Armenian separatist-terrorists.

7. THE INVASIVE WAR BY ARMENIAN SEPARATISTS FROM ARMENIA AND DAGHLIG GARABAGH TO BREAK OFF DAGHLIG GARABAGH FROM AZERBAIJAN.

7.1. Beginning: 1985–1991

The claims of Armenians for Azerbaijan lands, as well as Daghhig Garabagh, are an integral part of their strategic plan aimed at the creation of the "Greater Armenia". Therefore, adhering to their "traditions", Armenians began to struggle for the realization of this plan as soon as favorable conditions emerge. In 1985, the pro-Armenian M.S.Gorbachov, came to power in the USSR¹²⁷ and this caused the reactivation of Armenian separatists.

This time, the support and protection of the armed Armenian separatists-terrorists by the soviet leadership quickly became evident. **In order to implement the secret plan linked with the Daghhig Garabagh Autonomous Oblast, M.S.Gorbachov first removed Heydar Aliyev, the mightiest obstacle in his way, from the Political Bureau.** Shortly after that, in November 1987, an Armenian academician included in Gorbachov's team A.Aganbekyan stated in Paris that he had submitted a suggestion to the soviet leadership concerning Daghhig

akademik **A.Aqanbekyan** Parisdə Dağlıq Qarabağ barədə sovet rəhbərliyinə təklif verdiyini, yenidənqurma və demokratiya şəraitində bu problemin həllini tapacağına ümid etdiyini bildirdi.¹²⁸ Əvvəller gizli fəaliyyət göstərən erməni «Qarabağ Komitəsi», onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı «Kunk» («Durna») açıq işə keçdi, «Miatsum» («Birləşmə») hərəkatı formalasdırıldı. Bu hərəkat Ermənistən, Dağlıq Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya ermənilərinin potensialına arxalanırdı. Hadisələr 1988-ci ilin fevralından daha aqressiv mərcaya yönəldi. Fevral günlərində İrvanda və Xankəndində (Stepanakert) separatçılar və erməni millətçilərinin mitinqlər dalğası

«Qarabağın tarixi kökləri antik dövrdə gedib çıxır. Bu, Azərbaycanın tarixi əyalətlərindən biridir. Bu region [Azərbaycanın] vacib siyasi, mədəni və mənəvi mərkəzidir... Bədnam «Qarabağ problemi» ermənilər tərəfindən saxla iddialar əsasında yaradılmışdır».

Samuel A.Uims

«Ermənistən: terrorçu «xristian» ölkənin gizlinləri, ermənilərin böyük sırlıdaq seriyaları, I cild, Bakı 2004, s.362

başladı. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət etdi.¹²⁹ **Bu fakt ermənilərin 1945-ci ilin noyabri ilə müqayisədə taktikani dəyişdirdiklərini göstərirdi.** Onlar II Dünya müharibəsindən ötən dövr ərzində apardıqları intensiv təbliğat sayəsində və xarici ölkələrdəki güclü erməni diasporunun köməyi ilə dünya ictimaiyyətində Dağlıq Qarabağ barədə yanlış rəy yarada bilmisdilər. Ona görə bu dəfə iddialarını bağlı qapılara arxasından meydana çıxarmaq yolunu tutdular. Azərbaycanın o zamankı rəhbərliyi və geniş ictimaiyyəti isə erməni separatçılarının və onların müdafiəcilerinin yeni taktikası qarşısında hazırlıqsız idi. Fevralın 24-də Əsgəran rayonunda erməni separatçı-terrorçuları tərəfindən iki azərbaycanlı gəncin qətlə yetirilməsi, 19 nəfərin yaralanması da ermənilərin planlarına qarşı düşübünlümüş siyasi xətt hazırlanması ilə nəticələnmədi. Fevralın sonlarında artıq Azərbaycanın böyük sənaye şəhəri olan Sumqayıtda erməni xüsusi xidmət organ-

Garabagh and hoped for a settlement of this problem through perestroika and democracy.¹²⁸ The Armenian "Garabagh Committee" which operated secretly before through its separatist-terrorist organization "Krounk" ("Crane") in the Daghlıq Garabagh Autonomous Oblast but now began to operate openly, and the "Miatsum" (Unification) movement was formed. This movement relied on Armenia, the Daghlıq Garabagh Autonomous Oblast, Moscow leadership, USSR and some Armenians all around the world. The events acquired an even more aggressive character beginning in February 1988. In February, a wave of meetings of the separatists and Armenian nationalists began to agitate in Iravan and Khankandy (Stepana-

«The history of Garabagh is rooted in antiquity. It is one of the historic provinces of Azerbaijan. This region is an important political, cultural, and spiritual center [of Azerbaijan]... So called «Garabagh problem» is creation of the false claims made by Armenians».

Samuel A.Weems

*Armenia
«Secrets of a «Christian» terrorist state».
The Armenian great deception series – volume 1.*

kert). On February 20, a session of the Daghlıq Garabagh Autonomous Oblast Soviet addressed the Azerbaijan SSR Supreme Soviet to consider the oblast's status.¹²⁹ This fact showed that Armenians had changed their tactics compared to November 1945. They managed to create a false idea in the world community about Daghlıq Garabagh in the period after the Second World War due to the intensive propaganda they ran and with the help of the strong Armenian Diaspora in foreign countries. Therefore, this time they followed the tactics of taking their claims from behind closed doors to public squares. The then political leadership of Azerbaijan and its vast community were unprepared for the new tactics of the Armenian separatists and their protectors. The murder of two Azerbaijani youths in the Asgaran region by Armenian separatists-terrorists on February 24 and the wounding of 19 men did not lead to the preparation of a deliberate political response to the plans of the Armenians either. In late February, murders planned with the participation of special Armenian service bodies and USSR National Security (KGB) authorities were committed in Sumgayıt, a big indus-

Fransız jurnalisti Jan Iv Yunet:

"Biz Xocalı faciəsinin şahidiyik. Biz Xocalı müdafiəçilərinin, yüzlərə dinc sakininin - qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlerimizlə gördük... Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə, çəkilişi başa çatdırı bilmədik. Amma elə yüksəklilikdən gördüklərimiz də töredilən vəhşilikləri təsəvvürə getirmək üçün kifayət edirdi. Bu, tükürpərdici mənzərə idi. 5-6 yaşlı uşaqları, qondaqdakı körpələri, hamile qadınları vəhşiliklə öldürən ermənilər cəlladılıqda heç kəsər müqayisəyə gəlməzərlər".

Eyewitness of Khojaly tragedy, French journalist Jean Eves Unette.

We are the eyewitnesses of Khojaly tragedy. We saw the mutilated corpses of defenders, hundreds civilians women, children, old men of Khojaly... We could not finish filming because of bombardment of our helicopter by Armenians. But even that picture seen from this height was enough to imagine the committed brutalities. It was horrifying show. The Armenians, brutally killing 5-6-year-old children, babies in cradles, preg-



Erməni separatçı - terrorçularının dinc Xocalı əhalisinə qarşı töredikləri soyqırımı
əks etdirən fotosənədlər. 1992-ci il 26 fevral.

Photo documents reflecting the genocide committed by the Armenian sepa-



Xocalı soyqırımının ermənilərin insanlığa qarşı yönəlmış bu cinayətlərini müasirlərinə çatdırmaq üçün möcüza nəticəsində qurtulmuş canlı şahidləri.

Live witnesses of the Khojaly genocide, who were miraculously saved in order to describe these crimes of Armenians against humanity.



Xocalı soyqırımına dair fotomateriallara daha geniş baxın: səh. 269-280.

For more photo documents about Khojaly genocide see page. 269-280.

ları ve SSRİ Dövlət Təhlükəsizlik orqanlarının iştirakı ilə əvvəlcədən hazırlanmış qəsdlər törədildi.¹³⁰ Çox keçmədən Sumqayıt hadisələrinin na üçün törədildiyi aydın oldu. Əvvəlcədən planlaşdırıldığı kimi, bu hadisədən dərhal Ermənistanda yaşayan azərbaycanlılara qarşı və Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən qoparılib çıxarılması üçün istifadə edildi. «**Martın 10-da İrəvandan cənubda azərbaycanlılara məxsus Mehmandar kəndinin 4 sakini qətlə yetirildi. Martın 25-də Ararat rayonunun azərbaycanlı kəndlərində 100-dən çox ev talan edilib yandırıldı, əhalisi qovuldu. Mayın ortalarında İrəvan yaxınlığında Azərbaycan kəndlərinə yenidən basqın edildi....».¹³¹ Tarixdə azərbaycanlılara qarşı dəfələrlə təkrar olunmuş erməni vəhşilikləri ve soyqırımları yenidən tüğyan etməyə başladı.**

Separatçı-terrorcu erməni vəhşiliklerinin baş alıb getdiyi bu dövrə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və Sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da aydın şəkildə üzə çıxdı. «1988–1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında» 1988-ci il 24 mart tarixli qərar bilərkdən məsələnin separatlıq aktı olmasına ört-basdır etməyə yönəlmışdı. Belə bir dəstək erməni separatçılarını daha da ruhlandırdı və onların təcavüzkarlığını daha da artırdı. Moskva qarşısında mütilik nümayiş etdirən Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi öz xalqına xəyanət, təcavüzkara işsə güzəşt mövqeyi tuturdu. Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR tərkibində çıxartmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də «**Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəcilik formasının tətbiqi haqqında**» qərar qəbul etdi.¹³² Məqsəd aydın idi: Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi İdarə Komitəsi muxtar vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsinə təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvvəzində yeni bir qurum – Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu Ermənistan tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyüne qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva, gözlənildiyi kimi, bu kobud müdaxilə faktuna da göz yumdu. Bununla vəziyyət daha da kəskinleşdi. Bu dəfə Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi Azərbaycana qarşı daha dəhşətli bir cinayətə el atdı. Əsas hədəf kimi Bakı seçildi. **Sovet dövləti öz**

trial city in Azerbaijan.¹³⁰ Soon thereafter, the purpose of the Sumgayit events became clear. As was planned beforehand, this event was instantly used against Azerbaijani living in Armenia and for breaking the Daghlig Garabagh Autonomous Oblast off from Azerbaijan SSR. "On March 10, 4 residents of the Mehmandar village of Azerbaijani located to the south of Iravan were murdered. On March 25, more than 100 houses in the Azerbaijani villages of the Ararat region were plundered and burnt, and the population was driven out. In mid May, a new attack was made on Azerbaijan villages near Iravan..."¹³¹ The Armenian atrocities and genocide committed repeatedly against Azerbaijani during history started more fiercely again.

In this period when atrocities committed by the separatist-terrorist Armenians knew no restrictions, the fact that the Soviet Union Communist Party Central Committee and Soviet government were not interested in real assessment of the situation became evident. The resolution "On measures for an acceleration of socioeconomic development of the Daghlig Garabagh Autonomous Oblast of Azerbaijan SSR in 1988–1995"¹³² dated on March 24, 1988 was intentionally directed to covering-up the fact that the issue was in essence an act of separatism. Such support encouraged Armenians even more and increased their aggressiveness. The Azerbaijan leadership headed by A.Vazirov demonstrated submission to Moscow and took the position of concession to the aggressor. Finally, Moscow took one more step in the direction of removing the Daghlig Garabagh Autonomous Oblast from within Azerbaijan SSR: The USSR Supreme Soviet Presidium adopted a decision "On application of special administration form in the Daghlig Garabagh Autonomous Oblast of Azerbaijan SSR" on January 12, 1989.¹³² Everything was clear: the Special Administration Committee created in the Daghlig Garabagh Autonomous Oblast was to provide separation of the autonomous oblast from Azerbaijan and its annexation to Armenia. However, due to the democratic struggle of Azerbaijan people understanding this, the Special Administration Committee, was annulled on November 28. Nevertheless, a new "Organization Committee" was established in its place. The Armenian SSR made use of this situation and adopted an unconstitutional act on the annexation of Daghlig Garabagh to Armenia on December 1. This was an open legal intervention of Armenia to the territorial integrity of the Azerbaijan SSR. Moscow, as was expected, closed its eyes to this intervention as well. Thus, the situation deteriorated even more. This time the USSR leadership headed by Gorbachov committed an even more terrible crime against Azerbaijan. Baku was chosen as the main target. The Soviet state broke its constitu-

vətəndaşları qarışındaki konstitusiya öhdəliyini pozaraq ən müasir texnika və silahlarla silahlanmış iri qoşun kontingenti yeritməklə 1990-ci il yanvarın 19-dan 20-na keçən gecə Bakıda qanlı qırğın törətdi.¹³³ Bakı qırğınınında erməni əsgər və zabitlərindən də geniş istifadə olundu. Lakin **20 yanvar qırğını** Azərbaycan xalqının iradəsini qıra bilmədi, əksinə, respublikanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizəni daha da gücləndirdi. **20 Yanvar qırğınının** səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə golib sovet rəhbərliyinin cinayət əməllərini qətiyyətlə ifşa edən Heydər Əliyev Azərbaycan xalqının bu ədalətli mübarizəsinin – Qurtuluş savaşının önünü keçdi. 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyinin bərpə edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə «Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul olundu.¹³⁴ Dağlıq Qarabağın erməni separatçıları da yaranmış vəziyyətdən istifadə edərək siyasi təşkilatlanmanın davam etdirildilər. Onlar 1991-ci ilin sentyabrında «Dağlıq Qarabağ respublikası» adlanan oyuncaq qurumun yaradıldığını elan etmişdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdən imtina etmiş, noyabr ayının 26-də isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olunmuşdu.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistən, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistənin hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub, Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçı-terrörçüləri ilə birləşərək Azərbaycan torpaqlarının işgalinə başladılar.

7.2. Azərbaycannın dövlət müstəqilliyi əleyhinə qəsd: Ermənistən Azərbaycan Respublikasına qarşı elan edilməmiş müharibəsi. Qarabağın işğalı

1988-ci il fevral hadisələrindən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrörçü qruplaşmaları və Ermənistən silahlı qüvvəleri Dağlıq Qarabağın əle keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. **SSRİ Silahlı Qüvvələrinin Ermənistən və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular.** Ayndır ki, Moskvanın razılığı olmadan Rusiya hərbi qüvvələri bu addımı ata bilməzdi! Bununla, 1917-ci ilin fevralında çar hökumətinin yixiləsi nəticəsində meydana gələn tarixi şəraitə bənzər vəziyyət SSRİ-nin dağılmasından sonra, yenidən təkrar olundu. Sovet ordusu sıralarında qulluq edən erməni zabitləri və keçmiş sovet hərbi hissələri azərbaycanlılara qarşı birləşdilər və vahid cəbhədə


tional responsibility to its citizens and brought a large troop contingent armed with the most modern techniques and weapons into Baku, and committed a bloody slaughter here on the night of January 19–20, 1990.¹³³ Armenian soldiers and officers were widely used in the Baku bloodshed. However, the bloodshed of January 20 failed to break the will of the Azerbaijani people; on the contrary, it agitated the struggle for the independence and territorial integrity of the republic. The next day after the tragedy of January 20, Heydar Aliyev came to the Azerbaijan Representation in Moscow, resolutely denounced the criminal actions of the soviet leadership, and ascended to the front of this just struggle by the Azerbaijani people. On August 30, 1991 Azerbaijan SSR Supreme Soviet adopted a statement on the restoration of its state independence, and on October 18, the Constitutional Act on state independence was adopted.¹³⁴ Armenian separatists of Daghlig Garabagh also used the emerging situation and continued to become politically organized. In September 1991, they announced the establishment of a fictitious state named "Daghlig Garabagh Republic". The Azerbaijan Republic refused to recognize that unit, and on November 26, the status of the Daghlig Garabagh Autonomous Oblast was annulled.

In late 1991, the collapse of the USSR created a new geopolitical condition in the post-soviet territories. Armenia actually started an open and unjust war against Azerbaijan. Armenian military units violated Azerbaijan borders and penetrated into Garabagh joining armenian separatist-terrorists, began the occupation of Azerbaijan territories.

7.2. Act of betrayal upon the sovereignty of Azerbaijan: Non-declared war of Armenia against Azerbaijan Republic. Occupation of Garabagh

Following the February events of 1988, the separatist-terrorist groups of the Daghlig Garabagh Autonomous Oblast and Armenian armed forces began military operations for the capture of Daghlig Garabagh. The units of the USSR Armed Forces in Armenia and Daghlig Garabagh Autonomous Oblast also joined them. Clearly, Russian military forces could not take this step without the agreement of Moscow! Thus, a condition emerged similar to the one due to the collapse of the czar government in February 1917, and repeated once again. Armenian officers serving in the soviet army and former soviet military units united against Azerbaijanians and began military operations on a common front (As it was in the March genocide of 1918 against Azerbaijan people!). First began the occupation of Daghlig





hərbi əməliyyata başladılar (Azərbaycan xalqına qarşı 1918-ci ilin Mart soyqırımında olduğu kimi!). Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərinin işgalına başlandı.¹³⁵ 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Məlibəyli, Quşçular kəndləri işgal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Tələm-tələsik formalasdırılmış Azərbaycan könüllülərinin Daşaltı əməliyyatı uğursuz oldu. Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər.¹³⁶ 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən facioli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda Rusyanın 366-ci mototatıcı polkunun əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi.¹³⁷ Bu, İkinci Dünya müharibəsində faşizmin törətdiyi dəhşətli qırğınından sonra müasir dövrde erməni separatçı-terorçuları ilə birlikdə Ermənistən hərbi qüvvələrinin insanlığa qarşı törətdiyi ən kütəvi və ən dəhşətli soyqırımıdır. Azərbaycanın ərazi bütövlüyüne və onun xalqına qarşı çevrilmiş bu müharibədə Azərbaycan rohbəriyinin öz xalqının deyil, Moskvadan mövqeyini müdafiə etməsi onu nüfuzdan saldı. Xalq hərəkatının daha da gücləndiyi şəraitdə 1992-ci ilin martında respublikaya rəhbərlik edən A.Mütəllibov istəfa verdi. Yaranmış hakimiyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi. Bunun nəticəsində 1992-ci ilin mayında erməni və sovet hərbi birləşmələri Şuşanı da ələ keçirdilər. Bununla da faktiki olaraq, ermənilər bütün Dağlıq Qarabağın ərazisini işgal etdilər. Növbəti addım Laçın rayonunun işgalı oldu. Ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisini, üstəlik Laçın rayonunu işgal etdikdən sonra da hərbi əməliyyatları dayandırmadılar. Azərbaycan Xalq Cəbhəsinin hakimiyəti (1992 may – 1993 iyun) dövründə davam edən yeni hakimiyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993-cü ilin aprelində Kəlbəcər işgal olundu. İyun ayında Azərbaycanda dərin siyasi böhran baş verdi. Xalqın tələbi ilə Heydər Əliyev hakimiyətə gəldi. Ermənistən Azərbaycana qarşı müharibəni davam etdirərək 1993-cü ilin iyul–oktyabr ayları arasında Ağdam, Füzuli, Cəbrayıł, Qubadlı və Zəngilan rayonlarını işgal etdi (*Cədvəl 7.1; Xəritə 16*). Ermənilər işgal etdikləri torpaqları «viran qoymaq» taktikasına əl atmışdır. Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər əlil olmuşdu. Qaçqın və köckünlərin sayı milyonu keçmişdi. Rəsmi məlumatda görə, erməni işgalçılari tərəfindən 4.861 nəfər azərbaycanlı, o cümlədən 314 qadın, 58 uşaq və 255 qoca əsir və girov götürülmüşdü. Erməni faşistləri əsir və girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-insani, amansız rəftar

Garabagh's Azerbaijani settlements.¹³⁵ Karkijahan was invaded on January 15; Malibayly and Gushchular villages on February 10, 1992; the peaceful and unarmed people were ruthlessly tortured, and the siege press of Khojaly and Shusha narrowed. The Dashalti operation organized hurriedly out of Azerbaijani volunteers failed. Armenian and soviet military units captured Garabaghly village in mid February.¹³⁶ **The most tragic event of modern history took place on the night of February 25–26, 1992. Armenian military units committed a terrible genocide against Azerbaijanis in Khojaly, together with the soldiers of the 366th mounted infantry regiment.**¹³⁷ Other than the terrible bloodshed committed by fascism in the Second World War, this is the most massive and terrible genocide committed by the Armenian separatists-terrorists and Armenian military forces against humanity in modern time. The fact that the Azerbaijan leadership backed the position of Moscow, instead of its own nation in this war targeted against the territorial integrity of Azerbaijan and its people, discredited it. Due to the condition of an aggravated people's movement, on March 1992, A.Mutallibov heading the republic, resigned. The power gap that emerged weakened the protective ability of the Azerbaijan Republic even more. Consequently, on May 1992, Armenian and soviet military units captured Shusha as well. Thus, the Armenians actually invaded the entire territory of Daghlig Garabagh. The next step was the occupation of the Lachin region. Armenians did not stop military operations after the occupation of the entire territory of Daghlig Garabagh Autonomous Oblast and Lachin region. Making use of the aggravation of fights for power in Baku, the Armenians invaded Lachin as well. The new squables within the power during the rule of Azerbaijan Popular Front (May 1992 – June 1993) struck a heavy blow on the republic's defense. In April 1993, Kalbajar was invaded. In June, a deep political crisis occurred in Azerbaijan. Heydar Aliyev came to power by the demand of the people. Armenia continued the war against Azerbaijan and invaded Aghdam, Fuzuli, Jabrayil, Gubadly and Zangilan regions within July–October 1993 (*Table 7.1; Map 16*). Armenians razed the land to the ground in the invaded territories. Twenty thousand Azerbaijanis became martyrs in the war; 100,000 were wounded, 50,000 men became invalid. The number of refugees and internally displaced persons exceeded one million. In accordance with official information, Armenian invaders took 4,861 Azerbaijanis, including 314 women, 58 children and 255 old men, as captives and hostages. Armenian fascists hide the true number of captives and hostages from international organizations, treat them in inhuman and ruthless ways, make them work as slaves, humiliate and offend them.¹³⁸

Cədvəl 7.1

Qarabağ müharibəsində ermənilərin işgal etdiyi Azərbaycan torpaqları, onun Azərbaycan və Ermənistan ərazisinə nisbəti

İşgal olunan ərazi	İşgal tarixi	İşgal olunan ərazilərin sahəsi		
		mütləq kv. km.	Azərbaycana nisbətən, %-la	Ermənistana nisbətən, %-la
Dağlıq Qarabağ	1988–1992	4 400	5,08	14,77
O cümlədən				
Şuşa	1992,8 may	289	0,33	0,97
Laçın	1992, 18 may	1835	2,12	6,16
Kəlbəcər	1993, 2 aprel	1936	2,24	6,50
Ağdam	1993, 23 iyul	1094	1,26	3,67
Füzuli	1993,23 avqust	1386	1,60	4,65
Cəbrayıł	1993, 23 avqust	1050	1,21	3,52
Qubadlı	1993, 31 avqust	802	0,93	2,69
Zəngilan	1993, 29 oktyabr	707	0,81	2,37

edir, qul kimi işlədir, təhqir edir, alçaldırıdlar.¹³⁸

Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüğünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işgal olunduğunu Birleşmiş Millətlər Təşkilatı (BMT) təsdiq etdi. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işgal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 sayılı)¹³⁹ qəbul etdi. Lakin erməni işgalçıları bu qətnamələri yerinə yetirmədilər (*Sənəd 6*).

Ermənistan işgalçılara qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. **Bu məqsədlə Heydər Əliyev noyabın 2-də televiziya və radio ilə xalqa müraciət etdi, ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi.** Bunun nəticəsində Azərbaycan xalqının işgalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. Noyabın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı. Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadız qəsəbəsi və 22 kənd düşməndən təmizlendi. Bunun ardınca Cəbrayıł rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuluq, Qasimbənesi, Yanşaqbina, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edildi. Düşmən Çiçəkli dağdan və b. strateji yüksəkliklərdən qovuldular, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alındı.¹⁴⁰ Azərbaycanın müharibədə dönüş yaratmaq, işgal olunmuş vətən

Table 7.1

Azerbaijan territories occupied by Armenians in the Garabagh war, their ratio of Azerbaijan and Armenian territories

Occupied territory	Date of occupation	Area of the occupied territories		
		absolute sq km	compared to Azerbaijan, in %	compared to Armenia, in %
Daghlıq Garabagh	1988–1992	4 400	5,08	14,77
As well as				
Shusha	May 8, 1992	289	0,33	0,97
Lachin	May 18, 1992	1835	2,12	6,16
Kalbajar	April 2, 1993	1936	2,24	6,50
Aghdam	July 23, 1993	1094	1,26	3,67
Fuzuli	August 23, 1993	1386	1,60	4,65
Jabrayıl	August 23, 1993	1050	1,21	3,52
Gubadlı	August 31, 1993	802	0,93	2,69
Zangilan	October 29, 1993	707	0,81	2,37

The United Nations Organization (UN) confirmed that an unfair war is run against Azerbaijan, its territorial integrity has been violated, and its territories have been invaded by Armenians. United Nations Security Council adopted four resolutions (№ 822, 853, 874 and 884)¹³⁹ on the withdrawal of Armenian armed forces from the territories of the Republic of Azerbaijan. However, the Armenian invaders did not implement these resolutions (*Document 5*).

There was a great need for the mobilization of military-economic, as well as human forces of Azerbaijan in the struggle against the Armenian invaders. **With this purpose, Heydar Aliyev addressed the people by television and radio on November 2, serious military-organizational measures were taken.** Due to this, it was possible to create a turning point in the just struggle of the Azerbaijani people against the invaders. In mid November, the attack of Armenian armed forces against Beylagan was stopped. On January 5, 1994 the Horadiz town (of strategic importance) and 22 villages of the Fuzuli region were cleared away from the enemy. After that, a part of the Jabrayıl region, Bozlu, Takagaya, Babashlar, Ganlikand, Chapli, Susuzlug, Gasimbinasi, Yanshagbiner, Yanshag, Baghirsag, Gamishly and Baghirly settlements of Kalbajar region were liberated as well. The enemy was driven out from Chichakly Mountain and other strategic hills, the part of Kalbajar-Lachin road up to the tunnel was taken under control.¹⁴⁰ The successes achieved by Azerbaijan in the field, by creating a turning point in the war and releasing the occupied native lands, seriously alarmed not only Armenia, but also

torpaqlarını azad etmək sahəsində əldə etdiyi uğurlar, nəinki Ermənistani, həmçinin onu müdafiə edən qüvvələri də ciddi təşvişə saldı. Ermənistanın himayəciliyinin, onun hərbi cəhətdən daha da möhkəmləndirilməsi, müasir silahlarla təmin olunması, bölgədə irticaçı qüvvəyə əvvəl məsələsi siyaseti daha da gücləndirildi. Azərbaycan Respublikası belə bir şəraitdə 1994-cü il mayın 8-də Bişkek protokolunu imzaladı. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail olundu.

Azərbaycana qarşı apardığı işgalçılıq müharibəsi dövründə Ermənistən Azərbaycan sərhədlerinin 360 km-lıq sahəsində irəli soxularaq 20%-dək Azərbaycan torpaqlarını işğal etmiş, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 km-lıq Azərbaycan-İran sərhədlərini nəzarət altına almışdı. Erməni işgalçaları nəticəsində Dağlıq Qarabağ ərazisində 50 minədək azərbaycanlının yaşadığı 2 şəhər, 1 qəsəbə, 53 kənd tutuldu. Dağlıq Qarabağdan kənarda aparılan işgallarla birlikdə 890 şəhər, kənd və qəsəbə ermənilərin əlinə keçdi. Dağıdilmiş obyektlər, zəbt olunmuş əkin və meşə sahələri aşağıdakı kimi olmuşdu: **yaşayış evləri-102000, ictimai binalar-7000; üümümtəhsil məktəbləri-693; səhiyyə obyektləri-695; avtomobil yolları-800 km., körpülər-160; su kəməri- 2300 km., elektrik xatti-15000 km., meşə sahəsi - 250000 ha., əkin sahəsi-200000 ha., tarixi abidə və muzeylər- 464.** İlkin hesablamalara görə, Azərbaycan Respublikasına **60 mldr. ABŞ dolları** həcmində zərər dəymmişdir.¹⁴¹ Bundan başqa, Azərbaycanın **civa, obsidian və perlit ehtiyatlarının hamisi, tikinti və üzlük materiallarının 35-60 faizi, meşə fondunun 23,8 faizi, su ehtiyatlarının 7,8 faizi və s. işğal olunmuş torpaqların payına düşür.** Burada 2 qorūq və 3 yasaqhq, 3 iri su anbarı da yerləşir.¹⁴²

7.3. Qarabağda erməni separatçı-terrorçu işgal rejimi

Ermənilər Qarabağın işğal olunmasına Dağlıq Qarabağ Muxtar Vilayətində siyasi hakimiyyəti ələ keçirməklə başladılar. Bu məqsədlə onlar qanunu orqanların səlahiyyətlərini mənimsemək üçün tədbirlər gördülər. Bununla onlar öz fealiyyətlərinə üzdenirəq hüquqi onlayn geyindirməyə çalışırdılar. Bu məqsədlə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisi nümayəndələrinin qurultayı adlandırılaraq toplanti keçirdilər. Bu «qurultay» qeyri-qanuni idi. Onun qərarı da obyektiv ola bilməzdi. Cünki vilayətin azərbaycanlı əhalisinin nümayəndələri həmin «qurultaya» dəvət olunmamışdır və orada iştirak etməmişdilər. 1989-cu il avqustun 16-da Milli Şura yaradılmışdı.¹⁴³ Bu şura Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan qoparılması işinə bilavasitə

the forces supporting it. The Armenian supporters' policy of strengthening the Republic of Armenia militarily, supplying it with modern weapons, and making it a reactionary force in the region was aggravated even more. In such a condition, the Azerbaijan Republic signed the Bishkak protocol on May 8, 1994. Successful military operations of Azerbaijani army over Armenian military forces caused a cease-fire in the front in May 12.

In the period of this invasion and war against the Republic of Azerbaijan, Armenia pushed into over **360 km** areas from Azerbaijan borders, invaded **20%** of its territories, and took control of the **198-km** Azerbaijan-Iranian borders from Horadiz town in Fuzuli up to Zangilan. Armenians invaded **2 cities, 1 town and 53 villages** populated by approximately **50,000** Azerbaijanis in the territory of Daghlig Garabagh. Together with the invasions inside Daghlig Garabagh Autonomous Oblast, Armenians captured **890 cities, villages and towns**. The destroyed facilities, occupied planting and forest areas were as follows: **houses – 102,000, public buildings – 7000; secondary schools – 693; public health facilities – 695; motor roads – 800 km; bridges – 160; water pipeline – 2300 km; electric power lines – 15000 km; forests – 250000 ha; arable lands – 200000 ha; historical monuments and museums – 464.** In accordance with initial calculations, the Azerbaijan Republic suffered a loss approximating **60 billion US dollars**.¹⁴¹ In addition, all of the **mercury, obsidian and volcanic glass** reserves of the Republic of Azerbaijan; **35-60 percent of construction and upholstery materials; 23.8 percent of forests and 7.8 percent of water** reserves etc. are in the invaded territories. **Two preserves and 3 sanctuaries**, as well as **3 large water storage facilities** are also located in these regions.¹⁴²

7.3. Armenian separatist-terrorist invasive regime in Garabagh

Armenians began the invasion of Garabagh by taking possession of political power in the Daghlig Garabagh Autonomous Oblast. With this purpose, they took measures aimed at the appropriation of the legal bodies' powers. Thus, they tried to put a so-called legal cover on their activities. For this purpose, they held a gathering called the "Congress of Daghlig Garabagh Autonomous Oblast population representatives." This "congress" was illegal. Its decision also could not be objective. Because, representatives of the oblast's Azerbaijani population were not invited to that "congress" and did not take part in it. A National Council was created on August 16, 1989.¹⁴³ This Council was directly heading the mission of breaking Daghlig Garabagh Autonomous Oblast off from the Republic of Azerbaijan and impeded the legal

rəhbərlik etdi, Təşkilat Komitəsinin fəaliyyətinə mənçilik törətdi. 1991-ci ilin sentyabrında isə oyuncaq «Dağlıq Qarabağ respublikası» yaradılması elan edildi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunu ləğv edərək burada ümumrespublika idarə üsuluna keçməsi həmin qurumun qeyri-qanuniliyini bir daha sübut edir.

Bütün bu proseslər zamanı Ermənistən mövqeyindəki **hiyləgorlik** də aydın nəzərə çarır. O, bir tərəfdən Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edir, digər tərəfdən isə «Dağlıq Qarabağ respublikası» adlanan oyuncaq qurumun beynəlxalq aləmdə tanınmasına çalışır; «Dağlıq Qarabağ respublikası»nda hakimiyət orqanlarına legitim xarakter vermək üçün «seçkiler» keçirilir və s.

«Dağlıq Qarabağ respublikası» mahiyyəti etibarı ilə separatçı-terrorçu işgal rejimidir. Bu rejim, ona bənzər digər rejimlərdə olduğu kimi, Ermənistən və separatçı-terrorçu qüvvələri dəstəkləyən digər dövlətlərin köməyi ilə yaradılan və silahlandırılan hərbi qüvvələrə arxalanır. Bu rejim özünü «Dağlıq Qarabağ respublikası» adlandırdığı halda, faktiki olaraq tarixi Qarabağ torpaqlarının böyük bir hissəsini, yəni Dağlıq Qarabağa daxil olmayan Azərbaycan ərazilərini də işgal altında saxlayır. Təkcə bu fakt Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən kəndələn torpaqların həzirki vəziyyətini kifayət qədər aydın şəkildə ifadə edir.

«Dağlıq Qarabağ respublikası» adlanan oyuncaq rejim yaradılarkən Azərbaycan torpaqları işgal olunmuş, işgal prosesində azərbaycanlılara qanlı divan tutulmuş, soyqırımları törədilmiş, yerli əhalisi zorla qaçqın və köçküne çevrilmiş, beləliklə, bu torpaqlarda etnik təmizləmə aparılmışdır. **Bunun nəticəsində Azərbaycanın işgal olunmuş torpaqlarında ermənilərin monoetnik hakimiyəti bərqərar edilmişdir.** Yeri gəlməkən, vaxtı ilə ermənilər indiki Ermənistən ərazisində – keçmiş Qəribi Azərbaycan torpaqlarında da eyni siyaseti həyata keçirmişdilər.

Diyarın iqtisadi vəziyyəti də qanlı işgal rejiminin acınacaqlı nəticələrini əks etdirir. Dağlıq Qarabağın iqtisadi potensialına zərbə vurulmuş, hələ sovet hakimiyəti dövründə meydana gəlmış erməni mafioz qüvvələri arasında bölüşdürülmüş, Ermənistən xammal bazasına çevrilmişdir. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərindən kəndə işgal olunmuş digər Azərbaycan rayonlarının iqtisadiyyatı daha ağır vəziyyətə düşmüşdür. Mövcud iqtisadi potensial, o cümlədən doğma yurd-yuvasını tərk etməyə məcbur olmuş əhalinin bütün əmlakı qarət edilmiş və tamamilə dağıdılmışdır. Kənd təsərrüfatına yararlı torpaqların becərilməməsi öz təsirini göstərməşdir. «Əkilib-becərilməyən torpaqlarda yabani bitkilər zəngin olduğundan, vəhşi heyvanlar, ...ziyanverici həşəratlar həddən artıq

activity of the Organization Committee. In September 1991, the creation of the fictitious "Daghlig Garabagh Republic" was announced. **The annulment of the status of the Daghlig Garabagh Autonomous Oblast of Azerbaijan and the introduction of an all-republic governance style proves once again the illegality of that organization.**

During all of these processes, the slyness of Armenia's position is striking as well. On the one hand, it was adopting a decision on the annexation of the Daghlig Garabagh Autonomous Oblast to Armenia, on the other hand trying to make the international community admit the fictitious union named "Daghlig Garabagh Republic"; hold "elections" in order to give a legitimate character to the governmental bodies in the "Daghlig Garabagh Republic", etc.

"Daghlig Garabagh Republic" is in essence a separatist-terrorist invasive regime. This regime, like the other regimes similar to it, relies on military forces created with the help of Armenia, as well as other states supporting and supplying with arms separatist-terrorist forces. While this regime calls itself "Daghlig Garabagh Republic", it actually keeps a big part of historical Garabagh lands, that is, the territories not included in Daghlig Garabagh. This fact alone expresses quite clearly the current state of the lands aside the territory of Daghlig Garabagh Autonomous Oblast.

When the fictitious regime called "Daghlig Garabagh Republic" was created, Azerbaijan territories were invaded, Azerbaijani suffered bloody slaughters and genocide. The local population was forcibly driven out of their native lands and became refugees and internally displaced persons; thus, ethnic cleansing, including deportation and killing was conducted in these lands. **As a result of this, the mono-ethnic power of the Armenians was established in the occupied territories of Azerbaijan.** Prior to this, Armenians had implemented the same policy in the current Armenian territory, that is the former Western Azerbaijan lands.

The region's economic state also reflects the miserable results of the bloody invasion régime. The economic potential of Daghlig Garabagh has suffered a heavy blow; it was distributed among the Armenian mafia forces going as far back as during the soviet power, and became a raw material base of Armenia. The economy of other occupied Azerbaijani adjacent regions of the Daghlig Garabagh Autonomous Oblast has fallen into a worse condition. The current economic potential and all forcibly displaced Azerbaijani people's property have been plundered and essentially destroyed. Non-cultivation of arable lands has shown its effect. "Wild animals, ... pests increase greatly, for there are a plenty of wild plants in the unplanted and uncultivated lands. They cause great damage to agriculture, spreading into the surrounding territories, as well as neighboring regions".¹⁴⁴



Prezident İ.H.Əliyev Azərbaycanın istiqlaliyyəti uğrunda və Qarabağ müharibəsində həlak olmuş qəhrəmanların dəfn olunduğu Şəhidlər xiyabanını ziyarət edərkən.



President I.H.Aliyev visits Alley of Martyr where were buried the heroes killed for the independence of Azerbaijan and in Garabagh war.

çoxalır. Onlar ətraf ərazilərə, o cümlədən qonşu rayonlara yayılırlarəq təsərrüfatlara böyük ziyan vurur». ¹⁴⁴

İşgal altındaki torpaqlarda olan azərbaycanlılara məxsus tarixi abidələr (*Xəritə 15*) vəhşicəsinə talan edilmiş və dağıdırılmışdır. Azərbaycan Albaniya dövlətinə aid xristian abidələri saxtalaşdırılaq erməni-qriqorian abidələrinə çevrilir. Müasir erməni vandalizmi dünyanın gözü qarşısında öz işini görməkdədir...

Bir tərəfdən Qarabağda aparılan hərbi əməliyyatlar, digər tərəfdən mövcud işgal rejimi ekologiyaya da ağır zərbə vurmışdır. «Ermənilər hazırda Şuşa mağarası, Şuşanın qala divarları, Şuşada görkəmli Azərbaycan şairi Molla Panah Vaqifin məqbərəsi, Füzulidə Şah Abbas karavansarası, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıllı və s. yaşayış məskənlərində olan mədəni-tarixi abidələri tamamilə dağıtmış, Qarabağ ərazisindəki qədim Alban kilsələrinin silah anbarlarına çevirərək yararsız hala salmışlar. İşgal olunmuş ərazilərdə 43-ə qədər hidrometeoroloji müşahidə məntəqələri məhv edilmişdir ki, bütün bular YUNESKO və Ümumdünya Meteoroloji Təşkilatının prinsiplərinə ziddir». ¹⁴⁵

«Dağlıq Qarabağ respublikası»nın işgal olunmuş ərazilərdən narkotiklərin becerilməsi, istehsalı və transiti kimi istifadə etməsi haqqında Azərbaycanın Avropana Şurası Parlament Assambleyasındaki nümayəndə heyətinin məruzə və çıxışlarında ətraflı məlumat verilmişdir. Bu ərazilərdə beynəlxalq və erməni terror təşkilatlarının bazaları olması haqqında da faktlar mövcuddur. ¹⁴⁶ Ermənilərə məxsus beynəlxalq şirkətlərin Dağlıq Qarabağın separatçı-terrorçu rejimini maliyyəlaşdırması faktı da aşkar olunmuşdur.

Qarabağın işğaldən sonra Ermənistən hər cür şirnikləndirici vasitələrlə həmin torpaqları ermənilərlə məskunlaşdırmaqla yanaşı, daha hiyləgər yollara əl atmağa başladı. Kürd Fəhlə Partiyası (PKK) ilə aparılan danışqlar nəticəsində İraqdan kürdlərin işgal olunmuş ərazilərə köçürülməsi üçün tədbirlər görülməyə başlandı. ¹⁴⁷ 2003-cü ilin aprelində ABŞ və müttəfiq qüvvələrin İraqa qarşı müharibəsi ərefəsi və dövründə orada yaşayan ermənilərin də Qarabağda yerləşdirilməsi ideyası ortaya atıldı. ABŞ Dövlət Departamenti buna ciddi etirazını bildirdi. Kürdlərin İraqdakı mövqeyindəki dəyişikliklər onların Qarabağa köçürülməsi barədə erməni – Kürd Fəhlə Partiyası sövdələşməsini pozdu. Bu, əslində, həmin torpaqların qanuni sahibi olan azərbaycanlıların tarixi hüquqlarının bir daha tesdiqi idi.

Qarabağda separatçı-terrorçu erməni işgal rejimi getdikcə bütün dünyada da etiraz doğurmaqdadır. Təsadüfi deyil ki, beynəlxalq aləmdə böyük qüvvə və təsir vasitələrinə malik olan ermənilər, bütün cəhdərinə baxmayaq, bu oyuncaq qurumun tanınması sahəsində heç bir irəliləyişə nail ola bilməmişlər. Əksinə, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar öz

Historical monuments (*Map 15*) belonging to Azerbaijanis in the occupied territories have been savagely plundered and destroyed. Christian monuments belonging to the Azerbaijan-Alban state are falsified and named Armenian-Grigorian monuments. Modern Armenian vandalism is doing its work in front of the world community's eyes.

The military operations conducted in Garabagh on the one hand, and the current invasion regime on the other, have struck a heavy blow against the ecology. Within these areas and beyond "presently Armenians have fully destroyed the Shusha Cave, Shusha Castle Walls, tomb of the famous Azerbaijan poet Mullah Panah Vagif, Shah Abbas caravansarai in Fuzuli, cultural-historical monuments in Kalbajar, Lachin, Gubadly, Zangilan and other settlements, turned the ancient Alban churches in Garabagh into weapon storages and destroyed them. About 43 hydro-meteorological observation points have been destroyed, which contradicts the principles of UNESCO and the Worldwide Meteorological Organization". ¹⁴⁵

The report of the Azerbaijan delegation to the European Council Parliamentary Assembly provided detailed information about the fact that the "Daghlig Garabagh Republic" uses the occupied territories for drug planting, production and transit. There are facts proving as well that international and Armenian terrorist organizations' bases are located in these territories. ¹⁴⁶ The fact of financing the Daghlig Garabagh separatist-terrorist regime by international Armenian companies has been revealed as well.

After the invasion of Garabagh, Armenia was giving an incentive to settle the armenians in those lands and began to use methods that were even more cunning. Due to the negotiations conducted with the Kurdish Workers' Party, they began to take measures for moving Kurds from Iraq to the invaded territories. ¹⁴⁷ In April 2003, on the eve and during the US led war against Iraq the idea emerged of placing in Garabagh the Armenians living in Iraq. The United States State Department expressed a serious protest against this. The changes in the Kurds' position in Iraq broke the Armenian – Kurdish Workers' Party's agreement regarding the movement of Kurds to Garabagh. This in fact was one more confirmation of the historical rights of Azerbaijanis, the legal owners of those lands.

The separatist-terrorist Armenian regime causes protests in the entire world as time goes on. Not accidentally, the Armenians, having great force and ways of influence in the international world, have not achieved any progress in the field of the recognition of this fictitious state, despite all efforts. On the contrary, several authoritative international organizations have confirmed

sənədlərində Azərbaycan ərazisinin işğalı faktını və Ermənistanın işgalçi-təcavüzkar dövlət, oyuncaq «Dağlıq Qarabağ respublikası»nın isə separatçı-terrorçu rejim olmasını təsdiq etmişdir.

8. ERMƏNİSTAN – AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏ- SİNİN HƏLLİNƏ DAİR: AZƏRBAY- CAN RESPUBLİKASININ MÖVQEYİ

Rusiya imperiyasının Şimalı Azərbaycan ərazisində erməni dövləti yaratmaq siyasətinin reallaşmasına XIX əsrin əvvəllərində başlanmışdır. Ermənistannın Azərbaycana qarşı əsassız ərazi iddialarının tarixi də həmin dövrdən başlanır. Bu siyaset Birinci Dünya müharibəsinin gedişində reallaşdırıldı. 1918-ci ildə Qərbi Azərbaycan torpaqlarında, Cənubi Qafqazda ilk dəfə olaraq, erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərini 29 may 1918-ci il tarixli xüsusi qərarına əsasən **ermənilərin bir siyasi mərkəzi olması xatirinə** onlara güzəşte getdi (*Sənəd 7*). Bu, Cənubi Qafqazda sülh və əmin-amənlilik yaradılması məqsədi ilə atılmış xoşməramlı addım idi. Lakin buna baxmayaraq, ermənilər Azərbaycana qarşı ərazi iddialarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə və Sovet hakimiyyəti illərində bütün kəskinliyi ilə davam etdirdilər. Moskvadan hərtərəfli dəstək alan ermənilər bütün bu dövr ərzində yenicə yaradılmış Ermənistən dövlətinin ərazisini daim Azərbaycan torpaqları hesabına genişləndirdilər. Qərbi Azərbaycanın yerli və mütləq çoxluq təşkil edən əhalisi olan azərbaycanlıların soyqırımları və zorakı deportasiyalar yolu ilə öz ata-baba yurdlarından «temizlənməsinə», bununla da, Ermənistən monoetnik ölkəyə çəvriləməsinə nail oldular. Sovet dövrünün (1920–1991-ci illər) son mərhələsində (1988–1991-ci illər) bu iddialar hərbi-siyasi və açıq tecavüzkarlıq xarakteri aldı. Bu dəfə ermənilər Cənubi Qafqazda (yenə də Azərbaycan ərazisində!) ikinci erməni dövləti yaratmaq yolunu tutdular. Sovet dövləti Ermənistən Azərbaycana qarşı ərazi iddialarına və Dağlıq Qarabağ Muxtar Vilayəti ermənilərinin separatçı-terrorçuluq fəaliyyətinə birmənalı qiymət vermedi, erməni separatçıları və terrorçularının cinayət əməllərinin qarşısını almaq yolu tutmadı. Əksinə, bu məsələ üzrə ikili standarta əsaslanan, problemin mahiyyətinə və onun ədalətli həllinə zidd olan, onu həll etmək məqsədi güdməyən qərarlar qəbul edildi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin 1988-ci il 24 mart, SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 iyun tarixli və b. qərarları bu qəbildən idi.¹⁴⁸ Məhz bunun nəticə-

in their documents the fact of the invasion of Azerbaijan territory, and called Armenia an invasive-aggressive state, and fictitious "Daghlig Garabagh Republic" separatist-terrorist regime.

8. ON SETTLEMENT OF THE ARMENIA-AZERBAIJAN, DAGHLIG GARABAGH CONFLICT: POSITION OF AZERBAIJAN REPUBLIC

The realization of the Russian Empire's policy of creating an Armenian state in the territory of Azerbaijan began in the beginning of the XIX century. The history of ungrounded territorial claims of Armenia against Azerbaijan begins as well from that time. This policy was implemented during the First World War. In 1918, the first Armenian state was created in Western Azerbaijan lands, in the South Caucasus. The Azerbaijan Peoples Republic conceded Iravan city, one of the cultural centers of Azerbaijan, to the Armenians, with the special order dated on May 29, 1918 for them to have a political center (*Document 7*). This was a friendly step taken for the creation of peace and welfare in the South Caucasus. However, despite this, the Armenians continued impudently their territorial claims against Azerbaijan during the rule of the Azerbaijan Peoples Republic and the years of Soviet power. Armenians, receiving all kind of support from Moscow during this period, were constantly expanding the territory of the Armenian state by annexing Azerbaijan lands. They achieved the "clearance" of Western Azerbaijan from Azerbaijanis, local and absolute majority of the population from their ancestral lands through genocide and forced deportations, and thus made Armenia a mono-ethnic country. In the last period (1988–1991) of the Soviet power (1920–1991), these claims acquired a military-political and an openly aggressive character. This time the Armenians took the path of creating a second Armenian state in the South Caucasus (again in Azerbaijan territory!). The soviet state did not provide a fair assessment of Armenia's territorial claims against Azerbaijan and the separatist-terrorist activity of Armenians of Daghlig Garabagh Autonomous Oblast, and they did not reveal the criminal actions of Armenia separatists and terrorists. On the contrary, the decisions that were based on double standards, contradicting the problem's essence and not providing a fair settlement, were adopted regarding this issue. The decisions of the Soviet Union Communist Party Central Committee and USSR Council of Ministers dated on March 24, 1988, of the USSR Supreme Soviet Presidium dated on July 20 etc were just such decisions.¹⁴⁸ Precisely because of this the



1. Cabbar Qaryağdı oğlunun başçılıq etdiyi muğam üçlüyü. 1905-ci il.
2. Şuşa müsiqiciləri Varşavada. 1912-ci il.
3. Muğam üçlüyü: Arif Babayev, Həbib Bayramov, Habil Əliyev.

1. Mugham trio headed by Jabbar Garyaghdy oghlu. 1905.
2. Shusha musicians in Warsaw. 1912.
3. Mugham trio: Arif Babayev, Habib Bayramov, Habil Aliyev

2005-ci ilin aprel ayindan etibarilə "Garabagh - Xanəndələr" adlı albomunun təqdimat mərasimindən qazanılmışdır. Mərasim 8 aprel tarixində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığı ilə keçirilmişdir.

"Qarabağ xanəndələri" albomu "Muğam-ırs" layihəsinin ilk albomudur... Heç də təsadüfi deyil ki, bizim ilk layihəmiz Qarabağ xanəndələrinə həsr olunmuşdur. Biz Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam vasitəsi ilə bütün dünyaya çatdırırıq... Muğam artıq tekce bizim — Azərbaycanın yox, bütün dünyanın sərvətidir. Bizim məqsədimiz muğamı qorumaq, inkişaf etdirmək, muğamın gözəlliyini, onuon dərin fəlsəfəsini geləcək nəsillərə çatdırmaqdır".

Extract from Mrs. Mehriban Aliyeva's speech, UNESCO goodwill ambassador at the presentation ceremony of "Garabagh singers" album (April 8, 2005) in the framework of the "Mugham - Irs" project.

"Garabagh singers" album is the first album of "Mugham - Irs" project... It is not by chance our first album is devoted to Garabagh singers. We bring the bitterness of Garabagh land, the just voice of Azerbaijan to world community's notice via Mugham... Mugham is already not only our Azerbaijan's treasures but the treasures of the entire world culture. Our aim is to protect, develop and deliver the beauty and philosophical intensity of Mugham to future generations"



sində problem SSRİ daxilində həll edilə bilmədi, Dağlıq Qarabağ və onun ətrafında cərəyan edən hadisələr, nəticə etibarilə, SSRİ-nin dağılması faktorlarından birinə çevrildi. Beləliklə, sovet dövlətinin yaratmış olduğu həmin ağır problemin həlli müstəqil Azərbaycan dövlətinə miras qaldı. Lakin bu dövrədə SSRİ-nin dağılması ilə dünya siyasetində yeni geosiyasi durum meydana gəlmışdı. Azərbaycan və Ermənistən nüfuzlu beynəlxalq təşkilatlar üzv qəbul edilməsinə başlanılmışdı. Hər iki respublika 1992-ci il yanvarın 30–31-də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirliyinə (ATƏM; 1995-ci ilin yanvarından Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı—ATƏT), martın 2-de isə BMT-yə qəbul olundu. Belə bir şəraitdə vaxtı ilə sovet dövlətinin inhisarında olan Dağlıq Qarabağ probleminin həlli beynəlxalq xarakter almağa başladı. 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının fəvqəladə iclasında (Helsinki ş.) münaqişənin tənzimlənməsi üçün Minsk qrupu yaradıldı.

1992-ci ilin martından ATƏM və BMT problemin həllində birlikdə fəaliyyət göstərirdi. Ermənistən silahlı qüvvələri 1992-ci ilin mayında Şuşa və Laçını işgal etməklə Minsk qrupunun fəaliyyətini mürəkkəb ləşdirdi, 1993-cü ilin martında Kəlbəcərin işgalı ilə də eyni vəziyyət yaradı. Belə bir şəraitdə BMT-nin 822 sayılı (1993-cü il 30 aprel) qətnaməsi qəbul edildi. Minsk qrupu həmin qətnamənin heyata keçirilməsi üçün təsirli tədbirlər görə bilmədi. Nəticədə Ağdam da işgal olundu. ATƏM-in rolü daha da azaldı, eksinə, BMT bir-birinin ardınca daha üç qətnamə (853, 874, 884) qəbul etdi. ATƏM-in bu vəziyyəti Budapeşt sammitinə qədər (1994-cü ilin sonları) davam etdi.

Qeyd etmək lazımdır ki, Ermənistən–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar beynəlxalq praktikaya uyğun olaraq qapalı şəkilde aparılmış, mətbuat qısa informasiyalarla kifayətlənmişdir. Yalnız Azərbaycan Respublikası Milli Məclisinin Ermənistən–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesinə aid məsələnin müzakirəsinə həsr edilmiş 2001-ci il 23 fevral tarixli iclasında bəzi ciddi açıqlamalar müəyyən aydınlıq yaratmışdır.^[49]

Heydər Əliyev Azərbaycan Parlamentinin həmin iclasındaki çıxışında demişdir: «1992-ci ildə ATƏT-in Minsk qrupu yaranıbdır və Birləşmiş Millətlər Təşkilatı bu məsələni ATƏT-in himayəsinə veribdir. ATƏT də Minsk qrupu və Minsk konfransı yaradıbdır. Minsk qrupuna 12 dövlət daxildir ... Nəhayət, 1994-cü ildə ATƏT-in Budapeşt sammitində biz vəziyyəti dəyişdirdik. Yəni bir az qanuna saldıq... 1994-cü ilin dekabrında Budapeştə biz, birincisi, Minsk qrupunun sədrlik məsələsini müəyyənləşdirdik, ikincisi də, orada ilk dəfə qərar qəbul olundu ki, ATƏT-in sülhməramlı qüvvələri yaranısn və saziş əldə olunarsa, buraya, bizim bölgəyə

problem was not solved within the USSR. Daghhig Garabagh, as well as the events taking place around it finally became one of the factors leading to the collapse of USSR. Thus, the settlement of that problem passed to the independent Azerbaijan state that inherited it as a heavy legacy of the soviet state. However, at that time, a new geopolitical condition appeared in the world politics after the collapse of the USSR. Azerbaijan and Armenia began to become members of authoritative international organizations. Both republics were accepted to the membership of the Conference for Security & Cooperation in Europe (CSCE) (Organization for Security & Cooperation in Europe (OSCE) since January 1995) in January 30–31, 1992 and to UN on March 2. Because of this, the settlement of the problem of Daghhig Garabagh, once a monopoly of the soviet state, began to acquire an international character. On March 24, 1992 the extraordinary meeting of CSCE Council of Ministers (in Helsinki) created the Minsk Group to monitor the conflict.

Since March 1992, CSCE and UN have been operating together for the settlement of the problem. Armenian armed forces invaded Lachin and Shusha in May 1992 thus complicating the Minsk Group's activity; the same situation arose as well with the occupation of Kalbajar on March 1993. After this, the UN adopted resolution #822 (April 30, 1993). The Minsk Group failed to take sufficient measures for the realization of that resolution. Consequently, Aghdam was also invaded. CSCE's role reduced even more, but UN adopted three resolutions (853, 874, 884) one after another. This state of CSCE kept on until the Budapest summit (late 1994).

It should be noted that the negotiations concerning the settlement of the Armenia–Azerbaijan, Daghhig Garabagh conflict were conducted behind closed doors in accordance with international practice, and the press sufficed with brief information. Only some serious elucidations at the meeting of the Azerbaijan Republic Milli Majlis dedicated to the discussion of the peaceful settlement process of Armenia–Azerbaijan, Daghhig Garabagh conflict dated on February 23, 2001 cleared the issue somewhat.^[49]

Heydar Aliyev said in his speech at that meeting of Azerbaijan Parliament: "the OSCE Minsk Group was created in 1992 and the United Nations Organization charged the OSCE with this issue. OSCE created the Minsk Group and the Minsk Conference. The Minsk Group includes 12 states... Finally, in 1994, we changed the situation at the OSCE Budapest summit. By that I mean, we made it fit a little into the law... In December 1994, in Budapest, we first determined the issue of the chairmanship of the Minsk Group; and second, a decision was adopted there for the first time to create peaceful forces of OSCE; and if an agreement is reached, these

hansısa bir ölkənin yox, ATƏT-in sülhməramlı qüvvələri daxil olsun. Biz nəzərdə tuturduq ki, sülhməramlı qüvvələr bu bölgədə marağı olmayan ayrı-ayrı ölkələrin nümayəndələrindən ibarət olacaqdır. Bu da çox əhəmiyyətli bir qərar idi. Biz buna nail ola bildik».¹⁵⁰

1996-ci ilin dekabrında keçirilən Lissabon sammitində də Heydər Əliyevin diplomatik qətiyyəti sayəsində mühüm irəliləyiş əldə olundu.¹⁵¹ Milli Məclisin 2001-ci il fevral tarixli iclasında qeyd olunduğu kimi, Lissabon zirvə görüşü zamanı Azərbaycanın mövqeyi, Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən tanınmış və müdafiə olunmuşdur. Lissabon sammitindən sonra ATƏT-in Minsk qrupunun yeni formatda yaradılması, müvəqqəti də olsa, onun fəaliyyətinə bir canlanma görtüdi.¹⁵²

Bu öz əksini Ermənistən – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təkliflər irəli sürülməsində göstərmişdir. «Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair hərtərəfli saziş» adlanan birinci sənəd 1997-ci il iyun ayının 11-də tərəflərə təqdim olunmuşdur. «Həmin sənəd daha çox paket həll kimi tanınır və bir paketdə birləşdirilən iki anlaşmadan ibarətdir. Anlaşmalardan birincisi silahlı münaqişənin dayandırılmasına, ikincisi isə Dağlıq Qarabağın statusunun müəyənləşdirilməsinə həsr olunmuşdur».¹⁵³ Bu sənədə Ermənistən tərəfi etiraz etdiyindən, 1997-ci il sentyabrın 19-da «Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında» adlı ikinci bir sənəd təklif olunmuşdu. Bu sənəd münaqişənin mərhələli həllini nəzərdə tuturdu. «Mərhələli həll planı digər iki təkliflə müqayisədə Azərbaycan tərəfindən daha məqbul hesab olunmuşdu».¹⁵⁴ Erməni tərəfinin etirazını əsas tutan Minsk qrupu həmsədrleri dekabrın 2-də mərhələli həll planında dəyişiklik etmiş, Dağlıq Qarabağı münaqişə tərəfi kimi tanıtmağa cəhd göstərmişdir. Bununla əlaqədar olaraq, «Azərbaycan həmin versiyani qəbul etmədiyi, yalnız 19 sentyabr tarixli layihə əsasında danışqlara başlamağın mümkün olduğunu bildirdi».¹⁵⁵

1998-ci ilin noyabrında münaqişənin həllinə dair üçüncü bir təklif irəli sürülmüşdür. Bu təklif «ümmumi dövlət» adı ilə tanınır. Həmin təklif mahiyyətə Dağlıq Qarabağı müstəqil dövlətə çevirmek məqsədi güddüyünə və buna görə də Azərbaycanın mənafeyinə zidd olduğuna görə qəbul edilməmişdir. Bundan sonra ATƏT-in Minsk qrupu həmsədrleri heç bir təkliflə çıxış etməmişdir. Bununla yanaşı, Ermənistən – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 1999-cu ilin aprelindən hər iki respublika prezidentlərinin birbaşa dialoqları təşkil olunmağa başlamışdır. Heydər Əliyev Minsk qrupunun təkliflərinə və birbaşa dialoqlara dair məsələyə yekun vuraraq demişdir: «**Aparılan bütün bu danışqlardan, Minsk qrupunun verdiyi təkliflərdən mənə**

peaceful forces of OSCE enter here, to our region, instead of any other country's. We intended that the peaceful forces will be representatives of different states, not having any interest in this region. It was a very important decision. We could achieve this».¹⁵⁰

Due to Heydar Aliyev's diplomatic resolve significant progress was achieved as well at the Lisbon summit held in December 1996.¹⁵¹ As noted in the February meeting of Milli Majlis in 2001, Azerbaijan's position was acknowledged and supported by 53 states of the world, with the exception of Armenia, during the Lisbon summit. The creation of the Minsk Group on a new format following the Lisbon summit brought a certain revival to its activity, though temporarily.¹⁵²

This was reflected in the submission of suggestions for the settlement of the Armenia-Azerbaijan, Daghlig Garabagh conflict. The first document titled "All-round agreement on the elimination of the Daghlig Garabagh conflict" was presented to the sides on June 11, 1997. "That document is mostly known as a packet solution and consists of two agreements united in one packet. The first agreement is dedicated to cessation of the armed conflict, the second – to termination of the status of Daghlig Garabagh".¹⁵³ Since the Armenian side protested against this document, the second document titled "On cessation of the Daghlig Garabagh armed conflict" was suggested on September 19, 1997. This document intended a stage-by-stage settlement of the conflict. "The stage-by-stage settlement plan was considered more admissible for Azerbaijan than the two other suggestions".¹⁵⁴ Cochairmen of the Minsk Group, based on an objection by the Armenian side, made a change to the stage-by-stage settlement plan on December 2 and tried to acknowledge Daghlig Garabagh as a party to the conflict. In regard to this, "Azerbaijan stated that it does not accept that version and the negotiations can be started based on the project dated on September 19 only".¹⁵⁵

In November 1998, a third suggestion was put forward concerning the settlement of the conflict. This suggestion is known as "common state". That suggestion was not accepted for in essence; it was aimed at turning Daghlig Garabagh into an independent state, and therefore, contradicted Azerbaijan's interests. After that, the cochairmen of the OSCE Minsk Group did not submit any suggestion. At the same time, since April 1999, direct dialogues of the presidents of both republics for the settlement of the Armenia–Azerbaijan, Daghlig Garabagh conflict began to be organized. Heydar Aliyev summed up the issue concerning the Minsk Group's suggestions and the direct dialogues saying: "Of all these negotiations conducted and the suggestions made by the Minsk Group it is clear to me that they want to solve the issue

bir şey aydınlatır ki, bunlar Dağlıq Qarabağa müstəqilliyə yaxın bir status vermekle məsələni həll etmək, yaxud da tamam müstəqillik vermək istayırlar. Minsk qrupunun bütün təkliflərindən bu görünür, başqa bir şey yox. Biz də buna razi olmamışq və razi ola bilmərik». ¹⁵⁶ Azərbaycan Prezidentinin mövqeyinə göldikdə, o, aşağıdakı kimi ifadə olunmuşdur: «Azərbaycan Prezidenti indiyə kimi keçirilən bütün danışqlarda konstruktiv mövqe tutaraq problemin digər yollarla deyil, ancaq sülh yolu ilə həll olunmasına tərəfdar çıxməqla yanaşı, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində qarşılıqlı güzəştərlə Dağlıq Qarabağ ermənilərinə dünyada mövcud olan və təcrübədən keçmiş ən yüksək status verilməsinə razi olduğunu bildiril». ¹⁵⁷

Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ probleminin həlli Azərbaycanın elmi, ictimai-siyasi fikrində də geniş yer tutur.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisi zamanı parlaq qələbə qazanaraq, xalqın iradəsi ilə Azərbaycan Respublikasının yeni dövlət başçısı seçilmiş İlham Əliyev bütün sahələrdə olduğu kimi, Dağlıq Qarabağ probleminin həllində də Heydər Əliyev siyasetini davam etdirəcəyini bəyan etmişdir. O, 2003-cü il oktyabrın 31-də keçirilmiş təntənəli andırmə mərasimində demişdir: «*Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Uzun illərdir ki, biz atəşkəs rejimində yaşayırıq. Təəssüflər olsun ki, bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik heç bir nəticə vermir. Biz hələ də ümidirimizi itirmirik. Hələ də ümid edirik ki, həmsədrilər bu məsələ ilə daha ciddi şəkildə, məsuliyyətlə məşğul olacaqlar. Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işgaldən azad olunmalıdır, bir milyon qaçqın və köçküñ öz doğma yurdlarına qayutmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işgal altında qalması ilə barışmayacaqdır. Hami bilməlidir ki, sülh tərəfdarı olmamıza baxmayaraq, mühərribənin yenidən başlanmasmasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir!*»¹⁵⁸

İlham Əliyev prezidentlik fəaliyyətinə başlıdıqdan sonra hakimiyyətinin bütün program müddəalarını, o cümlədən Dağlıq Qarabağ probleminin həllini arxiv şəkildə heyata keçirməyə başladı. Ermənistənla danışqların davam etdirilmesi ilə yanaşı, beynəlxalq teşkilatlarla iş və ikitərəfli əlaqələr sahəsində fəaliyyət dəha da genişləndirildi. Dağlıq Qarabağ məsəlesi BMT Baş Assambleyasına çıxarıldı. İlham Əliyevin Avropa Şurasında Azərbaycan parlamenti nümayəndə heyə-

either by granting to Garabagh a status similar to independence, or granting full independence. This is what appears from all the suggestions of the Minsk Group, nothing else. We have not agreed with this and cannot do this".¹⁵⁶ As to the position of the Azerbaijan President, it was expressed as follows: "Azerbaijan President has taken a constructive position in all the negotiations taking place so far and supported a peaceful settlement of the problem, instead of any other ways. In addition, he stated that he agrees to provide the Armenians of Daghlig Garabagh with the highest status practiced and existing in the world by mutual concessions within the framework of the territorial integrity and sovereignty of Azerbaijan".¹⁵⁷

It should be noted that the settlement of the Daghlig Garabagh problem has been allocated an extensive place in the scientific and sociopolitical view of Azerbaijan.

Ilham Aliyev, who decisively won the presidential elections held in October 15, 2003 and was elected as the new head of Azerbaijan Republic, by the will of Azerbaijani people stated that he is going to continue Heydar Aliyev's policy both in the settlement of the Daghlig Garabagh conflict and in all the other fields. He said at the inauguration ceremony taking place in October 31, 2003: "The Armenia-Azerbaijan, Daghlig Garabagh conflict is the hardest problem for our country. We have been living in an armistice condition for many years. Unfortunately, the activity of the OSCE Minsk Group directly engaged in this issue does not yet yield any results. We still do not lose our hopes. We still hope that the cochairmen will deal with this issue in a more serious and responsible way. This issue must be settled. This problem can be solved only based on several principles and international law standards: Azerbaijan territories must be released from invasion; one million refugees and internally displaced persons must return to their native lands; territorial integrity of our country must be restored. Azerbaijan will never reconcile with this situation, with the invasion of our lands. Everybody should know that we are supporters of peace; that we do not want war to break out again and we do want this issue to be solved peacefully; but despite this our patience is not endless. Azerbaijan will release its own territories at whatever costs".¹⁵⁸

After Ilham Aliyev began his activity as president, he began to consecutively realize all the provisions of the program of his power, including the settlement of the Daghlig Garabagh problem. In addition to the continuation of negotiations with Armenia, the activity in the field of work with international organizations was expanded even more. The Daghlig Garabagh issue was put before the UN General Assembly. Ilham Aliyev's efficient activity that started as head of the Azerbaijan

tinin rəhbəri kimi başladığı səmərəli fəaliyyət onun prezidentliyi dövründə də uğurla davam etdirilir. Azərbaycan Prezidentinin 2004-cü il aprel ayının 29-da Strasburqda çıxışı beynəlxalq aləmdə böyük maraq və diqqətlə qarşılındı. Bütün bunlar Avropa Şurasının 2005-ci ilin yanvarında **Ermənistəni işgalçi dövlət, Dağlıq Qarabağı isə separatçı rejim** kimi tanımmasına mühüm təsir göstərdi (*Sənəd 8, 9, 10*). 2005-ci il yanvar ayının 28-də Azərbaycanın işgal olunmuş Dağlıq Qarabağ ərazisində ermənilərin qeyri-qanuni məskunlaşdırılmasını müəyyən etmek üçün ATƏT-in Faktaraşdırıcı missiyasının fəaliyyətə başlaması da Azərbaycan diplomatiyasının mühüm uğurudur. Dağlıq Qarabağ məsəlesi Azərbaycan Respublikasının beynəlxalq münasibətləri və dövlətlərərə əlaqələrində də vacib yer tutur. Təsadüfi deyil ki, ABŞ dəfələrlə Azərbaycanın ərazi bütövlüyüünü tanıdığını bəyan etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin gərgin fəaliyyətinin nəticəsi olan bu və digər təkzibəilməz faktlar, əldə olunan uğurlar Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində ciddi dönüş yaradığını, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq aləmdə getdikcə daha artıq müdafiə olunduğunu, işgal olunmuş Azərbaycan torpaqlarının geri alınacağı günün getdikcə yaxınlaşdığını sübut edir.

* * *

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan öz sərhədləri daxilində tanınmışdır.

...Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, üstəlik, daha bir erməni dövlətinin mövcud olması mümkün deyildir. Ermənistənin irəli sürdüyü ideyalar bundan ibarətdir ki, guya Dağlıq Qarabağın əhalisi öz müqəddəratını təyin etmək istəyir. Halbuki ermənilər öz müqəddəratını artıq müəyyən etmişlər, onların müstəqil dövləti var – Ermənistan Respublikası. Dünyada ikinci erməni dövləti ola bilməz, deməli, Dağlıq Qarabağın müstəqilliyi yolverilməzdır. Dağlıq Qarabağ tarixən Azərbaycan ərazisidir və o, ancaq yüksək muxtarlıyyət statusuna malik ola bilər.

İlham ƏLİYEV

parliament's delegation to the European Council successfully continues as well during his presidency. The speech of the Azerbaijan President on April 29, 2004 in Strasbourg was met with great interest and attention. All of these played an important role in that the European Council recognized Armenia as an invasive state and Daglig Garabagh as a separatist regime in January 2005 (*Document 8, 9, 10*). On January 28, the beginning of activity of the OSCE Fact Investigating Mission aimed at studying the illegal settlement of Armenians in the occupied territory of Azerbaijan, Daglig Garabagh, is also a significant success of Azerbaijan diplomacy. The Daglig Garabagh issue takes an important place as well in international relations and interstate contacts by the Azerbaijan Republic. Not accidentally, the USA has repeatedly stated that it acknowledges the territorial integrity of Azerbaijan. These and other irrefutable facts, which are the results of the Azerbaijan President Ilham Aliyev's intense activity, as well as the successes achieved, prove that a serious change has taken place in the settlement of the Armenia–Azerbaijan, Daglig Garabagh conflict. Azerbaijan's position is supported even more in the international community, and the day when occupied territories of Azerbaijan will be released is close.

* * *

Daglig Garabagh is an integral part of Azerbaijan. Azerbaijan has been recognized within its established borders.

... The territorial integrity of Azerbaijan is inviolable, in addition, the existence of one more Armenian state is impossible. The ideas put forward by Armenia express that ostensibly the population of Daglig Garabagh wants self-determination. Whereas, Armenians have already determined their destiny, they have an independent state – the Republic of Armenia. A second Armenian state cannot exist in the world, so, the independence of Daglig Garabagh is inadmissible. Daglig Garabagh is a historical land of Azerbaijan and it may have a higher degree of autonomy only.

Ilham ALIYEV


QEYDLƏR-COMMENTS

1. **Sədiyev Ş.** «Qarabağ» sözünün mənası // **Elm və hayat**, 1963, №3.
2. Qarabağın da ilk zamanlar şəhər adı olması fikri vardır. Coğrafiyaşunas-toponimist R.Yüzbaşova görə, Araz çayının qırığında Qarabağ şəhəri olmuşdur. O yazırıdı: «Bu şəhərin XVII əsrin birinci yarısına qədər mövcud olması haqqında dəqiq kartografiq məlumat əldə edilmişdir. XVII əsrin birinci yarısında alman səyyahı Adam Olearinin tərtib etdiyi «Iran səltənəti» adlı xəritədə Qarabağ yaşayış məntəqəsi 39° şimal en dairəsi ilə 82° 20' şərq uzunluq dairəsinin kəsişdiyi nöqtədə göstərilir... Zənn edildiyinə görə, həmin şəhər XVII-XVIII əsrlərdə baş vermiş müharibələr nəticəsində dağılıb mehv olmuşdur». **Yüzbaşov R.** Dağlıq Qarabağ Muxtar Vilayətinin toponimikası // **Azərb. SSR EA Xəbərləri. Yer haqqında elmlər ser.**, 1969, № 2, s. 92
3. R.Yüzbaşov da bu problemə diqqəti çəlb edərək yazımışdır: «Son zamanlarda Azərbaycan toponimikası sahəsində aparılmış işlər nəticəsində «qara»nın bir neçə mənası müəyyən edilmişdir, onlardan biri də «qalın», «six» deməkdir. Buna əsasən, demək olar ki, Araz çayının qırığındaki Qarabağ şəhəri son dərəcə bağlı-bağlılığı olduğundan belə adlandırılmışdır». //yenə orada
4. **Piriyev V.** Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı, 2002, s. 98
5. **Mirzə Camal Cavanşir.** Qarabağ tarixi. Bakı, 1959, s. 11
6. **Hüseynov M. M.** Azıx mağarası. Nəşr ili və səhifə göstərilməmişdir .
7. **Cəfərov Ə.** İnsanlığın sahəri. Bakı, 1994, s.47
8. **Narimanov İ.G.** Kultura drevneishego zemledel'chesko-skotovodchесkogo naseleniya Azerbaydjana (époха энеолита VI-IV tys. do n.e.). Bakı, 1987
9. **Kushnareva K.X.** Некоторые памятники эпохи поздней бронзы в Нагорном Карабахе // **Советская археология**, 1957, в. 27
10. **Novosel'цов А.П.** Краткий очерк политической истории древнего Закавказья // **История крестьянства СССР**, т. 1, М., 1987, с.213
11. **Məmmədova F.** Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı, 1993, s.117
12. **Mahmudov Y.** «Dədə Qorqud kitabı»—xalqın yaratdığı və yaşatdığı tarix // **Dədə Qorqud dünyası**. Bakı, 2004, s. 18–35
13. **Bünyadov Z.** Azərbaycan VII–IX əsrlərdə. Bakı, 1989, s. 85–100.
14. yenə orada, s. 92
15. **Алиев И.** Нагорный Карабах: история, факты, события. Bakı, 1989, c.23
16. Azərbaycan tarixi. Yeddi cilddə. İkinci cild. Bakı, 1998, s.320
17. **Бунятов З.** Государство Атабеков Азербайджана. Bakı, 1978
18. Ганзасарский монастырский комплекс (Историческая справка) // **Изв. АН Азерб. ССР. сер. история, философия, право**, 1988, № 3, с.49-51
19. **Ализаде А.** Социально-экономическая и политическая история Азербайджана XIII—XIV вв. Bakı, 1956; **Piriyev V.** Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə (1316–1360). Bakı, 1978
20. **Piriyev V.** Azərbaycanın tarixi-siyasi coğrafiyası, s. 99
21. **Piriyev V.** Qarabağ XIII–XIV əsrlərdə //«Azərbaycan» qəzeti, 5 noyabr 1989-cu il
22. Azərbaycan tarixi. Yeddi cilddə. Üçüncü cild. Bakı, 1999, s. 41–42
23. Gəncə–Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı, 2000, s. 5
24. yenə orada, s. 8–9, 21
25. yenə orada, s.17
26. **Эзов Г.А.** Сношения Петра Великого с армянским народом. СПб., 1898
27. Gəncə xanlığının tarixi haqqında baxın: **Бабаев Э.** Из истории Гяндженского ханства. Bakı, 2003
28. **Mirzə Camal Cavanşir.** Qarabağ tarixi //**Qarabağnamələr. İki kitabda. Birinci kitab**. Bakı, 1989, s.110–111
29. yenə orada, s.111–112
30. yenə orada, s.114
31. Azərbaycan tarixi. Bakı, 1996, s. 519–520
32. **Əhməd bəy Cavanşir.** Qarabağ xanlığının 1747–1805-ci illərdə siyasi vəziyyətinə dair // **Qarabağnamələr. Birinci kitab**, s. 159
33. **Mirzə Adigözəl bəy.** Qarabağnamə // **Qarabağnamələr. Birinci kitab**, s. 35
34. **Mir Mehdi Xəzani.** Kitabi-tarixi-Qarabağ // **Qarabağnamələr. İki kitabda. İkinci kitab**. Bakı, 1991, s. 109
35. **Mirza Adigözəl bəy.** Qarabağnamə, s. 36–37
36. **Левиатов В.Н.** Очерки из истории Азербайджана в XVIII веке. Bakı, 1948, c. 145
37. **Əhməd bəy Cavanşir.** Qarabağ xanlığının 1747–1805-ci illərdə siyasi vəziyyətinə dair, s.159–160
38. Daha ətraflı baxın: **Мамедова Г.** О походе В. Зубова в Азербайджан 1796 г. Bakı, 2003

39. Акты Кавказской Археографической комиссии. Тифлис, 1868, т.2, с.705
40. **Ибрагимбейли Х.М.** Россия и Азербайджан в первой трети XIX века. М., 1969, с. 79—80
41. Çarizmin Şimali Azərbaycanda inzibati-ərazi bölgülləri haqqında daha ətraflı baxın: **Şükürov K.** Azərbaycan tarixi. Bakı, 1997
42. Полное собрание законов Российской империи. Собр. Второе, т.III, СПб., 1830, № 1794, с.130
43. Договоры России с Востоком: политические и торговые. Собрал и издал **Т. Юзефович**, СПб., 1869, с.58-70
44. Записки А.П. Ермолова. 1798—1826. М., 1991, с.382
45. Описание Карабахской провинции, составленное в 1823 г. Тифлис, 1866; **Xəlilov X.D.** Qarabağın elat dünyası. Bakı, 1992, s.17
46. **Qeybullayev Q.** Qarabağ (Etnik və siyasi tarixinə dair). Bakı, 1990
47. Описание переселения армян аддербиджанских в пределы России. М., 1831
48. **Шавров Н.Н.** Новая угроза русскому делу в Закавказье. СПб., 1911, с. 59—61
49. Кавказский календарь на 1917 г., с. 190—197
50. **Шавров Н.Н.** указ. соч., с. 59—61
51. **Свистаковский Т.** Русский Азербайджан. 1905—1920 //Хазар, 1990, №1, с. 99
52. **Şükürov K.K.** Ermənilərin Azərbaycanda və Osmanlı imperiyasındaki türk genosid tarixinin öyrənilməsi: metodoloji problemlər // **Azərbaycan tarixinin çağdaş problemləri**. Bakı, 2000, s. 166—275
53. **Ordubadi M.S.** Qanlı illər. 1905—1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi. Bakı, 1991; **Mir Möhsün Nəvvab**. 1905—1906-ci illərdə erməni-müsəlman davası. Bakı, 1993
54. **Топчубашев А.М.** Меморандум. Баку, 1993, с. 31—33
55. Собрание узаконений и распоряжений правительства Азербайджанской Республики. 1919, 15 ноября, № 1
56. **Nəsibzadə N.** Azərbaycan Demokratik Respublikası, Bakı, 1990, s. 49
57. **Musayev İ.** Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəzifəyət və xarici dövlətlərin siyasəti (1917—1920-ci illər), Bakı, 1998, s. 131—137
58. yenə orada, s. 224—264
59. **Paşayev A.** Qarabağ bölgələrində erməni vəhşilikləri // **Açılmamış səhifələrin izi ilə**, Bakı, 2001, s. 267—292
60. **Шадунц С.** Карабах // **Бакинский рабочий**, 1922, 21 декабря. К истории образования Нагорно-Карабахской автономной области Азерб.ССР. 1918—1925. Документы и материалы, Баку, 1989, с. 135—137
61. **Скибицкий А.** Карабахский кризис // **Союз**. №7, 1991. Aytıca nəşr, tərcümə. Bakı, 1991
62. **Шадунц С.** указ. соч.
63. **Скибицкий А.** указ. соч.
64. Очерки истории Коммунистической партии Азербайджана. Баку, 1963, с.334
65. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР, с. 41
66. Карабахский вопрос. Степанакерт, 1991, с. 49—51
67. **Кочарли Т.** Необходимое уточнение //**Конфликт в Нагорном-Карабахе**. Сб. Баку, 1990, с. 32—34
68. **Гулиев Д.** Следовать истине, а не амбициям // там же, с.48
69. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР, с. 89; Карабахский вопрос., с. 46
70. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР, с.86—87, 89—90, 88
71. там же, с. 90—92
72. там же, с. 94—95
73. там же, с. 96—97
74. там же, с. 99—101
75. там же, с. 191—194
76. там же, с. 127
77. там же, с. 132—133
78. **Мартиросян Г.** «Образовать из армянской части Нагорного Карабаха автономную область» //**Карабахский вопрос**, с.57
79. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР, с.148
80. там же
81. там же, с. 149
82. там же, с. 149—150
83. там же, с.152—153; Собрание узаконений и распоряжений Рабоче-Крестьянского Правительства АССР за 1923 г. Баку, 1923, с. 384—385
84. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР, с. 154—155
85. там же, с. 165—166
86. там же, с. 268—270; Собрание узаконений и распоряжений Рабоче-Крестьянского Правительства АССР за 1924 г. Баку, 1926, с. 333—335
87. Карабахский вопрос, с.48

88. Двенадцатый съезд РКП (б). Стенографический отчет. М., 1968, с. 487
89. **Наумов В.П., Курина Л.Л.** Завещание Ленина // Историки спорят. Тринадцать бесед. М., 1988, с. 84—121
90. Карабахский вопрос, с.58
91. там же, с. 38
92. К истории образования Нагорно Карабахской автономной области Азербайджанской ССР, с. 241—242
93. **Скибицкий А.М.** Карабахский кризис // Союз, 1991, № 7
94. Гейдаров Н.Г. В горах Зангезура. Баку, 1986, с.3
95. İ.Musayev «Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917—1921-ci illər)» adlı monoqrafiyasının (Bakı, 1998) «Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi prosesi» paraqrafında (s.300—335) bu problemin bəzi aspektlərinə toxunmuşdur.
96. Список населенных мест Азербайджана (по материалам сельско-хозяйственных переписей 1917 и 1921 гг.). Баку, 1922
97. К истории образования Нагорно-Карабахской Автономной области Азербайджанской ССР, с. 165—166
98. там же, с. 174—175
99. Азербайджанская сельско-хозяйственная перепись 1921 г. Итоги по сельским обществам во вновь образованных уездах АССР, Нагорного Карабаха и по тем (основным) уездам, в которых произошли изменения границ. т. III. Вып. XVII. Баку, 1924, с.9
100. Азербайджанская ССР. Административно-территориальное деление. Баку, 1979
101. К истории образования Нагорно-Карабахской Автономной области Азербайджанской ССР, с. 164—166
102. Азербайджанская сельско-хозяйственная перепись 1921г. т. III. Вып. XVII. Баку, 1924
103. **Кочарян Г.А.** Нагорный Карабах. Баку, 1925
104. там же, с.48—51
105. **Хоскинг Дж.** История Советского Союза. 1917—1991. М., 1995, с.337—372. *Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu müəllif Dağlıq Qarabağda baş verən hadisələrin mahiyətini düzgün izah edə bilmir //* Yenə orada, с. 484—486
106. Azərbaycan SSR. İnzibati-ərazi bölgüsü. 1968-ci il iyunun 10-dək olan vəziyyətə görə tərtib edilmişdir. Bakı, 1968; Azərbaycan SSR inzibati-ərazi bölgüsü. Bakı, 1979
107. Демографический ежегодник СССР. 1990. М., 1990, с. 3
108. **Бондарская Г.А.** Рождаемость в СССР (Этнодемографический аспект). М., 1977; **Мамедов К.В.** Нагорно-Карабахская Автономная область // Демографический энциклопедический словарь. М., 1985, с. 266
109. Vaxin: Достижения Советского Нагорного Карабаха за 40 лет в цифрах. Статистический сборник. Степанакерт, 1963; Нагорный Карабах за 50 лет (1923—1973 гг.). Степанакерт, 1974; Достижения Нагорного Карабаха в девятой пятилетке. Степанакерт, 1976 и др.
110. Достижения Советского Карабаха за 40 лет в цифрах, с. 11—12
111. там же, с. 43
112. там же, с. 7
113. Vaxin: Самедзаде З. Нагорный Карабах: Неизвестная правда. Баку, 1995, с. 18—19
114. там же, с. 54
115. Бакинский рабочий, 1988, 24 марта
116. там же, 1988, 11 марта
117. там же.
118. Шагинян М. Нагорный Карабах. М.; Л., 1927
119. Карабахский вопрос, с. 77—78
120. Azərbaycan Respublikası Dövlət Siyasi partiyalar və ictimai hərəkatlar arxiv (ARDSPİHA), f.1,siyahı 169, iş 249, v.7
121. Yenə orada, v.8—42
122. **Нәсəfov B.** Deportasiya. Bakı, 1998, s.39-42; **Исмаилов Э.** Власть и народ. Послевоенный сталинизм в Азербайджане.1945-1953. Баку, 2003, с.294 və b.
123. Paşayev A. Köçürülmə. Bakı, 1995; **Нәсəfov B.** Göst. əsər və s.
124. Карабахский вопрос, с. 9
125. Там же, с. 10
126. **Балаян З.** Очаг. Ереван, 1984
127. Новейшая история отечества. XX век. В 2-х тт., т. 2, М., 1999, с. 352—355
128. Humanite, 18 noyabr 1987-ci il (fransız dilində)
129. «Советский Карабах», 21 февраля 1988 г.
130. **Буниятов З.** Почему Сумгайт // История Азербайджана по документам и публикациям. Баку, 1990, с. 355—363
131. Azərbaycan Respublikası: 1991–2001. Bakı, 2001, s.65—66
132. Нагорный Карабах: разум победит. Документы и материалы. Баку, 1989, с. 304—306
133. Черный январь. Баку-1990. Документы и материалы. Баку, 1990

- 134.** Azərbaycan Respublikasının «Dövlət Müstəqiliyi haqqında Konstitusiya Aktı». Bakı, 1991
- 135.** Xronika HKAO, fevral 1988-fevral 1990. Bakı, 1990
- 136.** Azərbaycan Respublikası. 1991–2001, s.97
- 137.** Genocide Khojaly. 26 february 1992–2002
- 138.** Azərbaycan Respublikası. 1991–2001, s.112, 255
- 139.** Un Security Counsil Resolutions
- 140.** yenə orada, s.113
- 141.** The statistical information about refugees and internally displaced people in Azerbaijan Republic. 1999 year. s. 4,6
- 142.** **Həsənov T.** Ermənistan tərəfindən işgal olunmuş ərazilərin təbii ehtiyatları və ekologiyasına vurulan ziyanlar. **Qarabağ dünən, bu gün və sabah.** Bakı, 2002, s. 170–473; **erо же,** Тяжелые социально-экономические последствия оккупации Арменией территории Азербайджана. Баку, 2004.
- 143.** Советский Карабах, 17 августа 1989 г.; Карабахский вопрос., с. 103—104
- 144.** **Həsənov T.** göst. əsər, s. 172
- 145.** **Hüseyinov S.** Davamlı insan konsepsiyası və işgal olunmuş ərazilərin ekoloji vəziyyəti // **Qarabağ dünən, bu gün və sabah.**, s.162–163
- 146.** **Нурани, Ибрагимов Н.** Оккупированные азербайджанские земли будут заселять ПКК // **Зеркало**, 9 ноября 2000 г.
- 147.** там же
- 148.** Постановление ЦК КПСС и Совета Министров СССР от 24 марта 1988 г. «О мерах по ускорению социально-экономического развития Нагорно-Карабахской автономной области Азербайджанской ССР в 1988—1995 годах»; Постановление Президиума Верховного Совета СССР «О решениях Верховных Советов Армянской ССР и Азербайджанской ССР по вопросу о Нагорном Карабахе» (20 июля 1988 г.) // **Нагорный Карабах: разум победит**, с. 43—51; 153—155 и др.
- 149.** Bu iclasın materialları «Azərbaycan» qəzetiində (2001-ci il 24 fevral) çap olunmuşdur.
- 150.** yenə orada
- 151.** Lissabon sammiti haqqında daha ətraflı baxın: Lissabon sammiti 1996. Bakı, 1997; **Həsənov Ə.** Azərbaycanın xarici siyaseti: Avropa dövlətləri və ABŞ (1991–1996). Bakı, 1998, s. 232–250
- 152.** «Azərbaycan» qəzeti, 24 fevral 2002-ci il
- 153.** yenə orada
- 154.** yenə orada
- 155.** yenə orada
- 156.** yenə orada
- 157.** Azərbaycan Respublikası. 1991–2001, s.260–261
- 158.** «Azərbaycan» qəzeti, 1 noyabr 2003-cü il
- 159.** **Alban kilsəsi** – Dünyanın ilk müstəqil xristian kilsələrindən biri. Azərbaycanın şimalında –Albaniya dövlətinin ərazisində yaranmışdır. Alban kilsəsinin başçıları Romada təsdiq olunurdu. Albaniya öz müstəqilliyini qoruyub saxlamaq üçün Sasani imperiyası və Ərəb xilafəti ilə yanaşı, bu işgalçi dövlətlərin himayə etdiyi erməni-qriqorian kilsəsinə qarşı da mübarizə aparmalı olmuşdur. Ərəb Xilafəti Bizansın nüfuzunu zəiflətməyə çalışdığandan, vaxtı ilə Sasaniların etdiyi kimi, monofititçi erməni-qriqorian kilsəsini müdafiə etdi. Erməni kilsəsi isə Azərbaycan-Albaniya dövlətinə və Alban kilsəsinə qarşı Xilafət işgalçlarının tərefini saxladı və onlardan istifadə etdi. Bununla Alban kilsəsinin erməni-qriqorian kilsəsindən asılı hala düşməsi dövrü başlandı. Azərbaycanın qərb bölgələrinin yerli alban əhalisinin qriqorianlaşdırılmasına da bu vaxtdan başlandı. XIX yüzilliğin əvvəlində Cənubi Qafqazı işgal edən Rusiya imperiyası da erməni-qriqorian kilsəsini himayə etdi. 1836-cı ildə çar Rusiyası tərəfindən Alban katolikosluğu ləğv olundu və Alban kilsəsi erməni-Eçmiədzin katolikosluğuna tabe edildi.
- 160.** **Qriqorian kilsəsi** – xristian kilsələrindən biri. Monofititçi xristian-din teriqətçilərinin Bizans-yunan kilsəsinə qarşı bidətçilik mübarizəsi nəticəsində yaranmışdır. Hakim Bizans kilsəsinə qarşı çıxan monofititçi dini-teriqətçilik baxışlarına əsaslanır. Hakim yunan kilsəsi tərəfində sixidirilan erməni monofititçi xristian teriqətçiləri öz fealiyyət mərkəzlərini Kiçik Asiyannı (Anadolu-nun) şərqinə köçürmüşlər. Burada Bizansa qarşı mübarizə aparan Sasani-İran imperiyasının və Ərəb xilafətinin köməyiňe sığınaraq öz dini-siyasi mövqelərini tədriclə möhkəmləndirməyə nail olara bilmışlər. Sasani hökmədarları və ərəb xəlifərinin köməyi ilə sonralar fealiyyət mərkəzlərini Cənubi Qafqaza – Azərbaycan torpaqlarına keçirmiş və Azərbaycan-Albaniya xristian kilsəsini sixışdırmağa başlamışlar. Elə bu dövrdə də Albaniyanın qərb bölgələrində yaşayan yerli əhalinin qriqorianlaşdırılmasına başlanmışdır. Sasani-İran ağalığı və Ərəb xilafətindən sonra Cənubi Qafqazı işgal etməyə çalışan Rusiya imperiyası da erməni-qriqorian kilsəsinə hərtərəfli köməklik göstərmiş, 1836-cı ildə Alban kilsəsini (katolikosluğunu) ləğv etmişdir. Bununla tarixi Azərbaycan-Albaniya ərazisinin qərb rayonlarında yerli Azərbaycan əhalisinin qriqorianlaşdırılması və erməniləşdirilməsinin başa çatdırılmasına daha əlverişli şərait yaradılmışdır.



- * Xəritələr
 - * Faktlar
 - * Sənədlər
-
- * Maps
 - * Facts
 - * Documents

Xəritə 1
Map 1

Atropatena (e.e. IV - e.e. I əsrlər)
Atropatena (IV B.C. - I A.D. Centuries)



Xəritələr * Maps

*Qarabağ bütün tarixi dövrlərdə
Azərbaycanın ayrılmaz tərkib hissəsi
olmuşdur.*

*Garabagh has been an integral
part of Azerbaijan in all
historical periods.*

Qaynaq: Fazil İ. Atropatena (e.e. IV - e. VII əsr). Bakı, 1992, s. 200.

Xəritə 2
Map 2

Albaniya (e.e. III əsr)
Albania (III c.B.C.)



Qaynaq: Mamedova F. Dž. Politicheskaya istoriya i istoricheskaya geografiya Kavkazskoy Albaniy (III v. do n.e. - VIII v.n.e.). Bakı, 1986, karta 1.

Xəritə 3
Map 3

Qarabağ XIII-XIV əsrlərde
Garabagh in XIII-XIV centuries



Qaynaq: Piriyev V. Azərbaycanın tarixi coğrafiyası. Bakı, 2002, s.104

Xəritə 4
Map 4

Gəncə - Qarabağ əyaləti (1727)
Ganja - Garabagh district (1727)



Qaynaq: Gəncə - Qarabağ əyalətinin müfəssel dəftəri. Bakı, 2000

Xəritə 5
Map 5

Qarabağ xanlığı Azərbaycan xanlıqları sistemində (XVIII əsrin II yarısı)
Garabagh Khanate in the Khanates system of Azerbaijan (II half of XVIII century)



I - Baki xanlığı; II - Dərbənd xanlığı; III - Serab xanlığı; IV - Car-Balakan camaati; V - İlisu sultanlığı; VI - Qazax sultanlığı; VII - Şəmsəddin sultanlığı (Qubali Fətəli xanın (1758-1789) birləşdirdiyi orazalar).

Qaynaq: Piriyev V. Azərbaycanın tarixi coğrafiyası. Bakı, 2002, s.97; həmçinin baxın: İstoričeskaya geografiya Azərbaydzhana. Bakı, 1987, c.137

Xəritə 6
Map 6

Rusiya imperiyasının Şimali Azərbaycan torpaqlarını işgalinin gedişi (1801-1828-ci illər)
The process of occupation of North Azerbaijan territories by Russian Empire (1801-1828)



Qaynaq: Azərbайджанская ССР. М., 1957, с.15

Xəritə 7
Map 7

Qarabağ xanlığı (1805-1822-ci illər) və eyaləti - keçmiş Qarabağ xanlığı
(1822-1840-ci illər) Azərbaycanın inzibati-ərazi bölgüsündə
Garabagh Khanate (1805-1822) and province - former Garabagh khanate
(1822-1840) in the administrative - territorial division of Azerbaijan



Qaynaq: Azərbaycan tarixi. IV cild. Bakı, 2000.

Xəritə 8
Map 8


Qarabağ qazası - keçmiş Qarabağ əyaləti (1840-1846-ci illər) Azərbaycanın inzibati-ərazi bölgüsündə Garabagh uezd - former Garabagh province (1840-1846) in the administrative - territorial division of Azerbaijan



Qaynaq: Azərbaycan tarixi. IV cild. Bakı, 2000.

Xəritə 9
Map 9

Şuşa qazası - keçmiş Qarabağ qazası Azərbaycanın inzibati-ərazi bölgüsündə (1846-1860-ci illər). Shusha uezd - former Garabagh uezd in the administrative - territorial division of Azerbaijan (1846-1860)



Qaynaq: Azərbaycan tarixi. IV cild. Bakı, 2000.

QARABAĞ * GARABAGH

Xəritə 10
Map 10

Şuşa qəzasının torpaqları əsasında yaradılmış Şuşa, Cavanşir, Zəngazur və Qaryagin (Cəbrayıl) qəzaları Azərbaycanın inzibati-ərazi bölgüsündə (1868-1917-ci illər)

Shusha, Javanshir, Zangazur and Garyagin (Jabrayil) uezds created in the lands of Shusha uezd in the administrative - territorial division of Azerbaijan (1868-1917)



Qaynaq: Piriyev V. Azərbaycanın tarixi coğrafiyası. Bakı, 2002, s. 120.

QARABAĞ * GARABAGH

Xəritə 11
Map 11

Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər)
Garabagh in the period of Azerbaijan Peoples Republic (1918-1920)



Qaynaq: Адресъ - календарь Азербайджанской Республики. Баку, 1920.

Хəritə 12
Map 12

Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayatının təşkili
The creation of Daghlig Garabagh Autonomous Oblast inside Azerbaijan SSR



— - границы Елизаветпольской (Гянджинской) губернии

--- границы уездов

- - - границы советских республик

1 - Елизаветпольский уезд

2 - Нухинский уезд

3 - Арашинский уезд

4 - Казахский уезд

5 - Джеванисирский уезд

6 - Шушинский уезд

7 - Зангезурский уезд


8 - Карабахский (Джебраильский) уезд

9 - Нагорно-Карабахская автономная область.

Даунац: Сибций А. Карабахский кризис: Чтобы выйти из тупика, нужно знать прошлое // Союз, 1991, №7

Хəritə 13
Map 13

Qarabağ Azərbaycan SSR-in inzibati-ərazi bölgüsündə (1920-1929-cu illər)
Garabagh in the administrative -territorial division of Azerbaijan SSR (1920-1929)



Xəritə 14
Map 14

Demographic situation in Daghlig Garabagh Autonomous Oblast of Azerbaijan SSR
(due to the result of population census of the USSR conducted in January 12, 1989)



Xəritə 15
Map 15

Qarabağın memarlıq abidələri.
The Architectural monuments of Garabagh



Qaynaq: Əliyev I., Məmmədzadə K. Qarabağın Albani abidələri. Bakı, 1997.

Xəritə 16
Map 16

RESULTS OF ARMENIAN AGGRESSION



Occupied territories of Azerbaijan			
Properties destroyed or damaged			
Settlements and cities	2,000,000	Administrative centers in the occupied territories	200,000
Settlements and cities	1,000,000	Settlements and cities	200,000
Settlements and cities	1,000,000	Administratively dependent districts	200,000
Settlements and cities	1,000,000	Administratively dependent districts	200,000
Settlements and cities	1,000,000	Administratively dependent districts	200,000
Total	4,000,000	Total	800,000

Properties and damage			
Settlements	Properties	Buildings	Infrastructure
Settlements	100,000	Properties	100,000
Properties	100,000	Buildings	100,000
Buildings	100,000	Infrastructure	100,000
Infrastructure	100,000	Total	100,000


The total damage is calculated up to 30 billion USD.

Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edilmiş Azərbaycan rayonları


Regions of Azerbaijan occupied by
Armenian armed forces

- Xankəndi
- Xocalı
- Xocavənd
- Şuşa
- Laçın
- Kəlbəcər
- Ağdam
- Cəbrayıł
- Füzuli
- Qubadlı
- Zəngilan
- Khankandy
- Khojaly
- Khojavand
- Shusha
- Lachın
- Kalbajar
- Aghdam
- Jabrayıl
- Fizuli
- Gubadly
- Zangilan





Qaynaq: THE INFORMATIVE CARTOGRAPHIC REFERRENCE BOOK OF AZERBAIJAN.
Baku, 1999-2000. Səh.116.



Bürünc öküz başı. E.e. IX əsr. Xocalı rayonu.
Bronze bullhead. IX century B.C. Khojaly region.



1.



2.

1. Əsgəran qalası, XVIII asır.
2. Əsgəran qala divarının görünüşü.

1. Asgaran Fortress, XVIII c.
2. View of the Asgaran Fortress wall.



1.



2.

1. Əsgəran qalasının aşağıdan görünüşü.
2. Qala divarının yuxarıdan görünüşü.

1. View of the Asgaran Fortress wall from below.
2. View of the Asgaran Fortress wall from above.



1.



2.

1. Əsgəran qalası, iç tərəfdən görünüş.
2. Qalanın bayır tərəfdən (Şuşa tərəfdən) görünüşü.

1. Asgaran Fortress. View from inside.
2. View of the fortress from outside (from Shusha).




1.



2.

1. Əsgəran qalası.
2. Xankändi Şəhər İcra Hakimiyyətinin binası.


1. Asgaran fortress.
2. Khankandy City Executive Power building.



Diyarşünaslıq muzeyi. Xankəndi şəhəri.

Museum of Regional Ethnography. Khankandy city.






Qaynaq: THE INFORMATIVE CARTOGRAPHIC REFERRENCE BOOK OF AZERBAIJAN.
Baku, 1999-2000. Səh.118.




1. Alban - Amarasi monastırı. IX - XIII asır. Xocavənd rayonu.
2. Ümumi görünüş. Xocavənd rayonu.

1. Alban - Amarasi monastery. IX-XIII c. Khojavand region.
2. General view. Khojavand region.



Alban Amaras monastırı.


Alban Amaras monastery.



Xocavənd rayonundan bir görünüş.

View of the Khojavand region.






Qaynaq: THE INFORMATIVE CARTOGRAPHIC REFERRENCE BOOK OF AZERBAIJAN.
Baku, 1999-2000, Səh.150.



1. Gence qapısı. 1750-ci il. Şuşa şəhəri.
2. Panah xanın qəsri. Şuşa şəhəri.

1. Garja Gate. 1750. Shusha city.
2. Panah Khan's castle. Shusha city.




1


2

1. Şuşa, 1878-ci il. B.Yermakovun çekdiyi fotosu.
2. Şuşa şəhəri dağıdıldıqdan sonra.

1. Shusha. 1878. Photography by B.Yermakov.
2. Shusha city after being destroyed.



1. Panah xanın kitabxanasının interyeri.
2. Panah xan məscidinin interyeri.



Qala divarı.
Castle wall.



Dünyanın en nadir çiçeklerinden olan Xan bulbul çiçayı. Şuşa.

One of the world's rarest flowers - Xan bulbul. Shusha.

1. Gürkemli Azerbaycan şairi, Qarabağ xanının veziri Molla Panah Vəqifin (1717-1797) evinin karşısındaki büstü. Şuşa şəhəri.

2. Molla Panah Vəqifin mazarı.



1.



2.


1. Distinguished Azerbaijan poet, vizier of the khan of Garabagh, Mullah Panah Vagif's (1717-1797) bust in front of his house. Shusha city.

2. Mullah Panah Vagif's grave.



Vaqif poeziya günləri. 1982-ci il iyul. Şuşa şəhəri.

Vaqif poetry days. July 1982. Shusha city.




Molla Panah Vaqifin məqbəresi.

Mullah Panah Vaqif's tomb.



Saatlı məscidi. XVIII əsr. Şuşa şəhəri.

Saatlı Mosque. XVIII c. Shusha city.



Saatlı məscidinin daxilindən görünüş.

View from inside, the Saatli Mosque.




1.



2.

1. Hacıqullar malikanesi. XVIII asır. Şuşa şehrı.
2. İbrahim xanın qızı, Azərbaycan şairası Ağabeyim ağanının (1781-1831) qasrı.

1. Hajigullar Estate. XVIII c. Shusha city.
2. Ibrahim khan's daughter, Azerbaijan poetess Aghabayim Agha's castle. (1781-1831)



1.



2.



3.

1.Qarabağlı Mehdiqulu xanın qızı, məşhur Azərbaycan şairəsi Xurşidbanu Natavanın (1832-1897) mülkü. Şuşa şehrı.
2. Natavanın büstü. 1982-ci il. Şuşa şehrı.
3. Natavanın Şuşamı işgal edən erməni separatçı - terrorçu vandallar tərəfindən gülləbaran edilmiş büstü. Büst hazırda Bakı şəhərində İncəsanat Muzeyindədir.

1.Qarabağlı Mehdiqulu xanın qızı, məşhur Azərbaycan şairəsi Xurşidbanu Natavanın (1832-1897) mülkü. Şuşa şehrı.
2. Natavanın büstü. 1982-ci il. Şuşa şehrı.
3. Natavanın Şuşamı işgal edən erməni separatçı - terrorçu vandallar tərəfindən gülləbaran edilmiş büstü. Büst hazırda Bakı şəhərində İncəsanat Muzeyindədir.

1. Mehdiqulu khan's daughter, famous Azerbaijani poetess Khurshidbanu Natavan's (1832-1897) estate. Shusha city.
2. Natavan's bust. 1982. Shusha city.
3. Natavan's bust destroyed by the bullets of Armenian separatist - terrorist vandals occupying Shusha. The bust is currently in the Museum of Art, Baku city.



1.




2.

1. Şuşa şəhər ehalisinin suya olan tələbatını ödəmək məqsədi ilə Xan qızı Natavanın əkədiridiyi bulaq. 1850-ci il. Şuşa şəhəri.
2. Xurşidbanu Natavanın əkədiridiyi karvansara.

1. The spring laid by the Khan's daughter Natavan in order to supply the Shusha city population with water. 1850. Shusha city.
2. Caravansarai built by Khurshidbanu Natavan.



1.



2.

1. Aşağı Goyher ağa məscidi. 1874-1875-ci illər. Şuşa şəhəri.

2. Gərkəmli Azərbacan şairi Mir Möhsün Nəvəvərin (1833-1916) qəbrsi. Şuşa şəhəri. Cıdır düzü qəbiristanlığı.

1. Ashagy (Lower) Girvar Agha Mosque. 1874-1875. Shusha city.

2. Distinguished Azerbaijan poet Mir Mihşün Nəvəvərin (1833-1916) grave. Shusha city. Jidir (Plain) cemetery.



1.



2.

1. Yuxarı Gövhər ağa məscidi. Suşə şəhəri.
2. Gövhər ağa məscidi. Şimal fasadı. Həyət.



Gövhər ağa məscidi.
Gövhər Agha Mosque.

1. Yuxarı (Upper) Gövhər Agha Mosque. Shusha city.
2. Gövhər Agha Mosque. Northern facade. Yard.



Gövhər ağa mescidi. V.V.Verşaginin
(1842-1904) çəkdiyi şəkil.

Gövhər Ağa Mosque. Picture by V.V.Vershagin
(1842-1904).




Kilsə. 1888-ci il. Şuşa şəhəri.

Church. 1888. Shusha city.



Herbi xadın, artilleriya general-leytenantı, Azərbaycan Xalq Cumhuriyyətinin herbi naziri Səməd bay Mehmandarovun (1857-1931) ev kompleksi.

Military figure, artillery lieutenant-general, War Minister of the Azerbaijan Peoples Republic Samad bay Mehmandarov's (1857-1931) house.




Çöl qala məhəlləsi. Şuşa şəhəri.

Chirli Gala (Castle) quarter. Shusha city.




1.



2.

1. Bestəkar Zülfüqar Hacıbeylinin (1884-1950) evi.
Şuşa şəhəri.
2. Görkəmli Azərbaycan xanəndəsi Xan Şuşinskiniñ
(1901-1979) evi. Şuşa şəhəri.

1. Composer Zufugar Hajibayli's (1884-1950) house.
Shusha city.
2. Distinguished Azerbaijani singer Khan Shushinski's
(1901-1979) house. Shusha city.



Xan evi. Şuşa şəhəri.

Khan house. Shusha city.



1.



2.

1. Qarabağ Fövqələdi komissiyasının sadri, Azərbaycan SSR Xalq O hüquq komissarı və prokuroru olmuş Hüsu Hacıyevin (1897-1931) evi. Şuşa şəhəri.
2. Topkhana meşəsi. Şuşa şəhəri.

1. Chairman of the Garabagh Extraordinary Committee, commissioner and prosecutor of the Azerbaijan SSR People's Justice Husu Hajiyev's (1897-1931) house. Shusha city.
2. Topkhana forest. Shusha city.



Ermanlıların azərbaycanlılara qarşı törətdikləri soyqırımı zamanı dağıdılmış Şuşa şəhərindən görünüşlər.

Views of Shusha city destroyed during the genocide committed by Armenians against Azerbaijanis.



Üzeyir Hacıbeylinin 100 illili münasibeti ilə keçirilen mərasim.
1985-ci il. Şuşa şəhəri.

Ceremony dedicated to Uzeyir Hajibayli's 100th anniversary.
1985. Shusha city.

1. Dünya şöhrəti Azərbaycan bestəkarı, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbeylinin (1885-1948) ev muzeyi. XIX əsr. Şuşa şəhəri.

2. Üzeyir Hacıbeylinin heykeli.

3. Üzeyir Hacıbeylinin Şuşanı işğal edən emməni separatçı -

terörçü vandalları tərəfindən gülləbaran edilmiş büstü.

Büst hazırda Bakı şəhərində İncəsənət Muzeyindədir.

1. World-famous Azerbaijani composer, founder of the first opera in the East Üzeyir Hajibayli's (1885-1948) home museum. XIX c. Shusha city.

2. Uzeyir Hajibayli's statue.

3. Uzeyir Hajibayli's bust shot by the Armenian separatist-

terrorist vandals occupying Shusha. The bust is currently

in the Museum of Art, Baku city.



1.



2.



3.

1. Dünya şöhrəti Azərbaycan bestəkarı, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbeylinin (1885-1948) ev muzeyi. XIX əsr. Şuşa şəhəri.

2. Üzeyir Hacıbeylinin heykeli.

3. Üzeyir Hacıbeylinin Şuşanı işğal edən emməni separatçı -

terörçü vandalları tərəfindən gülləbaran edilmiş büstü.

Büst hazırda Bakı şəhərində İncəsənət Muzeyindədir.

1. World-famous Azerbaijani composer, founder of the first opera in the East Üzeyir Hajibayli's (1885-1948) home museum. XIX c. Shusha city.

2. Uzeyir Hajibayli's statue.

3. Uzeyir Hajibayli's bust shot by the Armenian separatist-

terrorist vandals occupying Shusha. The bust is currently

in the Museum of Art, Baku city.



1.



2.



3.

1. Azərbaycan vokal sanatının banisi, dünya şöhrəti müğənni Bübülin (1897-1961) ev muzeyi. Şuşa şəhəri.
2. Bübülin büstü.
3. Bübülin Şuşanı işğal edən erməni separatçı - terrorçu vandalları tərəfindən gülləbaran edilmiş büstü. Büst həzirda Bakı şəhərində İcasiət Muzeyindədir.

1. Founder of the Azerbaijan vocal art, world-famous singer Bulbul's (1897-1961) home museum. Shusha city.
2. Bulbul's bust.
3. Bulbul's bust shot by the Armenian separatist-terrorist vandals occupying Shusha. The bust is currently in the Museum of Art, Baku city.






Qaynaq: THE INFORMATIVE CARTOGRAPHIC REFERENCE BOOK OF AZERBAIJAN.
Baku, 1999-2000. Sah.124

Alban Aghoglan mabedi. IX esr. Laçın rayonu.

Alban Aghoglan temple. IX c. Lachin region.




Ağoğlan monastr kompleksi.

Aghoghian monastery complex.




Ağoglan monastırının daxilindən görünüşlər.

Views from inside the Aghoghlan monastery.



Damirovlu pir mabedi. XI əsr. Laçın rayonu, Qanşıqlar kəndi.

Damirovlu sacred temple. XI c. Garishiglar village, Lachin region.



1.



2.



1. Malik Ajdar tomb.

2. Ancient cemetery, Jijimli village, Lachin region.



3.



2.

Alban məbədi. XV esr. Laçın rayonu. Mirik kəndi.

1. Axa divarının görünüşü.

2. Giriş qapısı.


3. Məbedin daşlaşan üzərində döyülmüş qədim Alban naxışları.

Alban temple. XV c. Mirik village, Lachin region.

1. View of the back wall.


2. Entrance door.

3. Ancient Albanian patterns engraved on the temple's



Minkənd çayı üzerinde tikilmiş ikitəğli köprü. XV əsr. Laçın rayonu, Minkənd kəndi.

Two-arch bridge built over the Minkand river. XV c. Minkand village, Lachin region.



Məbed. XV əsr. Laçın rayonu, Minkənd kəndi.

Church. XV c. Minkand village, Lachin region.




Uşaq qalası. XV əsr. Laçın rayonu, Quşçu kəndi.

Ushag (Child) Castle. XV c. Gushchu village, Lachin region.



Tarixi abida. Laçın rayonu, Quşçu kəndi.

Historical monument. Gushchu village, Lachin region.



Qoç başı abideleri. Sanduga. XVI asr. Laçın rayonu, Zabux kəndi. Sümüklü və Xallanlı qəbiristanlıqları.

Ram's head monuments. Sanduga. XVI c. Zabukh village, Lachin region. Sumuklu and Khalanli cemeteries.




1.




2.

1. Qarasaggal türbesi. XVI asr. Laçın rayonu, Ərikli kəndi.
2. Birtağı köprü. XIX asr. Laçın rayonu, Seyidlar kəndi.


1. Garasaggal sepulcher. XVI c. Arikly village, Lachin region.
2. One-arch bridge. XIX c. Seyidlar village, Lachin region.



QARABAĞ * GARABAGH 193



Şan Aşığın (XVII asır) abidəsi. Laçın rayonu, Gülebird kəndi.
Sari Ashug's (XVII c.) monument. Gulerbird village, Lachin region.



Həmzə Sultan sarayı. 1761-ci il. Laçın rayonu, Soltanlılar (Hüsülü) kəndi.


Hamza Sultan palace 1761. Soltanlar (Husulu) village, Lachin region.



1.



2.




2.



1. Qədim qəbiristanlıq daşları. Laçın rayonu, Gülebird kəndi.
2. Laçın rayonu, Bozlu kəndi. Ermeni işğalından əvvəl.

1. Old cemetery stones. Gulerbird village, Lachin region.
2. Bozlu village, Lachin region. Before the Armenian invasion.



Qaynaq: THE INFORMATIVE CARTOGRAPHIC REFERENCE BOOK OF AZERBAIJAN.
Baku, 1999-2000. Sah.110

Daldagın yamaclarında qayaüstü təsvirlər. Tunc dövrü.
E.e. IV - II minilliklər. Kalbəcər rayonu.

Rock paintings on the Dalidagh mountain slopes. The
Bronze Age. IV-II millennia BC. Kalbajar region.



1.




2.

Alban Genceşər monastırı. 1238-ci il. Kelbecer rayonu, Vanglı kəndi.
1. Aşağıdan görünüş.
2. Yuxandan görünüş.

Alban Ganjasar monasteriy. 1238. Vanglı village, Kalbajar region
1. View from below.
2. View from above.

Genceşər monastırı.
1. Şərq qülləsi.
2. Qüllə divarlarında işlənmiş qədim albanlara məxsus naxış va elementlər.

Ganjasar monasteriy.
1. Eastern tower.
2. Ancient Alban patterns and elements engraved on the Tower walls.



2.



1.



2.


1. Tərtər çayı sahilində Albən Xudavəng monastır kompleksinin ümumi görünüşü. XIII-XVII əsrlər. Kəlbəcər rayonu.
2. Xudavəng monastırından bir görünüş.

1. General view of the Alban Khudaveng monastery complex on the Tartar river bank. XIII-XVII c. Kalbajar region.
2. View of Khudaveng monastery.



Leх qalası. XIII-XIV əsrlər. Kelbecər rayonu, Qanlıkənd kəndi.

Leх Castle. XIII-XIV c. Ganlıkənd village, Kalbajar region.



Leх qalasından bir görünüş.

A view of the Leх Castle.




1. Görkəmli Azərbaycan şairi Səmed Vurğun, yazıçı Süleyman Rahimov, Aşıq Şəmşir və b. İstisu. 1955-ci il. Kalbəcər rayonu.
2. İstisu kurort kompleksi. Kalbəcər rayonu.

1. The famous Azerbaijan poet Samad Vurgun, writer Süleyman Rahimov, Ashug Shamshir and others in Istsu. 1955. Kalbajar region.
2. Istsu resort complex. Kalbajar region.




Tarix Diyarşunaslıq Muzeyi. Kalbəçər.

Museum of Historical Regional Ethnography. Kalbajar.





Kalbəçər erməni işğalından əvvəl. 1993-cü il.

Kalbajar before the Armenian invasion. 1993.








Qaynaq: THE INFORMATIVE CARTOGRAPHIC REFERENCE BOOK OF AZERBAIJAN.
Baku, 1999-2000. Səh. 54.

Qutlu Musa türbesi. 1314-cü il. Ağdam rayonu, Xaçın-Derbəd kəndi.

Gutlu Musa tomb 1314. Khachin-Darbad village, Aghdam region.




Türbenin fasadından fragment. Ağdam rayonu. Xaçın-Dərbəd kəndi.

A fragment of the tomb's facade. Khachin-Darbad village, Aghdam region.




Türba. Ağdam rayonu.

Tomb. Aghdam region.



Məqbərə. XIV əsr. Ağdam rayonu, Kəngərlı kəndi.

Tomb. XIV c. Kangarly village, Aghdam region.



Panah xanın Şəhbulaqda tikdirdiyi qəsr.
1. Ünnüni görünüşü.
2. Bərpədən sonra.

The castle built by Panah khan in Shahbulag.
1. General view.
2. After restoration.



Panah xanın qalası etrafında salınmış müasir tipli istirahət düşərgəsi. Şahbulag, Ağdam.

The modern resort camp built around Panah Khan's castle.
Shahbulag, Aghdam.



1.



2.

1. Panah xanın imarəti. XVIII əsr. Ağdam.
2.Qarabağ xanı Panah xan və Mehdiqulu xanın məqbərələri.
Xurşidbanu Nətəvərin qəbirüstü abidəsi.

1. Panah Khan's palace. XVIII c. Aghdam.
2. Garabagh khans; Panah Khan's and Mehdiqulu Khan's
tombs. Khurshidbanu Natavan's grave tomb.



1.





2.

onu.
1. Khan Şuşinski adına Müğam məktəbi.
2. Qəbirüstü abida. XVIII əsr. Ağdam rayonu.




Mescid. 1868-1870-ci illər. Memar Karbalayı Safixan Qarabağı (1817-1910). Ağdam şəhəri.

Mosque. 1868-1870. Architect Karbalayi Safikan Garabaghi (1817-1910). Aghdam city.



1. Çay evi, Ağdam, 1992-ci il.
2. Çay evi erməni işğalından sonra, 1993-cü il.

1. Tea-house, Aghdam,
2. Tea-house after armenian invasion.



Gülablı istirahət zonası.

Gülablı resort zone.



1.



2.

1. Gülablı dağları. Ağdam rayonu.

2. Gülablı istirahət mərkəzindən bir görünüş.

1. Gulablı mountains. Aghdam region.

2. A view of Gulablı resort center.



Daş heykel. Ağdam rayonu, Boyahmedli kəndi.

Stone monument. Boyahmedly village, Aghdam region.



1.



2.

1. Cörək muzeyi. Ağdam rayonu.

2. Ağdam şəhərindən bir görünüş.

1. Bread museum. Aghdam region.


2. A view of Aghdam city.





Seyid Lazim Ağanın məqbarəsi. Ağdam rayonu,
Çəmənli kəndi.

Seyid Lazim Agha's tomb. Aghdam region, Chamanly village.







Qaynaq: THE INFORMATIVE CARTOGRAPHIC REFERENCE BOOK OF AZERBAIJAN.
Baku, 1999-2000. Səh. 108.



Azərbaycanın Cənub və Şimalını birləşdirən, Araz çayı
üzəndəki məşhur on bir və on beş aşırımlı Xudafərin
körpüleri.

The famous eleven and fifteen arch Khudafarin Bridges on
Araz River connecting South and North of Azerbaijan .




Xudafarin köprülerinden fragmentler.


Fragments from Khudafarin Bridges.



Xudafarin köprülerinden fragməntlər.

Fragments from Khudafarin Bridges.

Diridag dağında Qız qalası. XIII əsr. Cəbrayıl rayonu.
Maiden Tower in Diridagh Mountain. XIII century. Jabrayil region.



QARABAĞ * GARABAGH 237



Türbe. XIII - XIV asrlar. Cəbrayıl rayonu, Dağtumas kəndi. Tomb. XIII-XV centuries. Daghtumas village, Jabrayil region.



Türbelər. Cəbrayıl rayonu.


Tombs. Jabrayıl region.



Sekkizgusal türba. XVII əsr. Cəbrayıl rayonu, Xudayarlı kəndi.

Eight corner tomb. XVII century. Khudayarly village, Jabrayil region.





Qaynaq: THE INFORMATIVE CARTOGRAPHIC REFERENCE BOOK OF AZERBAIJAN.
Baku, 1999-2000. Səh. 78.



Mir Əli türbəsi. XIV əsr. Füzuli rayonu, Aşağı Veysallı kəndi.

Mir Ali tomb. XIV century. Ashaghi Veysally village, Fizuli region.



Türbe. Füzuli rayonu, Əhmədalılar kəndi.

Tomb. Ahmadalilar village, Fizuli region.



Şeyx Babi türbəsi. XIII əsr. Füzuli rayonu, Babi kəndi.

Sheykh Babi tomb. XIII century. Babi village, Fizuli region.



Türbe. Füzuli rayonu, Əhmədalılar kəndi.

Tomb. Ahmadalilar village, Fizuli region.



1.



2.


1. Şeyx Babi Yaqubi türbəsi yanındakı hamamin şərqdən görünüşü. Füzuli rayonu, Babi kəndi.
2. Şeyx Babi Yaqubi türbəsi yanındakı hamamin qərbdən görünüşü. Füzuli rayonu, Babi kəndi.

1. View from East of the bath-house near Sheykh Babi Yaqoubi tomb, Babi village, Fizuli region.
2. View from West of the bath-house near Sheykh Babi Yaqoubi tomb, Babi village, Fizuli region.



Baş daşları:
1. Peri xanımın baş daşı.
2. Huru xanımın baş daşı.

Tomb stones.
1. Pari Khanim's tomb stone.
2. Huru Khanim's tomb stone



1.



2.

1. Türbe, Füzuli rayonu, Öhmədəllər kəndi.
2. Cəlil türbəsi. 1889-1890. Şimal tərəfdən görünüş.

1. Tomb. Ahmadalilar village, Fizuli region.
2. Jallı tomb. 1889-1890. View from North, Fizuli region.



1.



2.

Karvansara. XVII əsr. Füzuli rayonu, Qarğabazar kəndi.

1. Yuxarıdan görünüşü.
2. Ümumi görünüşü.

Caravansarai. XVII century. Garghabazar village, Fizuli region.

1. View from above
2. General view.




Ermeni terrorcuları işgal etdikleri öralzilorda Azerbaycan qəbiristanlıqlarını bu hala salıblar.

1. Şükürbeyli kənd qəbiristanlığı (İşğaldan sonra).
2. Bahmanlı kənd qəbiristanlığı (İşğaldan sonra).

Armenian terrorists destroyed the Azerbaijani cemeteries in occupied territories.

1. Shukurbayly village cemetery (after invasion)
2. Bahmanlı village cemetery (after invasion)





Qaynaq: THE INFORMATIVE CARTOGRAPHIC REFERENCE BOOK OF AZERBAIJAN.
Baku, 1999-2000. Səh. 96.

Türba. XIV əsr. Qubadlı rayonu, Dəmirçilar kəndi.

Tomb. XIV century. Damirchilar village, Gubadly region.



Mescid. XVIII əsr. Qubadlı rayonu, Məmər kəndi.

Mosque. XVIII century. Mamar village, Gubadly region.




Türba. XVII əsr. Qubadlı rayonu, Gürçülü kəndi.

Tomb. XVII century. Gurjulu village, Gubadly region.




Qoç başı abideleri. Qubadlı rayonu.



Rams head monuments. Gubadly region.



Daş abida. Qubadlı rayonu.

Stone monument. Gubadly region.





Qaynaq: THE INFORMATIVE CARTOGRAPHIC REFERENCE BOOK OF AZERBAIJAN.
Baku, 1999-2000. Səh. 166.

Türbe. Zəngilan rayonu, Məmmədbeyli kəndi.


Tomb. Mamadbayly village, Zangilan region.



Sakkizguseli türbe. 1304-1305. Zəngilan rayonu,
Məmmədbaylı kəndi.




Eight corner tomb. 1304-1305. Məmmədbaylı village,
Zəngilan region.



Qala divarı. Zəngilan rayonu.

Castle wall. Zangilan region.





Ermənistanın törətdiyi
XOCALI SOYQIRIMI
26 fevral 1992-ci il

KHOJALY GENOSIDE
committed by Armenia
in 26 February 1992













ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI TERROR AKTLARI

TERROR ACTS AGAINST AZERBAIJAN CONDUCTED BY ARMENIAN

TERROR AKTLARININ XRONİKASINDAN FROM THE CHRONOLOGY OF THE TERROR ACTS

1989

16 sentyabr — "Tbilisi - Bakı" sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.

1990

10 August — Tbilisi - Ağdam passenger bus was exploded, 20 killed, 30 wounded.

1991

30 May — Moscow-Baku passenger train near the Khasayurd station of the Daghstani Republic, Russian Federation was exploded, 11 killed and 22 wounded.

31 July — Moscow-Baku passenger train near the Temirtau station of the Daghstani Republic was exploded, 16 killed, 20 wounded.

1992

8 January — 25 killed and 88 wounded due to the act of terror committed in the sea Ferry-boat carrying passengers from Turkmenistan by the Krasnovodsk (current Turkmenbashi) city) Bakı route.

1993

28 February — Kislovodsk-Baku passenger train was exploded near the Gudermes station in the territory of Northern Caucasus, Russia, 11 killed and 18 wounded.

2 July — passenger train wagon at the Baku railway station was exploded, and it caused huge financial damage to the country.

1994

1 February — Act of terror was committed in the Kislovodsk-Baku passenger train at the Baku railway station, 3 killed and 20 wounded.

9 February — Goods wagon standing on the reserve road at the Khudat station of Azerbaijan was exploded, and it caused huge financial damage to the country.

1 March — 14 killed and 49 wounded as a result of the explosion committed in the "January 20" station of the Baku Metro.

13 April — Moscow-Baku passenger train was exploded near the "Daghstanskiye ognı" station of the Daghstani Republic, 6 killed, 3 wounded.

3 July — An explosion was committed in the power-driven train in between the "28 May" and "Gənclik" stations of the Baku Metro, 14 killed and 54 got different types of injuries.

16 sentyabr — "Tbilisi - Bakı" sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.

10 avgust — "Tbilisi - Ağdam" sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır.

30 may — Rusiya Federasiyası Dağıstan Respublikasının Xəsəyyurd stansiyası yaxınlığında "Moskva - Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.

31 iyul — Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında "Moskva - Bakı" sərnişin qatarı partladılmış, 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

8 fevral — Türkmenistandan Krasnovodsk (indiki Türkmenbashi şəhəri) - Bakı marşrutu ilə sərnişin dayanı dəz bərəsində törədilmiş terror aktu nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.

28 fevral — Rusiyanın Şimali Qafqaz arazisində Quderme stansiyası yaxınlığında "Kislovodsk - Bakı" sərnişin qatar partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

2 iyul — Bakı dəmir yolu vağzalında sərnişin qatarının vəqonu partladılmış, dövlət külli münqərdə maddi ziyan doğmuşdır.

1 fevral — Bakı dəmir yolu vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında terror aktu törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

9 fevral — Azərbaycannı Xudat stansiyasında etibarlı yolda dayanın yüksək vəqonu partladılmış, dövlət külli münqərdə ziyarətçi vəzifələri.

10 fevral — Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında törədilmiş partlaysına nüccəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır.

13 aprel — Dağıstan Respublikasının "Dağıstanskiye Ognı" stansiyası yaxınlığında "Moskva - Bakı" sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

3 iyul — Bakı Metropoliteninin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarında partlaysı törədilmiş, 14 nəfər həlak olmuş, 54 nəfər müxtəlif dərəcəli bodan xəsarəti almışdır.









**Ermənistanın Azərbaycana
qarşı işgalçi müharibəsi
və terror aktlarının yaratdığı
HUMANİTAR FƏLAKƏT**

**HUMANITARIAN CATASTROPHE
caused by Armenian invasive
war and terror acts
against Azerbaijan**

















Sənədlər

Documents

№ 1.

— 302 —

¶ 311.

1704, майю 16-ы. Высочайше грамота ее императора

СИГИЗМОНДА, князя 17 лет, герцога польского и величайшего князя ливонского и воеводы курляндского и эзельского, из рода Ярославичей, Герцога Бранденбургского, князя померанского, герцога кашубского и пр.

[Запись князя Михаила Петра Герцога, Генерал-адъютанта, Канцелярии Генерал-квартирмистра, в Польши, в Бранденбурге, в Курляндии]

Высочайшему патримонию Вашему в честнейшем роде бывшему Альбрехту фон Штольбу, в звании капитана пехоты и гардемарина, а также члену Адмиралтейства империи Иоанну Фридрихову генералу, в отставке.

Объясняю вам, что Ваше высочайше грамота, что Вы через спорожников стоящих подле Вашего стола в Курляндии Членам вашему патримонию, в это время проходили вдоль границы в местах военных, где Вы имеете от своего в чине капитана за служение Вашему патримонию привилегии и для защиты и поддержки которых

королем предложен польско-литовский Гданьск герцогом привилегии, и Гданьской королевской, раздел обеих земель Польши, где Вы

и генерал-адъютант курляндского замка для всех привилегий и земельских от權利 имеют. И потому Вы можете Адмиралтейство корабль раз

привилегии, не поддаст Вашему землемерию, так как Вы

и Адмиралтейство корабль раз привилегии, не поддаст Вашему землемерию, так как Вы

и Адмиралтейство корабль раз привилегии, не поддаст Вашему землемерию, так как Вы

— 303 —

и Адмиралтейство корабль раз привилегии, не поддаст Вашему землемерию, так как Вы

[Запись Генерал-адъютанта Михаила Петра Герцога]

Ладислава Генерал-адъютанта.

Слово прошу: Высочайше грамоты сии не подвергните никакому

изменению, ибо они есть письма императора и императрицы, и приведены из земли Польши. Высочайшее императорское письмо

Источник: Эзопф Г.А. Сношения Петра Великого армянским народом. СПб., 1898, док. № 255, с. 392-393; док. № 257, с. 394-395; док. № 259, с. 396-397.

3-2017

1724, подъ №-ю. Всюкой разъ вѣстъ вѣдти къ пра-
зданію пасхѣ, ѿѣтъ удѣлъ земль до погоды Апрѣль
и ѿѣтъ вѣдти пасхѣ вѣдомої.

R. Fries

Позже народ Арменской Империи, под Моголей и турецкими Султанами и въ Наполеоновскую эпоху привнесли многосторонние изменения, которые разделили ее на множество племен, что подняло въ этот Армянский народ мысль о Геноциде и въ Министерстве пребудутъ, то множество отрядовъ или племя изъ горныхъ, лишилъ ихъ пропитания, изъ Гянджа въ Министерство лежатъ, где они поклоняются и просятъ, изъбранные въ дипломаты имена, тѣмъ изъ которыхъ имена, и изъ пропитания ушли изъ жизни, а старые тѣмъ имена и

- 100 -

зупинити спорання і заспокоїти та навіть знищити поранену, щоб отримати звільнення від залежності від наркотиків, може лише Аристотельська народна медицина.

[Illustration: A small, faint sketch of a landscape or map, possibly a title page or endpaper illustration.]

Лицей Островит.

[Парламент из уважения к Болгарии, из Дорбогату, из привилегий Святого Престола, который заслужил парламент Аргентину.]

На Башк., на казахском языке: *Однажды вчера на горе, там* — это Башк. и на Сибирском языке, тоже известном, в чём пропись.

Відповісти, що пішовши в кінотеатр Інтер: Старт відповідь

и Дорогой, таинъ въ немъ, при этомъ лежатъ, въ изъбранныхъ.

卷二

1724, місяць 10-ти. Благодатний роз'їзд генерал-майору Матвієнку
в проміжок Дніпро въ постепенъ въ проміжківъ відстань, пристягъ въ
занесені въ землі въ позиції та удачливъ виступахъ.

[1728 г., когда ей 10 лет, открылась эта вторичная форма болезни руки, за подозрением заболевания рукой вспомогательной руки, из Генерал-губернаторства Шампань складывалась следующая картина:]

Въ этотъ часъ про избранія посыпаласъ спиртъ настурію чистую, щобъ не землю обривъ старые листы драконъ въ другомъ, заспѣхъ прийти за Глазомъ и Шмелькомъ для излеченья. А таѣшь драконъ въдругъ прийдъ самъ наришъ спиртъ настурію и донесъ, что драконъ Барбосъ въ Нашій крепості малинъ есть то Наше пріяніе, такъ же що въ виноградникахъ перенесъ пріяніе здѣшніемъ да виноградъ спасъ помидоръ, за консервъ въ пріяніи пріяніе. Но поюю помидоръ, но въ стаканѣ пріяніе погодиши заіти, а въ Нашемъ пріяніи (Въ 255—Въ 264) въ обіцянкахъ чи Нашемъ виноградѣ пріяніемъ, ахахъ же въ 19 Наше перенесъ пріяніе разъ мозгъ прібрзгъ, якъ погорѣлъ, про сухъ помидоръ кію.

жна приступ, як твої відмінні, про яких писавши вище.
І що ж від Альбіні до Гілена, Мандрієв, від Багу то від Дорфмана
чи з другого томині Наші шкільни пригоди, то піднімати їх прися-
жного в історії місця чи претензій міжнар., то скончі разом з ними,
удалося яким да чим помічти, отшукати місця їх терпіння в історії тѣ
перегородок і поземок, якісь пугачі, чапаки і хіли, чи піднімати гла-
вний преступник як на похороні, якіх поганіше сидіти в яких-небудь


— 10 —

также в изогнутом виде можно вынуть из пистолета снаряда, не вынимая при этом самой ракеты.


[Лялька грає Гамлета]

Андрей Степанов].

№ 2.



Куракчайский договор от 14 мая 1805 г.
Источник: АКТЫ собранные Кавказской Археографической комиссией. Архив Главного Управления Наместника Кавказского. т. II. Под ред. А. Берже. Тифлис, 1868.



the following day. The author had been invited to speak at a meeting of the Royal Society of Canada in Ottawa, Ontario, and had accepted the invitation. He had also been invited to speak at a meeting of the Canadian Institute of Mining and Metallurgy in Montreal, Quebec, and had accepted that invitation. He had also been invited to speak at a meeting of the Canadian Institute of Mining and Metallurgy in Vancouver, British Columbia, and had accepted that invitation. He had also been invited to speak at a meeting of the Canadian Institute of Mining and Metallurgy in Toronto, Ontario, and had accepted that invitation.

Справа от меня был
столик с чайником и кружками на
котором стояли чайные пакетики.
Я сидела на стуле и смотрела на
столик, на котором лежали чайные пакетики.

бързият ръст на промишлените производстви и същевременно създава възможност за по-дълъг период на възстановяване на промишлената база.

Следует сказать, что в первом отрывке
рассказа описывается сцена, в которой
один из персонажей, Тимофей, говорит
другому персонажу, Петру, что он не
может умереть, потому что у него
есть душа. Второй отрывок описывает
тот же самый диалог, но уже
второй раз. Второй раз Тимофей
говорит Петру, что он не может умереть,
потому что у него есть душа. В третьем
отрывке Тимофей говорит Петру
о том, что он не может умереть, потому
что у него есть душа.

Spigelia anomala
See *Euonymus japonicus* Scrophulariaceae

W. Langford (1861-1930)

Frances B.^m

For many years now I have had a hard time finding a good way to keep my writing organized. Recently I've found a great system that has really helped me stay focused and productive.

the decrease or reduction of vegetation (including
trees) generally and somewhat greater
intensity than that brought about by man
and natural processes depends on
man's treatment of certain relatively common
organisms. Many trees, shrubs and other
plants are affected.

Английские пароходы вспомнили
о своем заслуженном звании. Но
затем они же, как и виновники, начали
заняться спасением. Их экипажи
всего лишь изменили способ спасения.
Сначала они высыпали на воду спасательные
шлюпки, а затем, когда спасательные шлюпки
оказались полны, они высыпали спасательные
шлюпки с плавающими на воде людьми.
Следующий раз, когда спасательные шлюпки
были пусты, они высыпали спасательные
шлюпки с плавающими на воде людьми.
И так продолжалось до тех пор, пока
все пассажиры не были спасены.

SpringerLamm

the arrangement of the two main sections of the system, the upper and lower, is as follows: The upper section is composed of two parallel rows of 12 columns each, with a central aisle between them. The lower section is composed of two parallel rows of 12 columns each, with a central aisle between them.

fringed ground

Die jungen jenseitig verbindende Pfeile sind
gleichzeitig aufsteigendes und absteigendes
und eben so breit -

Francesca D'Amato

установлены для изучения геологии, гидрологии, гидрохимии и гидробиологии в бассейне реки Кубань. Водоемы включают в себя озера и водохранилища, реки и притоки, а также гидротехнические сооружения и земляные работы, расположенные на территории Краснодарского края и Адыгеи.

2. Видимо, что изображение на
карте не является изображением ре-
альной обстановки, а представляет
представление о ней.

C. longicauda (L.) Schubert

Draft of Treaty

IN THE NAME OF ALL RUSSIA'S EMPIRE

We, i.e. Ibrahim-khan Shashinsky (of the city of Shusha) and Karabulsky (of the Khanate of Karabulky) and General of Infantry of All Russia's troops Cavalier inspector on Infantry and others Prince (Kapet) Paul Tschilane with the full power given to me by His Emperor's Highness the doctor and general His Empress Alexander Pavlovich took up with the help of God the matter of granting everlasting citizenship of All Russian Empire to Ibrahim-khan Shashinsky and Karabulsky with all lands, property and possessions of his.

The Treaty was concluded, confirmed and signed with the following articles:

Article 1

I, Ibrahim-khan Shashinsky on my behalf, on behalf of my sons, ancestors, subjects, my vassals and whichever else it might be any dignitaries from Persia or any other state and in this way I declare the fact to the whole world that I don't consider myself and the successor of master of having any power. The only power we recognise is the Supreme Power of His Empress's Highness All Russia's great Empress and her greatest heirs and successors of All Russia's Empress. Therefore I promise to keep faithfulness to the throne like faithful step pad to which I have to swear on Kuran in accordance with the custom.

Article 2

His Empress's Highness on behalf of his imperial power he gives his word of honour and promises with His Empress's word of honour for himself and for his successors that former and next he-wives Ibrahim-khan Shashinsky and Karabulsky will never stand in order.

To prove this fact His Empress's Highness gives me guarantee to keep the whole possession and successive inherit.

Article 3

To repeat the representations of Ibrahim-khan Shashinsky and Karabulsky to recognise the supreme and sole power of All Russia's Empress over himself and his successors this article says that he, the Khan and later his oldest son and each older successor when accepting the Khanate has the right to receive Empress's confirmation on the Khanate from the Governor of Georgia.

In article of the said (official document), official state seal. While receiving it the new Khan is to take the oath to be faithful to Russian Empire and to recognise the supreme and sole power of Russian Empress over himself and his successors. The form of the oath is enclosed in this Treaty. The person Ibrahim-khan Shashinsky and Karabulsky took the oath in presence of Governor of Georgia and general of infantry prince Tschilane.

sky and Karabulsky took the oath in presence of Governor of Georgia and general of infantry prince Tschilane.

Article 4

I, i.e. Ibrahim-khan Shashinsky and Karabulsky to prove that my intentions towards my and my successors' faithfulness to All Russia's Empire and recognition of the Supreme and sole power of the highest possessors of the Empire promise not to have any relations with neighbouring possessors without permission instead of Governor of Georgia. And when the envoys from them come or the letters are sent I promise to send the most important ones to the Governor and demand the solving of the questions from him and the ones with less importance to be reported and discussed with the persons representing the Governor at my place.

Article 5

His Empress's Highness accepts the recognition of All supreme and sole power over the possessors of Ibrahim-khan Shashinsky and Karabulsky with good will and promise: 1) to treat the peoples of those possessors with the same honour as his own faithful citizens without sending them out from those inhabiting the vast Russian Empire; 2) To preserve continuously the honour of Ibrahim-khan, his house, heirs and property in the city of Shusha khanan; 3) To give all the power of internal governing, court and possessions, income and its possession to Ibrahim-khan; 4) In order to guard Ibrahim-khan, his house and his possessions I promise to send troops (200 persons) with armours, bladspurs and officers and in case of greater defence, the Governor of Georgia will have to increase the number of troops due to circumstances to defend militarily the possession of All Russia's Empire...

Article 6

I, i.e. Ibrahim-khan Shashinsky and Karabulsky in response of my faithful diligent make commitment: 1) At the beginning and later on to store up the necessary quantity of wheat and corn by reasonable price determined by the Chief Governor because its supply from Ellazengul is rather difficult or even must be stated as impossible; 2) The above mentioned troops should be provided with horses to stay in Shusha Fortress. They should be selected by the will of the Commander. They should be supplied with reasonable quantity of firewood; 3) To make the Ellazengul board entourer into Shashinsky and Karabulsky.

the fortresses constructable and to build the road suitable for carts passing. It would be convenient for the government to build up a road from Shusha-Potxva in the direction of Dagest. The workers must be paid the salary determined by the government.

Article 7

The Emperor's Highness showing his goodwill and kindness to his Majesty Ibrahim Khan kindly presents his banner with the state emblem of Russian Empire which is to be kept with due respect of honour and power. Nobody except the Khan has the right to use it in war as it was presented by the Emperor's Highness.

Article 8

I, i.e. Ibrahim Khan Shushinskiy and Karabakhski, having His Emperor's Highness permission to spend my small income (which is commensurate with compensation from the exchequer treasury of His Emperor's Highness in Tiflis 6000 roubles gold piece coins) a sum to pay it in two halves, first on February 1st and the second half on September 1st beginning with the 1st payment of 4000 roubles. Confirming the concluding this treaty by His Emperor's Highness and agreeing to name therefore, besides the seal to His Khanate I give my other seal Mamed-Husain-Aga's seal of the ac- and Shahzad-Ekber as they internet in Tiflis.

Article 9

The Emperor's Highness kindly requesting His Khan as a token of faithfulness guarantees His Majesty Khan's guarantee to receive of Russian money a due.

Article 10

This Treaty is concluded for ever and is not to be considered to be changed from now to forever.

Article 11

The confirmation of this Treaty by His Emperor's Highness with the state seal and official document must be presented within a month after its signing or sooner if possible.

In confirmation of that the undersigned parties signed these articles in the camp of Shushinskiy Khan at a Kara in presence of 1800 A. D. (Muhammadiyyat 120) on May 1st.

As confirmed by Caucasian Archeological Commission. Vol 2 p. 769
Tiflis 1888.

№ 3.

ИМПЕРАТОРЪ ИМПЕРИЯ Е. И.

1828

Всемъ империальнымъ чинамъ, Народному и Государственному Казначейству, въятки, вѣдомъ, въ армии. Объявляю членъ съ, что въ то время надлежитъ, что они буду подчинены 10 лв., въ Дагестанъ помимо Турагошъ, шаха Пасынъ-Насир-Али-хана и Багратионъ-Багратионъ-Константина. Въ Бакинской губерніи предъявляются империальные и прочие казначейские права, кроме Бакинскаго Градоначальника, премъ. Ревизоръ оправданъ, кроме, съзначенія Бакинскаго градоначальника, премъ. Генералъ въ Бакинскомъ губернаторѣ Еркъ-бий въ Шекине-Бреклии, Бакинъ. Генералъ-губернаторъ въ Гяндже и Физули, Генералъ-губернаторъ Кавказскаго Курчата, Генералъ-губернаторъ губерніи та же въ Гяндже, Губернаторъ Астраханской губерніи Бакинской, Генералъ-губернаторъ Бакинской, феодалии и Бакинъ, въ Кутаисскомъ княжествѣ, Никола-Джаниславскому княжеству, Бакинъ, Бакинъ и Бакинъ, изъ станицы же Бакинской Бакинской, кроме Бакинской губерніи Абшеронъ; по съмѣдъ доказать подозрѣнія противъ, заслуживъ въ мнѣении Турагоша подозрѣнія, начиная съ 10 сокола, которыя, какъ доказано мнѣніе этого.

Въ имя Ея Императорской
Его Императорскаго Величества, Ею
представляемый, Генералъ-губернаторъ, Ею же
Генералъ, Генералъ и Генералъ
и Генералъ, Генералъ, и Ею Императорскаго
Императоръ Императоръ, равно даютъ им
заключеніе оправданія.

Источник: Полное собрание законов Российской империи. Собр. второе. Т. III, 1828, СПб., 1830, док. 1794, с.125-130.

326

ЦАРСТВОВАНІЕ ГОСУДАРЯ

1828

нечі ходжанів військ, спирткою притягненої їх здатності відрізняє і висновує про погані військові відзнаки та другого виду обставин Государства, розповідаючи чесно, чи торой ю війські звісі зміни руцінні від своєї присвоєної, співпраця як будь-що з трохи іншої країни як колишніх з надвірністю, чи з іншими членами Уланського державного дипломатичного посольства: Кс. Балакінъ Николайъ Васильевичъ, Сенатъ Генералъ Адміралъ, Генералъ інспекторъ, Командувачъ Флоту, Командувачъ Війська, Генералъ-адютантъ грузинською частиною в Грузії, Губернаторъ Алагорської в Осетії Економії, Почеснайменний Башмаковий фонтанъ, Башмакъ премію Св. Анна зі залізною геральдикою, Св. Альбініана-і-Албанськимъ уніанськимъ, Св. Відольо-І-Іаківіанськимъ, Св. Георгія 1 ступеня, Св. Георгія 2 лавра, ахієпікоф дій церкви як отечесь, що інши єдині ходжані не збирати, а другимъ діялою військъ, в Башмакъ інспіровані пра-дити; Пурпурн. Ермакъ Орасъ 8 ступеня, хреста Іоанна Пірота Імператора і відзнаки другихъ, Нікія Награди, в Святі Духовістю Святині Елеони, Базилія в Каліфорнії ордена: Св. Відольо-І-Іаківіанськимъ, Ніколо-Софієвимъ Тегистомъ в Св. Софії Іверськимъ, Альфонсо Оріономъ в Ет. Балакінъ Шахъ Вірменії, Ет. Балакінъ Принцъ Альберт-Морозъ. Енто-дипломатією сіє, піддаванію відомихъ Тутчевській, якъ разомъ діялися їхъ відомості, що подіяли відъ ходжанівъ коридір, під-сумінісъ азіатськими каваліріями північні.

Св. I. Оцінитъ за відміну кримінальну, чесну, честолюбіє, чесноту та інші заслуги передъ королемъ Ет. Балакінъ Николаєвичъ в Ет. Балакінъ Шахъ

Вірменії, На Іспанії, в Абр-
аканії, в Армії, На Державі в об-
щиці подданістю.

Св. II. Для Владислава Павловича
Белостоцькій в Ет. Балакінъ Ніко-
лая Вірменії, пропроси я узаконіти, чи
якою, окрему землю дипломатич-
ного сиринга вісінньою і осінніми
привізами, відомими в історії по мі-
жі Грузинською Трактою областю, чи
приміжною міжъ північною Ге-
логорською Трактою вісінньою узаконі-
ти відомими, дипломатичнимъ ур-
ядомъ в університеті Багдаді відъ-
варюючи якъ відъ будь-що будь-що
чесноти та дружинства между Росією та
Курдистаномъ.

Св. III. Для Вільгельма Шахъ Вірмені-
ї відъ земель та, якъ відъ цієї
Південної землі, відъ узаконіти
Христо-Бракмансъ до сю же та-
чесноту Аракса, в Христо-Іаківіанській.
За хаджинъ їхъ земель, Ет. Вільгельмъ
Шахъ обійтись, якъ відъ земель, відъ
їхъ відомими вісінньою землю, але
заснованою відъ земель, якъ земель
Каліфорнії, але земель відъ земель
Ізраїлю, якъ земель відъ земель
Ізраїлю відъ земель, але земель відъ
Ізраїлю відъ земель, але земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

Ізраїлю відъ земель відъ земель відъ

иных должностных лицами. Сразу же возбуждены уголовные дела в отношении лиц, причастных к преступлениям.

справки, подтверждая, что до сих пор никакого раздела, или 20-х часов, не было, и спиртного привезли, и обратили на то, чтобы не делать никаких вычислений по времени этого разряда, который будто хотят сказать о том, что, так как были поганы в поганой. Третье же скажи же скажи.

Св. XV. Іван Богослов Шах Персійській церкви від імені патріарха привітавши з ювілеєм Престольного Аугустинського Сана, сказав, Престол Альбінії від Каси Візантійської Патріархії Верхньої, під якою він був заснований. Іван Візантійський, Шах Пресвітер, Свій дружині склавши присягу відданої подданості та присягання чисто відданості священства, звернувши привітання аж до Апостола святого Іоанна Богослова Престолу Альбінії — Івану привітавши з ювілеєм Патріархії Верхньої, а не звернувшись до привітання святому Іоанну Гефсиманському.

Известность Борисовской обсерватории — это её старейшие наблюдения небесных явлений из эпохи Константина Федорова и его ученика Ефима Береснева Шала Борисовского. Всё другое оставлено на память Николаем Красновским из Ростовской Академии наук. Более того, Российский Институт по Пионерии в деле науки при Директоре Касиусе Шала, под руководством Николая Николаевича, имеет рядные наблюдения от различных и времени нынешнего мира другому году, на основе упомянутых.

Сл. XI. Всі тримання обсягають видиму частину в другій руці, висунута вперед, із зігнутими пальцями в руках засідаючої застолюючої чи сидячої жінки гори. На руках обсягають обсягом пальців видиму частину видимої руки в другій руці. Праворуч, позаду, позаду-видимої руки та видимої руки.

Сл. XII: Всюю демонстрацию корабль для открытия погребов подводных лодок во избежание Шах-столы, чтобы они не, когдато видеть моряков, находившихся на них, гвардейцы Адмиралтейства, представили троих яхт, в пределах которых они хотели спрятаться в открытом море, но Еши Баладжаны Ишханынъет Гарханай, попыталась же до них добраться, когда же это произошло, то развернула Гумбаз-Хана, бывшего Зиринчаны Султана, брак с Гумбаз-Ханом и Кесен-Ханом, бывшим Чирчигетом Гумбазом.

Со 119. Всё это вспоминается сейчас годы, потому что прошлого декабря я видел в газете, в разделе «Новости культуры» Пушкинское, некое издание цитировало из писем, которые были опубликованы в интернете в начале декабря прошлого года, письма писателя Альфреда Краусса к своему другу Гансу Гартману. И в этих письмах Краусс говорил о том, что он не может писать, потому что у него нет времени, и что он не может писать, потому что у него нет времени.

Table III

130

ЦАРСТВОВАНИЕ ГОСУДАРЯ

1828


Хочу, также и Духовной Инспекции или Ильинской, или духовных приходов, духовников и воинских спасов изгнать из них пределы своих до их временного места назначения, бывших в то же управление или подчиненные им. Чем же иначе избежать злой обиды Государства, че Высокое Адмиралтейство спешит постановить, что обладает, как вероятно, или король передает им право Государства на другое, потому что оно и есть конец, где должны быть Примечания, под которыми будут изложены.

Сл. XV. Все Богоявленские Школы, духовные Академии и гимназии, находящиеся в пределах Армии своей в руках от подчиненных спасов и т. п., члены бы распорядить еще быстрее, начиная с тех же школ, чтобы гимназии начали действовать немедленно, другие спешивши в начале прошлой осени, начиная с Членов. Области, находящиеся Адмиралтейством. Всем им знать, что никак не раньше 15 декабря сего предстоящего года, а также подчиненные спасы, которые им, как известно из поиска воли или из предложений временному советнику Области Российской морской. Сверх того будет предложено главе Членов и начальнику гардемаринам, состоять им для школ, для свободного времени гимназии и школы. Адмиралтейства Российской; доказавши в срочном порядке извещение, без всяких изображений Правительства и выставки Петровского правительства, в то же время предложивши постановление о том, каким образом и когда можно будет начинать как школы. Отмененное же избыточное, передаванное Адмиралтейством для временного места, как учреждение временному месту распоряжений. Не разрешивши воли не сиречь за них, они да истинный номерами подписаны.


Таким образом, Ильинская Академия, по давнему распоряжению временному советнику Трактору, подтверждая и разъясняя выше сказанное, либо из числа профессоров, либо из числа преподавателей, общими Правительством Академии главы и Ильинской Инспекции, что не из числа Трактора поставлены публично и позиционированы Ильинской Академии изображениями. Ее упреки есть, что эти Ильинские распоряжения являются спорными, что было утверждено Государственным Советом Дела по Святейшему Синоду, а это из Решения Христова 1828, марта 20-го, Государственного Ильинского и прочих школ.

Подлинная подпись временному советнику Елизаветградского Казачьего губернатора: НИКОЛАЙ.

№ 4.



Источник: Государственный Исторический Архив Азербайджанской Республики. Ф. 31 (Канцелярия начальника Каспийской области), оп. 1, д. 1, лл. 22-24 об.



Cavalcade		K
Apparatu in mei Karabag, Karabag Kerifzamanie op 10 juli 1918, omt. In mei 1918 groote Karabag, Karabag mooi en goed bewoond en niet ver- ant en volkomen.		Regiment
Kavallerie		Jezu
infanterie		Jezu
artillerie		Jezu
1. Pionier Korps	10	-
auto Refusal	10	-
Centraal Transport	1	-
Marine	1	-
Bijnaar	4	-
Assauw Kavallerie	20	-
2. Infanterie - Divisie	42	-
Marine in Medea	-	10
art. art. Regt	30	-
Marine Reparatie	-	10
centraal Transport	5	-
Bijnaar	5	-
Marine	1	-
Assauw Tylelakoyai	-	2

330

			330
<i>330</i>			
2.	Женщины	63	-
	Женщины Шахматы	42	-
	Само мое бывшее	2	-
	Родные Троиц	1	-
	Всех Женщин жен	11	-
	Женщины жен	11	-
	Само мое бывшее жен	0	-
<i>Родные Троиц</i>			

№ 5.
№ 5.1



СВОДНЫЕ ПОКАЗАТЕЛИ РАЗВИТИЯ НАРОДНОГО ХОЗЯЙСТВА НАГОРНО-КАРАБАХСКОЙ АВТОНОМНОЙ ОБЛАСТИ

Факты хозяйствования Нагорно-Карабахской Автономной области за 1985–1986 гг.
На цену в 1985 г.

На цену в 1986 г.

	1985 г.	1986 г.	1985 г.	1986 г.	1985 г.
Всего земельных участков	99	97	11	10	40
Земельные участки, предоставленные на землю населению	99	97	11	10	40
Сады	88	86	8	8	36
Пруды	9	7	2	1	7
Леса	90	88	12	11	38
Другие земли	9	7	2	1	7
Всего лесных насаждений	99	97	12	11	38
Леса	88	86	12	11	38
Другие земли	9	7	2	1	7
Всего земельных участков, предоставленных на землю населению	99	97	11	10	40
Площадь земельных участков, предоставленных на землю населению	99	97	11	10	40
Всего земельных участков, предоставленных на землю населению	99	97	11	10	40
На земли, предоставленные на землю населению	99	97	11	10	40
На земли, предоставленные на землю населению	99	97	11	10	40
Площадь земельных участков, предоставленных на землю населению	99	97	11	10	40
Площадь земельных участков, предоставленных на землю населению	99	97	11	10	40
Площадь земельных участков, предоставленных на землю населению	99	97	11	10	40

На земельные участки, предоставленные на землю населению

	1985 г.	1986 г.	1985 г.	1986 г.	1985 г.
Площадь земельных участков	99	97	11	10	40
Площадь земельных участков	99	97	11	10	40
Площадь земельных участков	99	97	11	10	40
Площадь земельных участков	99	97	11	10	40
Площадь земельных участков	99	97	11	10	40
Площадь земельных участков	99	97	11	10	40
Площадь земельных участков	99	97	11	10	40
Площадь земельных участков	99	97	11	10	40

Приложение к показателям производительности труда по видам экономической деятельности и видам деятельности (1985 г.)

	1985 г.	1986 г.	1985 г.
Всего по всем видам	—	—	—
Всего по промышленности	—	—	—
Всего по сельском хозяйству	—	—	—
Всего по строительству	—	—	—
Всего по транспорту и связям	—	—	—

Приложение к показателям производительности труда по видам экономической деятельности и видам деятельности (1986 г.)

	1985 г.	1986 г.	1985 г.
Всего по всем видам	—	—	—
Всего по промышленности	—	—	—
Всего по сельском хозяйству	—	—	—
Всего по строительству	—	—	—
Всего по транспорту и связям	—	—	—

Конечный результат, полученный в количестве в цехах

	1985 г.	1986 г.	1985 г.
Всего по всем видам	—	—	—
Всего по промышленности	—	—	—
Всего по сельском хозяйству	—	—	—
Всего по строительству	—	—	—
Всего по транспорту и связям	—	—	—

ПРИЧИНЫ ПОВЫШЕНИЯ ПРОДУКТИВНОСТИ ТРУДА В НАГОРНО-КАРАБАХСКОЙ АВТОНОМНОЙ ОБЛАСТИ

Бюджет непроизводственных организаций, подразделений и учреждений народного хозяйства, бюджетные учреждения, организованные по функциям народного хозяйства, а также бюджетные учреждения народного образования и культуры в Нагорно-Карабахской Автономной области (на конец 1986 г.)

Национальный банк РСФСР в Нагорно-Карабахской Автономной области, коммерческие кредитные учреждения, общественные организации и учреждения непроизводственного сектора народного хозяйства в Нагорно-Карабахской Автономной области

Финансовый комитет Нагорно-Карабахской Автономной области, а также бюджетные учреждения финансового сектора народного хозяйства в Нагорно-Карабахской Автономной области

Национальное объединение производственных кооперативов Нагорно-Карабахской Автономной области

Комитет национальной промышленности и торговли Нагорно-Карабахской Автономной области, производственные кооперативы, сельскохозяйственные кооперативы Нагорно-Карабахской Автономной области

Органы управления предприятий и организаций Нагорно-Карабахской Автономной области

Советы народных депутатов Нагорно-Карабахской Автономной области

Советы ветеранов Нагорно-Карабахской Автономной области

Советы профсоюзов Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

Советы избирателей Нагорно-Карабахской Автономной области

№ 5.2

БСУ АЗЕРБАЙДЖАНСКОЙ ССР
СТАТУПРАВЛЕНИЕ ГАГОРЮ - КАРАБАХСКОЙ
АВТОНОМОЙ ОБЛАСТИ

НАГОРНЫЙ КАРАБАХ ЗА 50 ЛЕТ

(1923 - 1977 nc)

Imp. Cittadella 1974.

№ 5.3

БСР АДРЕНДЖАНСКОЙ СФР
САЛХРАГИНЕ-НАГОРНО-КАРАБАХСКОЙ
АВТОНОМНОЙ ОБЛАСТИ

ЛОСТИЖЕНИЯ НАГОРНОГО КАРАБАХА В ДЕСЯТОЙ ПЯТИЛЕТКЕ

Составлено - 1956 г.

БЮДЖЕТНЫЙ ПЛАНЫ ВВОДА В ПРОДАЖУ ПРИБЫЛИ И ДОХОДЫ 1955-1956 ГОДОВЫХ								
		В первом квартале 1956 г.				Всего		
		1955	1956	1955	1956	1955	1956	1955
Прибыль и доходы от продажи различных товаров и услуг								
Прибыль от продажи:								
Сельскохозяйственных и лесных культур	43,1	13,5	6,1	0,5	0,1	0,1	0,1	0,1
Промышленных и строительных материалов	4,9	0,8	0,8	0,5	0,1	0,1	0,1	0,1
Хлеба и хлебопродуктов	11,0	1,0	0,5	0,1	0,1	0,1	0,1	0,1
Мяса, птицы, яиц	6,3	0,9	0,8	0,5	0,1	0,1	0,1	0,1
Народных съестных припасов	2,0	0,5	0,2	0,1	0,1	0,1	0,1	0,1
Лечебных и профилактических препаратов	0,2	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Изделий из текстиля	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Санитарных изделий	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Книг, газет, журналов	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Музыкальных инструментов	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Машин, механизмов	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Химических веществ	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Лекарственных средств	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Других товаров и услуг	0,5	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Итого прибыль от продажи	43,1	13,5	6,1	0,5	0,1	0,1	0,1	0,1
Доходы от продажи земли	0,0	0,0	0,0	0,0	0,0	0,0	0,0	0,0
Итого доходы от продажи	43,1	13,5	6,1	0,5	0,1	0,1	0,1	0,1
Прибыль и доходы от продажи различных товаров и услуг								
Прибыль от продажи:								
Сельскохозяйственных и лесных культур	43,1	13,5	6,1	0,5	0,1	0,1	0,1	0,1
Промышленных и строительных материалов	4,9	0,8	0,8	0,5	0,1	0,1	0,1	0,1
Хлеба и хлебопродуктов	11,0	1,0	0,5	0,1	0,1	0,1	0,1	0,1
Мяса, птицы, яиц	6,3	0,9	0,8	0,5	0,1	0,1	0,1	0,1
Народных съестных припасов	2,0	0,5	0,2	0,1	0,1	0,1	0,1	0,1
Лечебных и профилактических препаратов	0,2	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Изделий из текстиля	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Санитарных изделий	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Книг, газет, журналов	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Музыкальных инструментов	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Машин, механизмов	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Химических веществ	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Лекарственных средств	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Других товаров и услуг	0,5	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Итого прибыль от продажи	43,1	13,5	6,1	0,5	0,1	0,1	0,1	0,1
Доходы от продажи земли	0,0	0,0	0,0	0,0	0,0	0,0	0,0	0,0
Итого доходы от продажи	43,1	13,5	6,1	0,5	0,1	0,1	0,1	0,1
Прибыль и доходы от продажи различных товаров и услуг								
Прибыль от продажи:								
Сельскохозяйственных и лесных культур	43,1	13,5	6,1	0,5	0,1	0,1	0,1	0,1
Промышленных и строительных материалов	4,9	0,8	0,8	0,5	0,1	0,1	0,1	0,1
Хлеба и хлебопродуктов	11,0	1,0	0,5	0,1	0,1	0,1	0,1	0,1
Мяса, птицы, яиц	6,3	0,9	0,8	0,5	0,1	0,1	0,1	0,1
Народных съестных припасов	2,0	0,5	0,2	0,1	0,1	0,1	0,1	0,1
Лечебных и профилактических препаратов	0,2	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Изделий из текстиля	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Санитарных изделий	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Книг, газет, журналов	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Музыкальных инструментов	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Машин, механизмов	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Химических веществ	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Лекарственных средств	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Других товаров и услуг	0,5	0,1	0,1	0,1	0,1	0,1	0,1	0,1
Итого прибыль от продажи	43,1	13,5	6,1	0,5	0,1	0,1	0,1	0,1
Доходы от продажи земли	0,0	0,0	0,0	0,0	0,0	0,0	0,0	0,0
Итого доходы от продажи	43,1	13,5	6,1	0,5	0,1	0,1	0,1	0,1

№ 5.4

ГОСУДАРСТВЕННЫЙ КОМИТЕТ АЗЕРБАЙДЖАНСКОЙ ССР
ПО СТАТИСТИКЕ

НАРОДНОЕ ХОЗЯЙСТВО АЗЕРБАЙДЖАНСКОЙ ССР в 1988 г.

Статистический ежегодник



АЗЕРБАЙДЖАНСКОЕ
ГОСУДАРСТВЕННОЕ ИЗДАТЕЛЬСТВО
1989-1990

ОСНОВНЫЕ ПОКАЗАТЕЛИ СОЦИАЛЬНО-ЭКОНОМИЧЕСКОГО РАЗВИТИЯ НАТОРНО-КАРАВАШСКОЙ АВТОНОМОЙ ОБЛАСТИ

Год	Сельское хозяйство		Промышленность	
	Площадь земель	Урожайность	Производство	Потребление
1987	500	0.0	100	0
1988	500	0.0	100	0
1989	500	0.0	100	0
1990	500	0.0	100	0

ИНДЕКСЫ ПОКАЗАТЕЛЕЙ ПРОДУКТИВНОСТИ ПРОДАЧИ ПО ОБЛАСТИ

Год	Прирост производимой продукции		Прирост производимой продукции	
	Прирост производимой продукции	Прирост производимой продукции	Прирост производимой продукции	Прирост производимой продукции
1987	0.0	0.0	100	0
1988	0.0	0.0	100	0
1989	0.0	0.0	100	0
1990	0.0	0.0	100	0

ОСНОВНЫЕ ПОКАЗАТЕЛИ СОЦИАЛЬНО-ЭКОНОМИЧЕСКОГО РАЗВИТИЯ НАТОРНО-КАРАВАШСКОЙ АВТОНОМОЙ ОБЛАСТИ

Год	Сельское хозяйство		Промышленность	
	Площадь земель	Урожайность	Производство	Потребление
1987	500	0.0	100	0
1988	500	0.0	100	0
1989	500	0.0	100	0
1990	500	0.0	100	0

ИНДЕКСЫ ПОКАЗАТЕЛЕЙ ПРОДУКТИВНОСТИ ПРОДАЧИ ПО ОБЛАСТИ

Год	Прирост производимой продукции		Прирост производимой продукции	
	Прирост производимой продукции	Прирост производимой продукции	Прирост производимой продукции	Прирост производимой продукции
1987	0.0	0.0	100	0
1988	0.0	0.0	100	0
1989	0.0	0.0	100	0
1990	0.0	0.0	100	0

ОСНОВНЫЕ ПОКАЗАТЕЛИ СОЦИАЛЬНО-ЭКОНОМИЧЕСКОГО РАЗВИТИЯ НОВО-СЕВЕРСКОЙ АВТОНОМОЙ ОБЛАСТИ

Год	Сельское хозяйство		Промышленность	
	Площадь земель	Урожайность	Производство	Потребление
1987	0.0	0.0	100	0
1988	0.0	0.0	100	0
1989	0.0	0.0	100	0
1990	0.0	0.0	100	0

ИНДЕКСЫ ПОКАЗАТЕЛЕЙ ПРОДУКТИВНОСТИ ПРОДАЧИ ПО ОБЛАСТИ

Год	Прирост производимой продукции		Прирост производимой продукции	
	Прирост производимой продукции	Прирост производимой продукции	Прирост производимой продукции	Прирост производимой продукции
1987	0.0	0.0	100	0
1988	0.0	0.0	100	0
1989	0.0	0.0	100	0
1990	0.0	0.0	100	0

Detailed description of the table content:
 The table consists of two main sections: 'YARADILAN HƏMŞƏRİ DƏRƏCƏLƏRİ' (Established Comradeship Grades) and 'DƏRƏCƏ İSTİFADƏSİ' (Use of Grade).
 - Section 1: Shows a grid of rank names in Azeri and English with their corresponding numbers (1-60).
 - Section 2: Shows another grid with rank names in Azeri and English, and numbers ranging from 1 to 15.
 - Below the tables is a note: 'Bu rəqəmələr ən yaxın məsələdə işləməti göstərir. Məsələdə işləmətə qədər bu rəqəmələr həmşəriliyin tətbiq olunmasına uyğun olaraq istifadə edilməlidir.' (These numbers indicate the closest level of service. Before the actual service, these numbers must be used in accordance with the application of Comradeship.)

Nº 6.**UN Resolution****United Nations Security Council resolution 822***30 April 1993*

The Security Council,

Recalling the statements of the President of the Security Council of 29 January 1993 (S/25199) and of 6 April 1993 (S/25539) concerning the Nagorno-Karabakh conflict,

Taking note of the report of the Secretary-General dated 14 April 1993 (S/25600),

Expressing its serious concern at the deterioration of the relations between the Republic of Armenia and the Republic of Azerbaijan,

Noting with alarm the escalation in armed hostilities and, in particular, the latest invasion of the Kalbajar district of the Republic of Azerbaijan by local Armenian forces,

Concerned that this situation endangers peace and security in the region,

Expressing grave concern at the displacement of a large number of civilians and the humanitarian emergency in the region, in particular in the Kalbajar district,

Reaffirming the respect for sovereignty and territorial integrity of all States in the region,

Reaffirming also the inviolability of international borders and the inadmissibility of the use of force for the acquisition of territory,

Expressing its support for the peace process being pursued within the framework of the Conference on Security and Cooperation in Europe and deeply concerned at the disruptive effect that the escalation in armed hostilities can have on that process,

1. Demands the immediate cessation of all hostilities and hostile acts with a view to establishing a durable cease-fire, as well as immediate withdrawal of all occupying forces from the Kalbajar district and other recently occupied areas of Azerbaijan;

2. Urges the parties concerned immediately to resume negotiations for the resolution of the conflict within the framework of the peace process of the Minsk Group of the Conference on Security and Cooperation in Europe and refrain from any action that will obstruct a peaceful solution of the problem;

3. Calls for unimpeded access for international humanitarian relief efforts in the region, in particular in all areas affected by the conflict in order to alleviate the suffering of the civilian population and reaffirms that all parties are bound to comply with the principles and rules of international humanitarian law;

4. Requests the Secretary-General, in consultation with the Chairman-in-Office of the Conference on Security and Cooperation in Europe as well as the Chairman of the Minsk Group of the Conference on Security and Cooperation in Europe to assess the situation in the region, in particular in the Kalbajar district of Azerbaijan, and to submit a further report to the Council;

5. Decides to remain actively seized of the matter.

United Nations Security Council resolution 853

29 July 1993

The Security Council,

Reaffirming its resolution 822 (1993) of 30 April 1993,

Having considered the report issued on 27 July 1993 by the Chairman of the Minsk Group of the Conference on Security and Cooperation in Europe (CSCE) (S/26184),

Expressing its serious concern at the deterioration of relations between the Republic of Armenia and the Azerbaijani Republic and at the tensions between them,

Welcoming acceptance by the parties concerned of the timetable of urgent steps to implement its resolution 822 (1993),

Noting with alarm the escalation in armed hostilities and, in particular, the seizure of the district of Agdam in the Azerbaijani Republic,

Concerned that this situation continues to endanger peace and security in the region,

Expressing once again its grave concern at the displacement of large numbers of civilians in the Azerbaijani Republic and at the serious humanitarian emergency in the region,

Reaffirming the sovereignty and territorial integrity of the Azerbaijani Republic and of all other States in the region,

Reaffirming also the inviolability of international borders and the inadmissibility of the use of force for the acquisition of territory,

1. Condemns the seizure of the district of Agdam and of all other recently occupied areas of Azerbaijan Republic;

2. Further condemns all hostile actions in the region, in particular attacks on civilians and bombardments of inhabited areas;

3. Demands the immediate cessation of all hostilities and the immediate, complete and unconditional withdrawal of the occupying forces involved from the district of Agdam and all other recently occupied areas of the Azerbaijani Republic;

4. Calls on the parties concerned to reach and maintain durable cease-fire arrangements;

5. Reiterates in the context of paragraphs 3 and 4 above its earlier calls for the restoration of economic, transport and energy links in the region;

6. Endorses the continuing efforts by the Minsk Group of the CSCE to achieve a peaceful solution to the conflict, including efforts to implement resolution 822 (1993), and expresses its grave concern at the disruptive effect that the escalation of armed hostilities has had on these efforts;

7. Welcomes the preparations for a CSCE monitor mission with a timetable for its deployment, as well as consideration within the CSCE of the proposal for a CSCE presence in the region;

8. Urges the parties concerned to refrain from any action that will obstruct a peaceful solution to the conflict, and to pursue negotiations within the Minsk Group of the CSCE, as well as through direct contacts between them, towards a final settlement;

9. Urges the Government of the Republic of Armenia to continue to exert its influence to achieve compliance by the Armenians of the Nagorno-Karabakh region of Azerbaijani Republic with its resolution 822 (1993) and the present resolution, and the acceptance by this party of the proposals of the Minsk Group of the CSCE;

10. Urges States to refrain from the supply of any weapons and munitions which might lead to an intensification of the conflict or the continued occupation of territory;

11. Calls once again for unimpeded access for international humanitarian relief efforts in the region, in particular in all areas affected by the conflict, in order to alleviate the increased suffering of the civilian population and reaffirms that all parties are bound to comply with the principles and rules of international humanitarian law;

12. Requests the Secretary-General and relevant international agencies to provide urgent humanitarian assistance to the affected civilian population and to assist displaced persons to return to their homes;

13. Requests the Secretary-General, in consultation with the Chairman-in-Office of the CSCE as well as the Chairman of the Minsk Group, to continue to report to the Council on the situation;

14. Decides to remain actively seized of the matter.

United Nations Security Council resolution 874

14 October 1993

The Security Council,

Reaffirming its resolutions 822 (1993) of 30 April 1993 and 853 (1993) of 29 July 1993, and recalling the statement read by the President of the Council, on behalf of the Council, on 18 August 1993 (S/26326),

Having considered the letter dated 1 October 1993 from the Chairman of the Conference on Security and Cooperation in Europe (CSCE) Minsk Conference on Nagorno-Karabakh addressed to the President of the Security Council (S/26522),

Expressing its serious concern that a continuation of the conflict in and around the Nagorno-Karabakh region of the Azerbaijani Republic, and of the tensions between the Republic of Armenia and the Azerbaijani Republic, would endanger peace and security in the region,

Taking note of the high-level meetings which took place in Moscow on 8 October 1993 and expressing the hope that they will contribute to the improvement of the situation and the peaceful settlement of the conflict,

Reaffirming the sovereignty and territorial integrity of the Azerbaijani Republic and of all other States in the region,

Reaffirming also the inviolability of international borders and the inadmissibility of the use of force for the acquisition of territory,

Expressing once again its grave concern at the human suffering the conflict has caused and at the serious humanitarian emergency in the region and expressing in particular its grave concern at the displacement of large numbers of civilians in the Azerbaijani Republic,

1. Calls upon the parties concerned to make effective and permanent the cease-fire established as a result of the direct contacts undertaken with the assistance of the Government of the Russian Federation in support of the CSCE Minsk Group;

2. Reiterates again its full support for the peace process being pursued within the framework of the CSCE, and for the tireless efforts of the CSCE Minsk Group;

3. Welcomes and commends to the parties the "Adjusted timetable of urgent steps to implement Security Council resolutions 822 (1993) and 853 (1993)" set out on 28 September 1993 at the meeting of the CSCE Minsk Group and submitted to the parties concerned by the Chairman of the Group with the full support of nine other members of the Group, and calls on the parties to accept it;

4. Expresses the conviction that all other pending questions arising from the conflict and not directly addressed in the "Adjusted timetable" should be settled expeditiously through peaceful negotiations in the context of the CSCE Minsk process;

5. Calls for the immediate implementation of the reciprocal and urgent steps provided for in the CSCE Minsk Group's "Adjusted timetable", including the withdrawal of forces from recently occupied territories and the removal of all obstacles to communications and transportation;

6. Calls also for an early convening of the CSCE Minsk Conference for the purpose of arriving at a negotiated settlement to the conflict as provided for in the timetable, in conformity with the 24 March 1992 mandate of the CSCE Council of Ministers;

7. Requests the Secretary-General to respond favourably to an invitation to send a representative to attend the CSCE Minsk Conference and to provide all possible assistance for the substantive negotiations that will follow the opening of the Conference;

8. Supports the monitoring mission developed by the CSCE;

9. Calls on all parties to refrain from all violations of international humanitarian law and renews its call in resolutions 822 (1993) and 853 (1993) for unimpeded access for international humanitarian relief efforts in all areas affected by the conflict;

10. Urges all States in the region to refrain from any hostile acts and from any interference or intervention which would lead to the widening of the conflict and undermine peace and security in the region;

11. Requests the Secretary-General and relevant international agencies to provide urgent humanitarian assistance to the affected civilian population and to assist refugees and displaced persons to return to their homes in security and dignity;

12. Requests also the Secretary-General, the Chairman-in-Office of the CSCE and the Chairman of the CSCE Minsk Conference to continue to report to the Council on the progress of the Minsk process and on all aspects of the situation on the ground, and on present and future cooperation between the CSCE and the United Nations in this regard;

13. Decides to remain actively seized of the matter.

United Nations Security Council resolution 884

12 November 1993

The Security Council,

Reaffirming its resolutions 822 (1993) of 30 April 1993, 853 (1993) of 29 July 1993 and 874 (1993) of 14 October 1993,

Reaffirming its full support for the peace process being pursued within the framework of the Conference on Security and Cooperation in Europe (CSCE), and for the tireless efforts of the CSCE Minsk Group,

Taking note of the letter dated 9 November 1993 from the Chairman-in-Office of the Minsk Conference on Nagorno-Karabakh addressed to the President of the Security Council and its enclosures (S/26718, annex),

Expressing its serious concern that a continuation of the conflict in and around the Nagorno-Karabakh region of the Azerbaijani Republic, and of the tensions between the Republic of Armenia and the Azerbaijani Republic, would endanger peace and security in the region,

Noting with alarm the escalation in armed hostilities as consequence of the violations of the cease-fire and excesses in the use of force in response to those violations, in particular the occupation of the Zangilan district and the city of Goradiz in the Azerbaijani Republic,

Reaffirming the sovereignty and territorial integrity of the Azerbaijani Republic and of all other States in the region,

Reaffirming also the inviolability of international borders and the inadmissibility of the use of force for the acquisition of territory,

Expressing grave concern at the latest displacement of a large number of civilians and the humanitarian emergency in the Zangilan district and the city of Goradiz and on Azerbaijan's southern frontier,

1. Condemns the recent violations of the cease-fire established between the parties, which resulted in a resumption of hostilities, and particularly condemns the occupation of the Zangilan district and the city of Goradiz, attacks on civilians and bombardments of the territory of the Azerbaijani Republic;

2. Calls upon the Government of Armenia to use its influence to achieve compliance by the Armenians of the Nagorno-Karabakh region of the Azerbaijani Republic with resolutions 822 (1993), 853 (1993) and 874 (1993), and to ensure that the forces involved are not provided with the means to extend their military campaign further;

3. Welcomes the Declaration of 4 November 1993 of the nine members of the CSCE Minsk Group (S/26718) and commends the proposals contained therein for unilateral cease-fire declarations;

4. Demands from the parties concerned the immediate cessation of armed hostilities and hostile acts, the unilateral withdrawal of occupying forces from the Zangilan district and the city of Horadiz, and the withdrawal of occupying forces from other recently occupied areas of the Azerbaijani Republic in accordance with the "Adjusted timetable of urgent steps to implement Security Council resolutions 822 (1993) and 853 (1993)" (S/26522, appendix) as amended by the CSCE Minsk Group meeting in Vienna of 2 to 8 November 1993;

5. Strongly urges the parties concerned to resume promptly and to make effective and permanent the cease-fire established as a result of the direct contacts undertaken with the assistance of the Government of the Russian Federation in support of the CSCE Minsk Group, and to continue to seek a negotiated settlement of the conflict within the context of the CSCE Minsk process and the "Adjusted timetable" as amended by the CSCE Minsk Group meeting in Vienna of 2 to 8 November 1993;

6. Urges again all States in the region to refrain from any hostile acts and from any interference or intervention, which would lead to the widening of the conflict and undermine peace and security in the region;

7. Requests the Secretary-General and relevant international agencies to provide urgent humanitarian assistance to the affected civilian population, including that in the Zangilan district and the city of Horadiz and on Azerbaijan's southern frontier, and to assist refugees and displaced persons to return to their homes in security and dignity;

8. Reiterates its request that the Secretary-General, the Chairman-in-Office of the CSCE and the Chairman of the CSCE Minsk Conference continue to report to the Council on the progress of the Minsk process and on all aspects of the situation on the ground, in particular on the implementation of its relevant resolutions, and on present and future cooperation between the CSCE and the United Nations in this regard;

9. Decides to remain actively seized of the matter.

№ 7.

ПРОТОКОЛ № 7
ЗАСЕДАНИЕ АЛЯБДАЛАНСКОГО НАЦИОНАЛЬНОГО СОВЕТА

27 мая 1993 года

г. Тифлис

На открытие заседания членов Совета Ф.-Х.Кобиашвили представляет Совету и заслушивает выступление представителей Союза с представителями Армянского Национального Совета по вопросам правящей Альянсдланской и Аракианской фракций. Ф.-Х.Кобиашвили высказывает свой точка зрения, что для образования Армянского фронда не нужно политических лидеров, а только члены этого Альянсдланского в Тифлисе. МИАНЕР Гарегин Нжатян, в своем речи Закон о границах, говорит

Следующий вопрос возникает: Х.-К.Касабян, Н.Бидзина, А.Шотарадзе, И.Мартirosyan, которые проявляют резкую Задачи властей национальных меньшинств, вспоминая свою Погромы на армянском народе, и требуют от правительства разрешения на участие Задачи в выборах на 20 мая этого года, кроме того, при этом выразили

Несколько Приветствия Генерал Министра
Армения Республики Финанс Кахе Киквидзе
министр информации под М. Г. Гасанян

27 мая 1993 г.

Национальный Совет Грузии

Хочу еще раз подчеркнуть и сказать генералу об обстоятельствах дагестанских событий. Было изложено на заседании в Тбилиси то что изложил Вам, чтобы Вы эту историю не забыли, не пропустили вспоминать, и этого делать не надо. Требование шахматной партии и сама партия, что министр информации под М. Г. Гасанян и Генерал Кахе Киквидзе должны быть избраны в национальные парламенты Грузии и Армении на выборах на 20 мая этого года. Мы будем это делать. Давайте и я выразить позицию в Кахе Киквидзе. Тогда же, информирую вас - заявки Вашего парламента Тбилиси Тбилиси о проведении парламентских выборов в Грузии

В этот финальный час заседания добавляю, что проводят информационную пресс-конференцию Грузия и Армения

Бывш. М. Гасанян

© Газета "Национальное единство" - выпуск № 100 от 27 мая 1993 года

Источник: * Государственный Архив Азербайджанской Республики. Ф.970, оп.1, д.1, л.51;
** там же, д.4, л.1-2. Автограф.

Nº 8.**2001 ORDINARY SESSION**

(Second part)

REPORT**Eleventh sitting****Tuesday 24 April 2001 at 3 p.m.*****Europe's fight against economic and transnational organised crime: progress or retreat?***

Mr İlham ALİYEV (Azerbaijan).- One of the main reasons for the emergence of organised crime is the lack of control or complete absence of control over public order by governmental structures. Azerbaijan is extremely worried because one of the centres of organised crime in Europe is in our territory - in the so-called Nagorno-Karabakh republic. Not only the Azerbaijani authorities but the international institutions responsible for the fight against criminality have absolutely no control over Nagorno-Karabakh.

The occupation of 20% of the territory of Azerbaijan by armed forces left 1 million Azerbaijani refugees homeless and caused enormous destruction to our cities, villages, cultural heritage and the graves of our ancestors. The whole of the infrastructure in the occupied territories was destroyed by Armenian aggressors, which created the right conditions for the development of organised crime in the territory occupied by Armenia.

I should like to draw the Assembly's attention to a few facts that show how dangerous the situation is. The territory of the so-called Nagorno-Karabakh republic is used to grow and to transport narcotic substances. That fact is stated in the report of the State Department on the strategy for international control over the dissemination of narcotics, which was published in March 2000. Various drug dealers and drug traffickers feel comfortable there. They get support from so-called leaders of Nagorno-Karabakh, who use drug money to increase their fortunes, to pay the mercenaries and to carry on occupying land.

It is well known that the former leaders of Russia gave their counterparts permission to sell illegal arms to Armenia worth \$1 billion. Most of those arms were located in Nagorno-Karabakh and other occupied Azerbaijani territory. Where did Armenia and Nagorno-Karabakh find the \$1 billion to buy those arms? Everyone who knows the situation in the region is aware that the economic position of Armenia is critical. Armenia lives mostly on foreign aid. Hundreds of thousands of people have left Armenia because of the constant economic crisis. The answer is obvious. Either they got those arms free of charge, which is less likely, or they bought them with their drug money.

As a result of illegal economic activities in Nagorno-Karabakh, that so-called republic has become famous for money laundering. In the territory of Nagorno-Karabakh, military training is held that is absolutely uncontrolled under international conventions on the fight against terrorism.

We demand that all European structures take serious practical measures to force Armenian aggressors to free our land, and to force Armenian occupying forces to stop violating the human rights of 1 million Azerbaijani refugees and to stop using our land for their criminal operations.

2002 ORDINARY SESSION

(First part)

REPORT**Sixth sitting****Thursday 24 January 2002 at 10 a.m.****Combating terrorism and respect for human rights**

Mr İlham ALİYEV (Azerbaijan). After the tragedy of 11 September, the whole world realised that no state is invulnerable. Everyone understands that it is impossible to fight international terrorism unless the entire international community unites in the struggle against evil.

It is difficult to combat terrorism. You may know your enemy but sometimes you do not know how to find him and bring him to justice. You do not know when and in what form terrorists will strike again. Without international co-operation, without strong international control, the fight against terrorism is ineffective.

In Europe, our common home, there are countries that have suffered severely from terrorism. Azerbaijan is one of those countries. As a result of military aggression by Armenia, one million of Azerbaijan's people became refugees. Some 20% of the territory of Azerbaijan is occupied by Armenian military forces and hundreds of towns and villages have been completely destroyed.

In addition, Armenian terrorist organisations have committed numerous terrorist acts on the territory of Azerbaijan. As a result of these acts, which have been carried out on the underground, buses, ferries and elsewhere, more than 2 000 innocent citizens of Azerbaijan, including women and children, were killed and tens of thousands were injured.

The Council of Europe must express its attitude to this issue as well as to the fact that one member state of the council, Armenia, continues to occupy 20% of the territory of another member state, Azerbaijan.

How do we combat terrorism? This is one of the most important questions for the international community. One of the ways of combating terrorism is to put an end to the existence of lawless zones, which are the best places for terrorists to hide, to create their camps and bases and to conduct their terrorist activities.

One of these lawless zones is the territory of Nagorno-Karabakh, the self-proclaimed "Republic" which is not recognised by the international community. The territory of Nagorno-Karabakh has been used for a long time by various terrorist organisations, as well as for illegal arms' sales, drug growing and drug trafficking. The territory of Nagorno-Karabakh is completely out of control. It is a black hole in Europe and a place where the rules of international law are not applied. This territory is a constant threat to the whole region.

When we talk about combating terrorism, we should mean not only one particular terrorist organisation but all terrorist organisations in the world.

The topic for discussion today is combating terrorism and respect for human rights. First, we should think about the victims of terrorism and their fundamental right to live that terrorists have deprived them of. We should think about the feelings of the families of the victims. We should think about the refugees and internally displaced persons and their human rights.

As I have said, as a result of Armenian aggression and terrorism against Azerbaijan, one million of Azerbaijan's people became refugees who have been deprived completely of elementary human rights. There are hundreds of thousands of refugees in other countries of Europe. We should take care of them and we should fight terrorism together in all its forms until our complete victory.

2002 ORDINARY SESSION

(First part)

REPORT

Seventh sitting

Thursday 24 January 2002 at 3 p.m.

Political prisoners in Azerbaijan

Mr I. ALIYEV (Azerbaijan). First, I would like to express my disagreement with the way this issue is put in today's agenda "Political prisoners in Azerbaijan". On becoming a member of the Council of Europe, Azerbaijan accepted the commitment to release or grant a new trial to prisoners who are regarded as "political prisoners" by human rights protection organisations. The words "political prisoners" are put in quotation marks in paragraph 1 of the draft resolution, but there are no quotation marks in the agenda. Nor does it say "alleged" political prisoners, so it may be understood to say that there are political prisoners in Azerbaijan. That is a small example of how inaccuracy, to put it mildly, may change the whole picture of an issue.

I wish to stress that all the obligations undertaken by Azerbaijan a year ago upon accession to the Council of Europe are being implemented, including those relating to prisoners. Therefore we in Azerbaijan do not understand why we do not discuss the implementation of the commitments of Azerbaijan in general, and pick one of them which, as I said, has been fulfilled.

There are no political prisoners in Azerbaijan. The persons who are presented as political prisoners have committed various crimes, including terrorist acts and murders, or have committed acts of aggressive separatism. They have never been and are not now politicians. Most of them used to work in the police, national security or army. According to Azerbaijani law, people who work in those organisations cannot be members of a political party or engage in political activities.

Among those who are presented by various non-governmental organisations as political prisoners are plane hijackers, killers, terrorists, separatists, those who committed economic crimes or traffic accidents and so on. If we consider them political prisoners, that will lead us all, not just Azerbaijan, to disaster. If those criteria are applied to Azerbaijan today, they will be applied to any other country tomorrow, and we will demand that the terrorists be freed so that they can commit new terrorist acts.

With regard to criteria, there is in the entire world no definition of political prisoners. We must work out a universal definition, and only then can we apply it; otherwise, the confusion will continue, as in the case of Azerbaijan. Those whom the rapporteur prefers, he considers political prisoners, and those of whom he disapproves, he does not consider to be political prisoners. One person, even a rapporteur, cannot undertake the enormous responsibility of deciding who is and who is not a political prisoner.

We may be setting a very dangerous precedent. When terrorists commit terrorist acts and say that they did it for political purposes, they will be beyond the reach of justice. If, after committing a crime they join a political party, they will be untouchable. In Azerbaijan we saw many such cases.

The controversial report that has been presented today has already caused tension in Azerbaijani society. It does not help to end future co-operation between Azerbaijan and the Council of Europe, and it may undermine the efforts of the government of Azerbaijan aimed at deeper integration into the European community. Taking all this into account and also the fact that this controversial and unfair report and draft resolution lead not to co-operation but to confrontation, I ask my colleagues to vote against the draft resolution.

I ask my colleagues also not to take into consideration the speeches of the representatives of Armenia, first because Armenia is in a state of war with Azerbaijan and occupies our territory, so their view cannot be objective. Secondly, in Armenia, where political opponents are killed either in prison or in parliament, they had better keep silent when such issues are discussed.

2002 ORDINARY SESSION
(Fourth part)

REPORT

Twenty-ninth sitting

Wednesday 25 September 2002 at 3 p.m.

Contributions from committees and general debate

Mr İlham ALIYEV (Azerbaijan). I represent Azerbaijan, a country that became a member of the Council of Europe only a year and a half ago and became an independent country ten years ago. For those reasons and perhaps some others, the situation in Azerbaijan and the real life of the country, especially in terms of economic development, are not very well known to members of the Council of Europe. I would like to use this opportunity, therefore, to give a short presentation about the economic development of Azerbaijan.

As a result of a policy of economic reforms conducted during the past five years, the real growth of GDP was 54%. In 2001, GDP growth was almost 10% and inflation was 2.5%. As a result of a large-scale privatisation programme, the weight of the non-state sector in GDP terms is 71%. After completion of successful land reform, land has been given to the farmers and 1.4 million hectares of land has become private property. Between 1996 and 2001, average salaries trebled and the turnover from foreign trade more than doubled. As a result of an open door policy, which attracted foreign investment and resulted in a good investment climate, more than \$11 million was invested in Azerbaijan from all financial sources.

Of the former Soviet Union republics, and, indeed, some central European countries, Azerbaijan has been the most successful in attracting foreign investment per capita. More than US\$10 billion of foreign investment will be invested over the next three or four years in the oil and gas sector alone. Apart from the good investment climate, one of the main reasons foreign companies invest in Azerbaijan is its political and social stability. If foreign investors did not enjoy such stability and did not believe that it would last, they would not put their investments at risk.

Azerbaijan is successfully implementing its oil strategy. One of the most important milestones of this important strategy, which is vital to the world economy, occurred in Baku on 18 September. The beginning of the construction of the Baku-Tbilisi-Ceyhan oil pipeline will help to make Azerbaijan one of the most prosperous countries and will bring more security and co-operation to that region.

Azerbaijan established the state oil fund, which collects the revenue from the oil development that we conduct with the world's major oil companies. It now has hard currency reserves worth more than US\$1.2 billion. Following a decree from President Heydar Aliyev, US\$72 million was allocated from the oil fund to construct new houses for those who became refugees as a result of Armenian aggression against Azerbaijan. Armenia continues to occupy 20% of the territory of Azerbaijan, and more than 1 million Azerbaijanis out of a population of 8 million became refugees and internally displaced persons. Armenia is trying to persuade the international community to force Azerbaijan to co-operate with it, but until Armenia ceases to occupy our land economic co-operation between the two countries will not be possible.

Azerbaijan still has a lot of problems and many economic difficulties, but the policy of deep integration in the world economy has already achieved good results and it will help us to create a strong economy.

2002 ORDINARY SESSION**(Fourth part)****REPORT****Thirty-first sitting****Thursday 26 September 2002 at 3 p.m.****Honouring of obligations and commitments by Armenia**

Mr İlham ALİYEV (Azerbaijan). So that we have a clear picture of what sort of country Armenia is and how it implements its obligations before the Council of Europe, I will draw the Assembly's attention to certain matters that are either not mentioned in the report, or are mentioned but not to an extent that reflects the true situation.

The main reason why Armenia is suffering permanent economic and social crisis, because of which more than half the population has fled the country, is its aggressive and hostile policy towards almost all its neighbours. Armenia is the only country in Europe in which different nationalities cannot normally co-exist. It is a monoethnic country: non-Armenian peoples either leave the country because of the policy of national segregation, or they are forced to leave, as happened to more than 200 000 Azerbaijanis. Armenia is the only member of the Council of Europe that has for more than ten years occupied more than 20% of the territory of another Council of Europe member Azerbaijan.

The occupation is mentioned in report, which is a positive sign, but it is not Armenian volunteer troops who have occupied Azerbaijani territory, as is claimed in paragraph 229 of the report. It is the Armenian army that has conducted a policy of ethnic cleansing in Nagorno-Karabakh and other Azerbaijani lands, which has resulted in more than 1 million Azerbaijanis becoming refugees and IDPs. The report mentions the occupied districts of Azerbaijan: Kelbajar, Jabrayil, Gubadly, Zangelan, Lachin, Agdam and Fizuli, but that is not all of the occupied territories: Nagorno-Karabakh, including Shusha, is also Azerbaijani territory under Armenian occupation.

Armenian terrorists have carried out numerous acts of terror in the territory of Azerbaijan, as a result of which more than 20 000 innocent people have been killed and tens of thousands injured. Terrorism is one of the attributes of Armenian society: political murders in the Armenian Parliament, the murder of political opponents in Armenian prisons, and the sheltering of international terrorists in the lawless zone of Nagorno-Karabakh, show how deep are the roots of this evil in Armenia.

The self-proclaimed, but not recognised, military regime in Nagorno-Karabakh, which is sponsored directly by Armenia, has resulted in a lawless zone, a black hole in Europe. It is a constant threat to the region: a place where the growing and trafficking of narcotics is a source of income used by the military authorities to buy new arms and commit new crimes. It is not news to the international community that there are many training camps for domestic and international terrorists in Nagorno-Karabakh. Furthermore, the occupied territories of Azerbaijan are used by Armenia to bury nuclear waste from the Armenian nuclear power station. That fact is reflected in the document produced by the Council of Europe.

Because of the shortage of time, it is not possible to present all the facts, but there are a lot of them. Instead, let me put some direct questions to all the members of the Council of Europe. Can Armenia, a member of the Council of Europe, continue to ignore the basic rules of international law? Can Armenia, a member of the Council of Europe, occupy for more than ten years the territory of another member of the Council of Europe? Can Armenia for more than ten years openly violate the human rights of more than 1 million refugees and IDPs who are citizens of another member of the Council of Europe? If the answer to those questions is no, and that is the right answer, sanctions must be imposed on Armenia and it must be expelled from the Council of Europe.

Mr İlham ALİYEV (Azerbaijan). It is not clear with which countries Armenia wants to establish regional co-operation. Armenia does not have many neighbours, and the region is limited. In the case of Azerbaijan, regional co-operation with Armenia meant that it occupied 20% of our land and made one million people homeless. That is not all. It has territorial claims against Turkey, but it does not have diplomatic relations with Turkey. It has territorial claims over Georgia. The Javaheliya region in Georgia is inhabited by Armenians, and many problems have been caused by Armenian separatists. What kind of regional co-operation are we talking about? I am against the amendment.

Mr İlham ALİYEV (Azerbaijan).- The amendment is not entirely clear. It refers to the positive influence on the Armenians in Nagorno-Karabakh. I do not know what positive influence we are talking about. Nagorno-

Karabakh is a structure that is not recognised by anyone: no country recognises it. It has a military regime, there is a complete absence of any international rules, there is no monitoring and nobody knows what is happening. The army in Nagorno-Karabakh has more than two hundred tanks that are not listed in any international agreement on arms reduction. Therefore, I am against the amendment.

Mr İlham ALİYEV (Azerbaijan).- It is surprising to me that there are some anonymous co-authors of the amendment. It is not a good sign when someone does not wish to put his name to an amendment.

The amendment is designed to delete the phrase "occupied territories" and replace it with more indirect wording that those not directly involved in the issue will not understand. I do not understand the reason for such an attitude, or why we should try to hide the truth. They are Armenian-occupied territories: the territories are occupied. The wording should remain as it is, whether someone likes it or not or wants to hide the facts or not.

Mr İlham ALİYEV (Azerbaijan). The amendment speaks for itself. I am assured that one of the main objectives of the Council of Europe is to protect and respect the human rights of all people throughout the world. The war with Armenia and the occupation of our territory has resulted in more than 1 000 000 Azerbaijani becoming refugees. They are deprived of all the elementary human rights. Eight hundred thousand of them are internally displaced persons: people who live not in Nagorno-Karabakh, but in regions occupied by Armenia. We propose the amendment as a confidence-building measure to allow those people to access their land so that they can live and work on it.

2002 ORDINARY SESSION**(Fourth part)****REPORT****Thirty-first sitting****Thursday 26 September 2002 at 3 p.m.****Honouring of obligations and commitments by Azerbaijan**

Mr İlham ALİYEV (Azerbaijan). A year and a half ago, Azerbaijan became a member of the Council of Europe. That accession is one of the significant proofs that Azerbaijan is a strong adherent of European values. It stands firmly on the concepts of democracy, political pluralism and all basic freedoms. Since only ten years of independence, Azerbaijan has suffered many critical and dangerous moments in its destiny. There have been numerous attempted military coup d'états. There has been civil war, for example.

Our success in building a democratic society has been substantial. However, Azerbaijan is still in a condition of war with Armenia, which continues to occupy 20% of the territory of Azerbaijan. As a result, one million Azerbaijanis became refugees and internally displaced persons. We are conducting a programme of economic, social and political reforms. To a large extent, we have integrated our country into European and world structures. Our aim is to achieve more integration with the assistance of the international community, including the Council of Europe.

We conduct reforms, but we do not seek to be praised. We do not merely formally fulfil our obligations. We strongly believe that the only way to develop democracy is through the rule of law and the market economy. We believe that this approach will provide future stability for our country and our people.

Upon accession, Azerbaijan has undertaken obligations, all of which have either been fulfilled or are in the process of implementation. This has been done in accordance with a time frame. There are no obligations that Azerbaijan has not or will not honour. We are glad to see in the draft resolution, along with other positive features reflecting the real progress that my country has made, reference to the occupation by Armenia of Azerbaijan's territories. However, there are some provisions in the draft resolution that we cannot accept.

We can accept criticism without grounds and is based on real facts. We cannot accept it when it is based on subjective assumptions, imagination or attitude. There is no need to look at the real life of Azerbaijan through black glasses. The situation must be presented as it is, truly and objectively. Terrorists are terrorists everywhere. If someone commits an act of terror and afterwards claims that he did it for political purposes, that does not make him a lesser terrorist, and it does not make him a political prisoner.

Unfortunately, the draft resolution suggests that people who commit various crimes of violence and terrorism and acts of murder in other words, the killing of innocent people are sometimes presented as political prisoners. That is dangerous logic. If it is followed, the world will not be guaranteed against individual terrorist attacks. Terrorists who commit crimes in Azerbaijan cannot be considered political prisoners. That applies in Switzerland, Spain, the United Kingdom, Italy or other countries. There are no political prisoners in Azerbaijan. There are terrorists and criminals who have committed real crimes and have been sentenced, but not on political grounds.

Finally, I should like to stress once again that Azerbaijan is honouring all the obligations that the country undertook to honour when it acceded to the Council of Europe, and it will continue to do so within existing time frames.

Mr İlham ALİYEV (Azerbaijan). When Azerbaijan acceded to the Council of Europe, it undertook to meet commitments within a certain time frame. As I said in my speech, we will honour all the commitments in due time. It is therefore important that we add the words proposed in the amendment they are missing from the draft resolution.

Mr İlham ALİYEV (Azerbaijan). The sub-amendment could apply not only to Azerbaijan but to any country in the world, because corruption affects every country. We are doing our best to eliminate it.

Mr İlham ALİYEV (Azerbaijan). We propose to include in the draft resolution the sentence in the amendment because it reflects the real constitutional situation in Azerbaijan on the division of powers.

Mr İlham ALİYEV (Azerbaijan). We wish to delete the reference to a protest movement, because there is no protest movement in Azerbaijan. We have stability and social consent. Of course we have problems, including economic problems, like any other country, but like the rapporteurs who have visited our country we never see any kind of protest movement in Azerbaijan. The wording does not reflect the real situation in our society.

Mr İlham ALİYEV (Azerbaijan). I agree that every society has a protest movement. We objected only because it was included in our draft resolution; people might think that it is only in our country that there is a protest movement. If it is accepted that everywhere has protest movements, I do not mind.

Mr İlham ALİYEV (Azerbaijan). We know that the Monitoring Committee did not support the amendment. However, I insist that "disturbed" and, especially, "shocked" are words that do not reflect the attitude in the Assembly. I do not see anyone being shocked. "Shocked" is a hard word. If the two words, or at least "shocked", were removed, that would make the draft resolution more balanced; otherwise, it might create a wrong impression. Has something so terrible happened that has led the entire Assembly to be shocked? I insist on the amendment, and I ask the Assembly to support it.

Mr İlham ALİYEV (Azerbaijan). We should not interfere in the capacity of the courts. A trial should continue for as long as the court needs to investigate all the issues. I know of no country where anyone can ask, demand or force a court to finish one case in one day and another case in one month. Let us enable the courts to work and to continue according to their schedule.

Mr İlham ALİYEV (Azerbaijan). This issue is of great importance, although for those who are not well aware of the situation it may not seem that significant. When we drew up this amendment, we followed internationally recognised wording, and the wording that is accepted by the OSCE Minsk Group, which has a mandate for supervising and promoting negotiations between Armenia and Azerbaijan. First, the wording "conflict in Nagorno-Karabakh" in the draft resolution is not correct. Secondly, the conflict is not limited to the area within the borders of Nagorno-Karabakh. We suggest that instead of "conflict in Nagorno-Karabakh" we use the phrase "Nagorno-Karabakh conflict".

2003 ORDINARY SESSION

(First part)

REPORT

First sitting

Monday 27 January 2003 at 3 p.m.

South-Eastern Europe

Mr İlham ALİYEV (Azerbaijan). Thank you. I would like to speak about one of the factors creating instability in south-eastern Europe. For more than ten years, Armenia has continued to occupy the territory of Azerbaijan. Following Armenia's aggression against Azerbaijan, 20% of our territory is occupied. As a result of that occupation, more than 1 million people of Azerbaijan have become refugees. The issue will be raised during discussions today on migration. It is one of the major factors causing instability in the region, risk and hostility.

Thousands of villages and cities of Azerbaijan have been destroyed. Today, one member of the Council of Europe, Armenia, is occupying the territory of another member of the Council of Europe, Azerbaijan. Unfortunately, the international community does not strongly express its attitude towards that.

We regard it as positive that the Council of Europe, at its last part-session, took the step of recognising the occupation by Armenia of the territory of Azerbaijan. The occupied cities of Azerbaijan have been named.

Azerbaijan has been a member of the Council of Europe for two years. During those two years, at every part-session of the Council of Europe, the Azerbaijani delegation has raised that issue. We have asked our colleagues to be more active and to end that unfair and unjust occupation.

I am grateful to the Council of Europe for making it very clear in its resolution that it condemned the occupation and for stating the facts as they are. We all know how strong the Armenian lobby is in the United States, in some European countries and in Russia. That lobby is active in local elections and politicians have to take that into account. However, in this organisation, the main principle of which is the protection of human rights and justice, everything must be clearly stated, including who is the aggressor and who is the victim of the aggression.

We are also grateful to the Council of Europe that a special rapporteur has been appointed to investigate that issue and to prepare a report, where the conflict between Armenia and Azerbaijan will be analysed and recommendations will be made. We are talking today about economic co-operation being a factor in the creation of security and stability but I reiterate that the official position of Azerbaijan is that it will never start economic co-operation with Armenia until that country completely withdraws its occupation forces from our territory.

I would like to mention one more issue. Recently, one of the soldiers of the Azerbaijani army was wounded and captured by Armenian forces. He is now in prison in Armenia. The Red Cross is dealing with that matter but unfortunately we do not have any positive results. I would like to use the authority of the Council of Europe to help that person to return to his family. Thank you.

2003 ORDINARY SESSION

(Second part)

REPORT

Ninth sitting

Monday 31 March 2003 at 3 p.m.

Progress report

Mr İlham ALİYEV (Azerbaijan). The way in which the presidential elections were held in Armenia is not a surprise for those who know the situation in that country and those who rely on that knowledge and not on the official, false Armenian propaganda sponsored by the large Armenian diaspora. Serious violations of the basic electoral standards, which all of us can see, are the logical outcome of the policy

of total ignorance of the basic rules on international law. That logical outcome of violation of international law was demonstrated by Armenia in continuing to occupy for ten years 20% of the territory of Azerbaijan. Armenia is violating the human rights of 1 million Azerbaijani refugees and internally displaced persons who are in that position because of the policy of aggression and occupation by Armenia of Azerbaijan.

The existence of a lawless zone, Nagorno-Karabakh, is a severe violation of international law. There is no monitoring, no international law and not even a basic possibility for international organisations to see what is going on in that part of Europe, which, from a legal point of view is a part of Azerbaijan but in practical terms is part of a military regime. Everybody knows that it is no secret to the international community that Nagorno-Karabakh has become a shelter for all kinds of international terrorists and other criminals and we should put an end to that. One member state of the Council of Europe, Armenia, is occupying the territory of another member country of the Council, Azerbaijan. That is also a severe violation of international law and we all hope that the Council of Europe will take serious practical measures to force Armenia to withdraw from occupied territories and to put an end to its aggression.

Another issue that I want to mention is the increasing threat that Armenia poses to the security of the region. Forty-seven members of the Parliamentary Assembly of the Council of Europe signed a document expressing serious concern that military equipment from the military base of Russia in Georgia is now transferred to the Russian military base in Armenia. That may have very serious consequences and will change the balance of power. By making that decision, Armenia takes another step towards the militarisation of its country and society.

Given all that I have mentioned, as well as the assassinations in the Armenian Parliament of political opponents, which Lord Russell-Johnston mentioned, the killings of political opponents in Armenian prisons, and the killings of journalists on the eve of presidential elections, we cannot expect free and fair elections in Armenia, especially when the head of the electoral campaign of one of the presidential candidates is the Minister for Defence.

2003 ORDINARY SESSION

(Second part)

REPORT

Eleventh sitting

Tuesday 1 April 2003 at 3 p.m.

Cultural situation in the south Caucasus

Mr İlham ALIYEV (Azerbaijan). I am grateful to the rapporteur for the excellent job that he did in his very comprehensive report on the situation in the south Caucasus.

The countries of the south Caucasus are relatively new members of the Council of Europe. For that reason, we feel that this Organisation does not yet have sufficient knowledge about life today in those countries and about their cultural heritage. Within a relatively small area of land, we have many nations and nationalities. We also have ancient civilisations and cultures, famous pieces of art, and science. The list goes on. In spite of all the difficulties that the countries of the south Caucasus have had, being colonised and becoming part of many different countries, they have yet managed to preserve what identifies them as nations and cultures.

What Azerbaijan believes in, independently, we hoped that it would help us to improve the situation in that sphere. To a large extent, much was done to return to our roots, to investigate our past and to bring our cultural heritage to the attention of the international community. At the same time, however, our country suffered greatly. There was a loss, as a result of which 20% of our country is under occupation by Armenian military forces. One million refugees are the result of that occupation. In the occupied territories of Azerbaijan, some 4 400 cultural and social service points were destroyed by Armenian forces, as were 850 educational facilities. A lot of our cultural heritage was razed to the ground. At our museum of art in the city of Shusha, monuments to famous poets and musicians have visible bullet holes. It was not enough for the aggressor to kill innocent people and level our cultural heritage to the ground; they also shot the monument to the poet Nataran and others.

The report contains several important figures to which I wish to draw the Assembly's attention. Before the forced deportation of Azerbaijanis by Armenia that began in the 1950s, some 45% of the territory of Armenia was Azerbaijani. Nagorno-Karabakh is now a lawless zone out of Azerbaijan's control. Some 130 000 Armenians had found shelter there many years ago, and their claim to be natives has no ground. I could talk a lot about that, but what we must do is to preserve our culture and heritage, just as we have done until now and just as we have

preserved our language, which is a key element in any person's national identity. Azerbaijan is proud of having managed to do that, and we want to continue our efforts in that direction.

Mr İlham ALIYEV (Azerbaijan). I want to clarify what Mr Galoyan has tried to disguise. The phrase between the brackets states:

"Georgian heritage in South Ossetia and Abkhazia, Armenian heritage in Azerbaijani and Georgia, Azeri heritage in Armenian-occupied territory".

Amenian representatives always try to exclude anything that mentions occupied territory. They want to hide the reality, but the term "occupied territory" is an official phrase in this Organisation. We insist on retaining it and for the truth to be presented correctly.

2003 ORDINARY SESSION

(Second part)

REPORT

Thirteenth sitting

Wednesday 2 April 2003 at 3 p.m.

Europe and the development of energy resources in the Caspian Sea region

Mr İlham ALIYEV (Azerbaijan). I express my gratitude to the rapporteur for his comprehensive report, which fully reflects both the recent developments in the Caspian Sea region and the prospects for the future. Azerbaijan was the first country in the world in which oil was produced, and was also where the first oil from offshore oilfields was produced. Today, after independence, Azerbaijan is a pioneer in attracting foreign investment to the Caspian Sea and in working jointly with internationally recognised oil companies. It is the country that opened up the Caspian Sea to international oil companies, and for investment.

In 1994 our country signed a production-sharing oil contract with a consortium of international oil companies, which later was called the contract of the century. Since then, more than twenty production-sharing agreements have been signed between Azerbaijan and foreign partners, through which more than \$50 billion will be invested in our country. The good investment climate, and the fact that investments are protected by Azerbaijani law, and that there is social stability in our country, are the main reasons why we managed within a short time to attract \$5 billion direct foreign investment in our oil and gas sector. Within the next two or three years, we expect an extra \$10 billion to be invested.

Azerbaijan is the leading country among the former Soviet republics and some countries in central Europe in attracting direct foreign investment per capita. We have been in that position for more than five years. The development of oil has allowed our economy to grow. Our GDP growth for the past six years is more than 60%. We hope that the development of our oil resources and transportation will create a good solid base on which we can develop our country.

We hope that the legal status of the Caspian Sea will be resolved soon. That must be based on international practice and justice, not on someone's assumptions, illusions or dreams. Like other countries in the region, Azerbaijan has a right to develop its energy resources, which it has done since 1994. As the huge foreign investment in the Azerbaijani sector of the Caspian Sea shows, our position is internationally recognised.

I do not want to comment on the speeches. I merely clarify that the sectoral division of the Caspian Sea proposed by Azerbaijan in 1994 was supported by Russia. There was a bilateral agreement between our two countries which defined the border. The sector is a good example of that agreement. If people in the Russian delegation do not know the official position of Russia, they should make it clear when they speak that the views that they express are their own. Perhaps I am not the right person to explain that, but I believe that that clarification is needed.

If we are to bring our oil to the international markets, we need a pipeline. Azerbaijan is a landlocked country and without a pipeline it is impossible to deliver our energy resources. Two pipelines are in operation. One passes through Russia; the other goes through Georgia. A third major pipeline is under construction and the first oil from the Azerbaijani oil fields will soon be delivered to the Turkish Mediterranean port of Ceyhan via Georgia. We also have plans to deliver gas to Turkey, Greece and other European countries. We are in the process of negotiations, which I hope will be successful.

The oil strategy for Azerbaijan over the past ten years has proved to be successful. It has produced good economic prospects and will bring prosperity to our people, security to our region and strengthen the independence of our countries.

...
Mr İlham ALİYEV (Azerbaijan). I have nothing against the amendment in principle, but after all the construction projects on pipelines, which are entering the final stage, nothing can negatively affect their implementation. If we used the words in the amendment, they might affect construction and might call into doubt the implementation of the huge international pipeline projects. Delay is the only possibility, and we should keep the word in the report.

2003 ORDINARY SESSION

(Third part)

REPORT

Nineteenth sitting

Tuesday 24 June 2003 at 3 p.m.

Positive experiences of autonomous regions as a source of inspiration for conflict resolution in Europe
Mr İlham ALİYEV (Azerbaijan). The report examines carefully the positive experience of autonomous regions. It contains a substantial amount of information that will help in autonomous regions that lack that positive experience. One can call an experience positive only when one can compare it with something that is not positive.

Here in the Council of Europe, we usually concentrate on the problems and unresolved issues rather than praising someone for their achievements. Therefore, I want to draw your attention to the negative experiences of the autonomous regions. One clear example of such negative experience is the autonomous region of Nagorno-Karabakh in Azerbaijan.

For many years, the illegal regime of Nagorno-Karabakh has sheltered international terrorists and it is directly involved in the growing trafficking of narcotics. Those facts are known to the wider international community. Nagorno-Karabakh is a real threat to the whole region. It is a black hole in Europe and a completely uncontrolled lawless zone where there is no international monitoring. Nobody knows what happens inside it - not us, not the international community. Of course, the Council of Europe is completely unaware of all the criminal activities that are happening there.

The regime is not recognised by the international community. Nevertheless, it continues to exist. It emerged after Armenia's aggression against Azerbaijan, which resulted in the occupation of Nagorno-Karabakh and seven other regions of Azerbaijan. In total, 20% of our territory was occupied and 1 million Azerbaijani people became refugees or internally displaced persons.

For me and for other members of our group, therefore, it is a big surprise to see no mention of the Nagorno-Karabakh conflict in the section of the report where other similar conflicts are mentioned. For instance, the report mentions Abkhazia and South Ossetia as part of Georgia. It calls them separatist. That is true. The report mentions Chechnya as part of Russia. Transnistria as part of Moldova and Kosovo as part of Serbia and Montenegro. There is not a single word about Nagorno-Karabakh as part of Azerbaijan. That is a big mistake, to put it mildly, as members can see from pages 32 and 33 of the report.

This mistake must be corrected. I do not know why this has happened, especially when the fact that Mr Gross, the rapporteur, is also the rapporteur on Azerbaijan is taken into account. He is well aware of the situation in Nagorno-Karabakh, especially regarding the refugees. Perhaps he does not want to mention Nagorno-Karabakh as a part of Azerbaijan. If that is so, it contradicts international practice, because Azerbaijan is recognised within its borders. The territorial integrity of our country is recognised.

The report mentions the positive aspects, but I feel deep dissatisfaction at the fact that the negative experience of Nagorno-Karabakh is not mentioned.

2003 ORDINARY SESSION

(Third part)

REPORT

Twenty-third sitting

Thursday 26 June 2003 at 3 p.m.

Political prisoners in Azerbaijan

Mr İlham ALİYEV (Azerbaijan). The main contradiction between the position of Azerbaijan and the position of the rapporteur is on who is to be considered a political prisoner. Mr Jürgens says that representatives of political groups supported the report. In the way in which the report was presented by Mr Clerfayt, I doubt whether anyone would be able not to support it. However, we know the biography, the background and the activity of those whom Mr Clerfayt considers to be political prisoners. Against that background, many doubts will arise. Separatists, terrorists, killers and hijackers are considered by Mr Clerfayt to be political prisoners.

It is easy to commit a crime if that logic is taken for granted. If someone decides to commit a crime, he must first become a member of a political party. After that, non-governmental organisations automatically send information in the form of e-mails to Mr Jürgens or Mr Clerfayt, and he is presented as a political prisoner. By doing that, the system of punishment for real crime will not work in my country.

There are enough killers in the list that has been presented by Mr Clerfayt. If they are released, new crimes will be committed and new people will be killed. These will be citizens of Azerbaijan, not of other countries. That is a major contradiction.

Ms Bušić asked for criteria, and Mr Schwimmer's experts elaborated on them. But why are we talking about the criteria only for Azerbaijan? Surely they should relate to all the other countries. When the process is complete, everyone who comes within the framework of the criteria will be considered a political prisoner.

It is said in the draft resolution that Azerbaijan does not have political will. If that is so, why have more than 500 people been freed? They have been freed by the decree of the President of Azerbaijan, not by a decree of Mr Clerfayt or someone else. Such passages in the report must be amended. On 17 June, there was a significant pardoning and more than one hundred people were released. That must be mentioned because it is a positive step.

Experts must continue their work. Some items in the report contradict the opinion of experts. Experts consider some people as non-political, and in the report they are presented as political. What must we do? What opinion should prevail? Should it be the opinion of experts or should it be that of the Secretary General or the rapporteur? We shall be in confusion. The contradiction must be removed.

The report and the draft resolution are breaking the terms of their mandate. Elections have no relationship to the issue, and they will be discussed separately, especially when some special political preferences are made in the report. The report should be impartial. No part of the political force in Azerbaijan should have support or no support in the Assembly. The people of Azerbaijan will decide in the elections for whom they will vote.

Double standards should not apply to Azerbaijan or Armenia, the countries that jointly entered this Organisation. On the eve of presidential elections in Armenia, the issue of the abolition of the death penalty was postponed. When we have the same problem, that does not happen.

No 9.
No 9.1

**PREZİDENT İLHAM ƏLİYEV AŞPA-nın YAZ SESSİYASININ
ICLAŞINDA ÇIXIŞ ETMİŞİDİR**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Strasburgda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış etmişdir.

İclas salununa gələn Prezident İlham Əliyevi AŞPA-nın rəhbərliyi və deputatlar alıqlarıqları qarşılıqlıdır.

AŞPA-nın sadri PİTER ŞİDER clasası etmişdir:

– Mon Azərbaycan Respublikasının Prezidenti conab İlham Əliyevi böyük məmənliklə Assambleyaya salamlayır. Onunla birgə xarici işlər naziri, Prezident müsəylət edən rəsmiləri salamlayırıq. Biz sadıq ki, burada, bəzim Assambleyada iştirak edirsiniz, Xüsusi alıqlar Azərbaycan Respublikasının Prezidentinə, Assambleyanın sabiq üzvü, sabiq sadri mütəməvviin üvvananmışdır. Amma conab Prezident, sadəcə olaraq, sabiq dəyil, o, bəzim bir səra todbirlərinə və müzikərlərinə fəal iştirakçısan. Conab Prezident, burada olmayıñından minnunməq. Buraya gəldiyinizdən gərə Assambleya adından Sizə minnətdarlıqlı bildirirəm. Deputatları bildirmək kimi, çıxışdan sonra conab Prezident sualları cavablaşdırmaq da razılıq vermişdir.

Conab Əliyev, conab Prezident, Xüsusi alıqları Səzindər.

AZƏRBAYCAN PRESİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

– Hormətlə conab sadri!

Xanımlar və conablar, öziz qonaqlar!

Bura davət olunmaq və Avropa Şurasında çıxış etmek menim üçün böyük şərəfdür. Bu, həm də şəxsiyət menim üçün çox xoş hadisədir. Conab sadır qeyd etdiyi kimi, mon iş ilə müdafiətdən Avropa Şurası Parlament Assambleyasının üzvü olmayışam. Həyatiñın bu divarıñ menini təqdim, bolşuq do, on maraqlı, müümət zamanı kosıyıdır və bu dövr goləcək fəaliyyətlər, olbotta ki, bugünkü pozitivəndən da vacib rəsəddir.

Azərbaycan yalnız il bundan avval Avropa Şurasının üzvü oldu. Ondan avvel isə olka bir çox problemlərə üzülmüşü. 1991-ci ildə müstəqillik iləndən sonra Azərbaycanda vəziyyətçək çox çətin idi. Bu, həm iqtisadi, həm siyasi, həm də horbi baxımdan xaos dövrlü iddi. İqtisadiyyat sürəti tənzəzli iddi. Faktiki olaraq, olko dağlıqlaşqorcasında id: vətəndaş mülharibəsi, bəi neçə horbi cəvriləş cəhdəri vərəbdələndi.

Yalnız keçmiş çətin inqilab adlılığından, əsas-siyasi iştirakçıdan, əsas-siyasi iştirakçıdan sonra və Ermanistanın Azərbaycan arzımda aqşək rejimi olda olub. Sonra isə olko mütəxəlisə sahələrdə inkişf etmek imkanı qazana bildi. İqtisadiyyatımızda artım basıldı. Bu gün iqtisadi inkişfən baxımdan Azərbaycan sırfətə inkişf edən ölkədir. Son yeddi ilde təmiz daxili məsləhətlər arımdan 90 faizi təqdi edilmişdir. Son 7 ilde inflasiya 2-3 faizi aradır. Adanbasına dişən hərəkəti, xarici sərmaya baxımdan Azərbaycan həm keçmiş SSRİ, həm də Mərkəzi Avropanı olşaları arasında aparıcı nüvəgedədir.

Bütün bi amillər, iştəqol, irimiyəş iqtisadi iştirahət, torpaq əzələləndirilməsi və ümumiyyət, miqəssilərən əzələləndirilməsi olçoisə iqtisadiyyatın bazar iqtisadiyyatını prinsipləri osasında qurmaq imkan verdi. İndi ümumi daxili məsləhət özü sektorun payı 75 faizi barabardır. Xüssuslu nozoro alsaq ki, neft sektori, hələ də dövlətin inhişəndə, onda bù, böyük rəqəmdir. Ümumi daxili məsləhət 75 faizi o deməkdir ki, praktiki olaraq, bütün ticarət, bütün sonnət növürləri əzələləndiriləndir.

Biz bunun yaxşı nəticələrinə görük. Əllərinə qədər inkişf etdiyin, iqtisadiyyatın ardıngıri görürük və bu, bizo nəhəng, böynüklər, layihələr, həyata keçirəm imkanı verir. Bütünki gündə dünənən on iki enerji layihəsi Azərbaycanda həyata keçirilir. Artıq 10 ildir ki, Azərbaycan karbohidrojen elhittiyatlarından dünənən aparıcı şirkətləri ilə birləşdirdi edir.

Bu, çox uğurlu təcrübədir. Özü da bu uğurun bir neçə asas elementi var. Birincisi, çox gözəl sərmaya mühümütinən olmasdır. Bütün sərməyecələr özüni və sərməyalarını təhlükəsiz hiss edir və səmildir ki, qoşquqları vəsait lazımnıcaq olunur. Azərbaycandakı bütün asas sərməya layihələri parlamentimiz tərafından ratifikasiyadan keçib qanun statusı almışdır. Onları heç kim davşa bilmez. Diger sabob şəffaflıqdır. Şəffaflıq da nef-qaz sektorundan və ümumiyyətdə, bütün istehsal sahələrində ümumi osasını təşkil edən elementlardandır. Azərbaycan bi monada nəzərətçərpacən naliyyət qazanmışdır. Bütün hasilat sanayalarında şəffaflıq təşəbbüsünlənə ləp avvaldan qoşulmuşaq və regionda bu prosesdə liderliyimizi davam etdirmik əzminidəyik.

Beynəlxalq maliyyə təsisi ilə çox six olğularımız və omakələrimiz var. Xüssuslu da, Beynəlxalq Valyuta Fondu ilə. Bu təskilatla biz asas iqtisadi xəttimizi razılaşdırırdı. Bütün bi amillər ölkəyə milyardları dollar vəsait colb etməyim verdi.

Son illər orzində Azərbaycana qoyulmuş sormayoların miqdarı 17 milyard dollara borabordır. Bunun da 12 milyard dolları birbaşa xarici sormayıdadır. Sormayocıl Azərbaycandakı ictimai-siyasi sabitliyə omini olmasayıdlar, hadisələrin gedisiyi svyyolşadıra bilməsəydi, olbotta ki, onlar risk edib öz vasatlarını qoymazdlar. Biz bu siyasetimizi davam etdirmək tam qararlıyiq. Növbəti üç il orzində Azərbaycanın təkəf neft və qaz sonayesine, toximinə, daha 10 milyard dollar sormaya qoysaqadır.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçün yox, həm də bütün region üçün vacibdir. Bu layihələr regional tohılkəsizlik və sabitlik üçündür, regional əməkdaşlıq üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Bu gün realasdırılanın inboru komorları təkəf bəzim ölkə, orzisindən komorların keçəcəyi digər şəhərlər üçündür. Azərbaycan regional əməkdaşlıq cox fual olduğadır və bugünkü gündə bu əməkdaşlıq qonaoxboxşdır. Bütün goləcəkdo bu yəndə fəaliyətə hazırlığı.

Ermenistanın orasında 250 min azərbaycanlı qacqın düşməni. Azərbaycan orasındı işgal olunmuş 7 rayonun 700 min sakinin möcürü kökünə oldu. Kəcmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşanan 50 min azərbaycanlı da məsbur kökündür. Ustəlik, digər mənşetli zonalardan, başqa ölkə oralarından da qacqınlar. Azərbaycanda sıhənagacın təsdiqi. Azərbaycan 8 milyonluq şəhərinin 1 milyonu qacqın-köökündür. Bu, döydən ola bilinən sayıda qacqın-köökündən yüksək fəzildir.

Beynolxalq icitnameyiň bu vaziyetyň razlaşmamalıdır. Ölbette, biz ümid edirik ki, beynolxalq birliyin birgo sayyılık imkan vericek ki, bu problem hollu olusun. Biç Avropanı Şurasına minmatardır ki, bu mövzuya ottrafında fikir mübadilasyonu asylasızdır. Bilyiniň kimi, hazarza Siyasi müsselörol komitesi Ermenistan-Asyrıbayçan-Çağdaş Qazاقstan münaqqisili ýeri başlıq muñozu üzöründe işleyir. Ümid edirik ki, morozu vaziyati oldugu kimi öks ediricek ve an vacibi iso, masolyotlu şıxçı qıymet veracekdir.

Cənab Prezident, Avropa Birliyinin ölkənizdə neft sonavesinin inkisafında və xarici ticarət əlaçılarda rəvayət olunan sahəyə aididir.

CAVAB: Avropa Birliyini ilə ticarət alaqları, iqtisadi alaqları hər bir artı. 2003-cü ilin göstəriciləri ilə 2002-ci ilin nüvəsi müqavilə stolyalarının cəmi 10,4% artırılmışdır. Bu, ən çox hərəkətli Avropanın hərəkəti.

göstericilərini müqayisə etsək, görərik ki, əlaqələrin həcmi 40 faiz artmışdır. Bu göstərir ki, Avropa bazarının

Azərbaycan üçün əhəmiyyətli böyükdür. Yeri qalmışın, deyim ki, bizim on böyük ticarət torpağımız İtaliyadır. Bunun özdə zu Azerbaycan doğru göründürmiş istiqamətin göstəricisidir. Bilsinizi, ölkəmizdə infrastrukturun böyük bir hissəsi Azərbaycan SSRİ-nin tərkibində yaradılmışdır. Ona görə isətşəsl olunmuş mühəsşələr çoxlu satış bazarı da qonşularımızdır. Yeni isətşəsl gürültülər, yəni isətşəsl mühəsşələr bəyənşəl standartlara cavab verir. Amma bəyənşələrlər sayın qox deyil, isətşəsl olunan mühəsşələrlər çoxuk keçmişdən qalma texnologiyalarla baxırıx. Ona görə da mühəsşələrimizən isətşəklərlər deyin KŞM, respublikadır. Amma inddi başlanğıc meyli müsbətdir və biz Avropana baxıx da xüsuslu aqsaq göstəririk. Əlinəm ki, ticarətin həcmi bu il dey araqadır.

SUAL (Fransa): Comen Prezident! Sizin cixxınızdan həzz alıdız, və Sizi görəm bəylik sərofdr. Siz ölkəni demokratiya ilə aparmaq sizindən olduğunu dediniz. Səlim belədir. Ötən prezident seçkilərdən bəzi pozuntu halları qeyd etmişdir. Bununla bağlı təhdidlər görəm fikirinizi? Lütfən, ilya ayında Azərbaycanın üzərinə götürürdür öhdəlikləri bağlı dini məlumatları olacaqda. Öhdəlikləri necə yerinə yetirsiniz?

SUAL (Rusiyá): Conab Prezident, bax yoxsulmá müraciət programı baradıqdan sonra nöqtəm. Sizin seckiyabqış programınızda işçidən bəzən barədə danışılmışdır. Mon biləm, bu programın gerçəkləşdirilməsi daxili humanitar vəziyyətin yaxşılaşması ilə saxlıqdır. Hamiya malumdur ki, Dağlıq Qarabağ üstündə münaqşı naticasında bir milyonadak adam qəçin və möcürü köçkülmüşdür. Mümkünsov, bu programın yaxın vaxtlarda həyata keçirilmə barədə bir neçə məkolə deyiniz.

CAZB: Azerbaycanda yoxsulluğu mübarizə çox uğurlu aparılır. Biç programı hayatı keçirilmesinden Dünay Bankı ile faal işləyir. Ümirdiyarı ki, program qarşıya möqsədi, yox yoxsuluq anlayışını tamamılıqda qaldırmaq möqsədi catqılıq inkar verəcekdir. Zəmin üçün ona xoxş perspektivlər var.

Siz cəmiyyətinizin on yaradı - qeyri - qəsəbələrin mövzusunu toxundur. Elbəttə, onura qayıq bizim üçün öncü həmşətiyi mösləhdədir. Həkumətiniñ maliyyə etibatıñ məhsud olası da, o, qəsəbənin vaxtıñ işğaldan azad edilməsindən tərəfdən yerdəşdirilmişsi programın hayatı keçirir. Ülken üçün yenil, mütəsəff evlər, xoxstanxalar, məktəblər, tikişlər, bəlli şəhərciyələr salmışdır. Mənim Səorəndən oncaşas, həzirdə ikinci program qərəfsizlərdir. Bələdçiñ mərhələ toxumının 30 min adamı shəhərə edəcəkdir. Sənədlər onda tələb olunur, infrastruktur yaradılmalıdır. Beləlikdə, həkumətin Ermenistannı işğalı noticisində öz torpaqlarını, öz evlərinin itirmiş adamlarının hayatı yığınçılıqla idarəecədir.

Əlbəttə, bu, məsələnin qəti həlli deyildir. Ədmən qəti həlli Ermanistannı qızıl vüqoorun Azərbaycanın orzusundan tamamilə qıxarımdı və bu humanitariyalı faktorun şəhərin qurulmasına əlaqədar. Təsəvvür edin, ibarətin insanları qoxu cadrı disləşgərindən yoxdur, onlar usulər doğurur, onlar cədalarla müstəkrəbə gedirler, insanlar orada aqur, dünüşyin, dirsiblər. Bu əsl humanitar faktadır və artı 10 iddən cədav edir. Bütün bünəl ancaq ona görə davam edir ki, Ermanistannı işğalçı onurları tərafına məxsus olmayınam araziləndirdi qalmadıqdır.

Mon bu suala bura qoşular atırlı cavab verəcəyim. Ermanistanda artıq buna anlamalıq başlaqlardan müsbət fakt hesab edirəm. Bir yaxınlıda Bratislavada Ermanistannı xərciñ iszər nöz boyantıda dildi ki, -bu, sonra Azərbaycan televiziyyası ilə bir neçə defə səsləndirdi. -Ermanistana ona məxsus olmayan arazilər işgal etməsi faktı onu tacavüzar olduğuna bəsli deyildir. Zəminə, məsələ, bəs müüməl birfaz. Lakin, prinçipə, normal comiyıştda bəledir ki, sona məxsus olğanıva qavtarmalısun. Nü, imadər, təzə olur, bura qoşular vaxsır.

SUAL (İsveren): Conab President! Difesaforum çıxışında deməsin ki, problemlər dənisişlər masası etrafında həll etməyin torfdarlılıq. Sizə, ölkəmizdə Ermenistan arası sənədlər işləyib hazırlanıb mümkün olacaq? Bu razılıqda zamanlı ödül edilir və onun istiqamətləri nəçər olacaq?

CABAV: Bizi məsləhət ilə yolu ilə həll etmək öyrəndiyim. Azərbaycan bunu bir neçə dəfə boyan edib, amma belə mövəsədən hər seyri tətbiq etməyi asıl olmuşdur. İki təriñ rəzalgıla gələnləridir. Həsab edirik ki, məsləhəti həll etmək üçün yanadır. Məsləhət, bəzən fəal ATÖF-in Minsk qrupundan, ondan homologları AFRS, Fransa və İstiradçı - münasibətlərinə aradan qaldırılmışdır. Daha sonra rəzalgıla gələ bilən menyəd, vəsiqəti istəyir - münasibətlərinə fəzilət və佐证. Həm də, məsləhəti tətbiq etməliyim. Bəzən dənisişlər rəzalgıla gələ bilən menyəd, vəsiqəti istəyir. Bəzən dənisişlər yalnız təzadılaşdırılmış mənzərə orzunlarında aparla birləşir. Dənisişlər mənzərə yoxdur, bəzən dənisişlər yaranıq fikirdən deyilir. Azərbaycan görüs ki, dənisişlər proses lazımdır, onda yoxsa ki, bəzən istisnaya yəni baxımlı-

SUAL (İsveç): Conab Prezident! Buradaki açıq va cosarlı çıxışınız münasibotilo Sizi töbrik edirəm. Konkret mühvərlər barədə danışığınızda göro Sızo açıq sul verəcəyim. İqtisadi arım, demokratik inkişaf və sosial odalardan prioritət sevməyin vaxtı geləndə nə edəcəksiniz? Bu iş möqamı necə birləşdirəcəksiniz?

inkışaf—bunlar bizim prioritetlerimizdir. Zənniməcə, hayata keçirdiyimiz siyaset buna göstərir. **SUAL (Bolqarstan):** Conab Prezident, Assambleyanın sabiq üzvü kimi Sızo xatırlatmaq artıqdır ki, buradakı üzvlərin hamisi Combi Qafqazda holl olunmaması coxşayı müinətəslərdən narahatdır. Beynoxləşdiklər münasibətlərə arasında etimad mühiyi yaratabanq üçün bir neçə dəfə cəhd etmişdir. Tərəflər arasında etimad olmalıdır. Sizin münasibətlərinə dair Sızo haqqında nə diniyin? **CƏVAB (Bolqarstan):**

münbeddinlerin needarı, Sız bu cahdan gerekli edinmişsinizdir. Birkaç gün sonra, tâcîn zamanı razılaştı galiskat çatın olağançıdır. Bu stili müşahidinlerin hâlinde bitti. İndi olağan bir hâlde, Razîha galiskat üçün miteyânı müşahid keşmedim. Ona görüp de elâmid qurmağım tâcîn tâbîdînlerin genî anlıyordum. Etmed qurmağın dekilde, bî müâzâşisim addüm-addüm hâl edilimâzisini nörozu tutuyum. Mosâluya bî ciir yâşasmanıñ manzîci var. Bu yâşasına hâr iki tarofa tâcîn razılaştı galiskat imâmî verenî. Mâncıa etmed qurmağın îklî addüm kimi. Ermâştan işgâli qivâloları Azâcâbbaycan'ın işgâl olunmasından, Dağlıq Qarabağ'ın inzibâatı sorduğundan konarak yerlesen 7 rayonundan çıxarlarla, bu ümumi hâlin birisi hissası olur. Bu fikir müzâkirâde edildi. Bu ideya Avrupa Sûrahan parlamentinde, dîgor mixtilâdî dairolordâ müzâkirâden keçip to etmediqurmanın yaxşı nümunesi kimi ümumi hâlo kümek edilir.

SUAL (Türkiye): Conab Prezident, har şeyden avval ana dilimizde – turkçe Sıza “Xoş geldiniz!” deyir. Törkümcü bunun ne demokrugi istirakçıları deyir. Sıza neyi ve qaz layihelerin haqqında danışmazlığımız var. Həndətən layihelerin regionində olğalı farıvankıñ gofiracılığı deyir. Layihelerin uğurları hayata keçirilməsi ilə müasir şəraitdə qaldırılmış “daha geniş Avropa” təsəbbüsü arasında olğanı necə görünürsiniz?

CABAV: Ölbəttə, layihələrin yayılacağı keçirilməsi Avropanı Birliyi ilə müxtəlif sahələrlə olalaqlarımıza təsir göstərəcəkdir. Ölkəmiz, bu, Azərbaycanda cox güclü iqtisadiyyat yaradılmışdır. hər haldə kömək edəcəkdir. Yalnız nəticənin amilinə baxın birazın yaşaması imkanı verəcəyini düşünəmək sadələşdirməlidir. Lored, Yox, biş garık yorulmadan işləyən təbəbiyyət nadir iktimandan istifadə edib. Güclü iqtisadiyyat yaradaq ki, gələcəkdə neftdən nofin qıymatlılarından istifadə etməyi olası olmur. Budur, bizim strateji möqsədimiz. Lakin güclü iqtisadiyyatı qurulmasa həm də ölkəmizin Avropanın standartlarında yaxınlaşmamış deməkdir. Zənimcə, bi-müsabitslərimizdə müümən rölyənəyacədir. Hincis, bizim programımızda Azərbaycan 2006-ü ildən başlayaraq, Türkiye'ye többi qaz moqıl edəcəkdir. Bilsənz ki, Türkiye-Yunanıstanda qazgələyici sistemlərinin birleşdirilmək barədə razılıq golubidir. Beləliklə, többi qazmız Türk-İyndiyindən sonra Avropanın digər ölkələrinə dəsinəcəkdir. Bu, bəzə vərorə - yeri golmığın, bunun özi də bizim strategiyamızın gündündəndir. - onda Azərbaycan Avropanı təsdiqləşmək qaz təchizatı olacaqdır. Ozu bütün nofşləyət xörəklərinin qaz xörəklərin nofşorunu artırması şərtləri vətənəmələr təchizatı, Bu, yalnız ilxanlıqda göründür. Və bizim nofzorə tutudugumuz anadırıldı. Bundan sonra da digər cəhətlər yaranacaqdır. Bu, Azərbaycanın nofzordu nəzərdə tutulur neft və qaz layihələrinin hər bir hissəsidir. Yerli golmığın, sizo gələn realşıqların eks etdirin bir röqem deyim. Azərbaycan怀aya keçirilən 4 net və qaz layihəsi üzrə 10 milyon dollar vasitəyilə. Hər gün 10 milyon. Bu on göstərir ki, həmin kreditlər verən beynəlxalq maliyyə qurumları baxı inanırlar. Bəzələr ona inanırlar, gələcəkde Yenidəngəmə luqatı Bank İti, döngə bankları, müxtəlif sektorlarda işləməklərdir. Ölbəttə, bu, bəz Avroropa - ominusun, ki, bəz vərorə - Avropanı Birliyi ilə münasibələrimizdən başqa çörlükəcdir. Həm nef layingihələr, həm nofşləyət layingihələr, qeyri-neft sahəsi, integrasiya ilə bağlı layingihələr. ÖS enerji layingihələrinən sonra digər layingihələr göləyəcəkdir.

SUAL (Finlandiya): Conab Prezident? Azbayraca keçidinç prezident seckiləri ilə bağlı moruzluq deyil ki, bəzi seçki məntəqələrdən çıxışmazlıqlar var ve lərlərmiş. Bununla bağlı ilə kim qorular qobul olunmuşdur?

CARABAV: Azbayraca öməniklər seçkilər ölkədən real durumda olsalar da, Əlbəttə, bəzi çıxışmazlıqlar olmuşdu, bu da onurla bağlıdır ki, bəzidək qanunlar kamil deyildir. Açıq deşik, bəs yüksək bündə giy Avropa Birliyi standartlarında soyivmişsəm faktı şübhəsizdir. Azbayraca seçkilərindən avvol bir neçə surət apıralıdı, eləcə de beynəlxalq teşkilatlar keçirdiyi səfərlər zamanında şəhər olmuşdu. Onlardan biri Amerika Birlişmiş Ştatlarının Respublikatı Institutumun holasında kampaniyası başlamışdan sonra keçirdiyi səfərdür. Bu surət göstəridi ki, seçicilərin 65 faizində çoxu məsəsən vərəcədi. Buzim keçindənki seçki kampaniyası monim programımı və görəcəyim işləri dala qabarət, bayan etmək imkanı verdi. Daha bir vacib amid ilənən barışot, ki, müxtəlif əsasdaşlarında aradı namızed şəhər biləndən və sekkə kampaniyasında hakim partiyamın namizədi ilə deyl, Əz aralınlara mübarizə apardırlar, və bu məsləvənən surət göstərildi. Başqa sənəd, Azbayraca comitötündə və Azbayraca konnarda şübhə xoxarı kıldı, sekkənin noticiləri real şəraitə öküzəldi.

etdirir. Eyni zamanda, çatışmazlıklar qeyd olunan seçki məntəqələri ilə əlaqadır müvafiq tədbirlər görülmüşdür. Sohv etmirməsə, 600 seçki məntəqəsinin natiçicə loyğun olmuşdur. Bu o deməkdir ki, bütün lazımi addımlar atılmışdır və onunmə ki, proses davam etdiriləcək, galon seçkilər daha yaxşı keçiriləcəkdir. İndiki seçkilər də övvəlki seçkilərlə müqayisədə daha yaxşı keçirilmişdir. Realında belə olur.

Azerbaycan yen müstəqil olduğundan, Holo ki, bütün standartlara uygun deyildir. Bu şekilde Azərbaycanda minlərlə müşahidəçi var idil və proses davam edəcəkdir. Əminim ki, golocakda bu sahada problemlərin sayı azalacaqdır.

SUAL (Böyük Britaniya): Conab Prezident! Azərbaycan siyasi məbsusları bağlı mövcudıyi kimi Sizə minnətdərliyi bildiririm ki, dekabrda mən qəbul etdiniz və dünənki konstruktiv dialoga görə şəhər olun. Məbsusları azadlığı buraxulmasa ilə bağlı etdiyiniz qərar hörəmtələ yanaşırı. Neco düşüñürsiniz, sentyabr qədar Avropanın Şurası ilə ölkənizi arasında bu məsələ ilə bağlı mövcəvən qapadıb Sizin pluralist demokratiya qurmaq möqsənidən cətə biləcəyikm?

SUAL (Ermanistan): Biz beynoxkal amakdaşlığı üzərində bir sıra sənədlər çıxarılmışdır. Azərbaycanın dölfərlərə qarşı əməkdaşlığı təşviq etmək istəyiriz. Azərbaycanda yeni seçilmiş Prezident kimi Sizə belə sual müaricət etmək istirdim. Siz bi siyaseti davam etdirəcək oznadınızsiniz?Əgər belədir, həsal etmirsiniz ki, regionda hansısa bir ölkənin layihələrdə iştirakının olmaması gərginliyin azaldılmasına xidmət etməvək çox amakdaşlıq imkanı qazacağınız?

İkinci sınısta bağılı ham cavab vermek, hem de aydınlaşdırma şayiyesi. Bu, çok vacib mövzudur. Yeri golgişmek, Asambilyazım tıbbi olarkehr bir haqda bir neçə doq'lu danışmamış. Bir az da aydınlaşdırma. Bozun yalancı görünürtü yaratmağın çalışmasıdır ki, Ermenistan Azərbaycanla omoğelsəkli etnik şayiye, Azərbaycan isox yox. Bu, doğrudır. Amma bunun sabobuları var. Azərbaycanın orası işlənmiş olsa. Gələcət kıl, biz tərpəməkçilər işgal etmiş olsak daşlıdır bilinirlik. Tosavdün eni, ek ol ønsigəl olub işgalçalar təszi kiflər edir ki, golin omoğelsəkli başqaşaq. Bu, ciddi söhbət deviyl, oyn gördə Dağlıq Qarabağ münaişəsi holl olunmayanadır. Azərbaycan hər vaxt Ermenistanda omoğelsəkli etmeyecekdir. Ermenistana regionda omoğelsəkli etmeye istərsə, qoy eləsin. Bütün öz sıyasiyyet var.

Anma bugünkü günün faktı, realitenin olduğunu ibarətdi ki, Azərbaycanıç hezək regional omlaşdırma mümkün deyildir. Həm də golim əgər, Ermanistonlu işğaldan sonra olub edibdin, nə qəzanbdır? Golim bəsi surət: Ermaniston daha yaxşı yaşamasına başlayıblar! Ermaniston işçiləri vəsiyət etdən sonra gecələrdən başlayıb! Qısqa suallar onlar özürlərinə və casav təpəslərinə. Digerlərinə məxsus olaraq işlərini əldən almışlar. Gələn qələmə qılıqlaşıq məsələ mənim getirməti. Ona görə Ermanistonla regional omlaşdırma mümkün deyildir. Bir da vurğulamaq istəyirim ki, bu, bizim ölkəmizin rəsmi mövqeyidir. Vəxxt qidər ki, işğaldər Azərbaycanın qarşısından geri

PİTER ŞİDER: Cənab Prezident Əliyev, mən Assambleya adından Siza minnətdarlığımı bildirmək istəyirəm. Avropanı Surası Parlament Assambleyasına gəldiyinizi görə, buradakı çıxışınıza görə, sualları cavablandırırdığınızda görə çəkililməyəcəklər.

Avropanın gürültüsünden kurtulmak isteyenlerin taleplerini karşılamak, buradaki çıxışına görə, şüaları cavablandırılmıştır. Bu, sizin xox oğullarınız, ölkənizən ox dövlətlərini bildirir.

Cənab Piter Şider, eləcə də Avropa Şurasının digər rəhbərləri, deputatlar Azərbaycan Prezidentini somimi, məmənlu və casosatlı çıxışa görə töbrik etdilər. Fikir mübadilələri zamanı Azərbaycanın Avropa ailəsinə daxil integrasiyası istiqamətində aparılan işlər hər dəbaq fərdişlilik hesab olundu.

B4KL 20.04.2004 - 1 - T4

№ 9.2

**PRESIDENT ILHAM ALIYEV SPOKE IN THE SITTING
OF SPRING SESSION OF PACE**

On 29 April President of the Republic of Azerbaijan Ilham Aliyev made a speech in Strasbourg in spring session of the Parliamentary Assembly of the Council of Europe.

PACE administration and deputies met President Ilham Aliyev with applauses in the session room. Opening the session PACE chairman PETER SHIDER said:

- I am greeting President of the Republic of Azerbaijan Mr. Ilham Aliyev in our Assembly. We are also greeting minister of foreign affairs, officials accompanying President. It is very pleasant for us that you are participating in our Assembly. I would like to greet President of the Republic of Azerbaijan as a former member, former vice-chairman of our Assembly. However, Mr. President isn't just former but an active participant in our discussions and events. Mr. President, we are very glad to receive you here. On behalf of the Assembly I am stating my gratitude to you that you have arrived. I informed the deputies that President would be ready to answer to the questions upon completion of the session.

Mr. Aliyev, Mr. President panel is yours.

SPEECH OF AZERI PRESIDENT ILHAM ALIYEV

- Dear Mr. Chairman!

Ladies and Gentlemen, dear guests!

It is a big honor for me to be invited here and speak at the Council of Europe. It is a great even for me personally indeed. As Mr. Chairman mentioned I was a member of the Parliamentary Assembly of the Council of Europe within three years. This period of my life, perhaps, is the most interesting, important periods and played an important role in my future activity and of course in my current work.

Azerbaijan joined Council of Europe only three years ago. Up to then the country was experiencing many problems. Since we got independence in 1991 the situation in Azerbaijan had been very difficult. There was chaos - economical, political, military. Economical recession achieved huge sizes. Factually the country was on the way of total crisis: civil war, efforts of military state d'etats and of course aggression of Armenia towards Azerbaijan. These are the factors, which didn't allow the country to develop in normal standards, to develop economics in healthy environment.

Only when heavy heritage was overcome, after provision of the social-political stability and achievement of the fire-case between Armenia and Azerbaijan, the country got its opportunity to develop in various fields. The growth in our economics has started. Nowadays from the standpoint of economic growth Azerbaijan is an intensively developing country. The growth of gross domestic product in the last seven years totaled to 90 %, level of inflation in the last 7 years didn't exceed 2-3 %. Azerbaijan takes leading position among the countries of the former USSR and Central Europe by the volume of the direct foreign investments per capita.

All these factors plus large-scale economic reforms, land reform, privatization of the land and as a whole, privatization of the enterprises allowed the country to develop its economics on the basis of the principles of market economics. Nowadays, the share of the private sector in the gross domestic product totaled to 75 %. If we take into account that the oil sector is still a government monopoly, this is higher figure. It means that 75 % of the gross domestic product means that事实上 the whole trade and industry are privatized.

We see very good results of that. We see our country developing, growing economics, which allows realization of the giant international projects. Nowadays the largest energy project in the world is being realized in Azerbaijan. Azerbaijan has already developing oil and gas resources for 10 years along with the leading companies of the world.

This is very successful experience. In the meantime, there are a few key elements of this success. First of all, this is existence of good investment climate. Our investors feel themselves and their investments safe and confident that all funds invested are defended in the best way. All large investment projects in Azerbaijan have been ratified by our parliament and took a status of the law. Thus, nobody can change anything. Second is transparency. It is also one of the key elements of

success in the oil and gas field and as a whole, all producing fields of the industry. Azerbaijan has achieved considerable results in this meaning. We joined initiative of transparency in the producing industry since the beginning and intend to continue leadership in the region in this field.

We have very close ties and cooperation with international finance institutions. In particular, with International Monetary Fund. We are coordinating our main economic course with this organization. All these factors allowed us to attract billion of dollars as investments into the country.

The total sum of the investments in Azerbaijan in the last few years totaled to 17 billion dollars. 12 billion out of them are the direct foreign investments. If the investors weren't confident in the public-political stability in Azerbaijan, couldn't forecast the developments, of course, they wouldn't risk their capital. We intend to continue carrying out this policy. Nearly 10 billion dollars will be invested in Azerbaijani oil and gas industry in the coming 3 years.

The large pipeline projects realized nowadays are of great importance not only for our country but also other countries, the territories of which these pipelines will go through as well as the whole region. These projects are required for the region security and stability, for regional cooperation. Azerbaijan is actively performing country in the field of the regional cooperation and nowadays the level of the regional cooperation is satisfactory. We are ready to play active role in this direction in future.

Oil and gas resources of Azerbaijan in the Caspian region allow our country to use them effectively, achieve all-sided development of the economics. Production and transportation of the oil and gas isn't a final goal for us. This is only the mean for the all-sided development of our economics, construction of the civilized, economically strong society, realization of the political reforms in future and continuation of moving on the way of democracy of the society. The successes we achieved, the projects that will be realized in near future, of course, allow strengthening of economics of our country.

In near future Azerbaijan has turned into economically strong state. In 2005-2006 the main oil and gas pipelines will be functioning, which will allow all countries participating in the project to improve level of life of the whole population.

However, this all is a part of current life of our country. It is developing both from the economical and social standpoint. We are realizing numerous social programs. Our economic policy is based on the principles of market economics. However, if you pay more attention to the structure of our budget, you will see that the major part of the budget is aimed to the social issues. I think that such combination of the market economics and social defense is also one of the factors in the basis of the success.

Our country has achieved important successes in the field of political reforms as well. Three-year period of our membership in the Council of Europe played decisive role in movement of Azerbaijan on the way of democracy. By recommendation of the Council of Europe new laws were adopted. The obligations undertaken by the country when joining the organization and their implementation also played an important role. That is why I would like to thank sincerely the whole staff of the Council of Europe. Constructive cooperation, suggestions, recommendations, your experience - all this lead to the further democratization of Azeri community, joining of Azerbaijan into European family.

We should do a lot. A lot of spheres of our life do not meet international standards. There are objective and sometimes, subjective reasons. The country that suffered a lot from the war, occupation, which passed through the civil war and other tragedies can't become fully democratic and free. However, this way is our selection, our strategic selection. The processes taking place after presidential elections approved by our government confirm on our devotion to the extremely important values for us. Democratic, pluralistic society confirm our decisiveness.

Economic growth and democratization of the society are the key elements of our politics that can't be apart from each other. It might be economically strong but unless there is democracy, transparency, human rights are defended, the success won't be achieved. We have studied experience of number of the oil producing countries and unfortunately it might be said that oil factor in many countries do not lead to the success. In some cases oil factor doesn't bring welfare but even accompanies with negative factors. That is why, seeing the whole situation, we are trying not to make any mistakes.

At the same time we have a lot of problems. For example, poverty. We are fighting against the poverty. At present, we are realizing the program on reduction of the poverty along with the World Bank. We have unemployment. That is why one of the key elements of the program of economical and social-economical development is in the opening of thousands of new vacancies that I was stating officially.

We draw special attention to the regions that the all-sided, dynamical development took place not only in the capital, main cities but the whole country, all regions of Azerbaijan. Economical development should be felt even by the farthest villages. Only when the whole population feels that it lives better, our government might consider the task as implemented. Our goal is in establishment of the equal terms for the citizens. Let everybody feel the benefit of the economical growth, development of the oil industry. Let all citizens of Azerbaijan use the equal rights. We have achieved wonderful results in

this direction. One of the biggest achievements of our country is ethical and religious patience. Tolerantly was very likely to Azerbaijan in the Soviet period, not only in the period of independence and this policy is continued nowadays. Azerbaijan is a multi-national country. All nations and representatives of religions consider Azerbaijan as their home.

The key problem our country has been experiencing for many years is connected with occupation of 20% of Azerbaijani territory by Armenia. This occupation had started with the campaign of false that Armenian aggressive separatism was using with regard to Azerbaijan. Such a policy lead to occupation of the former Nagorno-Karabakh Autonomous Oblast of Azerbaijan and 7 administrative regions bounding it. The Armenian have never lived in those 7 regions. Only Azeri population was living there. Armenian occupation lead that hundred thousands of people had become refugees and IDPs. These facts are well known in the Assembly. Members of our delegation were speaking about it many times, these facts were represented in the documents of the Parliamentary Assembly of the Council of Europe. 250 thousand Azeris were deprived of the territory that belongs to Armenia at present. 700 thousand citizens of 7 occupied regions in the territory of Azerbaijan had become IDPs living in the former Nagorno-Karabakh Autonomous Oblast. 1 million out of 8 million population in Azerbaijan is refugee and IDPs. This is the highest level of the refugees and IDPs in comparison with the rate of the population.

Such a situation has continued for over 10 years. This will be ten years since the day of fire-cease between Armenia and Azerbaijan in May and negotiations conducted for over 10 years hadn't brought any result. Of course, we can't stand such a situation. Azerbaijan will never agree with the loss of its territory. The norms of international law should be used in the solution of the issue. Azerbaijan has respectful approach to the territorial integrity of all countries and requires the same from others. Our territorial integrity must be restored. Armenian occupation forces must be withdrawn from the occupied territories. Refugees and IDPs need to return to their native lands. We shouldn't let in XXI century any member of the Council of Europe - Armenia occupy the territories of another member of the Council of Europe - Azerbaijan.

International community shouldn't agree with the situation. Of course, we are hopeful that joint efforts of the international community will further to the solution of this problem. We are thankful to the Council of Europe for starting of the exchange of the views around this topic. As you are aware, at present Committee on the political issues works over the report connected with the Armenian-Azeri, Nagorno-Karabakh conflict. We are hopeful that the report will reflect the situation how it is and the main thing is that will give political estimation to the issue.

The Armenian have their claims connected with the conflict. I would like to comment them in order to have the whole picture not only from one party. Their claim is that the Armenian living in Nagorno-Karabakh have right to self-definition. Self-definition right is very important right for all people. We all respect it. However, I would like to draw your attention on another important issue. The Armenian have already determined themselves, they have their own state. It means that the Armenians as a nation have already used this right. Just imagine what can happen if they will be self-determining everywhere where they live!! What does it mean? Does it mean that everywhere the national minorities live in should be a basis for the separatism? Does it mean that the national minorities might create their independent states on their territories where they live? Of course, not!

National minorities live in many countries including European states. Azerbaijanis also consist national minorities in number of countries. Nearly half million of Azerbaijanis live in Georgia. There are a lot of Azerbaijanis living in Russia, other countries. The same do Armenians. 200 thousand Armenians live in Georgia - 4 times more than in Nagorno Karabakh. Does it mean that they should self-determine everywhere? In this specific case the principle of self-determination doesn't work. That is why there are not any contradictions between the principles of territorial integrity and self-determination. In other words, we are waiting when international community would play active role in the settlement of this conflict and the solution will be based on the norms of international law.

Dear Ladies and Gentlemen! As I have already mentioned, it is very pleasant for me, it is a big honor for me to be here. I am speaking with great pleasure. As I noticed, Azerbaijan has achieved considerable successes upon declaring its independence. Today our strategic choice is integration into Europe, European family, structures. This way is continued. We are dedicated to this policy and will do our best that Azerbaijan meets all European standards, parameters. To comply with the appropriate standards of European structures. This is our policy we have been carrying out for a long time. Everything taking place in Azerbaijan nowadays is a result of continuation of this policy. We are continuing to be active members of the Council of Europe.

You are totally dedicated to the European values, share these values. Our delegation has always been active in the Council of Europe. I am thankful to the members of the Parliamentary Assembly of the Council of Europe for understanding of our problems. We have a lot of friends here, personally I have a lot of friends here. I am greeting

everybody. I am greeting my counterparts I was working with in the European Democratic group and thank all members of the Assembly. I should say that I miss all those days when I was a member of the Parliamentary Assembly of the Council of Europe, when I was working with you. I hold other post today and have other commitments. However, I should assure that the policy carried out in Azerbaijan in the last few years is continuing and it will bring welfare and peace to our country, our region. Thank you for your attention.

PETER SHIDER: Mr. President, thank you very much for your impressive speech. Thank you very much for the kind words addressed to the Assembly and the Council of Europe. As you have just noticed, we are passing to the question-answer session. Members of the Assembly would like to ask you some questions and I should remind that all questions shouldn't exceed 30 seconds. I would kindly ask my counterparts to ask the questions and not to turn them into the speeches. Additional questions might be asked in the end only if the time allows. Thank you.

QUESTION /Italy/: First of all, I would like to thank Azeri President and congratulate him with the achievements of his country. My question is related to the economics of the country, fields where considerable successes have been achieved indeed. Mr. President, what is the role of the European Union in the development of the oil industry in your country and foreign trade relations?

ANSWER: Trade relations, economical ties with the European Union are expanding annually. If we compare the indexes of 2003 and 2002, you will see that their volume has increased by 40%. This shows how important European market is for Azerbaijan. By the way, I should mention that our largest trade partner is Italy. Only this is index of the course we have taken towards Europe. You know, major part of the infrastructure in our country was created in the period when Azerbaijan was a part of the former USSR. That is why the sales market of the production are also neighbor countries. New production constructions, new manufacturing production is prepared on the basis of old technologies. That is why the key consumers of our production are the republic of the former USSR. However, tendency started at present has positive character and we trying to come out to the European market. I am sure that the volume of the trade will increase this year.

QUESTION /France/: Mr. President! We have been pleased with your speech, it is a big honor for us to see you. You mentioned that you were intended to promote the country on the way of democracy. My question is as follows: some facts of disorders were mentioned in the last presidential elections. Do you intend to take any actions with regard to that? Hearings in connection with implementation of the obligations Azerbaijan undertook will take place in June. How do you implement these obligations?

ANSWER: The events that took place in the last presidential elections showed that some contradictions might take place within the society. We - the government and the party that is in the government were always supporters of the political dialogue, supporters of the normal political dialogue between all political powers in the society. We are speaking for the solution of all our problems with negotiations. Unfortunately, before the official results were announced, some reps of the opposition preferred to express their views through the stones and metallic bulks. They were attacking policemen. These events were shown by TV, they were shown by all TV channels. One of the episodes was horrible: big truck of the demonstrators went over the policemen. That is why I assume that all political powers in Azerbaijan should act in the framework of the law. Democracy and law should be one integral part. I was stating in my speeches, before and after the elections, called political powers in Azerbaijan to the constructive dialogue. Unfortunately, I haven't get any reply yet. Nevertheless, we will be trying to create the situation in Azerbaijan that all political disputes could be solved at negotiations table.

QUESTION/Russia/: Mr. President, we have heard a lot about the program of fighting against poverty. You were saying about it in your election campaign, your speech. As far as I remember, realization of this program was closely connected with the improvement of the humanitarian situation in Azerbaijan. Everybody is aware that as a result of the conflict around Nagorno Karabakh, nearly one million of the people had become refugees and IDPs. Please could you say something about realization of this program in near future.

ANSWER: The program of fight against the poverty is realized very successfully in Azerbaijan. We are working actively with the World Bank in the framework of realization of this program. We are hopeful that the program will allow our country to achieve the targeted goal, i.e. remove the meaning of "poverty" at all. I think that there are very good perspective for that. You touched the topic of refugees, which are the most painful part of our society. Of course, the care after them is priority for us. Though our government has limited financial resources, it realized the program of allocation of the refugees in the territories, which were release from the occupation. New modern houses, hospitals, schools, small cities for refugees have been constructed. At present, on the basis of my Decree the second program is being realized, which will cover nearly 30 thousand people at the first stage. Also, we will be establishing all required conditions, infrastructure. Thus, our government makes the life of people who lost their lands and houses as a result of Armenian occupation easier. Of course, this is not final solution of the issue. The final solution of it is full release of Armenian occupation forces from the

territory of Azerbaijan and solution of this humanitarian catastrophe. Just imagine, that lots of these people live in camps, their children are born there, who go to schools then, which are also allocated in the camps, they marry and die there. This is real humanitarian catastrophe and it continues more than 10 years. It is continued only because Armenian occupation forces occupy the territories, which don't belong to them. I will answer in more details to this question. I consider as positive fact that Armenia starts understanding that. Recently foreign minister of Armenia in his statement in Bratislava said - then it was translated on Azeri TV channel - the fact that Armenia occupied the territories, which don't belong to them don't serve as evidence that it was aggressor. I think this is important avowal. However, in the principle, in normal society it is said: you should return that doesn't belong to you. The sooner, the better.

QUESTION /Switzerland/: Mr. President! In your speech you said many times that you were supporter of solution of the problem at negotiation table. What do you think, if the peace plan between your country and Armenia would be worked out? When this agreement will be achieved and what will be the directions?

ANSWER: We intend to the peace settlement of the issue. Azerbaijan has been stating many times about it but not everything depends on one country in such an issue. Both parties should come to the agreement, I think that the structure - OSCE Minsk group established for the solution of the issue, its co-chairmen in the face of USA, France and Russia will be playing more active role in the settlement of the conflict. If both parties can't come to the agreement, the third party should say its word appointed as intermediate. This is Minsk group that has mandate of intermediate in the negotiations. However, they can be conducted only around the topic agreed. If there is not any topic of the negotiations, we do not intend to create appearance of conducting negotiations. If Azerbaijan realizes that necessity of negotiation process conduction doesn't exist, I think we will have to re-think our policy.

QUESTION /Switzerland/: Mr. President! Congratulation with opening and brave speech. I will ask you open question, as you were speaking on the definite topics. What will you take when the time to use the priority between economics growth, democratic development and social justice appears? How will you unite these three moments?

ANSWER: Thank you very much. I think that using all three elements you mentioned is possible in complex. One is impossible without another. Of course, we can become economically strong country without democracy. Such samples are well known. However, the opposite is impossible. There is no country without strong economics and with democratic and solved social problems. Usually in poor countries the people think not about construction of the democratic community but overcoming poverty. That is why there are no priorities in this issue. All factors you stated are important for us. However, it is not possible to build democratic community without economic fundamental isn't possible. Azerbaijan started with it, with construction of the economical basis, attracting investments, all-sided development of the economics and the figures stated show how the country is developing. The government grants some funds. Along with it, our priorities are the social justice, democratic and economic development. I think that the policy we are carrying out show all this.

QUESTION /Bulgaria/: Mr. President, as a former member of the Assembly, it is not worth reminding that all members who are present here are worried about unsolved numerous conflicts in the South Caucasus. International community undertook number of efforts to establish atmosphere of mutual trust between the conflicting parties. Some kind of trust should exist between the parties. What is your attitude to this? Have you taken any efforts?

ANSWER: I think that it is difficult to come to common agreement without mutual trust. Nowadays we can't agree with every article of the peace agreement. We should overcome some stage to achieve all sided agreement. That is why the measures connected with establishment of the trust is very wide statement. Speaking about the trust, we mean gradual settlement of the conflict. Such an approach to the issue isn't meaningless. This approach allows every party to come to the agreement gradually. I think that withdrawal of the Armenian occupation forces from the occupied 7 regions of Azerbaijan and beyond the administrative boundaries of Nagorno Karabakh as the first step of establishing the trust, would become first part of common solution. This view was discussed. This idea has already been discussed in the parliament of the Council of Europe, various circles as a good sample of establishment of the trust, it might affect to the common solution.

QUESTION (Turkey): Mr. President, first of all, I would like to greet you in our native - Turkish language and say "Khosh geldiniz". Translator will translate it for the participants. You were speaking about oil and gas projects, as well as said that these projects will bring prosperity to the population of the region. How do you see the relation between successful realization of the projects and initiative of "expanded Europe" appeared in modern conditions?

ANSWER: Of course, realization of the projects have effect on our ties with European Union in various fields. First of all, this will further to creation of strong economics in Azerbaijan. It would be strange to think that we will be able to live properly using only oil factor. No, we should work hard and use the opportunity to create strong economics that nature gifted to us not to depend on the oil and prices for oil. This is our strategic goal. At the same time, create of the strong economics means bringing the country to European standards. I think that this will play important role in our relations. On the other hand, since 2006, Azerbaijan will be transporting natural gas to Turkey according our program. As you are aware, Turkey has come to agreement with Greece on construction of the gas-separator systems. Thus, our natural gas should be

delivered from Turkey to Greece and then to the European countries. If it takes place, which is also in the agenda of our strategy, Azerbaijan will be delivering gas to the European consumers. And supply effectively and reliably taking into account all transport and other expenses. These are only obvious factors we suppose. In future some other features will appear. This is only part of the oil and gas projects in Azerbaijan. By the way, I would like to bring one figure to your attention reflecting realities of the current day. 10 billion dollars a day are invested into 4 oil and gas projects realized in Azerbaijan. 10 billion a day! This shows that international financial structures granting these credits trust us. This increases trust to us, expand our opportunities for the work with European Bank of Reconstruction and Development, other banks, various sectors. Of course, if it takes place, I am sure it will, our relations with the European Union will be measures in other measurement system. These are oil projects, transport projects, projects connected with the non-oil sector, integration. After the main energy projects, some other projects will be realized.

QUESTION /Finland/: Mr. President! In the report connected with the conduction of presidential elections in Azerbaijan it was said: in some election points some lacks were done. Have any decisions taken in connection with it?

ANSWER: Last-year elections in Azerbaijan reflect the real situation in the country. Of course, there were some lacks, which were connected with the incomplete laws. Frankly speaking, we aren't able to conduct elections on the level of standards of the European Union at this stage. However, undoubtedly, the fact that elections reflect real conditions show that the choice was made correctly. On the eve of elections in Azerbaijan there were several surveys, among of which were those that were conducted by international organizations. One of them was a survey conducted by the Institute of republicans of the United States of America before the election campaign. This survey showed that nearly 65% of the electors would vote for me. The election campaign I carried out allowed to state the program more clearly on the forthcoming actions. Another important factor is that the opposition couldn't submit its candidate and in the course of election campaign, they were fighting not with the candidate of the leading party but between each other, which also brought additional votes to me. In other words, in Azeri society and beyond Azerbaijan, there are no doubts that the results of elections show real situation. Along with it, appropriate measures in connection with election points were carried out. If I am not mistaken, the results of elections over 600 election points were annulled. It means that all measures were taken and I am confident that the process would be continued, next elections will continue more successfully. In comparison with the previous elections, current ones were conducted better. This is reality.

Azerbaijan is now independent country. It doesn't meet all standards yet. In the elections conducted in Azerbaijan thousands of observers were present and this process will be continued. I am confident that in future the problem in this field will become less.

QUESTION /Great Britain/: Mr. President! As a reporter on the issue of political prisoners in Azerbaijan, I would like to thank you that received me in December as well as yesterday's constructive dialogue. I have very respectful attitude to the decision you took in connection with release of the prisoners. What do you think, will we be able to closer the topic by September connected with this issue between the Council of Europe and your country having achieved the goal of construction of the pluralistic democracy?

QUESTION /Armenia/: When we were joining number of documents on international cooperation, Azerbaijan was acting against participation of Armenia in all regional and international projects. I would like to address to you as newly elected President of Azerbaijan with the question: are you intending to continue this policy? If so, don't you think that non-participation of any country of the region in the projects can't serve as decrease of the intensity and we will loose the opportunity for the cooperation?

ANSWER: First of all, I would like to answer to the question of Mr. Brouse. Azerbaijan is devoted to the obligations it undertook when joining Council of Europe and further period of participating in this organization. I intend to close this subject, as we have a lot of other things to do. We should develop our country. We should construct modern, democratic, free society, and the heritage of the past history, of course should remain as history. We were stating our position many times and I am sure that if the whole political spectrum of Azerbaijan unites and carry out constructive activity and construction, we will achieve our goals very soon. The problems of the past were actually against the state organization, realization of the activity aimed against our independence. They were making such crimes that were aimed against our sovereignty. These were heavy actions. We should allow that. There are a lot of problems in our country. Our lands are under occupation and we have a lot of refugees. Our society should consolidate. All Azeris should unite around the idea of further strengthening of the independence of Azerbaijan. We all should unite around the idea of the settlement of the conflict around Armenia, release of our lands. Being elected a President, in my first speech after inauguration I said that I would be President of all Azerbaijanis and would keep my word. That is why we will continue our work aimed to putting an end to the tragic history of the past. However, it is difficult to realize it myself. I need all political powers to become active participants of this process. I think that the measures taken by me in connection with pardoning of the prisoners show my intentions in this field and this course will be continued. This is extremely important topic. By the way, being a member of the Assembly, I was telling about it. I will put some clarifications. Sometimes some people try to create false picture that Armenia wants to cooperate with Azerbaijan and Azerbaijan doesn't want. This is not true. However, there are some reasons. The territory of Azerbaijan is

occupied. Of course, we can't cooperate with the country that occupied our lands. Just imagine that your country is occupied and the occupants offer cooperation to you. This is not serious talk, that is why until Nagorno Karabakh conflict is settled, Azerbaijan will never cooperate with Armenia. If Armenia wants to cooperate in the regions, please. We have own policy. However, the fact, realities of the current day are that none of regional cooperation is possible without Azerbaijan in the region. Let's see what Armenia achieved as a result of its occupation. Let's ask: have Armenian started living better? Has Armenia become stronger from the economical and political point of view? Has their image in international community improved? Let them ask these questions to themselves and answer to them. Occupation of other territories doesn't bring positive image to the country. That is why regional cooperation with Armenia is impossible for the time being. I would like to emphasize that this is official position of our country. Until the occupant release the territory of Azerbaijan.

PETER SHIDER: Mr. President Aliyev, on behalf of the Assembly I would like to thank you. Thank you very much that you have come to Parliamentary Assembly of the Council of Europe, spoke here and answered to our questions. We are sending the warmest and sincerest wishes to you and your country.

ILHAM ALIYEV: Thank you.

On the same day chairman of the Parliamentary Assembly of the Council of Europe Peter Shider arrange official reception in honor of the President of the Republic of Azerbaijan Ilham Aliyev in Strasbourg. Mr. Peter Shider as well as other heads of the Council of Europe, deputies congratulated President of Azerbaijan with sincere, full and brave speech. In the course of exchange of the views the work carried out in the field of closer integration of Azerbaijan to European family was approved once again.

BAKU. 29.04.2004. AzerTaj.

Nº 10



The conflict over the Nagorno-Karabakh region dealt with by the OSCE Minsk Conference

Doc. 10364

29 November 2004

Report

Political Affairs Committee

Rapporteur: Mr David Atkinson, United Kingdom, European Democrat Group

Summary

More than a decade after the armed hostilities started, the conflict over the Nagorno-Karabakh region remains unsolved. Hundreds of thousands of people are still displaced and live in miserable conditions. Considerable parts of the territory of Azerbaijan are still occupied by Armenian forces. The military action, and the widespread ethnic hostilities which preceded it, led to large-scale ethnic expulsion and the creation of mono-ethnic areas which resemble the terrible concept of ethnic cleansing. Separatist forces are still in control of the Nagorno-Karabakh region.

The Parliamentary Assembly reiterates that the occupation of foreign territory by a member state constitutes a grave violation of that state's obligations as a member of the Council of Europe and reaffirms the right of displaced persons from the area of conflict to return to their homes safely and with dignity. The Assembly also supports the OSCE Minsk process for a peaceful resolution of the conflict and calls on Armenia and Azerbaijan to pursue a path of reconciliation.

Parliamentary Assembly


Resolution 1416 (2005) [1]
The conflict over the Nagorno-Karabakh region dealt with by the OSCE Minsk Conference

1. The Parliamentary Assembly regrets that, more than a decade after the armed hostilities started, the conflict over the Nagorno-Karabakh region remains unsolved. Hundreds of thousands of people are still displaced and live in miserable conditions. Considerable parts of the territory of Azerbaijan are still occupied by Armenian forces, and separatist forces are still in control of the Nagorno-Karabakh region.

2. The Assembly expresses its concern that the military action, and the widespread ethnic hostilities which preceded it, led to large-scale ethnic expulsion and the creation of mono-ethnic areas which resemble the terrible concept of ethnic cleansing. The Assembly reaffirms that independence and secession of a regional territory from a state may only be achieved through a lawful and peaceful process based on the democratic support of the inhabitants of such territory and not in the wake of an armed conflict leading to ethnic expulsion and the de facto annexation of such territory to another state. The Assembly reiterates that the occupation of foreign territory by a member state constitutes a grave violation of that state's obligations as a member of the Council of Europe and reaffirms the right of displaced persons from the area of conflict to return to their homes safely and with dignity.

3. The Assembly recalls Resolutions 822 (1993), 853 (1993), 874 (1993) and 884 (1993) of the United Nations Security Council and urges the parties concerned to comply with them, in particular by refraining from any armed hostilities and by withdrawing military forces from any occupied territories. The Assembly also aligns itself with the demand expressed in Resolution 853 of the United Nations Security Council and thus urges all member states to refrain from the supply of any weapons and munitions which might lead to an intensification of the conflict or the continued occupation of territory.

4. The Assembly recalls that both Armenia and Azerbaijan committed themselves upon their accession to the Council of Europe in January 2001 to use only peaceful means for settling the conflict, by refraining from any threat of using force against their neighbours. At the same time, Armenia committed itself to use its considerable influence over Nagorno-Karabakh to foster a solution to the conflict. The Assembly urges both governments to comply with these commitments and refrain from using armed forces against each other and from propagating military action.

5. The Assembly recalls that the Council of Ministers of the Conference on Security and Co-operation in Europe (CSCE) agreed in Helsinki in March 1992 to hold a conference in Minsk in order to provide a forum for negotiations for a peaceful settlement of the conflict. Armenia, Azerbaijan, Belarus, the former Czech and Slovak Federal Republic, France, Germany, Italy, the Russian Federation, Sweden, Turkey and the United States of America agreed at that time to participate in this conference. The Assembly calls on these states to step up their efforts to achieve the peaceful resolution of the conflict and invites their national delegations to the Assembly to report annually to the Assembly on the action of their government in this respect. For this purpose, the Assembly asks its Bureau to create an ad hoc committee comprising, inter alia, the heads of these national delegations.

6. The Assembly pays tribute to the tireless efforts of the co-chairs of the Minsk Group and the Personal Representative of the OSCE Chairman-in-Office, in particular for having achieved a ceasefire in May 1994 and having constantly monitored the course of the conflict since then. The Assembly calls on the OSCE Minsk Group co-chairs to take immediate steps to conduct speedy negotiations for the conclusion of a political agreement on the cessation of the armed conflict. The implementation of this agreement will eliminate major consequences of the conflict for all parties and permit the convening of the Minsk Conference. The Assembly calls on Armenia and Azerbaijan to make use of the OSCE Minsk Process and to put forward to each other, via the Minsk Group, their constructive proposals for the peaceful settlement of the conflict in accordance with the relevant norms and principles of international law.

7. The Assembly recalls that Armenia and Azerbaijan are signatory parties to the Charter of the United Nations and, in accordance with Article 93, paragraph 1 of the Charter, ipso facto parties to the statute of the International Court of Justice. Therefore, the Assembly suggests that if the negotiations under the auspices of the co-chairs of the Minsk Group fail, Armenia and Azerbaijan should consider using the International Court of Justice in accordance with Article 36, paragraph 1 of its statute.

8. The Assembly calls on Armenia and Azerbaijan to foster political reconciliation among themselves by stepping up bilateral inter-parliamentary co-operation within the Assembly as well as in other forums such as the meetings of the speakers of the parliaments of the Caucasian Four. It recommends that both delegations should meet during each part-session of the Assembly to review progress on such reconciliation.

9. The Assembly calls on the Government of Azerbaijan to establish contact, without preconditions, with the political representatives of both communities from the Nagorno-Karabakh region regarding the future status of the region. It is prepared to provide facilities for such contacts in Strasbourg, recalling that it did so in the form of a hearing on previous occasions with Armenian participation.

10. Recalling its Recommendation 1570 (2002) on the situation of refugees and displaced persons in Armenia, Azerbaijan and Georgia, the Assembly calls on all member and Observer states to provide humanitarian aid and assistance to the hundreds of thousands of people displaced as a consequence of the armed hostilities and the expulsion of ethnic Armenians from Azerbaijan and ethnic Azerbaijanis from Armenia.

11. The Assembly condemns any expression of hatred portrayed in the media of Armenia and Azerbaijan. The Assembly calls on Armenia and Azerbaijan to foster reconciliation and to restore confidence and mutual understanding among their peoples through schools, universities and the media. Without such reconciliation, hatred and mistrust will prevent stability in the region and may lead to new violence. Any sustainable settlement must be preceded by and embedded in such a reconciliation process.

12. The Assembly calls on the Secretary General of the Council of Europe to draw up an action plan for support to Armenia and Azerbaijan targeted at mutual reconciliation processes, and to take this resolution into account in deciding on action concerning Armenia and Azerbaijan.

13. The Assembly calls on the Congress of Local and Regional Authorities of the Council of Europe to assist locally elected representatives of Armenia and Azerbaijan in establishing mutual contacts and interregional co-operation.

14. The Assembly resolves to analyse the conflict-settlement mechanisms existing within the Council of Europe, in particular the European Convention for the Peaceful Settlement of Disputes, in order to provide its member states with better mechanisms for the peaceful settlement of bilateral conflicts as well as internal disputes involving local or regional territorial communities or authorities which may endanger human rights, stability and peace.

15. The Assembly resolves to continue monitoring on a regular basis the evolution of this conflict towards its peaceful resolution and decides to reconsider this issue at its first part-session in 2006.

1. Assembly debate on 25 January 2005 (2nd Sitting) (see Doc. 10364, report of the Political Affairs Committee, rapporteur: Mr Atkinson).
Text adopted by the Assembly on 25 January 2005 (2nd Sitting).

Parliamentary Assembly**Recommendation 1690 (2005)¹****The conflict over the Nagorno-Karabakh region dealt with by the OSCE Minsk Conference**

The Parliamentary Assembly refers to its Resolution 1416 (2005) on the conflict over the Nagorno-Karabakh region dealt with by the OSCE Minsk Conference, and recommends that the Committee of Ministers:

I. urge the parties concerned to comply with United Nations Security Council Resolutions 822 (1993), 853 (1993), 874 (1993) and 884 (1993), in particular by refraining from any armed hostilities and by withdrawing military forces from all occupied territories of Azerbaijan;

II. monitor the compliance by Armenia and Azerbaijan with the United Nations Security Council resolutions and the decisions of the OSCE Council of Ministers on this conflict and inform the Assembly of the outcomes of this monitoring;

III. report to the Assembly on the efforts undertaken by member states for the peaceful settlement of the conflict in accordance with the resolutions of the United Nations Security Council, and on whether member states refrain from supplying any weapons and munitions which might lead to an intensification of the conflict or the continued occupation of territory in violation of Resolution 853 of the United Nations Security Council;

IV. recalling its Recommendation 1251 (1994) on the conflict in Nagorno-Karabakh, place at the disposal of Armenia and Azerbaijan, if they so wish, experts who could help draw up a political status for Nagorno-Karabakh;

V. allocate resources for an action plan of specific confidence-building measures for Armenia and Azerbaijan;

VI. allocate resources for specific training programmes for teachers and journalists from both countries

aimed at better mutual understanding, tolerance and reconciliation;

VII. allocate resources for specific action by the European Commission against Racism and Intolerance concerning both countries, in particular with regard to educational institutions and the public media;

VIII. instruct its competent steering committee to analyse how far the European Convention for the Peaceful Settlement of Disputes reflects the current requirements of conflict settlement among member states of the Council of Europe, and where it should be revised in order to provide an adequate instrument for the peaceful settlement of disputes between member states of the Council of Europe;

IX. take Resolution 1416 into account when deciding on action concerning both countries;

X. forward Resolution 1416 and the recommendation to the governments of member states with a view to supporting them nationally, bilaterally and internationally.

¹. Assembly debate on 25 January 2005 (2nd Sitting) (see Doc.10364, report of the Political Affairs Committee, rapporteur: Mr Atkinson).

Text adopted by the Assembly on 25 January 2005 (2nd Sitting).

